

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Tibb Universiteti

Çərkəz Cəfərov, Ülkər Rüstəmzadə,
Elşad Cəfərov



Traxeya və baş bronxların cərrahlığı

Elmi redaktorlar: **M.Q. Allahverdiyev** (Tibb elmləri doktoru, professor)
E.M. Qasımov (Tibb üzrə fəlsəfə doktoru)

Rəyçilər: **Professor R.S. Poluxov** – ATU-nun uşaq cərrahlığı kafedrasının müdürü

Professor Ə.Ə. Məmmədov – akademik M.A. Topçu-başov adına Elmi Cərrahiyə Mərkəzinin qaraciyər və öd yolları cərrahlığı şöbəsinin rəhbəri

C 77 Cəfərov Ç., Rüstəmzadə Ü., Cəfərov E.

Traxeya və baş bronxların cərrahlığı. Bakı, "Aspoliqraf LTD" MMC, 2022, 240 səh., 173 şəkil

Traxeya, baş bronx və ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsində kifayət qədər təcrübəyə malik müəlliflərin tərtib etdikləri bu monoqrafiyada traxeya və baş bronxların cərrahlığının qısa inkişaf tarixi, traxeyanın anatomik quruluşu, topoqrafiyası, skeletotipiyası, sintopiyası, xüsusiyyətləri, müayinə üsulları, onun müxtəlif xəstəliklərinin - iltihab və sıç mənşəli daralamarının və zədələnmələrinin, yad cisimlərinin, baş bronx güdülü süzgəcinin diaqnozunun qoyulması, müalicə taktikasının, cərrahi əməliyyatda göstərişlərin seçilməsi və əməliyyatdan sonra fəsadlар təhlil edilmişdir. Kitabda maraqlı nümunələr, orijinal rentgen, kompüter tomografiya şəkilləri, endofoto və əməliyyatın texniki icrasını əks etdirən digər şəkillər də təqdim olunmuşdur. Oxoculara təqdim edilən bu monoqrafiyadan tələbələr, rezidentlər və döş qəfəsi orqanlarının cərrahlığı ilə maraqlanan həkimlər bəhralına bilərlər.

Müəlliflər kitabın redakta olumasında əmək sərf etmiş redaktorlara min-nətdarlıq edirlər.

Jafarov C., Rustamzade U., Jafarov E.

Surgery of the trachea and main bronchi. Bakı, "Aspoliqraf LTD", 2022, 240 p. ill. 173

In this monograph, composed by the authors who have an advanced skill in the diagnosis and management of diseases of the trachea, main bronchus and lung, a brief information on history of surgery of the trachea and main bronchi, anatomical structure of the trachea, its topography, skeletotopy, syntopy, peculiarities, methods of investigation, as well as diagnosis, tactics of treatment, choice of indications to surgery, and postoperative complications of various diseases of esophagus -inflammatory and tumor genesis strictures and injuries, foreign bodies, fistula of the stump of the main bronchus are analyzed. Interesting cases, original X-ray and CT pictures, endophotographs, and illustrations of surgical intervention are also presented in this book. The monograph is a valuable source of information for undergraduate and post-graduate medical students, and doctors interested in surgery of the thoracic organs.

The authors would like to express their gratitude to the editors who applied big efforts in editing the book.

Cəfərov Çərkəz Məməş oğlu

Tibb elmləri doktoru, professor, 1965-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun (indiki akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi) Döş qəfəsi cərrahlığı şöbəsində işə başlayıb. Uzun illər keçmiş Sovetlər İttifaqının (*Leningrad, Moskva*) elmi-tədris mərkəzlərinə ezam olunmuş və orada elmi təcrübə fəaliyyətini davam etdirmişdir. 1987-ci ildə doktorluq dissertasiyاسını tamamladıqdan sonra yenidən ETKETİ-yə qayıtmışdır. 1995-2016-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasına rəhbərlik etmişdir. Nüfuzlu elmi-cərrahi məktəb yaratmışdır. Respublikada və xarici ölkələrdə yetkin döş qəfəsi cərrahı kimi tanınmışdır. Onun rəhbərliyi altında 8 doktorluq və 16 namizədlilik dissertasiyası müdafiə olunub. 300-dən çox elmi işin, 6 müəlliflik şəhadətnaməsi və patentin, 4 dərsliyin, 5 monoqrafiyanın müəllifidir. Respublikanın Əməkdar həkimi fəxri adına və "Tərəqqi" medalına layiq görülüb. Hazırda kafedranın məsləhətçi professoru kimi fəaliyyətini davam etdirir.



Jafarov Cherkez Mamish

Doctor of Medicine, professor. After graduation from the Azerbaijan Medical Institute in 1965 with the diploma of honor he started the career in the Department of Thoracic Surgery of Scientific Research Institute of Clinical and Experimental Medicine. He spent many years in scientific-educational centers of former Soviet Union (*Leningrad, Moscow*) continuing his scientific and research activity. After completing the doctoral thesis in 1987 he returned to the Scientific Research Institute of Clinical and Experimental Medicine. In 1995-2016 he was the head of the Department of General Surgery of Azerbaijan Medical University. Prof. Ch.M.Jafarov created a large surgical school. He is known in the country and abroad as a top specialist in thoracic surgery. 8 doctoral and 16 PhD works were defended under his supervision. He is the author of 250 scientific articles, 6 inventions and patents, 4 textbooks and 5 monographs. Prof. Ch.M.Jafarov is the Honored Doctor of Azerbaijan. He is awarded with "Tərəqqi" (Progress) state medal. He is continuing his activity as a professor of the Department of General Surgery of Azerbaijan Medical University.



Rüstəmzadə Ülkər Çərkəz qızı

Tibb üzrə fəlsəfə doktoru, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Ümumi cərrahlıq kafedrasında kliniki ordinatura keçmişdir. Son 20 ildə döş qəfəsi cərrahlığı ilə məşğuldur. 2010-cu ildə tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.

Rustamzade Ulker Cherkez

MD, PhD. Has graduated from the Treatment and Prevention Faculty of Azerbaijan Medical University in 2000 with the diploma of honor. Successfully completed the program of clinical residency. For the last 20 years the main field of expertise is the esophagus surgery. Has defended her thesis in 2010.



Cəfərov Elşad Çərkəz oğlu

Tibb üzrə fəlsəfə doktoru, 2000-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetinin tibb fakültəsini, Azərbaycan Tibb Universitetində isə kliniki ordinatura və aspiranturamı bitirmiştir. Qida borusu cərrahlığına aid elmi-tədqiqat işləri aparmış və 2009-cu ildə tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.

Jafarov Elshad Cherkez

MD, PhD. Has graduated from the Faculty of Medicine of Peoples' Friendship University of Russia in 2000. Successfully completed the clinical residency program and the PhD course in Azerbaijan Medical University. Has carried out scientific research on throacal surgery and defended his thesis in 2009.

Mündəricat

Ön söz	7-8
I Fəsil Traxeya və baş bronxların cərrahlığının qısa inkişaf tarixi	9-14
II Fəsil Traxeya və baş bronxların embrional, anatomik və fizioloji xüsusiyyətləri	15-23
III Fəsil Traxeya və baş bronxların müayinə üsulları	24-33
IV Fəsil Traxeya və baş bronxların zədələnmələri.....	34-79
4.1. Traxeyanın qapalı zədələnmələri.	34-50
4.2. Traxeyanın açıq zədələnmələri.....	50-65
4.3. Baş bronxların zədələnmələri	65-79
V Fəsil Traxeyanın iltihab mənşəli daralmaları	80-157
5.1. Traxeyanın daralmalarının yaranması	80-92
5.2 Traxeyanın rezeksiyası.....	93-129
5.3 Traxeyanın daralmalarının mərhələli əməliyyatlarla ləğv edilməsi	130-154
VI Fəsil Traxeya və baş bronxların şışləri	155-198
6.1. Traxeyanın şışləri.....	155-181
6.2. Bronxların şışləri	181-198
VII Fəsil Pnevmonektomiyadan sonra baş bronx güdülünün süzgəcləri.....	199-216
VIII Fəsil Traxeya və baş bronxların yad cisimləri.....	217-231
Ədəbiyyat göstəricisi	232-238

Contents

Preface	7-8
Chapter I. Brief history of surgery of the trachea and main bronchi	9-14
Chapter II. Embryological, anatomical, and physiological peculiarities of the trachea and main bronchi	15-23
Chapter III. Methods of investigations of the trachea and main bronchi	24-33
Chapter IV. Injuries of the trachea and main bronchi	
4.1 Closed injuries of the trachea.....	34-50
4.2 Open injuries of the trachea.....	50-65
4.3 Injuries of the main bronchi	65-79
Chapter V. Inflammatory strictures of the trachea	80-157
5.1 Pathogenesis of strictures of the trachea... <td>80-92</td>	80-92
5.2 Resection of the trachea	93-129
5.3 Staged operations for strictures of the trachea.....	130-154
Chapter VI. Tumors of the trachea and main bronchi....	155-198
6.1 Tumors of the trachea	155-181
6.2 Tumors of the main bronchi	181-198
Chapter VII. Fistulas of stump of the main bronchus after pneumonectomy.....	199-216
Chapter VIII. Foreign bodies of the trachea and main bronchi.....	217-231
Literature	232-238

Ön söz

Müasir dövrda döş qəfəsi cərrahlığının əsas istiqamətlərindən biri də traxeya və baş bronxların iltihab mənşəli daralmalarının, travmatik zədələnmələrinin, yenitörəmələrinin diaqnozunun erkən qoyulmasından, cərrahi müalicəsinin təşkilindən, eləcə də bu xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtında yerinə yetirilməsindən ibarətdir.

XX əsrin 60-70-ci illərindən başlayaraq Amerikanın, bir sıra Avropa ölkələrinin, keçmiş Sovetlər İttifaqının mərkəzi elmi-tədqiqat institutlarında döş qəfəsi orqanlarının xəstəlikləri ilə məşğul olan cərrahlar, anestezioloqlar, endoskopistlər, rentgenoloqlar, otorinolarinqoloqlar o dövrün tibbi texnikasının inkişaf səviyyəsinə uyğun olaraq traxeya və baş bronxların xəstəliklərinin aşkarlanması, müalicə tədbirlərinin görülməsinə cəhdlər göstərməyə başlamışlar (Xarçenko V.P. 1970, Avilova O.M. 1971, Perelman M.İ. 1972, , Grillo H.G. 1969, Pearson F.G. 1971, Couraud L. 1973, Maeda M. 1973, Eschapasse H. 1974,).

Toplanan təcrübə göstərmişdir ki, traxeyanın iltihab mənşəli daralmaları, zədələnmələri və işs xəstəlikləri ilə əlaqədar tətbiq olunan müalicə tədbirlərindən sonra 43,9% fəsadlar müşahidə olunur. Tikişlərin tutarsızlığı – 22,7%, ölüm isə – 18,1% təşkil edir. (Parşin V.D. və b. 2005, Sokoloviç A.Q və b. 2006).

Son 30 ildə bütün dünya ölkələrində tibbi texnologyanın yeni nəsil aparatlarının (*fibroendoskoplar, kompüter tomoqraflar, nüvə-maqnit rezonans tomoqraflar*) icadı, onların kliniki təcrübəyə tətbiqi traxeya və baş bronxların xəstəliklərinin topik diaqnostikası və müalicə üsullarının təkmilləşdirilməsinə, cərrahi əməliyyatlara göstəriş və əks göstərişlərin, cərrahi kəsiyin, bərpa əməliyyatı növünün seçilməsinə xeyli yardım etmişdir. Hazırda bütün ölkələrin elmi-tədqiqat mərkəzlərində traxeya və baş bronxların xəstəliklərinə düşar olmuş insanlara ixtisaslaşdırılmış cərrahi yardım göstərilir.

XX əsrin 90-cı illərinə qədər Azərbaycanda traxeya və bronxların xəstəliklərinə mübtəla olmuşlarda dəqiq diaqnoz qoyulmurdu və ixtisaslaşdırılmış cərrahi köməkliliklər göstərilmirdi. Xəstələrə əsassız xroniki bronxit, pnevmoniya, bronxial astma diaqnozu qoyulurdu və buna görə də aparılan müalicə əhəmiyyətsiz olurdu. Kəskin tənəffüs çatışmazlığı inkişaf edən və çıxılmaz vəziyyətə düşən xəstələrə yalnız traxeostoma qoyulurdu. Xəstələrdə afoniya, əlillik yaranırı, yaşayış keyfiyyəti xeyli aşağı düşürdü. Güclənən tənəffüs çatışmazlığı bəzən ölümə səbəb olurdu.

Döş qəfəsi cərrahlığı sahəsində toplanmış təcrübə monografiyanın müəlliflərindən Ç.M.Cəfərovu hələ o dövrdə traxeya və baş bronxların xəstəliklərinin diaqnostikası, müalicəsi ilə məşğul olmağa və ağır vəziyyətə düşmüş xəstələrə yardım göstərməyə sövq etmişdi.

90-ci illərdən başlayaraq müəlliflər əvvəllər Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq institutunun döş qəfəsi cərrahlığı şöbəsinə, sonralar isə Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının kliniki bazarlarına traxeya və baş bronxların patologiyası ilə xəstələrin yerləşdirilməsini təşkil etmiş, müxtəlif müayinə üsullarının köməyi ilə diaqnozun erkən qoyulmasına və müalicə tədbirlərinin görülməsinə nail olmuşlar.

Müəlliflər bu illər ərzində toplanmış təcrübənin nəticələrini elmi-tənqidi araşdırmış və işıq üzü görən bu nəfis tərtibatlı monoqrafiyada oxuculara təqdim etməyi özlərinə borc bilmışlər.

Redaktorlar

FƏSİL I

TRAXEYA VƏ BAŞ BRONXLARIN CƏRRAHLIĞININ QISA İNKİŞAF TARİXİ

Qədim Misirdə, Yunanistanda çox güman ki, hava çatışmazlığına, boğulmaya səbəb olan qırtlağın və traxeyanın xəstəliklərindən əzab çəkənlər olmuş və onlara dövrün təbabətinin inkişaf səviyyəsinə uyğun olaraq yardım göstərilmişdir. Təəssüf ki, bu haqda müfəssəl məlumatlar bizə gəlib çatmamışdır.

XIX əsrda difteriya epidemiyasının fəsadı kimi qırtlağın stenozu törənmış xəstələri boğulmadan xilas etmək üçün müxtəlif tədbirlər görülmüşdür (*əksər hallarda tracheostoma qoyulmuşdur*).

XX əsrin 40-50-ci illərində boğulmaya səbəb olan qırtlağın daralmalarında burun-boğaz-qulaq üzrə mütəxəssislər, sonra isə cərrahlar yardım göstərməyə çalışmışlar.

XX əsrin ortalarına qədər dünyanın bütün ölkələrində kliniki cərrahlığının böyük bir sahəsi olan döş qəfəsi cərrahlığı, o cümlədən tənəffüs orqanlarının cərrahlığı inkişaf etməmişdi. Döş qəfəsi üzvlərində epizodik olaraq çox vaxt uğursuz cərrahi əməliyyatlara cəhdər göstərilmişdi. Eksperimental tədqiqatların az bir hissəsinin nəticələri kliniki təcrübədə böyük çətinliklə və ehtiyatla tətbiq edilmişdi.

XX əsrin 40-50-ci illərindən başlayaraq bəzi Amerika və Avropa klinikalarında döş qəfəsi üzvlərində (*plevradə, ağciyərlərdə, orta divarda, ürəkdə və döş boşluğu daxilindəki damallarda*) cərrahi əməliyyatlar aparılmışdır.

Toplanan ilk təcrübələrin uğurlu nəticələri sonrakı vaxtlarda döş boşluğu orqanlarının, xüsusən də, ağciyərlərin irinli iltihabının (*bronxektaziya, abses, vərəm, parazitar*), şiş xəstəliklərinin, onun müxtəlif növ zədələnmələrinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olmağa güclü təkan verdi və qısa müddətdə bu sahədə xeyli uğurlar qazanıldı. Buna baxmayaraq traxeyanın və baş bronxların xəstəliklərinin diaqnostikası və müalicəsi böyük çətinliklərə üzləşirdi. Belə ki, bu qəbildən olan xəstəliklər xeyli gecikmiş şəkildə aşkarlanırdı və o vaxtlar hələ qənaətbəxş, adekvat cərrahi müalicə üsulları mövcud deyildi (Belsey R., 1950; Biork

V. Rodriquez L., 1958). Xəstələrin əksəriyyəti “müalicə olunmayan” sayılırdı, məcburi vəziyyətlərdə isə əliledici əməliyyat – traxeostoma qoymağa cəhd göstərilirdi.

XX əsrin 70-ci illərindən başlayaraq müasir tibbi texnikanın inkişafı, diaqnostika və müalicə üsullarının təkmilləşdirilməsi, anesteziologiya və reanimasiya xidmətinin yaxşılığı doğru dəyişməsi traxeya və bronxların iltihabi, şiş xəstəlikləri, travmatik zədələnmələr ilə əlaqədar xəstəliklərin erkən aşkarlanmasına və lazımı cərrahi müalicə tədbirlərinin aparılmasına, xəstələrin yaşayış keyfiyyətinin yaxşılaşdırılmasına imkanlar yaratmışdır (Avilova O.M., Perelman M.I., Xarçenko V.P., Grillo C.H., Eschapasse H., Pearson F.G., Couraud L., Maeda M, Cooper J.D., Macchiarini P.).

Müasir müstəqil Azərbaycan Respublikası uzun müddət keçmiş Sovetlər İttifaqının tərkibində olduğu üçün bizim tibbi-elmi-təcrübə işlərimiz ittifaqla bağlı olmuşdur. Ötən əsrin 50-60-ci illərində keçmiş Sovetlər İttifaqında qırtağın iltihab mənşəli daralmalarının diaqnostikası və müalicəsi ilə burun-boğaz-qulaq üzrə mütəxəssislər məşğul olmuşlar (Xitrov V.M. 1963, Yunina A.I. 1963).

XX əsrin 50-ci illərindən başlayaraq Amerika və bəzi Avropa ölkələrində traxeyanın boyun, döş, hissələrinin və bifurkasiyasının, baş bronxların zədələnmələrinin, iltihabi və şiş xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsinə ciddi şəkildə cəhdlər başlamışdır (Mathey J., 1951; Clagett O., 1952; Grillo H., 1973; Pearson F., 1974; Eschapasse H., 1974).

Ötən əsrin 60-70-ci illərində keçmiş Sovetlər İttifaqında traxeya və baş bronxların cərrahlığı ilə əlaqədar çoxsaylı eksperimental və kliniki tədqiqatlar aparılmağa cəhdlər göstərilmişdir (Xarçenko V.P., 1970; Avilova O.M., 1971; Perelman M.I., 1972; Petrovski B.V., və b., 1978).

Bu sahədə toplanan təcrübə hazırda keçmiş ittifaqın və onun süqtundan sonra yeni yaranmış müstəqil dövlətlərin böyük tibbi mərkəzlərində traxeya və baş bronxların xəstəliklərinin (*qapalı və açıq zədələnmələri, iltihab mənşəli daralmaları, şişləri*) diaqnostikasına və cərrahi müalicəsinin təkmilləşdirilməsinə xeyli yardım etmişdir.

Son illərdə respublika şəraitində yeni tibbi texnologiyanın tətbiqi, həmçinin anesteziologiya və reanimasiya xidmətlərinin təkmilləşdirilməsi qarın və döş boşluğu orqanlarında, magistral damarlarda, baş beyində mürəkkəb cərrahi əməliyyatlar aparmağa imkan verir. Bu əməliyyatlardan, ağır dərəcəli kəllə-beyin zədələnmələrindən sonra və Covid-19 infeksiyası ilə əlaqədar yaranan tənəffüs çatışmazlığı zamanı xəstələrdə ağızdan, burundan və traxeostomiya dəliyindən traxeyaya yeridilən borularla ağciyərlərin uzunmüddətli havalandırılması aparılır və xəstələrin bir qismində traxeyanın iltihab mənşəli daralmaları törənir, bu da sərbəst tənəffüsün çətinləşməsinə səbəb olur.

Rusiya Elmi Cərrahiyə Mərkəzinin ağciyər və orta divar cərrahlığı şöbəsinin əməkdaşları (M.I.Perelman 1972, N.S.Korolyova 1974, Y.V. Biryukov 1986, A.V.Samoxin 1992, V.D.Parşin 2003) son 30 ilə qədər (1963-2010-cu illər) topladıqları təcrübəyə əsasən 2012-ci ildə traxeyanın və baş bronxların xəstəlikləri arasında daha çox müşahidə olunan traxeyanın iltihab mənşəli daralmalarının təkmilləşdirilmiş yeni təsnifatını təklif etmişlər:

- səbəbinə görə: *anadangəlmə, qazanılmış (intubasiyadan, traxeostomiyadan, travmadan, əməliyyatdan sonra), idiopatik daralmalar;*
- bilvasitə traxeya ilə əlaqədar: *birincili, ikincili (sixılma hesabına) daralmalar;*
- yerləşməsinə görə: *qırtlaq, traxeyanın boyun hissəsi, yuxarı döş hissəsi, orta döş hissəsi, bifurkasiyaüstü hissə, traxeya boyu çoxsaylı daralmalar;*
- daralmanın dərəcəsinə görə: *I dərəcə – mənfəzin 1/3 – nə qədər daralması, II dərəcə – mənfəzin 1/3-dən – 1/2-nə qədər daralması, III dərəcə – mənfəzin 1/2-dən – 2/3-nə qədər daralması, IV dərəcə – mənfəzin 2/3-dən çox daralması, traxeostoma ilə, traxeostomasız, traxeomalyasiya ilə, traxeomalyasiyasız;*
- daralmanın uzunluğuna görə: *I dərəcə – traxeyanın bütün uzunluğunun 15%-dən az hissəsinin daralması, II dərəcə – 16%-dən – 30%-ə qədər daralması, III dərəcə – 31%-dən 60%-ə qədər daralması, IV dərəcə – 60%-dən çox hissəsinin daralması;*

- daralmanın anatomik formasına görə: ön-yan divarlar hesabına daralma, halqavarı daralma, atreziya (anadan-gəlmə);

Son illərdə traxeyanın və baş bronxların şiş, spesifik və qeyri-spesifik iltihab mənşəli daralmalarının, zədələnmələrinin inkişaf qüsurlarının diaqnostika və müalicə üsulları xeyli təkmilləşdirilmiş və çoxsaylı ağır xəstələrə yardım göstərilmişdir (Perelman M.I., və b., 1998; Parşin V.D. və b., 2002; Yasnaqorodski O.O. və b., 2004; Avzeletdinov A.M. və b., 2008; Yablonski P.K. və b., 2008; Starkov Y.Q. və b., 2013; Keller S.A. et al. 2001).

Toplanan təcrübə göstərmişdir ki, traxeyanın və baş bronxların divarlarının qısa ölçülü – 30-40 mm uzunluğunda olan zədələnmələrinin, şiş və iltihab mənşəli xəstəliklərinin, radikal müalicə üsulu traxeya və bronxların rezeksiyası, eləcə də, uclar arasında birincili anastomoz yaradılmasıdır (Porxanov V.A və b., 2007, Parşin V.D. və b., 2015, Qrillo H. 2004.)

Dünyada ilk dəfə traxeyanın boyun hissəsinin daralmasına görə rezeksiya və birincili anastomozqoyma əməliyyatını 1896-ci ildə E.Kuster icra etmişdir. Uclar arasında diastaz böyük olduqda ağır fəsadlar: anastomoz nahiyyəsində gərim, qan dövranının pozulması, qığırdaq yarımhəlqalarının işəmiyası nəticəsində tikışların tutarsızlığı, daralmanın yenidən təkrarlanması ehtimalı yüksək olur. (Mosin İ.V., 2011; Parşin V.D. və b., 2002-2011; Yaitskiy N.A. və b., 2012, Kotiv B.N., Popov İ.D., 2013,)

Traxeyanın divarının daha böyük ölçülü zədələnmələrində, şişlərində rezeksiya və birincili anastomozun qoyulması mümkün olmur. Bu vəziyyətdə olan xəstələrə müvəqqəti palliativ kömək yalnız traxeyanın mənfəzinin mexaniki genəldilməsi və stentlərin (dayaqların) yeridilməsi ilə mümkündür.

Daha böyük ölçüdə traxeyanın divarının rezeksiyası və defektin əvəzlənməsi üçün traxeyanın süni protezləri bir sıra müəlliflər tərəfindən eksperimentdə öyrənilmiş və klinikaya tövsiyə olunmuşdur (Amirov F.F., 1962, Korolyova N.S., 1963), lakin bu tədqiqatların nəticəsi klinikada tətbiq edilməmişdir.

Traxeyanın daha geniş ölçülü zədələnmələrini əvəz etmək üçün ötən əsrin 80-ci illərində C.M.Cəfərov tərəfindən (1983-1987-ci illərdə) keçmiş Sovetlər İttifaqında ilk dəfə tibbi silikon rezinindən traxeyanın və onun bifurkasiyasının süni protezləri hazırlanmış, eksperimental tədqiqatlardan sonra klinikaya tövsiyə olunmuşdur. Tədqiqat nəticəsində məlum olmuşdur ki, protezlərin ətrafında traxeyanın sağlam divarına qədər karkas funksiyası olmayan fibroz toxumadan ibarət yeni divar yaranır. Ancaq traxeyanın yeni qığırdaq yarımhəlqləri yaranır. Bu protezlər traxeyanın uclarından aralanıb yalnız protektor (dayaq) kimi mənfəzi geniş saxlayır, hava axınıını təmin edir. Klinika şəraitində protezlər 5 xəstədə tətbiq edilmişdir.

Alloplastik materiallarla, protezlərlə traxeyanın əvəz-lənməsi qeyri-münasib olduğu, ağır irinli fəsadlar törətdiyi üçün bu protezlərin sonrakı tətbiqi dayandırılmışdır.

Müşahidə olunan iltihab mənşəli və şışlə əlaqədar traxeyanın daha böyük defektlərini əvəz etmək üçün traxeya transplantatlarının köçürülməsinə cəhdlər başlanılmışdır (Levaşov Y.M., 1990; Davidov M.İ., -2001; Parşin V.D., 2011; Rose K.G., 1979; Macchiarini P., 2008, 2011.).

Traxeal transplantatların köçürülməsinə göstərişlər:

- *traxeyanın qırtlaqdan bifurkasiyaya qədər çaplı daralmaları;*
- *birincili traxeya anastomozunun tikişlərinin tutarsızlığı ilə əlaqədar böyük defektin yaranması;*
- *traxeyanın rezeksiyası və birincili anastomoz qoyulması mümkün olmayan böyük ölçülü adenosistoz şışı (silinidroma) sayılır.*

Eksperimental tədqiqatlarla məlum olmuşdur ki, traxeyanın köçürülməsi aşağıdakı şərtlərlə mümkündür:

- *qan dövranı qorunan transplantatla;*
- *tibbi regenerasiya üsulları ilə yaradılmış transplantatlarla;*
- *meyit traxeyası əsasında hazırlanmış transplantatla;*
- *meyit traxeyasından istifadə etməklə;*
- *qan dövranı olmayan traxeal transplantatla.*

Traxeyanın böyük ölçülü defektlərinin traxeya transplantatları ilə əvəz olunması əməliyyatlarının nəticələri də

qənaətbəxş olmadığı üçün bu əməliyyatlara da göstərişlər məhdudlaşdırılmışdır.

Beləliklə, hazırda traxeyanın kiçikölçülü – 30-40 mm-lik şiş və iltihabi daralmalarında radikal cərrahi müalicə üsulu traxeyanın rezeksiyasından və birincili anastomozun qoyulmasından ibarətdir. Müasir dövrə traxeyanın iltihab və şiş mənşəli uzun daralmaları ilə əlaqədar ağır tənəffüs çatışmazlığı törənmiş xəstələrə palliativ kömək yalnız endoskopların köməyi ilə daralmış mənfəzin genişləndirməsi (*rekanalizasiya*) və stent-lərin yerləşdirilməsindən ibarətdir.

Qeyd etmək lazımdır ki, insan orqanizmində traxeya yeganə orqandır ki, onu heç bir toxuma ilə əvəz etmək mümkün deyil.

FƏSİL II

TRAXEYA VƏ BAŞ BRONXLARIN EMBRİONAL, ANATOMİK VƏ FİZİOLOJİ XÜSUSİYYƏTLƏRİ

Traxeya və bronxların anatomik əsası embrional inkişafın 3-cü həftəsində ön bağırsağın udlaq hissəsinin ön səthində (Şadlinski V.B. və b. 2011) tək, entodermal, epitel tumurcuq şəklində qoyulur. Həmin epitel tumurcuğa mezodermadan inkişaf edən mezenxima elementləri birləşir, ondan isə sonralar birləşdirici toxuma, qıçırdaq yarımhəlqlərini əzələlər, damarlar inkişaf edir. Bir həftə sonra tumurcuq böyüyərək mənbədən önə doğru uzaqlaşır və ön bağırsağın udlaq hissəsi ilə dar və qısa ayaqcıqla birləşən boru şəklini alır və şirim vasitəsilə ortadan iki – böyük sağ və kiçik sol mayalara bölünür.

Borunun proksimal hissəsindən qırtlaq, traxeya, sağ və sol mayalardan isə bronxlar və ağciyərlər inkişaf edir.

Embrionun inkişafının 5-ci həftəsindən traxeya və bronxlarda mezenxim hüceyrələrlə örtülmüş epitel aydın seçilir. Qıçırdaq yarımhəlqlərinin olmamasına baxmayaraq, traxeyanın mənfəzi aydın təyin edilir.

Embrional inkişaf dövrünün 2-ci ayının axırında traxeyanın qıçırdaq yarımhəlqlərini yaranır və arxa-zar (*membrana*) divarı aydın seçilir. 3-cü ayın əvvəlində qıçırdaq yarımhəlqlərini aydın təyin edilir, traxeya və bronxların divarının saya əzələləri formalaşır.

4-cü ayda traxeyanın divarında selik ifraz edən vəzlər peyda olur.

5-ci ayın axırında traxeya və bronxların əsas elementləri formalaşır.

6-cı ayda kiprikli epitel təzahür edir. Sonra uzun müddət – 7 il ərzində traxeya və bronxların toxumaları qeyri-bərapər, tam diferensasiya olunur.

Embrional inkişaf dövründə endogen səbəblərdən traxeyanın, bronxların, ağciyərlərin formallaşması pozularsa, müxtəlif inkişaf qüsurları (*atreziya, anadangəlmə daralma, divertikul, traxeya-qida borusu süzgaci*) inkişaf edə bilir.

Sağlam tənəffüs yolları ilə doğulub, uzun müddət yaşa-mış insanlarda tədricən traxeyanın atrofiyası, selik ifraz edən vəzilərin sayının azalması, qan və limfa damarlarının quruluşunun dəyişməsi, qığırdaq yarımhəlqalarının kirəc-ləşməsi yaxud yumuşalması müşahidə oluna bilir.

Traxeya boyunda və arxa orta divarda onurğa sütunu-nun və qida borusunun önündə yerləşir. Traxeyanın boyun hissəsi döş hissəsindən fərqli olaraq daha hərəkətlidir.


Döş hissə: yuxarı, orta, aşağı və bifurkasiyaüstü nahi-yələrə bölünür. Traxeyanın mənfəzinin köndələn ölçüsü 2 sm qədərdir. Traxeyanın baş bronxlara bölündüyü yer – (*haçalanma*) bifurkasiya adlanır. Sağ baş bronx traxeyanın davamı olub, geniş və qıсадır – 2,1 sm; sol baş bronx isə nisbətən dar və uzundur - 4,3 sm bərabərdir. Traxeyanın uzunluğu kişilərdə - 11 sm, qadınlarda isə - 10 sm təşkil edir.

Traxeya və bronxlar xaricdən boş birləşdirici toxumadan ibarət qışa ilə (*adventisiya*) ayrılır. Həmin qışadan traxeyanın mənfəzinə doğru qığırdaq yarımhəlqaları və hissəvi əzələ qışası, sonra isə selikliqışaaltı əsas və selikli qışa yerləşir.

Traxeyanın və bronxların ön və yan divarlarının 2/3-si öz aralarında halqavarı bağlarla birləşmiş qığırdaq yarımhəlqalarından ibarət olub, onların mənfəzinin daim gen qalmasını yəni yapışmamasını təmin edir.

Traxeyanın divarında qırtlağın üzüybənzər qığırdağın-dan bifurkasiyaya qədər 15-20 (*orta hesabla 17*) qığırdaq yarımhəlqaları; sağ baş bronxda 4-6, sol baş bronxda isə 7-8 tam qığırdaq yarımhəlqaları yerləşir (*şəkil 2.1*).


Traxeya arxadan qida borusuna söykəndiyinə görə onun membranoz divarı yalnız əzələ və fibroz toxumadan iba-



Şəkil 2.1. Traxeya və baş bronxlarının ümumi quruluşu.

rətdir. Traxeyanın selikliqışaltı qatı membranoz divarda çox kövşəkdir və elastiki liflərlə zəngindir. Bu qatda həm traxeyada, həm də baş bronxlarda qan və limfa damarlarından başqa qatı zülal-selik qarışığından ibarət şira ifraz edən çoxsaylı kiçik ekzokrin vəzləri, eləcə də, limfoid elementləri yerləşir (şəkil 2.2).

Xarici adventisiya qışası



Şəkil 2.2. Traxeyanın köndələn kəsiyinin quruluşu.


Traxeyanın selikli qişası qırtlağın selikli qişasının davamıdır. Selikli qişanın hər bir kv.mm-də 1 kiçik ekzokrim vəzisi yerləşir və onun geniş axacağı selikli qişanın səthinə açılır.

Qiğırdaq yarımhəlqaları və onların arasındaki sahələrdə selikli qişa çox nazik və selik ifraz edən vəzlər nisbətən az olur. Selik ifrazının artımı sinir, humoral, qan təchizatı, bakterial və müxtəlif məhəlli təsirlərdən asılıdır. Normada sağlam insanın traxeya-bronx ağacına 1 sutka ərzində 100 ml-ə qədər: 95 %-i sudan, 5 %-i karbon duzlarından, zülallardan, lipidlərdən və digər qeyri-üzvi maddələrdən ibarət olan selik ifraz olunur.

Traxeya və bronxların selikli qişasının epiteli təksirəli və çoxcərgəlidir: bütün hüceyrələr öz əsasları ilə basal membrana söykənirlər, hüceyrə nüvəsinin yerləşməsi isə müxtəlifdir. Epitel hüceyrələri silindrəbənzər olub, səthi qatı kipriklidir (*hər hüceyrədə 200-ə qədər kiprik olur*). Epitel hüceyrələrinin kiprikləri daim hərəkətdə olub, hər 15 dəqiqədən bir selikli qişanın səthinə axan seliyi qırtlağa tərəf ötürür. Traxeyanın zar divarında yastı epitel ocaqları da müşahidə olunur. Kiçik bronxlarda silindrəbənzər hüceyrələr kubabənzər hüceyrələrlə əvəz olunur.

Traxeyanın qan təchizatı yuxarı hissədə aşağı qalxanabənzər vəzi arteriyası, aşağı hissədə isə bronx arteriyalarının şaxələri ilə təmin olunur (*Şəkil 2.3*). Aorta qövsündən, aortanın enən hissəsindən, körpükükaltı arteriyadan, baş bazu, onurğa, daxili döş və ümumi yuxu arteriyalarından da əlavə şaxələr traxeyaya istiqamətlənir (*Şəkil 2.4*). Traxeyanın aşağı hissəsi, bifurkasiyası və baş bronxlar: 2 sağ və 2 sol bronx arteriyaları ilə qidalanırlar.


Traxeyadan venoz qan 2-3 bronx venaları vasitəsilə qalxanabənzər vəzi, tək və yarımtək, bazu-baş venalarına axır.




Şəkil 2.3. Traxeyanın arterial qan təchizatı.

Traxeyanın limfatik kapillyarları selikli qişa və selikliqişaaltı qatda tor əmələ gətirib, şaxərlərlə adventisiyaya doğru istiqamətlənirlər və 20-30 iri kötüklər şəklində traxeya və bronxları tərk edib limfatik düyünlərdən keçir və oradan da döş qəfəsi axacağına açılırlar (Şəkil 2.5).

Traxeya və baş bronxların cərrahlığı



Şəkil 2.4. Traxeyanın divarında arteriyanın şaxələnməsi.



Şəkil 2.5. Traxeya və baş bronxlarətrafi limfa damarları və düyünləri.

Traxeya və bronxların innervasiyası azan sinir və qayidan qırtlaq sinirləri ilə təmin olunur. Traxeyaya sağ tərəfdən sağ azan sinirdən, sol tərəfdən isə sol qayidan qırtlaq sinirindən şaxələr gəlir. Sinir şaxələri traxeyaya onun arxa və arxa yan səthlərindən daxil olurlar. Bronxlara və ağciyərlərə simpatik sinir şaxələri aşağı boyun və altı yuxarı döş simpatik düyünlərdən gəlir, öz aralarında və azan sinirin şaxələri ilə birləşib, orta divar sinir torunu yaradırlar.

Traxeya və bronxların ətrafında mövcud olan fassiyahüceyrə örtüyü bir növ dayaq rolunu oynayır və onların yerdəyişməsini təmin edir. Traxeya və bronxlar boyun və orta divar üzvləri və ağciyərlərlə sıx əlaqədədirlər.

Traxeyanın boyun hissəsi öndən və yanlardan qalxanabənzər vəzi, arxa hissəsi isə qida borusu ilə həmsərhəddir. Uşaqlarda traxeyanın döş hissəsinin üzeri öndən qismən timus vəzisi ilə, böyüklərdə isə həmin vəzin qalığı ilə örtülür. Birinci qabırğı səviyyəsində traxeyanın önündən soldan sağa doğru sol bazu-baş venası keçir. Onun ön səthinə, həmçinin bazu-baş arteriya kötüyü temas edir.

Traxeyanın sağ yan divarı arxa orta divar plevrası ilə həmsərhəddir. Plevra ilə traxeyanın bifurkasiyaüstü nahiyyəsi arasında yuxarı boş və ona birləşən tək vena yerləşir. Traxeyanın sol divarı plevra pərdəsi ilə temasda deyil və onların arasında aorta qövsü, sol ümumi yuxu və sol körpükük altı arteriyalar yerləşir.

Traxeyanın arxa divarı bütövlükdə qida borusu ilə həmsərhəddir. Onların arasında sağda və solda şırımda qayidan qırtlaq siniri və aşağı qırtlaq arteriyaları keçir. Sağ baş bronx öndən perikard, sağ ağciyər arteriyası və yuxarı ağciyər venası ilə örtülmüşdür. Sol baş bronx da həmçinin perikard, sol ağciyər arteriyası və sol yuxarı ağciyər venası ilə əhatələnmişdir.

Traxeya ətrafi toxumadan sağda azan sinir və simpatik düyünlərin ürək şaxələri, soldan isə simpatik kötük və döş qəfəsi axacağı keçir.

Aşağıda traxeyanın bifurkasiyası nahiyyəsində biri digəri ilə həmsərhəd damar, sinir elementləri, limfa damarları və düyünləri olan ön, arxa, sağ və sol traxeya-bronx və baş bronxlararası sahələr yerləşir.

Traxeya və baş bronxların quruluşunun, yerləşməsinin, qonşu üzvlərlə təmasının öyrənilməsi onların xəstəlik-lərinin, zədələnmələrinin diaqnostikasının və müalicəsinin təşkilində, əməliyyatönü hazırlığın aparılmasında, müvafiq cərrahi kəsiyin seçilməsində, traxeyanın müxtəlif nahiyyələrinə yanaşmada, cərrahi texnikanın icrasında və əməliyyat-dansonrakı dövrdə müalicənin davam etdirilməsi üçün müüm əhəmiyyətə malikdir.

FƏSİL III

TRAXEYA VƏ BAŞ BRONXALARIN MÜAYİNƏ ÜSULLARI

Son 30 ildə bizim nəzarətimiz altında traxeya və baş bronxların xəstəlikləri ilə (*iltihab mənşəli daralması, zədələnmələri, şışləri*) 3-69 yaş arasında 170 xəstə müayinə və müalicədən keçmişdir. (cədvəl 3.1). Bu xəstələr Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq Institutunun döş qəfəsi cərrahlığı şöbəsində (26), Respublika neyrocərrahiyə xəstəxanasında (7), M.Nağıyev adına Kliniki Təcili Tibbi Yardım Xəstəxanasının, Bakı şəhər Kliniki Tibbi Mərkəzinin və Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyə Klinikasının cərrahiyə və reanimasiya şöbələrində (137) müşahidə və müalicə olunmuşlar. Traxeya və baş bronxların xəstəliklərinin diaqnostikasında

Cədvəl 3.1

Traxeya və baş bronxların xəstəlikləri


Traxeyanın xəstəlikləri	Sayı
Traxeyanın iltihab mənşəli daralması: boyun	74
boyun-yuxarı döş	32
bifurkasiya üstü	9
Traxeyanın şışləri: bədxassəli	7
xoşxassəli	1
Traxeyanın zədələnmələri:	
intubasiya vaxtı cirilması	7
qəlpə yarası	3
biçaq yarası	2
Traxeyanın və qida borusunun eyni vaxtda travmatik cirilması	2
Traxeyanın üzüyəbənzər qığırdaqdan qopması	1
Bronxun xəstəlikləri:	
-baş bronxların bifrukasiyadan qopub aralanması	3
- baş bronxun xoşxassəli törəmələri	2
- sağ baş bronxun şisinin traxeyaya keçməsi	1
- sol baş bronxun vərəm mənşəli daralması	1
Pnevmonektomiyadan sonra baş bronx güdülünün süzgəci	9
Traxeya və baş bronxların yad cisimləri	16
Cəmi	170

anamnestik ve obyektiv müayinə üsulları böyük əhəmiyyət kəsb edir.

Xəstələrin döş qəfəsi zədəsi almasını, ağciyərlərinin intubasiya borusundan uzunmüddətli havalandırılmaya məruz qalmasını bildirməsi və ondan sonra tənəffüs pozğunluğunun yaranması, təngnəfəsliyin güclənməsi, öskürək, boğulma hissiyyatının artması traxeya və baş bronxların xəstəlikləri üçün səciyyəvi əlamətlərdir.

Tənəffüs aktı zamanı xəstədə güclü xışlıtı, stridoroz (*dar mənfazdən küylü hava axını*) tənəffüsün yaranması traxeya və baş bronxların daralması əlaməti kimi dəyərləndirilməlidir. Bu şikayətləri nəzərə almaqla daha dəqiq müayinə üsulları ilə (*rentgen, kompüter tomografiya, traxeobronkoskopiya, morfohistoloji*) patologiyanın xüsusiyyəti, yeri, uzunluğu dəqiqləşdirilir.

Rentgen müayinəsi – boyunu əhatə etməklə çəkilən döş qəfəsinin rentgen şəkli traxeyanın xəstəlikləri haqqında dəqiq məlumat vermir, yalnız şübhə doğurur (*şəkil 3.1*). Rent-



Şəkil 3.1. Rentgenoqram. Traxeyanın boyun hissəsinin daralmasına şübhə.



Şəkil 3.2. Boylama tomografiya.
Traxeyanın boyun hissəsinin
daralması.



Şəkil 3.3. Traxeoqram.
Kontrastlanmış traxeyanın boyun
və yuxarı döş hissələrinin
daralması.

gen şəkli yalnız döş qəfəsi üzvlərinin: ağciyərlərin, plevra boşluğunun, orta divarın vəziyyətini (*hipoventilyasiya, atelektaz ocaqları, maye, əlavə toxuma olmasına*), döş qəfəsi skeletini təşkil edən sümüklərdə sıniq olub olmamasını aşkarlamağa imkan verir.

Əvvəllər geniş istifadə olunan boylama tomografiya kəsikləri (Şəkil 3.2) indiki şəraitdə az diaqnostik əhəmiyyət kəsb etdiyi üçün tətbiq edilmir.

Traxeoqrafiya – mənfəzinə kontrast maddə axıdılmış traxeyanın rentgen təsviridir (Şəkil 3.3). Müayinə üsulu yerli anesteziya ilə icra olunur. Yuxarı tənəffüs yollarına anestetik (*lidokain məhlulu*) yeri dildikdən sonra qıcıqa qarşı reaksiya sönür və öskürək refleksi itir. Burun dəliklərindən və səs yarığından traxeyaya yeridilən rezin kateterdən kontrast maddə axıdılır və müayinə olunan orqanın rentgen şəkili çəkilir. Alınmış təsvirlərdə traxeyanın mən-

fəzinin daxili quruluşunun vəziyyəti, daralması, traxeya ilə qida borusu arasında yaranmış patoloji əlaqə (*süzgəc*) asanlıqla təyin edilir. Bu üsul xəstəliklər haqqında daha dəqiq məlumat verən nisbi invaziv üsul kimi əvvəllər geniş tətbiq olunurdu. Son zamanlar traxeyanın quruluşu haqda daha dəqiq məlumat verən qeyri-invaziv kompüter tomoqrafiyaya üstünlük verildiyi üçün kontrast traxeoqrafiya üsulundan istifadə olunmur.

Kompüter tomoqrafiya – müasir üsul olmaqla daha dəqiq məlumatlar verən traxeya və bronxların müxtəlif xəstəliklərinin (*zədələnmələrinin, daralmalarının, şışlərinin*) diagnostikosunu müəyyənləşdirmək məqsədilə aparılan əlverişli müayinə üsuludur. (Şəkil 3.4; 3.5; 3.6).



Şəkil 3.4. Kompüter tomoqrafiya. Traxeyanın boyun hissəsinin daralması.




Şəkil 3.5. Kompüter tomoqrafiya. Traxeyanın boyun və yuxarı döş hissələrinin daralmaları.


Kellə əsasından başlayaraq aparılan növbəti kompüter kəsikləri qırtlağın, bütövlükdə traxeyanın və baş bronxların quruluşu, patologiyasının xüsusiyyəti, yerləşdiyi nahiya, ölçüsü haqqında dəqiq məlumat verir.

Traxeyanın 3D kompüter rekonstruksiyası bütün traxeya boyu onun divarının quruluşu, daralması, yeri və ölçüləri haqqında aydın təsəvvür yaradır. (şəkil 3.7;3.8;3.9)

Plevroqrafiya – bronkoskopun tubusundan yeridilən kateterlə, yaxud plevra boşluğunда olan drenajdan kontrast maddənin plevra boşluğununa axıdılması və rentgen şəklinin çəkilməsidir. Bu müayinə üsulu baş bronx süzgəcinin, qalıq plevra boşluğunun quruluşunu, ölçüsünü təyin etməyə imkan verir.



Şəkil 3.6. Kompüter tomoqrafiya.
Traxeyanın boyun hissəsinin daralması.



Şəkil 3.7. Kompüter tomoqrafiya.
Traxeyanın yuxarı döş hissəsinin daralması.


Traxeobronchoskopiya – Endoskopla qırtlağın girəcəyinə, qapağına, mənfəzinə, traxeyanın boyun, döş hissələrinə və baş bronxların mənfəzinə gözlə baxmaqla səs tellərinin hərəkətliliyi, yaxud onların hərəkətinin məhdudlaşması, qırtlağın mənfəzində dənəvər toxumanın, şişin olması, yaxud mənfəzin normal quruluşu aydın təyin olunur. Endoskopla müayinə ilə daralma yeyrində traxeyanın mənfəzinin ölçüsü, dənəvər toxuma ilə

onun mənfəzinin nə dərəcədə qapanması, daralmanın uzunluğu, daralmadan yuxarı və aşağı traxeyanın selikli qışasının vəziyyəti qiymətləndirilir və aşkarlanmış şiş toxumasından biopsiya alınır. (şəkil 3.10, 3.11)

Traxeobronkoscopiya sərt tubuslu (Fridel) və elastiki fibrobronkoscopla icra edilir. Hər iki üsulla traxeyanın daxili quruluşu dəqiq öyrənilir.



Şəkil 3.8. Endofoto. Aralıq bronxun mənfəzində ekzofit törəmə.



Şəkil 3.9. Kompüter tomoqrafiya. Traxeostomiya borusundan aşağı traxeyanın bifurkasiyaüstü nahiyyəsinin daralması.



Şəkil 3.10. Endofoto. Aralıq bronxun mənfəzində ekzofit törəmə.




Şəkil 3.11. Endofoto. Orta pay bronxunun mənfəzini qapayan törəmə.

Bu üsullar ayrı-ayrılıqda, yaxud birgə aparıla bilinər. Məqsəd eyni olsa da müəyyən fərqlər mövcuddur.

Fibrobronkoskopiya yerli anestesiya ilə xəstənin spontan tənəffüsü saxlanmaqla aparılır. Endoskopun elastik borusu burun dəliyindən yeridilməklə tənəffüsün pozulması olmayan xəstələrdə aparılır.

Səs tellərinin vəziyyəti dəqiqləşdirildikdən sonra fibrobronkoskopun ucu qırtlaqdan patoloji nahiyyə yerinə qədər yeridilir. Daralma yerində şış, dənəvər toxumaların quruluşu, daralmanın dərəcəsi, mənfəzin keçiriciliyi, ölçüsü təyin edilir. (Şəkil 3.12)

Fibroendoskopla müayinə bəzən cərrahi əməliyyat zamanı da tətbiq olunur. Daralma yerinə qədər yeridilmiş fibrobronkoskopun işıqlandırılması ilə daralmanın yuxarı sərhəddi dəqiqliyə təyin edilir. Endoskopla müayinə cərrahi əməliyyatdan sonra da aparılır və traxeal anastomozun sağlanması, selikli qışasının vəziyyəti, dənəvər toxumanın olması (Şəkil 3.13), daralmanın təkrarlanması, T-varı silikon borunun yerləşdirilməsi, onun kra-



Şəkil 3.12. Endofoto. Traxeyanın boyun hissəsinin intubasiyadan sonrakı daralması. Traxeyanın mənfəzi dənəvər toxuma ilə xeyli daralmışdır.



Şəkil 3.13. Endofoto. Traxeya anastomozundan sonra tikiş sapları ətrafında dənəvər toxuma.

nial ucunun səs tellərinə münasibəti, silikon boru ilə səs telləri arasındaki sərbəst məsafə təyin edilir.

Sərt Fridel tipli bronkoskopla müayinə narkoz altında aparılır. Vena daxilinə yuxu törədən və ağrıkəsici dərmanlar yeridildikdən sonra, qısatəsirli relaksantlar vurulur. Biz sərt tubusun birinin ucunu yondurub kəsici xüsusiyyət vermişik. Ağız boşluğunundan bronkoskopun tubusu qırtlaq girəcəyinə və səs yarığından qırtlağa – traxeyaya yeridilir və onun dəstəyi narkoz aparatına birləşdirilir, ağciyərlərin havalandırılması davam etdirilir.

Sərt bronkoskopla müayinənin üstünlüyü ondadır ki, tubusu irəli yeritməklə daralma nahiyyəsində toplanmış dənəvər toxuma kəsilir, daralma sahəsindən keçirilən tubus daralma yerini bir qədər genişləndirir. Bronkoskopun tubusu xaric edildikdən sonra traxeyanın daralmış hissəsində 10-15 saatlıq yerləşdirilən intubasiya borusu ilə mənfəz bir daha genişləndirilir və tənəffüs çatışmazlığı aradan götürülür. Bu müayinə həm diaqnostik, həm də müalicəvi sayılır. Yüngül dərəcəli daralmalarda, bronkoskopun tubusu ilə zəif dənəvər toxumalar, şişin zirvəsi dağıldıqdan sonra bəzən tənəffüs təməndici olur, iltihab söñür, daralma artmır və cərrahi əməliyyata ehtiyac qalmır.

Ağır dərəcəli daralma olan xəstələrdə isə bu endoskopla müayinə kəskin tənəffüs çatışmazlığını ortadan qaldırmağa, təcili cərrahi əməliyyatın dayandırılıb, xəstənin planlı cərrahi əməliyyata hazırlamasına imkan verir.

Endoskopla görüntü zamanı yerləşməsindən asılı olaraq traxeyanın iltihab mənşəli daralması 3 şəkildə: traxeostoma dəliyi yerində; traxeostomiya borusunun ucunun yerləşdiyi səviyyədə; intubasiya borusunun hava manjetinin traxeyanın selikli qışası ilə təmasda olduğu səviyyədə təzahür edir.

Müasir endoskopların köməyi ilə traxeyanın daxilində yerləşən iltihabi çapıq dəyişikliklərə ultrasəs və lazer şüaları istiqamətləndirilərək yenicə formaləşən dənəvər toxumanı dağıtmak, xaric etmək və inkişafını söndürmək mümkündür. Endoskopla təkrari traxeyadaxili müalicə tədbirləri və genişləndirmərlə daralma nahiyyəsində traxeyanın mənfəzinin 8-10 mm genişlətmək və tənəffüs çatışmazlığının qarşısını almaq mümkün olur. Əks təqdirdə traxeyanın daxilində törənən dəyişikliklər: selikli qışanın ödemi, mənfəzi daraldan dənəvər toxumanın inkişafi, bronxların drenaj funksiyasının pozulmasına, seliyin çətin ifraz olunmasına, bronxlarda toplaşmasına, infeksiyalاشmasına, ağıciyər paroximasının iltihabına səbəb olur.

Traxeyanın müxtəlif yollarla intubasiyası ilə ağıciyərlərin uzunmüddətli havalandırılmasına məruz qalmış xəstələrdə bir müddət sonra tənəffüs çatışmazlığı yaranıqda xəstənin vəziyyətindən asılı olaraq endoskopla müayinə və müalicə aparılmasına aşağıdakı göstərişlər mövcuddur:

- bronxların drenaj funksiyasının pozulması, kəskin tənəffüs çatışmazlığı, dəri örtüklerinin xeyli nəmlənməsi, asfiksiya (*boğulma*) təhlükəsi olduqda təcili endoskopiya aparılmalı və traxeyanın mənfəzi mexaniki genişləndirilməli, endoskopun nəzarəti ilə intubasiya borusu daralma yerindən distala doğru traxeya daxilinə yerləşdirilməli və xəstə müvəqqəti tənəffüs çatışmazlığından xilas edilməlidir;

- əməliyyatönü hazırlıq məqsədi ilə endoskopla traxeyanın mənfəzi müvəqqəti olaraq genəldilməlidir;
- cərrahi əməliyyata əks göstəriş olması əsaslandırılmalıdır;
- diaqnostika məqsədlə daralmanın xüsusiyyətləri, uzunluğunun dərəcəsi təyin edilməlidir;
- kəskin tənəffüs çatışmazlığı və asfiksiya əlamətləri artmaqda davam edərsə, həyatı göstərişlə endoskopiya aparılmış, traxeyanın mənfəzi genəldilməli və dənəvər toxuma xaric edilməlidir;
- kəskin tənəffüs çatışmazlığı olan xəstələr ixtisaslaşdırılmış yardım göstərilə bilinəcək mərkəzə köçürülməlidir;
- əvvəllər traxeyanın rezeksiyası icra olunmuş xəstələrdə traxeal anastomozun sağalma dərəcəsi, anastomoz xəttində iltihab ocağının təyini və mənfəzdə görünən dənəvər toxuma, sorulmayan tikiş sapları xaric edilməlidir;
- endoskopla müalicə təcrübəli mütəxəssislərin (*anesteziolog, endoskopist, cərrah*) iştirakı ilə aparılmalıdır.
- traxeyadaxili dəyişikliklər endoskopla müayinə və müalicə ilə aradan qaldırılmırsa və tənəffüs çatışmazlığı davam edirsə, demək cərrahi müdaxilə aparılmalıdır.

Endoskopla müalicə palliativ müalicə üsuludur. Bu müalicədən sonra çaplıq daralmanın güclənməsi istisna olunmur. Endoskopla müalicənin əsas şərtlərindən biri ağrısızlaşdırma və müayinə zamanı təminədici tənəffüsün təşkilidir.

Traxeyanın iltihab məşəli daralmasının müalicəsi ilə məşğul olan klinikada ağrısızlaşdırma qaydası və endoskopiya xidməti yüksək səviyyədə təşkil olunmalıdır, əks təqdirdə diaqnostika və uğurlu müalicə işi ilə məşğul olmaq qeyri-mümkündür.

Beləliklə, kliniki əlamətlər nəzərə alınmaqla kompleks endoskopla və kompüter tomoqrafiya müayinəsi ilə traxeya və baş bronxlarda patologyanın dəqiqliyi, ölçüsü, traxeyanın mənfəzinin, divarının, ətraf toxumalarının quruluşu dəqiqləşdirilir və düzgün müalicə taktikası seçilir.

FƏSİL IV

TRAXEYA VƏ BAŞ BRONXLARIN ZƏDƏLƏNMƏLƏRİ

Döş qəfəsi daxili orqanlarının zədələnmələri həm mühabibə, həm də əminamanlıq şəraitində müşahidə olunur. Zədələnməyə daha çox ağciyərlər və orta divar orqanları (*ürək, traxeya, qida borusu*) məruz qalır. Əmin-amanlıq məqamında döş qəfəsi daxili orqanların zədələnməsi hündürlükdən yixılma, ucuğun altında qalma, təbii fəlakətlər, yol nəqliyyat hədisələri və s. zamanı törənir.

Döş qəfəsi daxili orqanların (*ağciyərlər, ürək, iri mənafəzli damarlar, traxeya, baş bronxlar, qida borusu*) müştərək və ayrılıqda zədələnməsi ağır dərəcəli plevropulmonal şokun yaranmasına, tənəffüs çatışmazlığına, hemodinamikanın pozulmasına və zədələnmişlərin bir hissəsinin hadisə yerində, yaxud xəstəxanaya nəql olunarkən yolda ölümünə səbəb olur. Traxeyanın və baş bronxların zədələnməsi *açıq və qapalı* olur.

4.1. Traxeyanın qapalı zədələnmələri

Traxeyanın qapalı zədələnmələri tənəffüs yoluna birbaşa olmayan təsilər (*ucuq altında sixılma; hündürlükdən yixılma; döş qəfəsinin iki mexaniki sıxıcı arasında qalması; yol-nəqliyyat qəzalarında döşün və boyunun sükana çırpılması və s.*) nəticəsində törənir.

Mexaniki təsir nəticəsində qabırğalar, körpük, kürək, döş sümükləri, sınırlar, ağciyər parenximası, ürək, orta divar orqanları və ətraf toxumalar xeyli əzilir, kiçik damarlar cırılır, hematoma və qansızmalar törənir. Bu zədələnmələrin diagnostik qeydlərinin erkən qoyulması bir qədər çətin olur.

Tənəffüs yollarının – traxeyanın, xüsusən də baş bronxların cırılması necə baş verir? Sual çox maraqlıdır. Çox güman ki, döş qəfəsinə öndən arxaya doğru güclü mexaniki sıxıcı təsirlər zamanı onun sagital ölçüsü azalır, hava ilə dolu

ağciyərlər kənarlara çekilir və bu da baş bronxların cırılmasına, traxeyadan qopub aralanmasına səbəb olur. Bunlardan əlavə döş qəfəsinə mexaniki təsirlər zamanı səs yarığının reflektoru olaraq qapanması da tənəffüs yollarında daxili təzyiqi artırır və onların cırılmasına şərait yaradır.

Traxeyaya mexaniki təsir zamanı cırılma daha çox qorunmamış boyun və az hallarda qoruyucu (*döş qəfəsinin sümükləri*) örtüyü olan bifurkasiyaüstü nahiylərdə müşahidə olunur. Bronxlardan isə sağ baş bronx sola nisbətən daha çox cırılır. Bifurkasiya nahiyyəsinə güclü sıxıcı təsir hər iki baş bronxun eyni zamanda cırılmasına da səbəb ola bilər.

Traxeya və baş bronxların cırılması tam və natamam olur. Tam cırılma zamanı uclar arasında diastaz yaranır, natamam cırılmada isə uclar cırılmamış divar hesabına bir-biri ilə əla-qədə olur, yalnız tamlığı hissəvi pozulmuş divar yarıllaraq aralanır.

Boyunun və döş qəfəsinin qapalı zədələnməsi zamanı traxeyanın tam cırılmasının kliniki gedisi və əlamətləri cırılmanın yerindən, quruluşundan, müştərəkliyindən, xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən (*ağır plevropulmonary şok, huşunitməsi*) asılı olaraq təzahür edir və diaqnozun erkən qoyulması bir qədər çətinlik törədir.

Müasir rentgen və endoskopla müayinə üsulları diaqnozu dəqiqləşdirməyə imkan yaradır.

Traxeyanın boyun, döş, bifurkasiya nahiylərinin və baş bronxların cırılması ilə müşayiət olunan döş qəfəsinin zədələnmələri, bədənin çox ağır patofizioloji vəziyyətidir və 50% hallarda ölümə nəticələnir (Qumanenko E.K., və b. 1999). Belə ağır müştərək zədələnmələrdə erkən yardım göstərilmədikdə ümumi ölüm sayı 92%-ə çatır (Qriqoryev E.Q., və b. 2013).

Traxeyanın boyun və döş hissələrinin, baş bronxların ağır zərbə nəticəsində qopub aralanmasının nadir təsadüflərdə müvəffəqiyyətlə müalicəsi haqqında ədəbiyyatda məlumatlar vardır (Petuxov V.İ. 2008, Pyataxa N.A.

və b., 2006; Xarçenko V.P və b., 2011; Mihos P.T. et al 2008, Huppari S.H., 2010).

Döş qəfəsinin zədələnmələri zamanı tənəffüs yollarının cirilması rast gəlinən xəstələrə ilk yardım və cərrahi müalicə 3 formada aparılır:

- *birinci erkən bərpa əməliyyatı* zədələnmədən sonra ilk 2 gün ərzində icra olunur;
- *birinci təcili bərpa əməliyyatı* zədələnmədən sonra 3-5 gündən 6 aya qədər müddətdə yerinə yetirilir;
- *gecikmiş bərpa əməliyyatı* zədələnmədən sonra 2-3 aydan 3-5 ilə qədərki dövr ərzində aparılır.

Tənəffüs yollarının cirilması ilə xəstənin həyatı üçün təhlükə törəndikdə təxirəsalınmaz bərpa əməliyyatı aparılmalıdır. Mexaniki təsir nəticəsində tənəffüs yollarının qapalı cirilması ilə bizim müşahidəmizdə 7 xəstə olmuşdur. Traxeyanın cirilması 4 (boyun – 2, döş – 2) xəstədə olmuşdur. Onlardan 2-də traxeya ilə qida borusu eyni vaxtda cirilmışdır. Baş bronxların cirilması 3 xəstədə aşkarlanmışdır.

Traxeyanın qapalı zədələnməsi ilə müşahidəmizdə olan xəstələrdən birinin xəstəlik tarixindən qısa çıxarışı nümunə kimi veririk.

42 yaşlı xəstə, kişi C., 21/VI-92-ci il saat 16-da avtomobil qəzasında sükanın sıxması nəticəsində boynun və döş qəfəsinin qapalı zədəsini almış, ağır vəziyyətdə boğulma hissiyati ilə Biləsuvar Mərkəzi rayon xəstəxanasına yerləşdirilmişdir. Xəstəyə ilk yardım göstərilmiş və onun sol plevra boşluğu drenajlanmışdır. Xəstənin tənəffüsünün tədricən çətinləşməsi və vəziyyətinin ağırlaşması ilə əlaqədar olaraq səyyar-səhiyyə yardımçı xətt ilə gecə saat 23⁰⁰-də xəstəyə baxıb məsləhət vermək üçün mən Bakıdan Biləsuvar Mərkəzi rayon xəstəxanasına dəvət olunmuşam.


22.VI.92-ci il gecə saat 01³⁰-da xəstəyə ilk baxış zamanı dəri və selikli qişaların sianozu, tənəffüsün çətin və küylü olması, boynunda sıyrıntı və qançırlar (sükanın izləri) aşkarlanmışdır. Boynunun və döş qəfəsinin ön səthində dərialtı emfizema təyin

edilir. Siyrıntı xətti üzrə boyunun dərisinə barmaqlarla sıxlıqda, barmaqların ucunun boyun fəqərələrinə dirəndiyini hiss etdim.

Diaqnoz təsdiqləndi: mexaniki zədə nəticəsində traxeyanın boyun hissəsi qırılaqdan qopub aralanmışdır (şəkil 4.1). Uclar arasında diastazla boyun toxumaları arası yarıqla xəstə çətinliklə nəfəs alırırdı. Xəstəyə tacili əməliyyat cirilmiş traxeyanın tamlığının bərpası lazımdır. Bu vəziyyətin qiymətləndirilməsində müayinə aparan həkimin təcrübəsi də az rol oynamır. Təəssüf ki, xəstənin qəbul olunduğu xəstəxanada belə ağır əməliyyatın aparılması üçün heç bir şərait yox idi.

Məsləhət olundu ki, xəstə Bakı şəhərinə köçürülsün. Bu vəziyyətdə xəstə köçürülsəydi, boğulmanın güclənməsi nəticəsində yolda ölüm baş verə bilərdi.

Yerli həmkarlarla görüşərkən xəstəxananın anestezioloqu, bizim institutun keçmiş əməkdaşı T.Şirinovu gördüm və ona izah etdim ki, xəstəyə tacili cərrahi əməliyyat aparılmalıdır. Xəstəni intubasiya edib ağrısızlaşdırma apara bilərsinizmi? Onun tərəddüd içərisində qaldığını və həmin xəstəxana şəraitinin bu əməliyyati aparmaq üçün yararsız olduğunu, əməliyyatdan sonra müalicəsinə nəzarətin ağırlığını dərk edib fikirləşdim nə etməli? Birinci növbədə xəstəyə düzgün ilkin yardım göstərilməlidir. Xəstə boğulmadan və tənəffüs çatışmazlığından azad edilməlidir.



Şəkil 4.1. Traxeyanın boyun hissəsinin qopub aralanması.

Göstəriş verdim ki, xəstəni əməliyyat otağına göndərsinlər. T.Şirinov ləp təəccübləndi: "Çərkəz müəllim, bu şəraitdə siz nə etmək istəyirsiniz?" – "İndi görərsən dedim. Sən mənim üçün steril intubasiya borusu hazırla". Xəstə əməliyyat stoluna verildi, steril əlcək geyinib, yerli ağrısızlaşdırma ilə boyunun ön səthində boylama kəsik aparıb, toxumaları aralayıb barmağımla traxeyanın qırṭlaqdan qopmuş distal ucuna keçib, traxeyaya tutqac tikişlər qoyub onun qopmuş distal ucunu yara səthinə qaldırdım və steril intubasiya borusunu yaradan traxeyaya yeridib tikişlərlə dəriyə fiksə elədim.

İntubasiya borusu qoyulduğdan sonra xəstənin tənəffüsü sərbəstləşdi, hipoksiya əlamətləri keçdi. Xəstəyə 1 ml 1%-li omnopon məhlulu vurdurub səyyar-səhiyyə xidməti maşınınə yerləşdirib gecə saat 02³⁰-da Bakı şəhərinə qayıtdıq. Səhər saat 5-də xəstə Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun qəbul şöbəsinə çatdırıldı, onun adına xəstəlik tarixi yazılıb birbaşa əməliyyat otağına verildi. Növbətçi anestezioloqa vəziyyəti izah etdikdən sonra intubasiya borusu tənəffüs aparatına qoşuldu və ağrısızlaşdırma başlandı.


Cərrahi əməliyyat – 22.VI.92-ci il tarixində səhər saat 05³⁰-da hər gün əməliyyat apardığımız otaqda, aseptik şəraitdə boyun yarası açılıb birinci işləndi, intubasiya borusu yenisi ilə əvəzləndi. Yara genişləndirildi və təftiş zamanı məlum oldu ki, üzüybənzər qığırdaqdan aşağı, 2-ci və 3-cü qığırdaq yarımhəlqləri səviyyəsində traxeya köndələn cirilmişdir. Uclar arasında diastaz 3 sm-ə qədərdir. Traxeyanın hər iki ucundakı dağlımış qığırdaq yarımhəlqlərini kəsilib götürüldükdən sonra traxeyanın uclarının arxa divarı fasıləli tikişlə tikildi, yaradan yeridilən intubasiya borusu traxeyadan xaric edildi, oral intubasiya aparılıb borunun ucu tikişlərdən aşağı traxeyanın mənfəzinə yeridildi və intubasiya borusu üzərində ön divara tikişlər qoyularaq distal ucla 1-ci qığırdaq yarımhəlqası arasında traxeal anastomoz formallaşdırıldı. (Şəkil 4.2)

Əməliyyatdan 4 saat sonra spontan tənəffüs bərpa olunmuş, xəstə ekstubasiya edilmişdir. Əməliyyatdan sonra ki dövr fəsadsız keçmişdir. Sonrakı günlərdə döş qəfəsinin rentgen müayinəsində dərialtı emfizemanın tam sorulduğu və ağıciyərlərin normal ventilyasiyası aşkarlanmışdır. Xəstə 10 gün sonra yaxşı vəziyyətdə evə yazılmışdır.

Əməliyyatdan 6 ay sonra müayinə zamanı xəstənin şikayətləri olmamışdır. Traxeoskopiya zamanı təsdiqləndi ki, traxeyanın mənfəzi açıqdır, anastomoz xəttində tikiş sapları ətrafında kiçik dənəvər toxuma aşkarlanmışdır. Ağıciyərlər üzərində vezikulyar tənəffüs eşidilmişdir. 20 il sonraki müddətdə də xəstə əmək fəaliyyətini davam etdirir.

Təqdim olunan nümunə göstərir ki, traxeyanın cirilması diaqnozu təsdiqlənirsə, ilk bərpa əməliyyatının zədədən 6-18 saat ötdükdən sonra aparılması daha məqsədə uyğundur. Əlbəttə elə qərar qəbul etmək üçün cərrahdan geniş diaqnostik və cərrahi təcrübəyə malik olmaq vərdişi tələb olunur.

Bəzən xəstənin vəziyyətinin ağırlığı, qəbul olunduğu xəstəxananın şəraiti, adekvat kömək göstərə biləcək cərrahın olmaması, zədənin müştərəkliyi, tənəffüs çatışmazlığının güclənməsi ilk yardımın yalnız traxeostoma qoyulması ilə başa çatdırılmasına göstəriş olur. Belə xəstələrdə birincili təcili cərrahi əməliyyat aparmaq lazımdır.



Şəkil 4.2. Üzüyabanzər qığırdaqdan aşağı traxeyanın ucları arasında birincili anastomoz qoyulmasından sonra.

Müşahidəmizdə olan digər xəstənin xəstəlik tarixini nümunə kimi veririk.

Xəstə A. 25 yaşlı 25/I-92-ci il tarixində traxeostomiya borusu ilə Respublika Klinik Xəstəxanasından Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq İnstitutunun döş qəfəsi cərrahlığı şöbəsinə köçürülmüşdür.


Anamnezdən məlum olmuşdur ki, xəstə 3 ay əvvəl avtomobil qəzası zamanı zədə almışdır. Ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilmişdir. Müayinə zamanı ona traxeyanın boyun hissəsinin travmatik cirilması, bud və çanaq sümüklərinin siniği diaqnozu qoyulmuşdur. Tənəffüs çatışmazlığı ilə əlaqədar olaraq boyunda boylama kəsik aparılmışdır. Traxeyanın boyun hissəsinin 3-cü qığırdaq yarımhəlqaları səviyyəsində cirilması aşkarlanmış və onun distal ucundan traxeostomiya borusu traxeyaya yeridilmişdir. Xəstə ağır vəziyyətdən çıxarılmış, ancaq onda afoniya yaranmışdır.

Xəstəxananın rəhbərliyi bizimlə məsləhətləşmiş və xəstənin sonrakı müalicə üçün klinikaya köçürülməsi tövsiyə olunmuşdur.

Xəstə klinikaya daxil olarkən vəziyyəti orta ağırlıqdadır. Çanaq sümüklərinin siniği ilə əlaqədar hərəkat edə bilmir. Tənəffüsü traxeostomiya borusu ilədir. Ağciyərlərinin üzərində vezikulyar tənəffüs eşidilir. Nəbzin dəqiqlik sayı 80 vurğudur. Arterial qan təzyiqi 125/80 mm.c.s. səviyyəsindədir. Qarnı yumşaq, ağırsızdır.

Traxeoskopiyə zamanı qırtlaqdan aşağı traxeyanın mənfəzinin çapıq və dənəvər toxuma ilə qapanması aşkarlanmışdır. Traxeostomiya borusu görünmür. Traxeostomiya borusundan fibroskopla baxarkən traxeyanın aşağı hissəsinin və bifurkasiyasının mənfəzinin genişlənməsi müşahidə olunur.

Kompüter tomoqrafiya – traxeyanın 3D quruluşlu görünüşündə traxeostomiya borusundan yuxarıda qırtlağa doğru traxeyanın mənfəzinin qapalı olduğu aşkarlanmışdır (şəkil 4.3. a, b).



a

b

Şəkil 4.3. Kompüter tomoqrafiya: (a) traxeyaya yeridilmiş traxeostoma borusu; (b) traxestoma borusu xaric edildikdən sonra traxeostomiyadan yuxarıda traxeyanın mənfəzi tam qapanmışdır, qırtlağın mənfəzi açıqdır.

Anamnezə, kompüter müayinəsinə və traxeoskopianın natiqəsinə görə traxeyanın travmatik cirilmasından sonra 3 ay ərzində onun mənfəzinin traxeostomiya borusundan yuxarıda daralması və mənfəzinin tam qapanması təsdiqlənmişdir. Cərrahi əməliyyatın labüdüyü xəstənin valideyinlərinə açıqlanmışdır.

Cərrahi əməliyyat – 31/I-92-ci il tarixində aparılmış və traxeostomiya borusu xaric edilmiş, bundan sonra intubasiya borusu traxeyaya yeridilmişdir. Boyunda 8 sm uzunluğunda boylama kəsik aparılmışdır. Traxeyanın aralanmış distal ucu çapılı toxumalardan aralanmış, normal qığırdaq yarımhəlqaların səviyyəsində tutqaca götürülmüş, köndələn kəsilmiş və intubasiya borusu yaradan distal mənfəzə yeridilmişdir.

Sonra traxeyanın çapılılmış proksimal ucu da bitişmələrdən aralanıb tutqaca götürülmüş, 2-3-cü qığırdaq yarımhəlqaları arasından traxeya köndələn kəsilib, çapılı toxumalar xaric edilmişdir.

Traxeyanın ucları arasında diastaz 3 sm təşkil edir. Mənfəzin arxa divarına tikişlər qoyulduğdan sonra yaradan yeridilmiş intubasiya borusu traxeyanın distal ucundan xaric

olunmuş, oral intubasiya borusu tikiş xəttindən bifurkasiya üstü nahiyyəyə qədər yeridilmişdir. İntubasiya borusu üzərində traveal anastomoz qoyulmuşdur. Əməliyyatdan 8 saat sonra xəstə ekstubasiya olunmuş, tənəffüs sərbəstləşmiş, səsi bərpa olunmuş, afoniya ləğv edilmişdir. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılmış və sonrakı reabilitasiya üçün travmotoloji şöbəyə köçürülmüşdür.

Döş qəfəsinin qapalı zədələnmələrinin ağır nəticələrinin dən biri də orta divarda yerləşən iki qonşu orqanın traxeyanın və qida borusunun divarlarının eyni vaxtda cırılması və onların arasında patoloji kanalın – qazanılmış traxeya-qida borusu süzgəcini formalaşmasıdır.

Elə ağır zədələnmə ilə bizim müşahidəmiz altında iki xəstə olmuşdur.

Xəstə S. 34 yaşlı kişi 16/VII-1981-ci il tarixində yol-naqliyyat qəzası zamanı döş qəfəsinin ağır dərəcəli qapalı zədələnməsinə məruz qalmış və 2 sayılı Bakı şəhər kliniki xəstəxanasının reanimasiya şöbəsinə qəbul olunmuşdur. Kliniki və rentgenoloji müayinə zamanı xəstədə sağtərəfli hemotoraks və dərialtı emfizema aşkarlanmışdır. Xəstəyə sağtərəfli torakosentez, boyun və döşün dərisi altında emfizemanı azaltmaq üçün balaca kəsiklər, şok əleyhinə intensiv müalicə aparılmışdır.

Zədələnmədən 5 gün sonra ağızdan qida qəbulu zamanı xəstədə güclü öskürək tutması başlamış və selikli bəlgəmlə bərabər qəbul etdiyi qida qalıqları tənəffüs yolundan xaric olmuşdur.

Xəstəyə baxmaq üçün həmin klinikaya davət olundum. Anamnez toplandıqdan sonra xəstəyə ağızdan bir qurtum su içmək təklif olundu. Suyun qəbulu güclü öskürək tutması və hipoksiya əlamətləri törətdi. Döş qəfəsinin yol-naqliyyat qəzası zamanı zədələnməsi, qida borusunun ön, traxeyanın arxa divarının eyni vaxtda cırılması, onun qida borusu-traxeya süzgəci ilə fəsadlaşması diaqnozu təsdiqləndi (şəkil 4.4. a).

Sonrakı müayinə və müalicə üçün xəstə Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstytutunun döş qəfəsi cərrahlığı şöbəsinə köçürüldü.


Klinikaya daxil olarkən xəstənin vəziyyəti orta ağırlıqda idi. Dəri örtükləri avazımış, çəkisi xeyli azalmışdı. Döş qəfəsi tənəffüs də qeyri-bərabər iştirak edirdi. Ağciyərlər üzərində yaş və quru xırıltılar eşidilirdi. Nəbzi ritmik, kafi dolğunluqda, dəqiqədə, 80 vurğu idi. Arterial qan təzyiqi 110/70 mm.c.s. səviyyəsində olmuşdur.

Traxeoskopiya zamanı bifurkasiyaüstü nahiyyədə traxeyanın zar divarında 10-15 mm uzunlığında süzgəc kanalı aşkarlanmışdır.

Ezofaqskopiya zamanı qida borusunun ön divarında ölçüləri 10-12 mm olan və kənarların dairəvi şəkildə infiltratlaşmış süzgəc kanalı olduğu təyin edilmişdir.

Qida borusunun rentgen-kontrast müayinəsində kontrast maddənin süzgəc kanalından tənəffüs yoluna axması təsdiq olunmuşdur.

Son 10 gün ərzində ağızdan qida qəbulu dayandırıldığı üçün 13.VIII.81-ci il tarixində xəstəyə Kader üsulu ilə qastrostoma qoyulmuş və bu yolla onun qidalanırılmasına başlanılmışdır. Vaxtaşırı xəstədə mədə-qida borusu reflüsü ilə əlaqədar gəyirmə və öskürək tutmaları, sağtərəfli pneumoniya yaranmışdır. Əməliyyatönü hazırlıq məqsədi ilə parenteral müalicəyə başlanılmışdır. 18.VIII.81-ci il tarixində ona venadaxili 100 ml zülal məhlulu-hidrolizinin köçürülməsi zamanı xəstənin vəziyyəti qəfil ağırlaşmışdı: üşütmə, paresteziya, əzələ ağrıları, oyanıqlıq, rahatsızlıq hissələri yaranmış və bədənin hərarəti 40°C-yə qədər yüksəlmişdir. Xəstənin huşu itmiş, dəri örtüyü göyərmmiş, soyuq tərlə



Şəkil.4.4. a)
traxeyanın və
qida
borusunun
eyni vaxtda
cirilması;

örtülmüş, tənəffüsü tezlaşmış və səthi olmuşdur. Arterial qan təzyiqi 40 mm.c.s, venoz 100 mm su sütunu səviyyəsində, nəbzi sapvari olmuş və dəqiqədə - 160 vurğuya çatmışdır. Ekstrasistolik aritmiya yaranmışdır. Bu vəziyyət vena daxilinə köçürürlən zülala qarşı anafilaktik reaksiya kimi qiymətləndirilmişdir.

İntensiv müalicə: namländirilmiş oksigen verilməsi, antihistaminlər, ürək-damar dərmanları, antikoagulyantlar, antibakterial, hormonal preparatlarla davam etdirilmişdir. **Vazopressorlar:** mezaton - 4,0 ml+noradrenalin 2,0 ml+500 ml izotonik məhlulda dəqiqədə 45 damcı köçürülməklə arterial təzyiqi saxlamaq mümkün olurdu.

Bu tərzdə müalicə 2 həftə ərzində aparılmışdır. Bütövlükdə xəstəyə vena daxilinə 100 ml noradrenalin, 172 ml mezaton, 3400 mq prednizolon, 250 mq hidrokortizon məhlulları köçürülmüşdür.

16 günlük müalicədən sonra xəstənin hemodinamik göstəriciləri normal səviyyəyə qayıtmışdır. Vazopressorların yeridilməsi dayandırılmışdır, hormonal preparatların dozası tədricən azaldılmışdır. Xəstənin ümumi vəziyyətinin tədricən yaxşılaşması radikal əməliyyat aparılmasına imkan vermişdir.


Cərrahi əməliyyat: 23.IX.81-ci il tarixində zədələnmədən 3 ay sonra ümumi ağrısızlaşdırma altında sağ IV qabırğanın rezeksiyası ilə sağtərəfli arxa yan torakotomiya aparılmışdır. Bütövlükdə ağciyər parietal plevraya yapılmışdı. Bitişmələr aralığından sonra tək vena aralanıb, bağlanıb kəsilmişdir. İltihablaşmış və qalınlaşmış mediastinal plevra boylama açılmışdır, azan sinir aralanıb tutqaca götürüldükdən sonra, 6-7 sm məsafədə traxeya ilə birləşmiş qida borusu və süzgəc kanalı aralanmışdır və tutqaca götürülmüşdür (Şəkil 4.4 b). Bu zaman traxeyanın arxa divarında 5 sm uzunluğunda membranoz (zar) divarda defekt, qida borusunda isə 15 mm uzunluğunda defekt aşkarlanmışdır.

İntubasiya borusu bifurkasiyaüstü nahiyyəyə qədər endirildikdən sonra traxeyanın zar divarının defekti zərif iynəli supramid sapı ilə fasıləli tikilmişdir (şəkil 4.4 c).


Qida borusunun divarında olan defekt iksirəli fasıləli tikişlərlə qapanmışdır. Əlavə olaraq ayaqcığ üzərində parietal plevra səfhəsi ilə qida borusu tikişlərinin üzəri örtülmüşdür.

Əməliyyat sahəsinə axıdılan fizioloji məhlulda hava qabarcıqlarının olmaması tikişlərin möhkəmliyini və hermetidiyini təsdiqləmişdir. Sağ ağciyərin yuxarı payının kənarı traxeya ilə qida borusu arasına yeridilərək tikişlə fiksələnmişdir.

Plevra boşluğunu yub, drenajlılıqdan sonra döş yarası tikilmişdir. Əməliyyatdan sonra dövr fəsadsız keçmişdir. Xəstə ağızdan qida qəbuluna başlamış, öskürək tutmaları olmamışdır. Qastrostoma 7-ci sutkada ləğv edilmişdir.



Şəkil.4.4. b) formalaşmış traxeya-bronx süzgəci;



Şəkil.4.4. c) süzgəcin ləğvindən sonra.

Qida borusunun rentgen kontrast müayinəsində onunla traxeya arasında əlaqə (süzgəc) görünməmişdir. 28.XII.81-ci il tarixində xəstə kafı vəziyyətdə evə yazılmışdır.

Digər xəstədə isə traxeyanın və qida borusunun eyni vaxtda cırılması və bu orqanlar arasında patoloji süzgəcin formalaşması xeyli gec – 4 aydan sonra aşkarlanmışdır.

Xəstə Ə. 55 yaşlı kişi, 22.10. 2010-cu il tarixində Kliniki Tibbi Mərkəzə zəiflik, çəkinin azalması, gün ərzində 100 ml-ə qədər selikli bəlgəm ifrazı, təngnəfəslilik, və son 4 ayda qidanı yalnız nazoqastral zondla qəbul etmə şikayatlari ilə daxil olmuşdur.

Anamnez məlumatlarına görə o, 2010-cu ilin avqust ayından xəstədir. Hündür bina tikintisində aparılan iş zamanı, təsadüfən onun döş qəfəsi qaldırıcı kranla beton pilətəyə sıxılmışdır. Xəstə ağır şok vəziyyətində yaxınlıqda olan Neftçilər Xəstəxanasına çatdırılmışdır.

Rentgen-kompüter tomoqrafiya ilə sağ tərəfdə qabırğaların çoxsaylı siniqləri və hemopnevmotoraks aşkarlanmışdır.

Xəstədə dərhal sınmış qabırğaların cərrahi yolla metal saplarla fiksasiyası aparılmış, sağtərəfli torakosentez olunmuş və nazoqastral zond mədəyə yeridilmişdir.

Əməliyyatdan sonra dövrdə xəstə tənəffüs çatışmazlığı ilə əlaqədar olaraq 5 gün ərzində intubasiya borusu ilə köməkçi tənəffüsə qoşulmuşdur. Sonra xəstəyə traxeostoma qoyulmuş və köməkçi tənəffüs 2 həftə davam etdirilmişdir. Bu müddət ərzində o, nazoqastral zondla qidalanmışdır. Təminədici spontan tənəffüs bərpa olduqdan sonra ona qoyulan traxeostomiya borusu və nazoqastral zond çıxarılmışdır. Ağızdan ilk qəbul edilən maye xəstədə kəskin öskürək tutmasına səbəb olmuşdur. Ona yenidən nazoqastral zond qoyulmuş və güman olunmuşdur ki, traxeostoma qoyularkən traxeyanın arxa divarı və qida borusu zədələnmişdir. Xəstənin vəziyyəti yaxşılaşmamışdır. O, öskürəklə seklili-irinli bəlgəm ifraz etməyə başlamışdır.

4 aydan sonra xəstə bizə müraciət etmişdir. Daxil olaraq onun vəziyyəti çox ağır olmuş, xeyli ariqlama müşahidə edilmişdir. Döş qəfəsinin ön divarında parasternal xətt üzrə 2-3-cü qabırğaaarası sahədə 3×2 sm ölçüdə zəif dənəvər toxuma ilə örtülmüş, açıq-qabırğşa görününen yara aşkarlanmışdır.


Ağciyərlərinin üzərində hər iki tərəfdə yaş və quru xırıltılar eşidilirdi. Ürək tonları aydın, arterial qan təzyiqi $100/70$ mm.c.s., səviyyəsində, nəbzin dəqiqədə sayı – 100 vurğu həddində olmuşdur, qarnı yumşaq, ağrısız, sidik ifrazı sərbəstdir.

Fibrotraxeoskopiya zamanı traxeyanın zar divarının yuxarı $1/3$ -i səviyyəsində $10-12$ mm uzunluğunda, qida borusundan başlayaraq traxeyaya açılan, içərisindən selikli möhtəviyyat axan süzgəc aşkarlanmışdır.

Kompüter tomoqrafiya zamanı traxeya ilə qida borusu arasında $10-12$ mm uzunluğunda olan patoloji kanal-süzgəcin mövcudluğu təsdiq olunmuşdur. Bu sahədə traxeyanın divarı deformasiyaya uğramış və mənafəzi bir qədər daralmışdır (Şəkil 4.5.).

Hər iki ağciyərin zirvəsində bullyoz sistlər qeyd olunmuşdur.

Xəstəyə 2 həftə ərzində intensiv konservativ müalicə (təzə eritrositar kütlə, plaz-



Şəkil 4.5. Kompüter tomoqrafiya - 3D rekonstruksiya. Traxeya-qida borusu süzgəci.

ma, albumin, kolloid məhlullar köçürülmüş, antibiotiklər vurulmuşdur) aparılmışdır. Xəstənin vəziyyəti xeyli yaxşılaşmış və sutka ərzində öskürəkla bəlgəm ifrazı 20-30 ml-ə qədər enmişdir.

Anamnestik məlumat, endoskopla müayinə və kom-püter tomoqrafiya müayinəsi ilə xəstədə gecikmiş olsa da ilkin travma nəticəsində traxeyanın zar (membranoz) divarının və qida borusunun ön divarının eyni vaxtda cirilması və qida borusu ilə traxeya arasında süzgəcin formalaşması diaqnozu qoyulmuşdur.

Traxeostoma qoyularkən traxeyanın arxa divarının zə-dələnməsi qeyri-mümkün sayılmışdır, çünki traxeya ilə qida borusu arasında formalaşan patoloji kanal-süzgəc traxeostomiya səviyyəsindən 3-4 sm aşağıda yerləşmişdir.

Təsdiqlənmiş diaqnoz, eləcə də 4 aylıq konservativ müalicənin əhəmiyyətsizliyi cərrahi əməliyyata mütləq göstəriş olmuşdur.

Cərrahi əməliyyat – 06.01.2011-ci il tarixində ümumi ağrısızlaşdırma altında sağ V qabırğanın rezeksiyası ilə sağ-tərəfli arxa-yan torakotomiya aparılmışdır. Keçirilmiş mediastinit nəticəsində orta divar xeyli çapıqlaşmışdır. Qalınlaşan mediastinal plevra boylama istiqamətdə açılmışdır. Traxeya ilə qida borusu arasında süzgəc IV döş fəqərəsi səviyyəsində aşkarlanmışdır. Qida borusu süzgəcdən yuxarıda və aşağıda aralanaraq tutqaca götürülmüşdür.

Sonra xəstədə traxeya ilə qida borusu arasındaki süzgəc aralanmış, traxeyanın arx-zar (membranoz) divarında 15 mm uzunluğunda defekt aşkarlanmışdır və bu defekt fasıləli, təksirəli 3/0 vikril saplarla tikilmişdir.

Qida borusunun divarındaki defektin uzunluğu 20 mm təşkil edib. Defekt ikisirəli tikilmiş və qida borusu sağ plevra boşluğu tərəfə meyilləndirilmişdir. Ağciyərin yuxarı payının kənarı tikişlə süzgəc kanalı boyunca traxeya ilə qida borusu arasında fiksə edilmişdir (interpozisiya). Beləliklə, süzgəc nahiyəsində qida borusu ilə traxeyanın təması olmamışdır.

Plevra boşluğu drenajlanmış və döş qəfəsinin yarası tikilmişdir.

Əməliyyatdansonrakı dövrda öskürəklə bəlgəm ifrazı kəsilməşdir. Xəstə 10 gün ərzində yenə nazoqastral zondla qidalanmışdır və sonra zond xaric edilmişdir. Ağızdan maye, qida qəbulu sərbəstləşmiş, öskürək tutmaları yaranmamışdır.

Əməliyyatdan sonra 12-ci sutkada bullyoz sistin partlaması nəticəsində xəstədə soltarəfli gərgin pnevmotoraks inkişaf etmişdir.

Torakosentez aparılmış, və 6 gün sonra plevra boşluğun-dan hava axını dayanmışdır. Rentgen müayi-nəsində pnevmotoraks görünməmiş ağciyər açıldığı üçün plevral drenaj xaric edilmişdir.

Əməliyyatdan 1 ay sonra xəstədə qida borusunun keçiriciliyi sərbəst olub, kontrast maddə qida borusunun hü-dudundan kənara çıxmır, qida borusu bir qədər sağa meyllənür (şəkil 4.6). Xəstə kafı vəziyyətdə evə yazılmışdır.

Əməliyyatdan 3 il sonra yoxlama zamanı şikayəti olmamışdır. Çox gümanki, zərbə vaxtı tra-xeyanın zar (*membra-noz*) divarının və qida borusunun ön divarının eyni vaxtda cırılması hər



Şəkil 4.6. Rentgenogram. Traxeya-qida borusu süzgəcinin ləğvindən sonra. Kontrast maddə qida borusundan traxeyaya keçmir, aralanmış qabırğalar metal sapla döş sümüyüňə təsbit olunduqdan sonrakı vəziyyət.

iki organın mənfəzdaxili təzyiqinin artması ilə əlaqədar olmuşdur.

Travma nəticəsində traxeya ilə qida borusu arasında formallaşan süzgəcindən radikal müalicəsi cərrahi yolladır. Bu müalicə xəstəni sonrakı əzablardan xilas edir və yaşayış keyfiyyətini yaxşılaşdırır.

4.2. Traxeyanın açıq zədələnmələri

Yuxarı tənəffüs yollarının açıq zədələnmələri tənəffüs yoluna bilavasitə bıçaq, qəlpə, güllə yarası, cərrahi əməliyyat və traxeyanın intubasiyası zamanı törənə bilər. Traxeyanın açıq zədələnməsi ilə bizim müşahidəmizdə 12 xəstə olmuşdur: intubasiya zamanı traxeyanın zar (*membranoz*) dnvarın cırılması – 7, bıçaq yarası – 3, qəlpə yarası – 2.

Yara mənşəli açıq zədələnmələrin diaqnozunun qoyulması çətinlik törətmir. Traxeyanın bıçaq yaraları daha çox boyunda və yuxarı döş hissələrində olur. Boyunda, kor-pükük sümüyü üstündə, döş qəfəsində olan yaranın giriş qapısının, tənəffüsün küylü olması, dərialtı emfizema, yaranın nəfəs alması, öskürəklə bəlgəmdə qan izlərinin olması qırtlağın və traxeyanın zədələnmələrinin əsas əlamətlərindəndir. Müalicəsi yaranın birincili işlənməsi və traxeyanın divarında olan defektin tikilməsi ilə tamamlanır və sağalma ilə qurtarır.

Traxeyanın odlu silah (qəlpə, güllə) yaralarının diaqnozunun qoyulması da çətinlik törətmir.

Anamnestik məlumatata, yaranın nəfəs almasına görə və endoskopla müayinə zamanı diaqnoz təsdiqlənir.

Ancaq müalicəsi bəzi hallarda xeyli çətin olur. Müşahidəmizdə olan 2 xəstənin xəstəlik tarixlərini nümunə veririk.


Xəstə C. 26 yaşılı (kişi) 19.II.92-ci il tarixində Qarabağ döyüş bölgəsindən helikopterlə Bakıya təxliyya olunmuş, traxeyanın boyun və döş hissələrinin ön divarının, qəlpə yarası,

sağtərəfli hemopnevmotoraks diaqnozu ilə Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq İnstitutuna gətirilmişdir. Daxil olarkən yaralının vəziyyəti ağır olmuşdur. O, təngnə-fəslidən və döş qəfəsində ağrılarından şikayətlənirdi. Boy-nunun sol yarısında körpük sümüyü səviyyəsində 15-20 mm ölçüdə kənarları qeyri-hamar olan dəri yarası görünür və yara nəfəs alırı.


Xəstənin sağ ağciyəri üzərində tənəffüs keçirilmir, sol tərəfdə sərt tənəffüs eşidilir. Nəbzi 100 vurğu, arterial təzyiqi 90/60 mm.c.s. səviyyəsində olmuşdur. Xəstə əməliyyat otağına verilmiş və sağtərəfli torkosintez aparılmışdır. Sağ plevra boşluğunundan 600 ml-ə qədər qan və çoxlu hava xaric edilmişdir. Əməliyyat stolunda fibrotraxeoskopiya zamanı traxeyanın boyun hissəsinin ön divarında 2-3 qıçırdaq yarımhəlqasının dağılması və traxeyanın mənfəzinə sallanması aşkarlanmışdır.

Ezofaqsokopiya zamanı qida borusunun zədələnmədiyi təsdiqlənmişdir. İntubasiya borusu yaradan traxeyaya yeridilmiş və ümumi ağrısızlaşdırma yaradılmışdır.

Cərrahi əməliyyat 19.11.1992-ci il tarixində ümumi ağrısızlaşdırma altında köndələn boyun kəsiyi ilə dəri yarasının kənarları kəsilmiş, toxumalar aralanmış və traxeya tutqaca götürülmüşdür. Təftiş zamanı məlum olmuşdur ki, qəlpə traxeyanı zədələyərək, döş sümüyünün arxasından sağ plevra boşluğununa keçmişdir. Traxeyanın yarasının kənarları kəsilmiş, dağınık qıçırdaq yarımhəlqaları xaric edildikdən sonra, traxeyanın ön divarından arxa zar (membranoz) divara qədər traxeyanın mənfəzin 2/3 hissəsini təşkil edən defekt formalışmışdır (şəkil 4.7). Oral intubasiya borusu defektdən aşağıya doğru ötürülmüşdür. İntubasiya borusu üzərində traxeyanın ön divarı fasıləli tikişlərlə bərpa edilmişdir (şəkil 4.8). Əməliyyatdan 6 saat sonra yaralı ekstubasiya edilmişdir. Tənəffüs çatışmazlığı ləğv edilmişdir. Əməliyyatdan sonra rəs-dövr fəsadsız keçmişdir. Xəstə sağalıb evə yazılmışdır.



Şəkil 4.7. Traxeyanın boyun hissəsinin qəlpə yarası.



Şəkil 4.8. Traxeyanın yarası tikildikdən sonra.


Digər bir xəstədə traxeyanın odlu silahla (*iki qəlpə*) zədələnməsinin müalicəsi xeyli uzanmış və çətinlik törətmüşdir.

Xəstə B. 20 yaşlı kişi, birinci Qarabağ müharibəsində vətən torpaqları uğrunda gedən döyüslərdə boynundan və döş qəfəsi nahiyyəsindən qəlpə yarası almış, yaralanmadan 12 saat sonra 26.01.94-cü il tarixində ön cəbhə xəstəxanasından klinikaya göndərilmişdir. Daxil olarkən xəstənin vəziyyəti ağır olmuşdur. Tənəffüs xeyli çətinləşmiş və nəfəsalması boyun yarasından tənəffüs yoluna yeridilmiş nazik polietilen boru ilədir. Boyun yarası nəfəs alır. Traxeyadan hava küylə dəri səthinə çıxır. Dəri örtükləri avazılmış, suallara tam cavab verə bilmir, 5 saatlıq təxliyə müddəti nəzərə alınsa yaralanmadan 17 saat sonra xəstəyə ixtisaslaşdırılmış cərrahi yardım göstərilmişdir. Xəstənin vəziyyətinin ağırlaşmasını nəzərə alaraq

26.01.94-cü il tarixində gecə saat 22³⁰-da cərrahi əməliyyat aparılmışdır. Ümumi ağrısızlaşdırma altında intubasiya borusunu ağızdan ancaq qırtlağa yeritmək mümkün oldu. Traxeyaya yeridilmiş polietilen boru xaric edildi. Digər intubasiya borusu yaradan barmağın köməyi ilə traxeyaya yeridildi və tənəffüs aparatına qoşuldu. Boynunun ön səthində döş sümüyü üzərindən keçməklə boylama kəsik aparıldı. Hissəvi boylama sternotomiyadan sonra təftiş zamanı məlum oldu ki, traxeyanın boyun və yuxarı döş seqmenti səviyyəsində sol tərəfdən mənfazinin 2/3-si dağılmışdır. Bundan əlavə qida borusunun ön dnvari da 3 sm məsafədə tam dağılmışdır (şəkil 4.9. a). Sonrakı təftiş göstərdi ki, yara yerində traxeyanın kranial və kaudal ucları 5 mm enində zar (membranoz) divar hesabına ayaqcıqla bir-biri ilə birləşir. 5-6 dağılmış qığırdaq yarımhəlqaları hüdudunda traxeya rezeksiya edildi, onun ucları arasındaki diastaz 5 sm-ə qədər təşkil edirdi. Traxeyanın ucları ətraf toxumalardan aralanmış, xeyli hərəkətləndirilmiş və birincili traxeya anastomozu qoyulmuşdur. Qida borusunun dağılmış hissəsi də rezeksiya edilmişdir (şəkil 4.9. b). Qida borusunun ucları arasında anastomozun qoyulması qeyri-mümkündür. Qida borusunun ucu yaradan kaudala ətraf toxumalardan aralanıb, sağlam toxuma səviyyəsində tikilib orta divara buraxıldı. Qida borusunun kranial ucu ətraf toxumalardan aralandı və boyun ezo-faqostomasi formalaşdırıldı (şəkil 4.9. c).

Xəstəni qidalandırmaq üçün qastrostoma qoyulması qərara alındı. Qida borusunda bərpa əməliyyatı sonrakı mərhələyə saxlanıldı.

Sonra boyun-döş yarası tikildi və xəstənin vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq qastrostomiya əməliyyatı təxira salındı. 2 gün sonra 28.01.94-cü il tarixində ümumi ağrısızlaşdırma altında yuxarı orta laparotomiya aparıldı və Kader üsulu ilə qastrostoma qoyulmuşdur. Qastrostomadan qidalanmaqla əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşı-



Şəkil 4.9. (a)
Traxeyanın və qida
borusunun qəlpə
yarası.

(b) Traxeyanın və
qida borusunun
rezeksiyasının
hüdudları

(c) Traxeya
anostomozu
qoyulduqdan sonra.
Qida borusunun
rezeksiyası və ezofa-
qostomanın
qoyulması.

laşmağa başlamışdır. Əməliyyatdan 2 ay sonra xəstədə öskürək, tənəffüsün çətinləşməsi və küylü tənəffüs əlamətləri artmağa başlamışdır.

Traxeoskopiya zamanı cərrahi müdaxilədən sonra tracheal anastomoz nahiyyəsində onun mənfiəzinin 5-6 mm-ə qədər daralması aşkarlandı.

Kompüter tomoqrafiya müayinəsi zamanı traxeyanın yuxarı döş hissəsində daralma təyin edilmişdir (şəkil 4.10).

Traxeyanın rezeksiyasiından sonrakı daralma ilə əlaqədar mərhələli bərpa əməliyyatı məqsədə uyğun hesab edildi.


Cərrahi əməliyyat – 28.04.94-cü il tarixində ümumi ağrısızlaşdırma altında xəstənin boynunun ön səthində orta xətlə ilkin əməliyyatdan sonra rəqəmli çaplı götürülməklə 5 sm uzunluğunda kəsik aparıldı. Traxeyaya kifayət qədər giriş üçün qalxanabənzər vəzin boynu aralandı. Boylama kəsiklə traxeyanın daralmış

hissəsinin ön divarı sağlam mənfəzə qədər kranial və kaudal istiqamətdə açıldı. (şəkil 4.11 Traxeyanın divarları dəriyə tikildi və T-varı silikon boru traxeyaya yeridildi (şəkil 4.12). Əməliyyatdan sonra dövrə T-varı silikon boru ilə xəstənin tənəffüsü sərbəst olmuşdur. Fonasiya pozulmamış, tənəffüs çatışmazlığı ləğv edilmiş, təkrari sanasiyalarla traxeya və bronxların drenaj fəaliyyəti bərpa olunmuşdur.

Əməliyyatdan sonra tənəffüs çatışmazlığı müşahidə olunmamışdır. Xəstə sağalmış, qastrostoma və T-varı silikon boru ilə ambulator nəzarətə yazılmışdır. Keçirilmiş əməliyyatlardan 6 ay sonra xəstə yenidən klinikaya qəbul olunmuş və qısa



Şəkil 4.10. Kompüter tomoqrafiya. Traxeya anastomozunun daralması.



Şəkil 4.11. Traxeyanın daralmış hissəsi geniş açılmış və kənarları dəriyə tikilmişdir.




Şəkil 4.12. T-vari silikon boru traxeyaya yeridilmişdir.

müddətli hazırlıqdan sonra qida borusunda bərpa əməliyyatı aparılmışdır.

Cərrahi əməliyyat 25.11.94-cü il tarixində ümumi ağrısızlaşdırma altında T-vari silikon boru traxeyadan xaric edilmiş və intubasiya borusu traxeyaya yeridilərək süni tənəffüs aparatına qoşulmuşdur. Orta laparotomiya icra edilmiş, qastrostoma borusu xaric edilmiş və mədənin ön divarındakı defekt tikilmişdir. Orta çənbər bağırsaq arteriyası saxlanılməq şərtlə yoğun bağırsağın sol yarısından əks peristaltika vəziyyətində transplant hazırlanmışdır. Yoğun bağırsaq anastomozu formalasdırılmışdır. Hazırlanmış transplantatın kaudal ucu mədənin ön divarına tikilmiş, döşsümüyüarxası kanal hazırlanıqdan sonra transplantatın kranial ucu boyuna çıxarılmışdır (Şəkil 4.13). Ezofago-stoma dəridən və ətraf toxumalardan aralandıqdan sonra (Şəkil 4.14) qida borusunun boyun hissəsi ilə yoğun bağırsaq transplantatının kranial ucu arasında təksirəli tikişlə anastomoz yaradılmışdır. Qarın və boyun yaraları tikilmişdir. Əməliyyatdan sonra T-vari silikon boru yenidən traxeyaya yeridilmiş və xəstə təminədici tənəffüs ilə reanimasiya şöbəsinə verilmişdir. Əməliyyatdan sonra dövr fəsadsız olmuş və 5-ci gündən ağızdan qida qəbulu bərpa edilmişdir. Xəstə kafı vəziyyətdə evə yazılmışdır. Vaxtaşırı klinika ilə əlaqə saxlanılması və T-vari si-



Şəkil 4.13. Hazırlanmış yoğun bağırsaq trasplantatı.



Şəkil 4.14. Ezofaqostoma lağv edildikdən sonra qida borusunun mənfəzi.

likon borunun xaric edilməsi tövsiyə olunmuşdur. İki il sonra xəstə özü T-vari silikon borunu xaric etmişdir. Tənəffüs çatışmazlığı əlamətləri müşahidə olunmamışdır.

08.09.99-cu il tarixində xəstə klinikaya təkrar müraciət etmişdir. Vəziyyəti yaxşı olmuşdur. Qidalanmasından şikayəti yoxdur. Ancaq boynunun ön səthində T-vari silikon borunun yerində 10x10 mm ölçüdə traxeyanın mənfəzini dəri ilə bir-ləşdirən pəncərə görünür (*Şəkil 4.15 a*).

Endoskopla müayinə zamanı traxeyanın mənfəzinin kifayət qədər genişləndiyi və tənəffüsü təmin etdiyi təsdiqlənmişdir.

13.09.99-cu il tarixdə ümumi ağrısızlaşdırma altında traxestomiya pəncərəsi ətrafında dəri traxeyanın ön divarından selikli qışa səviyyəsində aralanmış və tikilərək pəncərə qapanmışdır. 21.09.99-cu il tarixdə xəstə evə yazılmışdır (*Şəkil 4.15.b*).

Əməliyyatdan 20 il sonra xəstənin vəziyyəti qənaətbəxş olmuşdur. Əmək fəaliyyətini davam etdirir. Şikayəti yoxdur.


Rentgen kontrast müayinə zamanı döşsümüyüärxası yerləşmiş və yoğun bağırsaqdan düzəldilmiş süni qida borusunun fəaliyyəti qənaətbəxş olmuşdur (*Şəkil 4.16 a,b*).



a)

b)

*Şəkil 4.15. a) T-vari boru xaric edildikdən 2 il sonra.
Traxeyanən ön divarında dəri ilə birləşən pəncərəsəkilli
defekt; b) defekt dəri ilə örtüldükdən sonra.*



58

a)

b)

*Şəkil 4.16. Rentgenoqram. Əməliyyatdan 20 il sonra
kontrastlanmış yoğun bağırsaq transplantasi:
a) ön-arxa və b) yandan görünüşü. Sağda ön orta divarda
metal qəlpələr.*

Təqdim olunmuş nümunə göstərir ki, traxeyanın və qida borusunun müştərək yaralanmalarında ilk ixtisaslaşdırılmış yardım yaralanmadan 17 saat keçdikdən sonra göstərilməsinə baxmayaraq düzgün cərrahi taktika seçilmiş, traxeyanın tamlığı bərpa olmuş, qida borusunun tamlığının bərpası qeyri-mümkin olduğu üçün ezofaqostoma qoyulmuş və sonrakı bərpa əməliyyatları ilə xəstənin təbii yolla qidalanması təmin edilmişdir. Traxeyanın birincili rezeksiyasından sonra daralmanın yaranması isə, çox güman ki, yaralanmanın xüsusiyəti, müştərəkliyi, orta divarda başlayan mediastinit əlamətləri və traxeyanın uzun ölçüdə rezeksiyası, onun uclarının ətraf toxumalarдан xeyli aralanması və anastomoz xəttində gərilmənin olması ilə əlaqədardır. Traxeyanın birincili rezeksiyasından sonra yenidən daralması inkişaf etdikdə yalnız mərhələli əməliyyatlarla tənəffüs yolunun tamlığının bərpası məqsədəyəygündür.

Traxeyanın nadir təsadüf olunan və arzu olunmayan açıq zədələnmələrindən biri də ümumi ağrısızlaşdırma məqsədi ilə traxeyanın intubasiyası zamanı yaranır. İntubasiya zamanı traxeyanın divarının cirilması çox nadir hallarda müşahidə olunur: Bu növ zədələnmə 0.02 %-dən 2-5%-ə qədər hallarda yaranır (Boqdanov A.B., Koryaçkin V.A. 2004; Perelman M.İ və b., 2005; İvanov A.M. və b., 2008; Romançisen A.F.2008).

Boqdanov A.B., Koryaçkin A.F.(2004) traxeyanın intubasiya ilə əlaqədar zədələnmələrini 2 növə bölgürlər - cirılma və deşilmə. Öz növbəsində cirilmalar da 2 quruluşda: - tam – traxeyanın divarının bütün qatlarının cirilması və natamam cirılma kimi qeyd edirlər. Cirilmalar daha çox traxeyanın zar divarında xətvari şəkildə təzahür edir (Petrovski B.V və b. 1978). Bu illər ərzində bizim müşahidəmizdə intubasiya ilə əlaqədar membranoz divarın cirilmasına 7 xəstədə rast gəlinmişdir. Traxeyanın zar divarının intubasiya borusu ilə cirilması: xolesistektomiya – 1, qarının ön divarının yırtığının plastikası – 1, mastektomiya – 1, histerektomiya – 1, mammoplastika – 1, qastroezofaplastika – 1 və Covid 19 infeksiyası ilə əlaqədar 2 ay davam edən intubasiyadan sonra, 1 xəstədə törənmişdir. Traxeyanın diva-

rının intubasiya vaxtı deşilməsi bir sıra amillərlə əlaqədardır. Boyun fəqərələrinin hərəkətliliyinin məhdudluğu ilə əlaqədar intubasiyaya təkrarı cəhdlər zamanı traxeyanın cirilmasına aşağıdakı hallarda rast gəlinir:



- boyunu qısa və yoğun olan xəstələrdə intubasiyanın çətinliyi və təkrarı cəhdlərlə əlaqədar traxeyanın zədəlmələri əsasən zar divarda törənir;
- tənəffüs yollarının xəstəliklərindən əzab çəkən şəxslərdə;
- traxeyanın uzun müddətli intubasiyasına və ağıciyarlərin havalandırılmasına məruz qalan xəstələrdə;

- traxeyanın elastikliyi azalmış şəxslərdə;

- öskürəklə əlaqədar traxeyadaxili təzyiqin yüklənməsi və hormonal preparatlarla müalicə alan xəstələrdə;

- intubasiya borusunun hava qovuqcuğunun hədsiz köpürülməsi ilə əlaqədar yaranması müşahidə olunur.

Əslində bu yatrogen zədədir. Traxeyanın zar divarının xəttvari cirilması intubasiya borusunun hava qovuqcuğunun hədsiz köpürdülülməsi ilə əlaqədardır. Qovuqcuğun daxiliində yaranan təzyiq yalnız traxeyanın arxa zar divarını boylama istiqamətdə yarır (*şəkil 4.17*). Traxeyanın ön və yan divarları qığırdaq yarımhəlqlərini ilə qorunduğu üçün cirilma yalnız onun zar divarında yaranır.



Şəkil 4.17. Traxeyanın zar membranoz divarının cirilması.

Traxeyanın divarının cırılması əməliyyatdan sonra boyunda, döş qəfəsinin divarında dərialtı emfizema ilə özünü bürüzə verir.

Döş qəfəsinin rentgen-kompüter müayinələri və traxeoskopiya ilə diaqnoz təsdiqlənir. Traxeyanın zar divarında baş verən cırılma adətən xətvəri olur:

Müşahidəmizdə olan xəstələrdən birinin xəstəlik tarixindən qısa çıxarışı nümunə kimi təqdim edirik.

Xəstə H. 56 yaşlı 26.XII.2014-cü il tarixində klinikaya uşaqlığın qanayan fibroması diaqnozu ilə daxil olmuşdur və ümumi ağrısızlaşdırma altında uşaqlığın artımlarla birlikdə ekstirpasiya əməliyyatı icra olunmuşdur. Əməliyyat 1 saat 20 dəqiqə ərzində fəsadsız yekunlaşdırılmışdır.

Əməliyyatdan 6 saat sonra xəstənin boyun və körpükübü nahiylərində dərialtı emfizema-krepitasiya aşkar olunmuşdur. Xəstəyə döş qəfəsinin kompüter müayinəsi aparılmışdır və orta divarda mediastinal plevra altında hər iki tərəfdən hava aşkarlanmışdır. Pnevmotoraks yaranmamışdır. Traxeyanın zar divarında 5-6 mm uzunluğunda defekt nəzəri cəlb edir.

İntubasiya vaxtı traxeyanın membranoz divarının cırılması orta divarın emfizemasına səbəb olmuşdur. Emfizema artmadığı üçün traxeoskopiya əməliyyatının aparılması lüzumsuz sayılmışdır.

Xəstənin boyun, və körpükübü nahiylərinə dərialtı iynələr yeridilmiş, havanın toxumalardan axınına yol verilmiş və xəstə nəzarətdə saxlanılmışdır. Sonrakı həftə ərzində 2-3 gündən bir döş qəfəsinin kompüter müayinəsi aparılmışdır və orta divar emfizemasının tədricən azalması təsdiqlənmişdir. Təkrari müayinələrdə orta divardan hava tam sorulmuşdur. Xəstə sağalıb evə yazılmışdır.

Bu nümunə göstərir ki, traxeyanın zədələnməsi kompüter müayinəsi ilə təsdiqlənərsə, traxeoskopiyaya ehtiyac qalmayacaq. Bu zədələnmələr konservativ müalicə olunmalıdır.

İntubasiya zamanı traxeyanın zədələnməsi yatrogen zədədir. Səbəb nədir? Çox güman ki, yeridilmiş relaksantların təsiri tam yaranmamış, intubasiya borusunun səs yarığından traxeyaya yeridilməsi və hava qovuqcuğunun hədsiz köpürdülməsi onun zar divarının zədələnməsinə və emfizeməyə səbəb olur.

Traxeyanın zar divarının cırılması 10 mm-dən 30-40 mm-ə qədər ola bilər (*şəkil 4.18*).


Digər bir xəstədə isə əməliyyat zamanı intubasiya borusu ilə əlaqədar traxeyanın zar divarında daha böyük defekt yaranmışdır.

Xəstə K. 44 yaşlı qadın 17.10.2002-ci il tarixində M.Nağıyev adına Kliniki Təcili Tibbi yardım xəstəxanasına disfagiya şikayəti ilə daxil olmuşdur.

Anamnestik, kliniki və instrumental müayinələrlə qida borusunun orta-döş hissəsinin yasti hüceyrəli buynuzlaşmayan orta differensisiyalı xərçəngi diaqnozu təsdiqlənmiş və cərrahi əməliyyata göstəriş olmuşdur.

Əməliyyat – 22.10.02-ci il tarixində ümumi ağrısızlaşdırma altında qarın və boyun kəşklərindən qida borusunun subtotal rezeksiyası və mədənin böyük əyriliyindən hazırlanmış izoperistaltik boru ilə plastikası əməliyyatı zamanı qida borusu boyunda aralanarkən intubasiya borusunun hava ilə gərgin doldurulmuş qovuqcuğu qida borusunu ayırmağa əngəl töötərdiyi üçün anestezioloqa göstəriş verilmişdir ki, intubasiya borusunu 3-4 sm aşağıya, yəni bifurkasiyaya təraf yeritsin.

Anestezioloq hava qovuqcuğunu boşaltmadan intubasiya borusunu bifurkasiyaya itəliyərkən traxeyanın arxa-zar divarı 3-4 sm məsafədə boylama istiqamətdə cırılmışdır. Yaradan fasılısız hava axını başlamışdır. Boyun yarasından traxeyanın arxa divarının defektini tikmək çətin olduğu üçün dəri yarası döş sümüyünün önüne qədər uzadılmış, boylama hissəvi sternotomiya aparıldıqdan sonra traxeyanın arxa divarındaki 3 sm uzunluğunda defekt tam aşkarlanmış və fasılılı vikril saplarla tikilmişdir, bundan sonra traxeyadan hava axını dayanmışdır.



Şəkil 4.18. Komپüter tomoqrafiya. Traxeyanın zar divarının intubasiya zamanı 40 mm-ə qədər cirilması:

a) traxeyanın sağlam zar divarı; b) traxeyanın zar divarı artıq cirilmişdir; -c-ç-d-e) cirilma davam edir; e) traxeyanın sağlam zar divarı.

Boyunda qida borusu ilə mədə transplantati arasında anastomoz qoyulduqdan sonra əməliyyat yekunlaşmışdır.

Əməliyyatdansonrakı dövr fəsadsız keçmiş, 16.11.2002-ci il tarixində xəstə kafı vəziyyətdə evə yazılmışdır.


Covid-19 infeksiyası ilə əlaqədar uzun müddət intubasiya borusu ilə ağıciyərlərin havalandırılmasına məruz qalmış 2 xəstədə isə daha ağır fəsad meydana çıxmış, qida borusu-traxeya süzgəci yaranmışdır. Ağızdan qəbul edilən maye öskürək tutması törətdiyi üçün traxeoskopiya aparılmış və qida

borusu ilə traxeya arasında süzgəc aşkarlanmışdır.

Döş qəfəsinin kompüter müayinəsində traxeya ilə qida borusu arasında olan süzgəcin ölçüsü və quruluşu dəqiqləşdirilmişdir (Şəkil 4.19). Cərrahi əməliyyatla süzgəc ləğv edilmişdir.

Traxeyanın zar divarının intubasiya zamanı cırılmış yerindən sızan hava orta divara, boyuna, döş qəfəsinin divarına yayılır. Cırılmadan sonra ilk saatlarda dərialtı emfizema yaranır. İlk vaxtlarda cırılmış yaranın kənarı qida borusunun adventisiyasına yapışır, fibrin çöküntüsü yaranır və defekt tədrīcən bağlanır. Ara divara toplanmış hava sorulur.

Xəstə müdaxiləsiz sa-



Şəkil 4.19. Kompüter tomoqrafiya – 3D rekonstruksiya. Uzunmüddətli intubasiyadan sonra qida borusunun deşilməsi və traxeya-qida borusu süzgəcinin formalaşması.

Cərrahi əməliyyat zamanı müşahidə olunan cırılmalar zar divara tikişlər qoyulmaqla ləğv edilməlidir. Traxeyanın zar divarının cırılmasından sonra qida borusunun ön divarında intubasiya borusunun sıxması nəticəsində nadir hallarda törənən yataq yarası traxeya ilə qida borusu arasında patoloji süzgəcin yaranmasına səbəb olur və cərrahi əməliyyata göstəriş kimi dəyərləndirilir.

4.3. Baş bronxların zədələnmələri

Traxeyanın boyun, yuxarı döş hissələrinin və baş bronxların, xüsusən də sol baş bronxun cırılmasında mediastinal plevranın tamlığı pozulmayan hallarda pnevmotoraks yaranır, yalnız orta divarda, boyunda və ətraf toxumalarda emfizema müşahidə olunur.

Traxeyanın, xüsusən də onun bifurkasiyaüstü hissəsinin və sağ baş bronxun cırılması gərgin pnevmotoraksa, hemothoraksa, ağciyərin kollapsına, orta divarın yerdəyişməsinə, hemodinamikanın pozulmasına və xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olur.

Traxeyanın cırılmış nahiyyəsindən qan bronxlara axıb, drenaj funksiyasının pozulmasına, tənəffüs çatışmazlığına və ürək-damar sisteminin fəaliyyətinin pozulmasına gətirib çıxarır. Baş bronxun cırılması diaqnozu ilə müşahidəmizdə 3 xəstə olmuşdur. Onlardan 2-nə erkən dövrdə, 1-nə isə 3 il sonra bərpa əməliyyatı aparılmışdır.

Xəstələrdən birinin xəstəlik tarixindən çıxarışı nümunə kimi veririk.


Xəstə Ş. 16 yaşlı, 24.XII.2005-ci ildə qəfil baş verən qəza nəticəsində torpaq uçqunu altında qalmış başın və döşün ağır dərəcalı zədələrini almışdır. Hadisə yerində olan insanlar 15-20 dəqiqə müddətində torpağı təmizləyib, zədələnmiş şəxsi sıxıl-

madan azad etmişlər. Zədələnmədən bir neçə saat sonra 24.XII. gecə saat 21⁰⁰ radələrində xəstə Qəbələ mərkəzi rayon xəstəxanasına çatdırılmışdır. Ona ilk yardım göstərilmiş, sağ plevra boşluğu drenajlanmışdır. Ertəsi gün xəstənin vəziyyəti ağırlaşlığı üçün kəskin tənəffüs çatışmazlığı ilə Bakı şəhərinə göndərilmişdir. O, 25.XII.2005-ci il tarixində gecə saat 21⁴⁵-də Bakı şəhər Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilmişdir. Gecəni rahatsız keçirmiş və təngnəfəslikdən şikayətlənmişdir. Plevra boşluğununa əlavə drenaj yeridilmişdir və hər iki drenajdan fasılıs olaraq hava axını davam etmişdir. Döş qəfəsinin rentgen müayinəsində sağtərəfli gərgin pnevmotoraks və ağciyərin kollapsı aşkarlanmışdır (Şəkil 4.20).

Tənəffüs və ürək-damar çatışmazlığı əlamətlərinin artması ilə əlaqədar olaraq 27.XII.2005-ci il tarixində gecə saat 03⁰⁰-da növbətçi cərrahi briqada tərəfindən xəstə cərrahi əməliyyata götürülmüşdür.


Cərrahi əməliyyat – ümumi ağrısızlaşdırma altında sağtərəfli ön-yan torakotomiya aparılmış və təftiş zamanı sağ baş bronxun pay bronxlarına böülündüyü səviyyədə tam cırılması və ağciyərin kollapsı aşkarlanmışdır. Baş bronxun kranial güdülü tikilmiş, ağciyər isə atelektaz vəziyyətində qalmışdır. Davam edən perfuziya hesabına (şunt) xəstədə hipoksemiya daha da güclənmişdir.

27/XII.2005-ci il tarixində gecə saat 03³⁰-da prof. Ç.M.Cəfərova zəng olunmuş və o, mütəxəssis kimi klinikaya, əməliyyat




Şəkil 4.20. Rentgenoqram. Sağ tərəfli gərgin pnevmotoraks, ağciyərin kollapsı.

otağına dəvət olunmuşdur. Əməliyyat zamanı sağ baş bronxun cirilib traxeyadan aralanması təsdiqlənmişdir. Əməliyyatın sonrasını prof. Ç.M.Cəfərov davam etdirmişdir. Ön-yan torakom yara tikilmiş və xəstəyə üzüüstə vəziyyəti verildikdən sonra sağtərəfli arxa-yan torakotomiya icra edilmişdir. Təftiş zamanı sağ baş bronxun kaudal ucunun aralanması (Şəkil 4.21) və baş bronx güdülünün kranial ucunun tikilməsi təsdiqlənmişdir. Yuxarı pay və aralıq bronxların mənfəzinə toplanmış qan fibrin, selik sorulub xaric edilmiş, yaradan əlavə intubasiya borusu növbə ilə yuxarı və aralıq bronxlarına yeridilib "Ambu"-nun köməyi ilə ağciyər tam havalandırılmışdır. Baş bronxun kranial güdülünə qoyulmuş tikişlər açılmış, oral intubasiya borusu sol baş bronxa istiqamətləndirilib ventilasiya davam etdirilmişdi. Cirilmiş baş bronxun uclarından dağılmış qığırdaq yarımhəlqaları kəsilib xaric edilmiş və sağ baş bronxun aralanmış ucları arasında anastomoz qoyulmuşdur (Şəkil 4.22) Oral intu-




Şəkil 4.21. Sağ baş bronxun cirilması.



Şəkil 4.22. Bronxial anastomoz qoyulmuşdur.

basiya borusu traxeyaya çəkilmiş və sağ ağciyər ventilyasiyaya qoşulmuşdur. Hipoksiya əlamətləri dərhal keçmişdir. Plevra boşluğu qurudulub, drenajlanmış və döş yarası tikilmişdir. Təminədici spontan tənəffüs bərpa olunduqdan sonra xəstə ekstubasiya olunmuş və reanimasiya şöbəsinə verilmişdir. Əməliyyatdansonzarlı dövrdə tənəffüs çatışmazlığı əlamətləri müşahidə olunmamış, hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmişdir. Döş qəfəsinin rentgen müayinəsində ağciyərlərdə ocaqlı dəyişiklik, hemopnevmotoraks müşahidə edilməmişdir. (şəkil 4.23)

06.2006-ci il tarixində saat 13⁰⁰-da xəstədə qəfil mədə-bağırsaq qanaxması müşahidə edilmiş, duru qatranabənzər nəcis ifraz olunmuşdur. Nəbzi sürətlənmiş dəqiqədə 120 vurğu, qan təzyiqi 90/60 mm.c.s. enmişdir. Hb dinamikada azalmağa başlamışdır. Saat 19⁰⁰-da ezofagoqastroduodenoskopiya edilmiş və 12-barmaq bağırsaqda 2,5x3sm ölçüdə kallez xora və onun dibindən nəbz vurğusuna müvafiq arterial qanaxma aşkarlanmışdır.



Şəkil 4.23. Rentgenogram. Sağ ağciyər havalanır, tracheyaya yaxınlaşmaq üçün kəsilmiş qabırğıga ucları görünür.

Prof. Ç.M.Cəfərov klinikaya dəvət olunmuş və hemostatik müalicə fonunda davam edən qanaxma ilə əlaqədar olaraq saat 23⁰⁰-da xəstə cərrahi əməliyyat stoluna verilmişdir.

Cərrahi əməliyyat – ümumi ağrısızlaşdırma altında yuxarı orta laparotomiya icra edilmişdir. Təftiş zamanı 12-barmaq bağırsaqda 5 sm ölçüdə iltihablaşmış, mədəaltı vəzin başına sirayət edən böyük xora aşkarlanmışdır. Xora ətraf toxumalardan aralanarkən 12-barmaq bağırsağın mənfəzi açılmış və mədə – 12-barmaq bağırsağın mənfəzinə al qanın vurğu ilə axını təyin edilmişdir. Qanaxan damar tikiləndən və qanaxma dayandırıldıqdan sonra 12-barmaq bağırsaq xoradan ayrılmış. Xora qaraciyər – 12-barmaq bağırsaq bağına və mədəaltı vəzin başına yapışlığı üçün xoranın dibini saxlamaq şərti ilə Bilrot II üsulu ilə mədə rezeksiyası əməliyyatı yerinə yetirilmişdir. 12-barmaq bağırsaq güdülü açıq üsulla, böyük texniki çətinliklə sağlam toxumalar hüduduna qədər aralanıb qapanmışdır. Qarın boşluğununda hemostaz aparılmış və qarın yarası tikilmişdir. Əməliyyatdan sonra dövr fəsadsız keçmiş və xəstə sağalaraq evə yazılmışdır.

Anamnestik və kliniki məlumatlara görə xəstədə sağ baş bronxun travma nəticəsində cırılması baş vermişdir. Əməliyyata qədər plevra boşluğununa yeridilmiş drenajdan, həmçinin əlavə qoyulmuş hər iki drenajdan fasılısız olaraq hava axınına baxmayaraq davam edən gərgin pnevmotoraks, ağciyərin tam kollapsı, baş bronxun cırılması əlamətləri olmuş, onlar kifayət qədər qiymətləndirilmədiyi üçün bronxun cırılması diaqnozu əməliyyata qədər qoyulmamış və bu cırılma yalnız torakotomiya zamanı aşkarlanmışdır.

Bu əlamətlər olan xəstələrdə tənəffüs yolunun endoskopla müayinəsi həllədici rol oynaya bilərdi. Təəssüf ki, bu, icra olunmamışdır. Düzgün diaqnozun qoyulmaması qeyri-adekvat ön yan torakotomiya kəsiyinin seçilməsinə səbəb olmuşdur.

Əməliyyat zamanı sağ baş bronxun cırılmasının təsdiq-lənməsi ön torakotomiya yarasının tikilməsinə və baş bronxa yanaşmaq üçün yeni cərrahi kəsiyin – arxa yan torakotomiya kəsiyinin aparılmasına göstəriş olmuşdur.

Cırılan sağ baş bronxun kranial ucunun tikilməsi:

- tənəffüs yolundan hava-qaz-anestetik itkisini dayandırmaq üçün sağ baş bronxun kranial ucunun müvəqqəti tikilməsi təcrübəsiz cərrah üçün məqbuldur;
- təcrübəli cərrah tapıntıni düzgün qiymətləndirərək adekvat yardım növünü seçməlidir – bronxial anastomoz qoymalıdır.

Digər bir xəstədə də cərrahi əməliyyat zamanı sol baş bronxun cırılması aşkarlanmışdır.

Xəstə H. 18 yaşlı kişi 02.09.2011-ci il tarixində ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə daxil olmuşdur. Xəstənin verdiyi məlumatə görə 25.08.2011-ci il tarixində yol-naqliyyat qəzası zamanı zədə almış və ağır vəziyyətdə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilmişdir. Xəstəyə ilkin yardım göstərilmiş: - sol plevra boşluğu drenajlanmış, sağ aşağı ətraftəsbitedici ilə hərəkətsizləşdirildikdən sonra müayinələrdə sol tərəfli hemopnevmotoraks, sol kürək sümüyünün, sağ bud sümüyünün orta 1/3 yerdəyişmiş siniği təsdiqlənmiş və xəstə Bakı şəhərinə göndərilmişdir.

Daxil olarkən xəstənin huşu aydın, vəziyyəti orta ağırlıqda olmuşdur. Verilən suallara aydın cavab verir. Döş qəfəsinə qulaq asarkən sağ ağciyərdə tənəffüs eşidilir, sol ağciyərdə isə tənəffüs keçirilməmişdir. Arterial qan təzyiqi 110/70 mm.c.s., səviyyəsində, nəbzi 98 vurğu olmuşdur. Qarnı yumşaq, ağırlıdır. Diurez sərbəstdir. Sağ budun orta hissəsində patoloji hərəkətlilik qeyd edilir. Çənədə, aşağı dodaqda, döş qəfəsi üzərində qartmaqla örtülmüş sıyrıntı izləri qeyd edilir.

Döş qəfəsinin rentgen şəkli – sol tərəfli pnevmotoraks, ağciyərin atelektazi aşkarlanmışdır (şəkil 4.24).

Döş qəfəsinin kompüter müayinəsi – sol ağciyərin atelektazi və pnevmotoraks qeyd edilir.



Səkil 4.24. Rentgenoqram. Sol ağciyərin atelektazi, pnevmotoraks. Orta divar sola yerini dəyişmişdir.

Sağ aşağı ətrafinin rentgen şəklində sağ bud sümüyü-nün orta 1/3 hissəsində yerdəyişən sinq təsdiq edilmişdir.


Müalicə həkimi tərəfindən xəstənin döş qəfəsində, sol plevra boşluğununda olan patoloji vəziyyətin səbəbi aşkarlanmadan xəstə sol ağciyərin dekortikasiyası əməliyyatına götürülmüşdür.

Cərrahi əməliyyat – 08.09.2011-ci il tarixində saat 9⁰⁰-da sol tərəfli ön-yan torakotomiya əməliyyatı icra edilmişdir (K.Haciyev). Plevra boşluğununda 100 ml hemorraqik maye aşkarlanmışdır. Ağciyər havalanmir, anestezioloq tərəfindən tənəffüs yollarında təzyiqin artırılmasına baxmayaraq ağciyərlərin havalandırılması qeyri-mümkün olmuşdur.

Professor Ç.M.Cəfərov əməliyyat otağına dəvət olunmuş və həmin xəstənin əməliyyatına qoşulmuşdur. Sol ağciyərin kök elementləri əllənərkən sol baş bronxun cirilmasına şübhə yanmışdır. Baş bronxun hüdudlarını aşkarlamaq üçün xəstənin döş qəfəsinin kompüter şəkilləri tələb olunmuşdur.

Kompüter kəsiklərində sol baş bronxun kranial ucunun daralması və kaudal ucunun parenxima içərisində olması aşkarlanmışdır (Şəkil 4.25. a,b,c).


Xəstədə sol baş bronxun travma zamanı çırılması, onun kranial ucunun mənfəzinin daralması və tam qapanması təsdiqlənmişdir. Bu vəziyyət əməliyyatdan əvvəl həkimlər tərəfindən düzgün qiymətləndirilməmişdir.



Şəkil 4.25. Kompüter tomoqrafiya: a, b) cirilmiş baş bronxun kranial ucunun daralması; c) qopmuş baş bronxun kaudal ucu atelektaz vəziyyətində olan ağciyər parenximasının üzərində.

Əməliyyat stolunun üstündə xəstəyə fibronoskopiya aparılmış və həqiqətən də sol baş bronxun mənfəzinin bifurkasiyadan 25 mm aralıda konusvari daralması və tam qapanması təsdiqlənmişdir.

Ön torakotom yaradan bronxu bərpa etmək mümkün olmadığı üçün döş yarası tikilmişdir. Xəstəyə üzüüstə vəziyyət verilmiş, V qabırğanın rezeksiyası ilə sol arxa-yan torakotomiya icra edilmişdir. Ağciyər kökündə olan bitişmələr aralanmış və mediastinal plevra boylama açılmışdır. Baş bronxun kaudal güdülü toxumalardan aralanıb tutqaca götürülmüşdür. Bronx mənfəzindən durğun selik xaric edilmişdir. Yaradan intubasiya borusu sol bronxa yeridilmiş və sol ağciyər havalandırılmışdır. Aortal pəncərə genişləndirilmiş, sol baş bronxun kranial ucunun güdülü aorta qövsünün altında tapılıb tutqaca götürülmüş və mənfəzi açılmışdır (şəkil 4.26. a). Kranial və kaudal uclar arasındaki çapıq və dənəvər toxumalar kəsilib xaric edilmiş, sağlam bronx divarı səviyyəsində uclar arasında gərginlik olmadan bronxial anastomoz qoyulmuşdur (şəkil 4.26. b).



Şəkil 4.26. a) sol baş bronxun cirilmasi;
b) bronxial anastamozla bərpa.

Sol ağciyər havalanmağa başlamışdır. Plevra boşluğu drenajlanmış, döş qəfəsinin yarısı tikilmişdir. Əməliyyatdan-sonrakı dövr fəsadsız keçmişdir. Ağciyər üzərində vezikulyar tənəffüs eşidilmişdir.



Şəkil 4.27. Retngenoqram. Bronzial anatamozdan sonra sol ağciyərin havalanması. Orta divar yerinə qayılmışdır.

Müayinələr göstərdi ki, əməliyyatdan 6 ay keçəndən sonra xəstənin vəziyyəti yaxşıdır.

Bir xəstədə sol baş bronxun cirilması xeyli gec, yəni 3 ildən sonra aşkarlanmış və bərpa əməliyyatına göstəriş kimi qiymətləndirilmişdir.

Xəstənin anamnezindən məlum olmuşdur ki, 3 il əvvəl yolu keçərkən onu avtomobil vurub və 3 metr aralıdırak səkiyə atmışdır. Döş qəfəsinin sol yarısı əzilmiş və ağır plevropulmonal şok vəziyyətində xəstəxanaya çatdırılmışdır.

İntensiv müalicədən sonra xəstə ağır vəziyyətdən çıxmış və evə yazılmışdır. Onda tədricən təngnəfəslik artmışdır. Döş qəfəsi üzərində küylü tənəffüs eşidildiyi üçün ona bronzial astma diaqnozu qoyulmuş və müalicə aparılmışdır. Ancaq

Döş qəfəsinin rentgen şəklində hər iki ağciyərin eyni dərəcədə havalanması qeyd edilir (şəkil 4.27). Tənəffüs çatışmazlığı tam ləğv olunduqdan sonra 24.09.11-ci ildə ümumi ağrısızlaşdırma altında bud sümüyünnün sınığına görə intramedulyar osteosintez əməliyyatı icra edilmişdir.

29.09.2011-ci il tarixində xəstə kafı vəziyyətdə evə yazılmışdır.

onun vəziyyətində yaxşılaşma hiss edilməmişdir, xəstə bizim klinikaya müraciət etmişdir.

Həmin xəstənin xəstəlik tarixindən çıxarışı nümunə kimi oxucuların nəzərinə çatdırırıq.


Xəstə Z. 52 yaş, qadın 20.05.1990-ci il tarixində klinikaya daxil olarkən vəziyyəti kafi olmuşdur. Sol ağciyər üzərində tənəffüs zəif eşidilirdi. Nəbzi 100 vurğu həddində, arterial təzyiqi 100/70 mm.c.s. səviyyəsində olmuşdur. Qarın boşluğu orqanları patologiyasızdır.

Bronkoskopiya göztərir ki, sol baş bronxun mənfəzi konusabənzər daralmışdır. Yuxarı pay bronxun mənfəzi görünmür, aşağı pay bronxunun mənfəzi isə aydın seçilir.

Döş qəfəsinin kompüter müayinəsində sol baş bronxun mənfəzinin daralması, yuxarı payının parenximasının atelektazı, aşağı payının parenximasının həcminin genişlənməsi aşkarlanmışdır. Xəstədə 3 il əvvəl cirilmiş sol baş bronxun travmadan sonrakı stenozu, yuxarı payının atelektazı diaqnozu qoyulmuşdur və cərrahi əməliyyat məsləhət görülmüşdür (şəkil 4.28. a).

Cərrahi əməliyyat – 24.V.1990-ci il tarixində ümumi ağrı-sizləşdirma altında sol V qabırğanı rezeksiyası ilə sol tərəflə arxa-yan torakotomiya icra edilmişdir. Ağciyərin yuxarı payı büzüşmiş atelektaz vəziyyətindədir, havalanır. Aşağı pay emfizematoz genişlənib, yaxşı havalanır. Mediastinal plevra açılmış, daralmış sol baş bronx çaplı toxumalardan aralanaraq tutqaca götürülmüşdür. Daralmış sol baş bronx traxeyanın bifurkasiyası səviyyəsində 20 mm uzunluğunda kəsilmişdir və onun diametri 10 mm təşkil edir. Aşağı pay bronxu köndələn kəsilmiş və sol baş bronxdan aralanmışdır. Yuxarı payın seqmentar arteriyaları aralanıb, bağlanmış və kəsilmişdir. Sol yuxarı ağciyər venası da aralanıb bağlanaraq kəsilmiş və sol ağciyərin yuxarı payı rezeksiya olunaraq daralmış baş bronxla birgə xaric edilmişdir (şəkil 4.28, b).

Baş bronxla aşağı pay bronxu arasında anastomoz qoyulmuşdur (şəkil 4.28, c). Aşağı pay kifayət qədər havalanıb plevra boşluğunu doldurmuşdur. Plevra boşluğu drenajlanıb



Şəkil 4.28. a) sol baş bronxun cirilmasından 3 il sonra baş və yuxarı pay bronxunun stenozu; b) sol baş bronxun rezeksiyası ilə yuxarı lobektomiya əməliyyatından sonra; c) sol baş bronxla aşağı pay bronxu arasında anastomoz qoyulmuşdur.

döş yarası tikilmişdir. Əməliyyatdan sonra dövr fəsadsız keçmişdir. Xəstə evə yazılmışdır. 15 il sonrakı müayinə göstərir ki, vəziyyəti yaxşıdır.

Təqdim olunan nümunə göstərir ki, yol qəzası zamanı döş qəfəsinin zədələnməsi nəticəsində sol yuxarı pay bronxu ayrılan səviyyədə sol baş bronxun divarı natamam cirilmişdir. Diaqnoz isə erkən mərhələdə qoyulmamışdır. Cirilmiş baş bronxun mənfəzi çapıqlaşmış daralmış, sol yuxarı pay bronxunun mənfəzi tam qapanaraq payın atelektazipə səbəb olmuşdur. Daralmış baş bronxdan aşağı pay havalandırılmışdır, ancaq xəstənin tənəffüsü küülü olduğu üçün xəstəyə bronxial astma diaqnozu qoyularaq 3 il ərzində müalicə aparılmışdır. Müalicənin əhəmiyyətsizliyi ilə əlaqədar xəstə bizim klinikaya müraciət etmiş və müayinə zamanı sol baş bronxun daralması aşkarlanmışdır. Sol baş bronx rezeksiya edilib, atelektazipə vəziyyətində olan yuxarı pay ilə birgə xaric edilmişdir. Bronxial anastomozla aşağı payın havalandırılması bərpa edilmişdir.

Şərh olunanlar göstərir ki, traxeya və bronxların qapalı zədələnməsi nəqliyyat, təsərrüfat, məişət və yatrogen məşəli ola bilir. Cirilmanın səviyyəsi mexaniki zərbənin traxeya

və bronxlara istiqamətlənməsindən asılıdır. Döş qəfəsinə öndən mexaniki zərbə (*sükanın sıxması*) traxeya və bronxların fəqərələrlə döş sümüyü arasında sıxlamasını törədə bilər. Traxeyanın cırılması daha çox bifurkasiyaüstü nahiyədə, bəzən qida borusunun divarının tamlığının pozulması ilə birgə törənir. Bronxlardan isə daha çox geniş sağ baş bronx cırılır.

Traxeya və bronxların açıq zədələnməsi soyuq və odlu silahla törədilən yaralanmalar zaman baş verir.

Traxeya və bronxların qapalı zədənlənməsinin kliniki təzahürü cırılmanın anatomik yerləşməsindən və xüsusiyyətlərindən asılıdır. Natamam cırılmalar orta divara qansızma, hematoma və qanhayxırma ilə özünü büruzə verir. Tam cırılmaların kliniki gedişi zədənin yerləşdiyi səviyyədən, onun ölçüsündən, yanaşı toxuma və orqanların əzilməsindən asılıdır. Traxeya və baş bronxların tam qapalı cırılmalarının kliniki gedişi çox ağır olur.

Traxeya və bronxun cırılmış yerindən hava orta divara keçərək emfizema törədir, plevra boşluğunə keçidkə isə pnevmotoraks yaranır. Traxeyanın boyun və döş hissələrinin zədələnməsində isə əsasən dərialtı emfizema yaranır.

Traxeya və bronxların cırılmış yerindən qanaxma oludurda, qanın tənəffüs yollarına axması öskürək, qanhayxırma, boğulma və artan tənəffüs çatışmazlığına səbəb olabilir.

Döş qəfəsinin zədələnmələrində gərgin pnevmotoraks yarandıqda zədələnmış dərhal torakosentez etmək lazımdır. Xəstənin vəziyyəti stabillaşdırıldıqdan sonra rentgen, kompüter tomografiya və traxeobronkoskopiya ilə traxeya və baş bronxların zədələndiyi yeri, tamlığı dəqiqləşdirilməli, müalicə taktikası seçilməlidir.

Qeyri-münasib şəraitdə cərrahi kömək göstərmək imkanı məhdud olduqda traxeyanın boyun hissəsinin tam cırılmasında boyunda balaca kəsiklə intubasiya borusunun

traxeyaya yeridilməsi xeyli üstünlüklərə malikdir və xəstənin uzun məsafəyə təxliyyəsi lazım olduqda – təxliyyə zamanı tənəffüs çatışmazlığının artıb ölümə səbəb olma ehtimalını azaldır.

Gərgin pnevmotoraksla müşayiət olunan baş bronxun cırılması zamanı plevra boşluğunun drenajlanması ilə hava-nın xaricə fasıləsiz axını təmin edilir, gərgin pnevmotoraksın, orta divarın yerdəyişməsinin qarşısı alınır.

Traxeya və baş bronxların tam cırılması zamanı xəstələrdə təxirəsalınmaz cərrahi əməliyyat aparılmalıdır. Cərrahi əməliyyatın aparılmasında tam ağrısızlaşdırma və ağciyərlərin havalandırılması müümət əhəmiyyət kəsb edir. Traxeyanın zədələnmələrində intubasiya borusunun yaradan traxeyanın kaudal ucuna doğru yeridilməsi, ağciyərin etibarlı havalandırılmasını təmin edir. Baş bronxlardan birinin cırılması zamanı intubasiya borusu sağlam baş bronxa yeridilməlidir və ventilyasiya davam etdirilməlidir.

Əgər baş bronxlardan birinin cırılması ilə əlaqədar xəstə ölməyibsə və ona kəskin dövrə bərpa əməliyyatı aparılmayıbsa, bu halda xəstəliyin dinamikası müxtəlif gedisatda özünü bürüzə verə bilər:

- *cırılmış nahiyanın öz-özünə sağlanması;*
- *cırılmış bronxun çapıqlaşış daralma törətməsi;*
- *bronx-plevra süzgəcinin formalaşması;*
- *baş bronxun mənfəzinin çapıqla qapanması və ağciyərin uzun müddət atelektaz vəziyyətdə qalması ilə nəticələnir.*

Cırılmanın öz-özünə sağlanması bronxun divarının bütün qatlarının natamam zədələnməsində mümkün olur.

Cırılmış baş bronxun mənfəzinin daralması və bronxplevra süzgəcinin formalaşması bronxun divarının natamam cırılmasından sonra baş verir və bu da ağciyərin irinləməsinə, qalıq plevra boşluğunun yaranmasına gətirib çıxarır.

Cırılmış baş bronxun kranial ucunun daralıb qapanması bronxun tam cırılmasından sonra inkişaf edir, ağciyərin

uzunmüddətli atelektazına və bronxektaziyaya səbəb olur. 1951-ci ildə ilk dəfə *Skannel J.* cırılmış baş bronxun uclarını bir-birinə tikməklə uğurlu bronxial anastomoz qoymaq haqqında məlumat vermişdir. Sonralar belə əməliyyatlar epizodik hallarda icra edilmişdir.

Müasir dövrdə vacib məlumat verən diaqnostika üsulları (*fibrobronkoskopiya, kompüter tomoqrafiya*) ilə traxeya və baş bronxların zədələnmələri erkən aşkarlanmalı və rekonstruktiv bərpa əməliyyatları icra edilməlidir.

FƏSİL V

TRAXEYANIN İLTİHAB MƏNŞƏLİ DARALMALARI

5.1 Traxeyanın daralmalarının yaranması

Son 50 ildə Azərbaycan Respublikasında klinik cərrahlığın ayrı-ayrı istiqamətlərinin inkişafı, yeni tibbi texnikanın tətbiqi, anesteziologiya və reanimasiya xidməti imkanlarının genişlənməsi çox ağır xəstələrdə müxtəlif, mürəkkəb planlı və təxirəsalınmaz cərrahi əməliyyatlar aparmağa imkan vermişdir. Bu əməliyyatların və təzə törənmiş kəllə-beyin zədələnmələrinin ağırılıq dərəcəsindən asılı olaraq bir qrup xəstələrdə inkişaf edən kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar traxeyanın ağızdan, burundan, traxeostoma dəliyindən intubasiyası ilə ağciyərlərin süni havalandırılmasına ehtiyac yaranır (Parşin V.D., 2003; Cəfərov Ç.M. və b., 2009 Mosin I.V. və b., 2011;). Müasir köməkçi tənəffüs aparatları ilə davam etdirilən ağciyərlərin süni havalandırılması şəraitində tətbiq edilən intensiv müalicə tədbirlərinin köməyi ilə xəstələrin böyük əksəriyyəti ağır vəziyyətdən çıxaraq sağalırlar. Ancaq çox ağır xəstələrin 0,2-30%-də ağciyərlərin süni havalandırılması müddətində tibb işçilərinin biganəliyi: əməliyyatdan əvvəl traxeyanın mənfəzinə böyük ölçülü intubasiya borusunun yeridilməsi və onun hava qovuqcuğunuñ hədsiz köpürdülməsi, aseptika qaydalarına tam əməl olunmaması, traxeostoma qoyularkən buraxılan taktiki və texniki səhvlər, traxeyanın 2-3 gündən bir yeni boru ilə təkrarı intubasiyasının aparılmaması ciddi fəsadların törənməsinə səbəb olur. Xəstələrin təminədici tənəffüsü bərpa olunduqdan sonra intubasiya, yaxud traxeostoma boruları xaric edilir və az keçməmiş qırtlaqda, traxeyanın boyun və yuxarı döş hissələrində əlavə müalicə tədbirləri tələb edən yeni bir patoloji vəziyyət – traxeyanın iltihab mənşəli çapıq daralması törənir. Bu, əslində, yatrogen zədədir (Kozlov K.K. və b., 2002; Mosin I.I. və b., 2011; Bonneter P., 1998; Grillo H., 2004). Yenidən ağır vəziyyətə düşər olmuş xəstələrə vaxtında lazımı cərrahi yardım göstərilmədikdə, artan tənəffüs çatışmazlığı bəzən ölümə səbəb olur.

Ötən əsrin 60-70-ci illərindən başlayaraq müxtəlif ölkələrdə cərrahlar tənəffüs yollarının yatrogen mənşəli daralmalarının diaqnostika və cərrahi müalicəsi ilə məşğul olmağa başlamışlar. Toplanan təcrübə göstərmişdir ki, traxeyanın iltihab mənşəli daralmaları ilə əlaqədar tətbiq olunan müalicə tədbirlərindən sonra belə xəstələrin 6-28%-də müxtəlif fəsadlar (daralmanın təkrarlanması-restenoz, irinli fəsadlar, tişkəslərin tutarsızlığı, aroziv qanaxma) və 10% -də isə ölüm müşahidə olunur (Parşin V.D. və b., 2002; Grillo H., 1969).

Son illərdə respublikamızda ağır tənəffüs çatışmazlığı ilə əlaqədar aparılan ağıcyərlərin süni havalandırılmasından sonra yuxarı tənəffüs yollarında daralmalara rast gəlinən xəstələrin sayının artması müşahidə olunur. İntensiv müalicədən sonra tənəffüs yollarında inkişaf edən iltihab mənşəli çaplıq daralmaların diaqnozunun erkən qoyulmasına və cərrahi yardımın göstərilməsində çətinliklər mövcuddur. Əvvəllər ağır vəziyyətə düşmüş belə xəstələrə cərrahi yardım ən yaxşı halda xəstələrin əlilliyinə səbəb olan traxeostomanın qoyulması, yaxud xarici ölkələrə müalicəyə göndərilməsi ilə tamamlanmışdır. Əks halda artan tənəffüs çatışmazlığı, hipoksiya, boğulma xəstələrin ölümünə səbəb olurdu. Şərh olunanlar respublika miqyasında traxeyanın iltihab mənşəli daralmalarının erkən diaqnostikasının, radikal cərrahi müalicənin təşkil olunmasının və həyata keçirilməsinin nə dərəcədə vacib olduğunu göstərir.

Son 30 ildə bizim nəzarətimiz altında traxeyanın iltihab mənşəli daralması ilə 3-60 yaş arasında 117 xəstə olmuşdur. Traxeyanın müxtəlif ölçülü, quruluşlu və məhəlli yerləşmiş daralmaları uzun müddətli reanimasiya tədbirləri və ağıcyərlərin süni havalandırılması aparılmış xəstələrdə törənmişdir.

Traxeyanın iltihab mənşəli daralması 70,5% hallarda kişilərdə (78), 29,5% hallarda isə qadınlarda (39) müşahidə olunmuşdur. Çox güman ki, bu nisbət kişilərin aktiv fiziki fəaliyyəti ilə əlaqədardır.

Müşahidəmizdə olan xəstələrdə traxeyanın uzun müddətli intubasiyası ilə ağıcyərlərin süni havalandırılmasına aşağıdakı

göstərişlər: tənəffüs çatışmazlığı ilə fəsadlaşmış ağır kəllə beyin zədələnmələri - 85; baş beyində cərrahi əməliyyat - 15; ürəkdə aparılan əməliyyatlar -3, boyunda cərrahi əməliyyat – strumektomiya zamanı qırtlaq sinirinin zədələnməsi - 2; sifətin və yuxarı tənəffüs yollarının termiki yanığı - 2; botulizm - 2; mias-teniya - 1; sol ağıciyərin qəlpə yarası və atelektazi - 1, menin-qoensefalit -1, traxeyanın və qida borusunun yuxarı döş hissəsinin qəlpə yarası – 1 xəstədə olmuşdur. İntubasiya borusundan ağıciyərlərin süni havalanırmamasına məruz qalmamış 1 xəstədə isə traxeyanın bifurkasiyaüstü nahiyyədə daralması spesifik iltihab mənşəli olmuşdur.

Son 2 ildə Covid-19 infeksiyası ilə əlaqədar intubasiya borusundan ağıciyərlərin uzunmüddətli havalanırmamasına məruz qalmış 3 xəstə də traxeyanın boyun hissəsinin daralması ilə bizə müraciət etmişdir.


Ağıciyərlərin uzunmüddətli havalanırmaması xəstələrdə ardıcıl ağızdan, yaxud burundan intubasiya və sonra isə tracheostoma borusu ilə aparılmışdır.

Tracheostoma qoyulana qədər ağızdan və burundan intubasiya ilə ağıciyərlərin süni havalanırması 2-10 gün (orta hesabla $5,7 \pm 0,3$) davam etdirilmişdir. Bu müddət ərzində təminədici spontan tənəffüsün bərpa olunmaması ilə əlaqədar 88 xəstədə tracheostomiya qoyulmuş və ağıciyərlərin süni havalanırmaması tracheostomiya borusundan davam etdirilmişdir. Yalnız ağızdan və burundan intubasiya ilə ağıciyərlərin uzunmüddətli havalanırmaması 28 xəstədə davam etdirilmişdir.

Tracheostoma qoyulana qədər ağızdan və burundan birincili və təkrari intubasiyalar zamanı traxeyanın mənfəzinə uyğun olmayan böyük ölçülü borunun yeridilməsi və onun hava qovuq-cuğunun hədsiz köpüldülməsi (*təzyiqin 30 mm.c.s. səviyyəsinə qədər qaldırılması*) ilə əlaqədar traxeyanın divarında məhəlli olaraq qan dövranı pozulur. Selikli qışada işemiya, nekroz törənir, epitel örtüyü dağılır, qığırdaq yarımhəlqaları lizisə və deformasiyaya uğrayır, dayaq funksiyasını itirir (Şəkil 5.1 a,b).

Traxeostoma qoyularkən aseptika qaydalarının pozulması, traxeostoma borusunun hava qovuqcuğunun yatağında və traxeostoma yerində törənən iltihabı dəyişikliklər nəticəsində selikli qişa, selikliqişaaltı qat, qığırdaq yarımhəlqləri və xarici birləşdirici toxumadan ibarət örtük (*adventitsiya*) öz anatomik quruluşunu və dayaq fəaliyyətini itirirək çapılı toxumaya çevirilir. Traxeyanın mənfəzi tədricən dənəvər toxuma ilə qapanır və daralma yaranır (Şəkil 5.1 c).

Traxeostoma dəliyindən yeridilən boru ilə 88 xəstədə ağciyərlərin süni havalandırılması 8-25 gün (orta hesabla $16,6 \pm 0,7$) davam etdirilmişdir. Bu müddət ərzində traxeostoma borusu hər gün çıxarılib, yuyulub, təmizlənib yenidən traxeyaya yeridilmişdir. Traxeya-bronx ağacı selikdən təmizlənmişdir. Vaxtaşırı xəstələrin süni tənəffüs aparatından ayrıilib qısa fasılələrlə spontan tənəffüsə keçirilməsi cəhd-lərinə başlanılmışdır. Tam təminədici spontan tənəffüs 2-3 gün ərzində bərpa olunduqdan və xəstələr ağır vəziyyətdən çıxıb, tənəffüs çatışmazlığından azad olunduqdan sonra 88 xəstədən 66-də traxeostoma borusu da xaric edilmişdir. 22 xəstə isə traxeostoma borusu ilə evə yazılmışdır.



Şəkil 5.1. a) traxeostomanın qoyulması; b) traxeostoma borusunun hava qovuqcuğunun hədsiz köpürdüləsi; c) traxeostoma borusu xaric edildildən sonra daralmanın yaranması.

Traxeyanın divarında gizli davam edən iltihabi proseslə əlaqədar evə yazılmış xəstələrdə az keçməmiş tənəffüsün küylü olması və çətinləşməsi başlamışdır. Traxeostoma borusu çıxarııldan sonra tənəffüsün çətinləşməsi başlananə qədər olan dövr “işıqlı dövr” adlanır. “işıqlı dövr” keçidkən sonra tənəffüsün çətinləşməsi artıq traxeyanın mənfəzinin daralmasını göstərir və diaqnozun qoyulması çətinlik törətmir. Traxeostoma borusu ilə evə yazılmış 22 xəstədə borudan kraniala doğru traxeyanın və qırtağın mənfəzi dənəvər toxuma ilə qapanmış və tam afoniya yaranmışdır.

Ağır reanimasiya tədbirləri keçirilmiş və tənəffüs çatışmazlığına görə ağıcyərlərin süni havalandırılmasına məruz qalmış 116 xəstədə «işıqlı dövr» 15 gündən 60 günlə (orta hesabla $28,9 \pm 1,0$) qədər davam etmişdir.

Tənəffüs çatışmazlığı ilə əlaqədar ağır vəziyyətdə olan xəstələrdə traxeyanın iltihab mənşəli daralmasının inkişafı ola bilər ki, traxeostoma qoyulmadan intubasiya borusundan ağıcyərin qısa müddətli süni havalandırılmasından sonra da törənsin. İntubasiya borusunun qovuqcuğunda yaradılan dəyişməz yüksək təzyiqin olması hətta 24-48 saat ərzində traxeyanın selikli qışasında damarları sıxıb kəskin işemiyyaya səbəb olur. Traxeyanın divarında 1-2 gün davam edən işemiya dəyişiklikləri intubasiya borusu xaric edildikdən sonra gizli dərinləşərək traxeyanın iltihab mənşəli daralması ilə də nəticələnə bilir.


Nəzarətimiz altında olan xəstələrdən birinin xəstəlik tarixindən çıxarışı nümunə kimi veririk.

22 yaşlı xəstə oğlan Ə. 18.02.94-cü il tarixində ön cəbhə xəstəxanasından Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq Institutunun döş qəfəsi cərrahlığı şöbəsinə gəndərilmişdir. Xəstə əsgəri xidmət zamanı ön cəbhədə Ağdam bölgəsində Birinci Qarabağ uğrunda döyuşlarda döş qəfəsinin sol yarısı nahiyyəsində qəlpə yarası almışdır və yaralı ön cəbhə hərbi xəstəxanasına qəbul edilmişdir. Rentgen

müayinəsində sol II-IV qabırğaların siniği, soltərəfli hemothoraks, sol ağciyərin atelektazi aşkarlanmışdır. Yaralıda kəskin tənəffüs çatışmazlığı olduğu üçün soltərəfli torakosentez əməliyyatı icra edilmiş və o, intubasiya olunaraq süni tənəffüs aparatına qoşulmuşdur. Verilən məlumatə görə, nəzərə çarpan ağır hipoksiya ilə əlaqədar oral intubasiya borusundan ağciyərlərin süni havalandırılması 2 gün davam etdirilmiş və yaralının çox ağır ümumi vəziyyəti cərrahi əməliyyata və təxliyəyə əks göstəriş kimi dəyərləndirilmişdir. Bu yaralı ölməli idimi? Həmin vaxt mən Respublikanın Baş cərrahı kimi ön cəbhə xəstəxanalarında yaralılara planlı kömək göstərmək üçün oraya gəlmişdim. Ağır yaralı haqqında mənə məlumat verdilər. Yaralıya baxıb dərhal əməliyyat otağına keçirilməsinə göstəriş verdim. Təxirə salınmadan soltərəfli torakotomiya icra edildi, sol ağciyərin yuxarı payının böyük cirilmiş yarası tikildi, plevra boşluğunда olan qan laktaları xaric edildi və sol ağciyərin havalanması bərpa olundu. Əməliyyatdan 8 saat sonra intubasiya borusu xaric edilmiş və 24 saatdan sonra yaralı mənim göstərişimlə tam huşunda, təminədici spontan tənəffüsə Bakı şəhərinə çalışdığını ETKECİ-nin döş qəfəsi cərrahlığı səbəsinə göndərilmişdir.

Bizim klinikaya daxil olarkən xəstənin vəziyyəti ağır olmuşdur. Dəri örtükləri quru, bir qədər avazılmışdı. Ağciyərlərinin üzərində soldan tənəffüs zəif eşidildirdi. Sağdan sərt tənəffüs qeyd olunurdu. Ürək tonları aydın, nəbzi 100 vurğu, A/T-110/70 mm.c.s. səviyyəsində, qarnı yumşaq və ağrısız olmuşdur.

Döş qəfəsinin rentgen müayinəsində II qabırğaaası sahədə döş boşluğu divarının yumşaq toxumalarında yad cisim-metal qəlpə görünürdü (şəkil 5.2). Əməliyyatdan sonra dəri yarası 3 sm məsafədə irinlədiyi üçün ikinci sağalırdı. Xəstənin evə yazılıması ərafəsində tənəffüsün çətinlaşması aşkarlanmışdı. 3-5 gün ərzində tənəffüs stridoroz (küylü) xüsusiyətli olduğu üçün endoskopik müayinə aparılmışdır.



Şəkil 5.2. Rentgenoqram. II qabırğaaası nahiyyədə dayanmış qəlpə.

Fibrotraxeoskopiyada səs yarığı aydın görünür, səs tələri hərəkətlidir. Qırtlaq qapağı hərəkətli, qırtlağın mənfəzi açıqdır, ancaq qırtlağın çıxacağı və traxeyanın boyun hissəsinin mənfəzi 4-mm-ə qədər daralmış və dənəvər toxuma ilə qapanmışdır. (şəkil 5.3)



Şəkil 5.3. Endofoto. Traxeyanın mənfəzi dənəvər toxuma ilə daralmışdır.

Kompüter tomoqrafiya göstərir ki, traxeyanın boyun hissəsi 20 mm uzunluğunda daralmış, deformasiyaya uğramışdır. (şəkil 5.4)

Müayinələrə əsasən xəstəyə traxeyanın boyun hissəsinin qısamüddətli intubasiyadansonraki stenozu diaqnozu qoyulmuş və cər-

rahi əməliyyat – traxeyanın rezeksiyası icra edilmişdir. Xəstə sağalaraq evə yazılışdır.

Təqim olunan nümunə göstərir ki, traxeyanın iltihab mənşəli daralması qısa müddətdə 48 saatlıq intubasiyadan sonra yaranmış və 20 günə qədər bir vaxtda formalaşmışdır.

Əksər hallarda traxeyanın iltihab mənşəli daralmaları birincili, təkrari intubasiyalar və traxeostomiya borusu vasitəsilə aparılan ağıciyərin uzunmüddətli ventilasiyasından sonra yaranır.

Intubasiya və traxeostomiya borularından ağıciyərlərin uzunmüddətli havalandırılmasına məruz qalmış

xəstələrdə "İşıqlı dövr" bitdikdən sonra traxeyanın daralması artıq formalaşır və tənəffüsün çətinləşməsi əlamətləri: taxikardiya – 112, stridoroz tipli küylü nəfəsalma – 96, quru öskürək – 57, selikli bəlgəmin ifrazının çətinləşməsi – 48, dəri örtüklerinin nəmlənməsi – 45, taxipnoe – 42, dodaqların selikli qişasının sianozu – 27 xəstədə qeyd edilmişdir.

Traxeyanın mənfəzinin 25-30% daralması bronx ağacının drenaj funksiyasının pozulmasına, selikli bəlgəmin pay və seqmentar bronxlarda ləngiməsinə, ağıciyərlərin iltihabına və tənəffüs çatışmazlığının dərinləşməsinə səbəb olur.

Traxeyanın iltihab mənşəli daralmasının formalaşması müşahidə altında olan 117 xəstədən 26-sı xəstəxana şərai-



*Şəkil 5.4. Kompüter
tomoqrafiya. Qısa müddətli
intubasiyadan sonra
traxeyanın boyun hissəsinin
daralması.*

tində inkişaf etmişdir. Digər 91 xəstədə isə daralma evə yazılıqladan sonra inkişaf etdiyi üçün onlar respublikanın rayon mərkəzi xəstəxanalarından və Bakı şəhərində olan müxtəlif klinikallardan bizim xəstəxanaya köçürülmüşdür.


Kliniki əlamətlər traxeyanın stenozunu təsdiq etsə də, daralmanın yeri, uzunluğu, mənfəzinin diametri müasir kompleks rentgen-kompyuter və endoskopla müayinə üsulları ilə dəqiqləşdirilməlidir. Traxeyanın xəstəliklərinin diaqnozunun qoyulmasında fibrolarinqotraxeoskopiya, kontrastla traxeoqrafiya və kompyuter tomoqrafiya müayinələrindən istifadə olunmuşdur.

Traxeyanın daralmasına şübhə yarandıqda fibrolarinqotraxeoskopiya həlliədici rol oynayır. Endoskopla qırtlaq girəcəyinə, qırtlağa, traxeyanın mənfəzinə gözlə baxılıb daralmanın səviyyəsi, dərəcəsi, hüdudu, traxeya-bronx ağacının selikli qişasında olan iltihabi dəyişikliklər aşkarlanır, durğun möhtəviyyat sorulub xaric edilir və tənəffüs asanlaşır.

Bir qrup çox ağır xəstələrdə sərt Fridel tipli endoskopun köməyi ilə aparılan müalicə tədbirləri ilə qırtlağın, traxeyanın daralmış mənfəzi genişləndirilir, tənəffüs asanlaşır və xəstə kəskin tənəffüs çatışmazlığından azad olur və əməliyata hazırlanır.

Kompyuter tomoqrafiya müayinəsi-traxeyaya kontrast maddə yeridilmədən 3D rekonstruksiya traxeyanın daxili və xarici quruluşunu, daralmanın dəqiq yerini, ölçüsünü, uzunluğunu təyin etməyə imkan verir (şəkil 5.5 a,b). Güclü tənəffüs çatışmazlığı olan xəstələrdə təhlükəsiz müayinə üsulu kimi böyük əhəmiyyət kəsb edir.

Traxeyanın iltihab mənşəlli daralması ilə kəskin tənəffüs çatışmazlığı olan xəstələrə kömək göstərərkən iki vacib məsələyə fikir vermək lazımdır: təhlükəsiz tənəffüsü təmin etməli və xəstənin labüb sakit vəziyyətini qorumaq lazımdır, əks təqdirdə güclənən tənəffüs çatışmazlığı müxtəlif fəsalılara (*dərin hipoksiyaya, ürək fəaliyyətinin dayanmasına*), hətta ölümə səbəb ola bilər.



Şəkil 5.5 Kompüter tomoqrafiya. a) traxeyanın boyun hissəsinin mənfəzi 4.5 mm qədər daralmışdır; b) daralmadan yuxarı və aşağı traxeyanın divarı deformasiyaya uğramışdır.

Müşahidədə olan 117 xəstədə kliniki əlamətlərə və instrumental müayinə üsullarının nəticəsinə, traxeyanın daralmasının ölçüsünə görə onların vəziyyətinin ağırlıq dərəcəsi: *kompensasiya olunmuş, subkompensasiya olumuş və dekompensasiya olunmuş* kimi fərqləndirilmişdir.


- *kompensasiya vəziyyəti* - traxeyanın mənfəzinin 9-7 mm-ə qədər daralması-10 xəstə (16,4%) (şəkil 5.6, 5.7);
- *subkompensasiya vəziyyəti* - traxeyanın mənfəzinin 7-5 mm-ə qədər daralması-19 xəstə (21,3%) (şəkil 5.8);
- *dekompensasiya vəziyyəti* - traxeyanın mənfəzinin 5 mm-ə qədər və ondan az diametrlı yarıq şəkilli daralması 88 xəstədə aşkarlanmışdır (60,3%) (şəkil 5.9).

Kompleks müayinələr nəticəsində traxeyanın daralması onun boyun hissəsində – 72 xəstədə);


boyun-yuxarı döş hissəsində - (36) (şəkil 5.10), aşağı döş hissədə - 5 (şəkil 5.11) və bifurkasiya üstü nahiyyədə 3 xəstədə aşkarlanmışdır (şəkil 5.12).

Müayinə olunmuş xəstələrdən birində traxeyanın çox-sayılı daralmaları aşkarlanmışdır. (şəkil 5.13).

Traxeyanın iltihab mənşəli daralmalarının müddətindən, daralmanın ölçüsündən, dərəcəsindən və xəstə-



Şəkil 5.6. Kompüter tomoqrafiya. Traxeyanın yuxarı döş hissəsinin kompensasiya olunmuş daralması.



Şəkil 5.7. Endofoto. Traxeyanın tənəffüs təmin edici daralması.


nin vəziyyətinin ağırlığından asılı olaraq müalicə konserativ, endoskopik və cərrahi üsullarla aparılmışdır.

Konservativ müalicə – daralmanın kompensasiya vəziyyətində olan 7 xəstəyə: antibiotiklər, hormon və ferment preparatları, bronx genişləndiricilər, albumin, sidikqovucular təyin edilmiş və traxeyanın divarında olan ödemi azaltmaqla təminədici tənəffüs bərpa olunmuşdur.

Endoskopla müalicə – tənəffüsün pozulmasının subkompen-sasiya vəziyyəti olan 3 xəstədə Fridel bronxoskopu ilə təkrarlı genəltmələr aparılmış, traxeyanın mənfəzi 10 mm-ə qədər genişləndirilmiş və cərrahi müalicəyə ehtiyac olmamışdır. Traxeyanın da-

rالmış hissəsində yerləşən dənəvər toxuma bronxoskopun ucu ilə sıyrılıb götürülmüş və qalıq səthi 3%-li gümüş-nitrat məhlulu ilə yandırılmışdır. Dənəvər toxumanın sonrakı inkişafı dayanmış və mən-fəz spontan tənəffüs üçün təminədici olmuşdur.

Ağır dərəcəli tənəffüs çatışmazlığı olan 117 xəstədən 29-da endoskopla



Şəkil 5.8. Kompüter tomoqrafiya. Traxeyanın boyun, döş hissəsinin subkompensə olunmuş daralması.




Şəkil 5.9. Kompüter tomoqrafiya. Traxeyanın boyun və yuxarı döş hissələrinin iltihab mənşəli dekompensasiya olunmuş daralması.


traxeyanın mənfəzinin genəldilməsi əməliyyatönü hazırlıq kimi icra edilmişdir.

Bizim müşahidəmizdə olan 117 xəstədən 12-də ağır dərəcəli kəllə-beyin zədəsindən sonra apalik sindrom yaranlığı üçün onlara traxeostomiya qoyulmuş və traxeyaya yeridilmiş T-vari slikon boru ilə yaşaması daha məqsədəy়ğun sayılmışdır. Bu xəstələrdə traxeyanın mənfəzi endoskopla qismən genəldilmiş və əməliyyata qədər boğulma təhlükəsi aradan qaldırılmışdır.

Cərrahi müalicə – uzunmüddətli intubasiyadan sonra traxeyanın divarında mənfəzi daraldan və tənəffüsün pozul-




Şəkil 5.10. Kompüter tomoqrafiya. Traxeyanın boyun yuxarı döş hissəsinin daralması.



Şəkil 5.11. Kompüter tomoqrafiya. Traxeyanın aşağı döş hissəsinin daralması.



Şəkil 5.12. Kompüter tomoqrafiya. Traxeyanın bifurkasiyaüstü nahiyyasının daralması.



masına səbəb olan konservativ və endoskopla müalicəyə tabe olmayan geridönməz çapıq toxuma inkişaf etmiş 107 xəstədən: 55-də traxeyanın rezeksiyası və 52-də mərhələli bərpa əməliyyatları ilə mexaniki keçməzlilik ləğv edilib, traxeyanın mənfəzinin keçiriciliyi və adekvat tənəffüs bərpa olunmuşdur.

Şəkil 5.13 Kompüter tomoqrafiya. Yuxarıda traxeostoma yeri, traxeyanın orta və aşağı döş hissəsinin çoxsaylı daralmaları.

5.2. Traxeyanın rezeksiyası

Traxeyanın iltihab mənşəli daralmalarının əsas radikal müalicəsi traxeyanın rezeksiyasından və uclar arasında bircili anastomozun qoyulmasından ibarətdir.

İlk dəfə traxeyanın rezeksiyası və uclar arasında anastomozun qoyulması əməliyyatını boyun hissədə E.Kuster (1886), döş hissədə isə J. Mathey (1951), O. Clagget (1952) icra etmişdir. Sonralar bu əməliyyatlar epizodik olaraq traxeyanın bifurkasiyası və baş bronxlar səviyyəsində də aparılmışdır.

Son 40-50 ildə traxeyanın iltihab mənşəli daralması ilə xəstələrin sayının artması ilə əlaqədar bu əməliyyatlar adı əməliyyatlar kimi çox icra olunur (Avilova O.M 1971; Perelman M.İ 1972; Xarçenko V.P 1975; Parşin V.D 2001; Cəfərov C.M. və b. 2009; Mosin İ.V 2011; Pearson 1984; Crillo H. 1985).

Müşahidəmiz altında olan 107 xəstədən 55-də (8-65 yaşda, qadın-18, kişi-37) traxeyanın uzunmüddətli intubasiyasından sonra - 53 və spesifik iltihabla əlaqədar çaplıq daralması yaranmış-1 xəstədə, traxeyanın müxtəlif ölçündə rezeksiyası icra olunmuşdur. Traxeyanın və qida borusunun eyni vaxtda törənmiş geniş sahədə qəlpə zədələnməsi 1 xəstədə traxeyanın və qida borusunun birlikdə rezeksiyasına göstəriş olmuşdur (*Bu haqda IV fəsildə məlumat verilmişdir*).

Traxeyanın rezeksiyasının əsas məsələlərindən biri lazımi cərrahi kəsiyin seçilməsidir. Traxeyanın daralmasının yerləşdiyi səviyyədən asılı olaraq onun rezeksiyası: boyun-35, boyun - hissəvi sternotomiya -12 və arxa yan torakotomiya-8 kəsiklərindən icra olunmuşdur.

Boyun kəsiyi ilə - 35, boyun hissəvi sternotomiya kəsiyi ilə 12 xəstədə traxeyanın boyun və yuxarı döş hissəsinin rezeksiyasından sonra traxeyanın ucları arasında – 39, traxeya ilə üzüyəbənzər qığırdaq arasında - 5 və traxeya ilə qırtlaq arasında isə 3 xəstədə anastomozu qoyulmuşdur.

Traxeyanın aşağı döş və bifurkasiyaüstü nahiylərinin daralmasında 8 xəstədə arxa yan torakotomiya kəsiyi ilə birincili traxeya anastomoz formalasdırılmışdır.

Traxeyanın boyun hissəsinin daralmasında əməliyyat aparılkən ciyinlərin altına yastıq qoyulur, baş arxaya məylləndirilir və boyun önə doğru qabardılır.

Boyunda 3 xəstədə köndələn, 32 xəstədə isə boylama kəsiklə traxeostomiyadansonrakı çaplıq götürülməklə dəri və dərialtı toxumalar aralanmışdır. Boylama istiqamətində bütün fassial qatlar traxeyanın divarına qədər açılmışdır. Traxeyanın daralmış yan divarları çaplıq toxumalardan ehtiyatla aralanmış və traxeya ilə qida borusu arasındaki şırımda qayidan sinirin şaxələri hər iki tərəfdən qorunmuşdur. Döş sümüyünün arxası ilə traxeyanın ön və yan divarları traxeya-bronx bucağına qədər ehtiyatla iri damlardan (*bazu-baş arterial kötüyü, yuxu arteriyaları, bazu-baş venası*) aralanmışdır, daralmadan kranial və kaudal istiqamətdə isə traxeyanın arxa zar divarı qida borusundan aralanmışdır.

Traxeyanın rezeksiyasından əvvəl daralma yerindən kaudal istiqamətdə traxeyanın sağlam qığırdaq yarımhəlqləri səviyyəsində mənfəzi açılmış, intubasiya borusu yaradan traxeyanın mənfəzinə yeridilmiş və hava qovuqcuğu doldurulmuşdur. İntubasiya borusu tənəffüs aparatına qoşularaq ağciyərlərin havalandırılması davam etdirilmişdir. Traxeyanın aralanmış daralmış seqmenti kranial və kaudal istiqamətdə sağlam qığırdaq yarımhəlqləri səviyyəsində kəsilib xaric edilmiş və uclar arasında birincili traxeya anastomozu yaradılmışdır. Xəstələrdən birinin xəstəlik tarixində çıxarışı nümunə gətiririk.

Xəstə B. 19 yaşlı kişi 30.11.2007-ci il tarixində (xəstəlik tarixi № 12810) Kliniki Tibbi Mərkəzə ağır vəziyyətdə, kəskin tənəffüs çatışmazlığı ilə daxil olmuşdur. Xəstə əsgəri xidmətdə olarkən 27.02.2007-ci il tarixində hərarətin yüksəlməsi, baş ağ-

rılıarı, qusma şikayətləri ilə ön cəbhə hərbi məntəqəsinə qəbul olunmuşdur. 02.03. 2007-ci il tarixində vəziyyəti ağırlaşdırığı üçün o, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Xəstəxanasına göndərilmişdir. Müayinə zamanı xəstədə «kəskin virus» meningoensefaliti, ağır gedişli serebral koma III dərəcə, ikitarəfli plevropnevmoniya, ikinci anemiya, orta-ağır dərəcəli tənəffüs çatışmazlığı, miokardiodistrofiya diaqnozu təsdiqlənmişdir. Tənəffüs çatışmazlığı ilə əlaqədar xəstə intubasiya olunmuş və süni tənəffüs aparatına qoşulmuşdur. 7 gündən sonra traxeostoma qoyulmuş və 2 ay ərzində ağciyərlərin süni havalandırılması davam etdirilmişdir. Aparılan konservativ müalicə nəticəsində xəstə ağır vəziyyətdən çıxmış, traxeostoma borusu xaric edilmiş və 11.07.2007-ci il tarixində yararsız olduğu üçün hərbi xidmətdən azad edilmişdir.

Vəziyyətinin pislaşması ilə əlaqədar olaraq Mirqasimov adına Respublika Xəstəxanasının Nevrologiya şöbəsinə köçürülmüş və orada müalicəsi davam etdirilmişdir. Son 30 gün ərzində xəstənin vəziyyəti daha da ağırlaşmışdır. Onda tənəffüs çatışmazlığı yaranmış və tədrīcan boğulma dərəcəsinə çatmışdır. Xəstəyə bizim tərəfimizdən baxış keçirilmiş və onda traxeostomiya borusu vasitəsilə ağciyərlərin uzunmüddətli süni havalandırılmasından sonra iltihab mənşəli çapıq daralması aşkarlanmışdır. Bununla əlaqədar olaraq xəstə sonrakı müalicə üçün cərrahi klinikaya köçürülmüşdür.

Kompüter tomoqrafiya müayinəsində traxeyanın boyun hissəsinin qısa daralması aşkarlanmışdır (Şəkil 5.14).



Şəkil 5.14. Kompüter tomoqrafiya.

Traxeyanın boyun hissəsinin daralması və traxeostoma çapığı.

Daxil olarkən xəstənin vəziyyəti çox ağır olmuşdur. Do-daqları göyərmiş, dəri örtükləri nəm olmuşdur. Tənəffüsü küylü, dəqiqəlik sayı 40-45 çatmışdır. Boğulmadan və hava çatışmazlığından şikayət edirdi. Yaxın məsafədən stridoroz tipli tənəffüs eşidilirdi. Bütün köməkçi əzələlər tənəffüsə iştirak edirdi. Ağciyərlərinin üzərində yaşı xırıltılar, traxeya üzərində küylü tənəffüs eşidilirdi. Ürək tonları aydın, nəbzi sürətli olub, dəqiqədə 130 vurğudur. A/T-100/60 mm.c.s. səviyyəsinə bərabərdir. Dili nəmdir, qarını yumşaq və ağırsızdır. Xəstənin vəziyyətinin ağırlığı və tənəffüs çatışmazlığının güclənməsini nəzərə alaraq xəstəyə daxil olduqdan 2 saat sonra hayatı göstərişlərlə təxirəsalınmaz cərrahi əməliyyat aparılması qərara alınmışdır.

Cərrahi əməliyyat - 30.11.2007-ci il tarixində ümumi ağıri-sızlaşdırma altında 5 ölçülü boru ilə intubasiya edilmiş və borunun ucunu daralma yerindən aşağı keçirmək mümkün ol-mamışdır. Xəstə tənəffüs aparatına qoşulmuş və ağciyərlərin sünü havalandırılması davam etdirilmişdir. Boynun ön səthində boylama kəsiklə traxeostomiyadan sonraki çapıq kəsilib götürüldü. Traxeyanın daralmış hissəsi çapıq toxumalardan ayrılan zaman traksiya (dartılma) ilə əlaqədar intubasiya borusunun geriyə qırtlağa qayıtması ilə əlaqədar olaraq artan hipoksiya fonunda xəstədə qısa müddətdə ürək fəaliyyəti dayandı. Yüksək təzyiqlə ağciyərlərin ventilyasiyasına başlanıldı. Bu müddət ərzində fasılısız olaraq ürəyin qapalı masajı aparıldı. Vena daxili adrenalin, atropin məhlulları yeridildi. Bronxlar dərhal sanasiya edildikdən sonra xəstədə hipoksiya əlamətləri aradan qaldırıldı, ürək fəaliyyəti bərpa olundu. Daralmanın yuxarı döş hissəsinə yaxın yerləşməsini nəzərə alaraq hissəvi boylama sternotomiya edildi. Traxeya çapıq toxumalardan aralındıqdan sonra müəyyən edildi ki, daralma 5 qıçırdıq yarımhəlqasını əhatə edir. Daralmadan aşa-ğıda sağlam qıçırdıq yarımhəlqası səviyyəsində traxeyanın mənfəzi açıldı və intubasiya borusu yaradan traxeyanın

mənfəzinə yeridilərək (Şəkil 5.15), süni tənəffüs aparatına birləşdirildi. Xəstənin dəri örtükləri və selikli qışası normal rənginə qayıtdı. Traxeyanın daralmış hissəsi ön və yanlardan kranial və kaudal istiqamətlərdə çapıq toxumalardan və qida borusundan aralındı. Traxeyanın daralmış hissəsi 5 qığırdaq yarımhəlqası – 3 sm uzunluğunda rezeksiya edilib götürüldü (Şəkil 5.16). Traxeyanın kranial və kaudal uclarının mənfəzləri 16-18 mm-ə bərabərdir. Uclar arasında diastaz 6 sm təşkil edir (Şəkil 5.17). Traxeyanın kranial və kaudal ucları ətraf toxumalardan bir da-


ha azad edildikdən sonra xeyli hərəkətləndirildi. Bundan sonra 3/0 vikril saplarla traxeyanın uclarının zar (membranoz) divarı tikildi. Yaradan yeridilən intubasiya borusu traxeyadan çıxarıldı, oral intubasiya borusu tikilmiş arxa divarın üzərindən bifurkasiya üstü sahəyə keçirildi və ağıciyərlərin havalandırılması davam etdirildi. İntubasiya borusu üzərində traxeyanın ucları tikildi və tikişlər mənfəzdən kənarada bağlandı (Şəkil




Şəkil 5.15. Traxeyanın daralmış hissəsinin mənfəzi. İntubasiya borusu yaradan traxeyaya yeridilmişdir.



Şəkil 5.16. Traxeyanın rezeksiya edilmiş daralmış hissəsi. Qığırdaq yarımhəlqaları deformasiya olub, hissəvi lizisə uğrayıb, normal quruluşunu itirmişdir.



Şəkil 5.17. Daralmış hissənin rezeksiyasından sonra.



Şəkil 5.18. Uclar arasında anastomoz qoyulmuşdur.

metaplaziya aşkarlanmışdır.

25.12.2007-ci il tarixində xəstə kafı vəziyyətdə evə yazılmışdır. Bir il sonra xəstənin vəziyyəti yaxşı olmuş, tənəffüs çatışmazlığı müşahidə edilməmişdir. Ancaq xəstə vaxtaşırı baş ağrılarından şikayətlənmiş və ona nevropatoloğun məsləhəti tövsiyə olunmuşdur.

Təqdim olunan nümunə göstərir ki, xəstənin vəziyyətinin hədsiz ağır olması, tənəffüs çatışmazlığının artması, hipoksiya

5.18). Hemostaz apardı. Boyun yarası tikildi, xəstənin təmindedici spontan tənəffüsü bərpa olundu. Hipoksiya əlamətləri keçdi. Xəstə ekstubasiya olunub reanimasiya şöbəsinə köçürüldü. Əməliyyat-dansonrakı dövr fəsadsız keçmişdir.

Morfoloji müayinə: makroskopik: qıçırdaq yarımhəlqaları deformasiya olub, hissəvi lizisə uğrayıb, normal quruluşu itirilmişdir. Mikroskopik müayinə: traxeyanın örtük epitelinin fibroz, selikli qışa əsasında ocaqlı traxeal adenoz, lifli-qıçırdaklı qışada və adventisiyada osteoid metaplaziya, traxeyanın mənfəzini daraldan fibroskleroz və osteo-

vəziyyəti əməliyyatın başlanğıcında ürək fəaliyyətinin qısa müddətli dayanmasına səbəb olmuşdur. Aparılan reanimasiya tədbirləri nəticəsində ürək fəaliyyəti bərpa olduqdan sonra traxeyanın mənfəzi daralmadan kaudal hissədə dərhal açılıb intubasiya borusu yaradan traxeyaya yeridilmişdir. Traxeyanın daralmış boyun və döş hissələri ətraf toxumalardan aralanıb rezeksiya edilmiş və birincili traxeya anastomozu qoyulmuş, xəstə kəskin tənəffüs çatışmazlığından azad olmuş və sağalmışdır.

Traxeyanın daralması-12 xəstədə boyun və yuxarı döş hissəsində olmuşdur. Daralmanın bu səviyyədə yerləşməsi zamanı yalnız köndələn, yaxud boylama boyun kəsiklərindən traxeyanın birincili rezeksiyası və bərpası xeyli çətin olur. Bununla əlaqədar olaraq traxeyaya yanaşma üçün daha münasib kəsik boyun kəsiyi və hissəvi boylama sternotomiya kəsiyi hesab edilir. Bu kəsiklə traxeyanın rezeksiyası və birincili anastomozun qoyulması 12 xəstədə icra edilmişdir.

Belə xəstələrdən birinin xəstəlik tarixində çıxarışı nümunə gətiririk.

Xəstə I, 19 yaşılı kişi 18.03.2006-ci il (xəstəlik tarixi №3553) tarixində tənəffüsün çətinlaşması, quru öskürək, boğulma şikayətləri ilə Mərkəzi Klinik Xəstəxanaya daxil olmuşdur.

08.10.2005-ci il tarixində avtomobil qəzasında müştərək kallə-beyin zədələnməsi, sol bud və sağ baldır sümüklərinin qalpali siniği almış və 3 gün Təcili Tibbi Yardım Xəstəxanasında müalicədən sonra komatoz halda, kəskin tənəffüs çatışmazlığı ilə Mərkəzi Klinik Xəstəxanaya köçürülmüşdür. 11.10.2005-ci il tarixində sol ənsə nahiyəsində dekompression trepanasiya, epidural hematomanın xaric edilməsi əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra 10 gün oral intubasiyadan, sonra isə traxeostomiya borusundan ağciyərin süni havalandırılması davam etdirilmişdir. Xəstənin huşu aydınlaşandan sonra spontan tənəffüs bərpa olunmuşdur. 24.10.2005-ci il tarixində «Sol bud sümüyünen metal lövhə ilə, sağ qamış sümüyüne intramedulyar millə osteosintezi» əməliyyatı həyata keçirilmişdir. 11. 11.2005-ci il



Şəkil 5.19. Endofoto. Traxeyanın mənfəzi dənəvər toxuma ilə daralmışdır.

tarixində xəstə kəfi vəziyyətdə evə yazılmışdır. 3 aydan sonra klinikaya daxil olmazdan 20 gün əvvəl nəfəsalmanın çətinləşməsi başlanılmışdır. Tənəffüsü küylü və xısaltılı olmuşdur. Bu vəziyyət tədricən artmış və boğulma dərəcəsinə çatdığı üçün xəstə Kliniki Tibbi Mərkəzə müraciət etmiş və oradan da bizim klinikaya gəndərilmişdir. Daxil olarkən

xəstənin huşu aydın, dəri örtükləri avazımış və nəmdir. Hər iki ətrafında sümükfiksə edici millər vardır. Tənəffüsü stridoroz tiplidir, ağıciyərlərin üzərində xırıltılı tənəffüs eşidilir. Ürək tonları ayndındır A/T-100/80 mm.c.s. səviyyəsində, nəbzi 126 vurğudur. Qarnı yumşaq və ağırsızdır.

EKQ- Mitral qapaqların II dərəcəli prolapsı, minimal qapaq çatışmazlığı.

Traxeobronkoskopiya-traxeyanın yuxarı döş hissəsinin III dərəcəli daralması (şəkil 5.19). Selikli qişa qızarmış, ödəmlidir, traxeyanın divarı qalınlaşmış, deformasiya olunmuşdur, mənfəzi yarıq şəkilli daralmışdır. Fibrobronkoskop daralma yerindən kaudal hissəyə keçmir.

Kompüter tomoqrafiya – 2-3 döş fəqərələri səviyyəsində traxeyanın mənfəzinin 5 mm-ə qədər daralması görünür. Daralmanın uzunluğu 15-18 mmdir. Daralma qırtlaq qapığından 4 sm aşağıda yerləşir (şəkil 5.20).

Xəstənin vəziyyətinin ağırlaşması, tənəffüsün boğulma şəkilli olması və müayinələrin nəticəsinə əsasən traxeyanın boyun və yuxarı döş hissəsinin intubasiya və traxestomiyadan sonrakı geridönməz çapılıq daralması cərrahi əməliyyata göstəriş kimi dəyərləndirilmiş və xəstəyə həyatı

göstərişlə təxirəsalınmaz cərrahi əməliyyat təklif olunmuşdur.


Cərrahi əməliyyat – 19.03. 2006-ci il tarixində ümumi ağırısızlaşdırma altında intubasiya borusu qırtlağa yeridildi. Lakin borunun ucu daralma yerindən aşağı keçmədi. Ağciyərin süni havalanırmaması ilə boynun ön səthində orta xətt üzrə kəsik aparıldı. Boyunun əzələ və fasiyaları açıldıqdan sonra orta divara kimi giriş üçün boylama hissəvi sternotomiya icra edildi.

Qalxanabənzər vəzisini araladıqdan sonra traxeyanın aşağı boyun və yuxarı döş hissəsinin daralmış seqmenti ətraf çapıq toxumalardan aralındı və daralmadan kaudal istiqamətdə sağlam qığırdaq yarımhəlqlərini səviyyəsində traxeyanın mənfəzi açıldı. İntubasiya borusu yara yerindən traxeyanın mənfəzinə yeridilərək tənəffüs aparmasına qoşuldu (şəkil 5.21). Ağciyərlərin havalanırmaması davam etdirildi.


Traxeyanın boyun hissəsinin daralmış nahiyyəsi çapıq toxumalardan azad edildi (şəkil 5.22) və sağlam qığırdaq yarımhəlqlərini səviyyəsində traxeyanın kranial mənfəzi açıldı. Daralma 6 qığırdaq yarımhəlqasını əhatə edir. Traxeyanın daralmış seqmenti rezeksiya olundu və qida borusundan aralanaraq xaric edildi. Traxeyanın kranial və kaudal uclarının mənfəzi 15-16 mm-ə bərabərdir. Hər iki ucdn keçməklə traxeyanın arxa divarına 3 tikiş qoyuldu və düyünlər mənfəzdən kənardə bağlıldı.



Şəkil 5.20. Kompüter tomoqrafiya. Traxeyanın boyun və yuxarı döş hissəsinin daralması.




Şəkil 5.21. Traxeyanın mənfəzi açılıb intubasiya borusu yaradan traxeyaya yeridilmişdir.



Şəkil 5.22. Traxeyanın daralmış kranial ucu.

Yaradan yeridilmiş intubasiya borusu traxeyadan çıxarıldı, oral intubasiya borusu arxa anastomoz tikişlər üzərindən kaudal mənfəzə yeridildi və ventilasiya davam etdirildi (şəkil 5.23). Traxeyanın yan və ön divarına tikişlər intubasiya borusu üzərində qoyuldu və birincili anastomoz formalaşdırıldı.

Döş sümüyünün aralanmış hissəsi prolen sapla tikildi. Boyun yarasına tikişlər qoyuldu. Tracheal anastomozda gərginliyi azaltmaq üçün hər iki tərəfdən çənəaltı na-



Şəkil 5.23. Oral intubasiya borusu anastomoz xəttindən aşağı yeridilmişdir.

hiyələrin dərisi körpüküküstü nahiylərin dərisinə yaxınlaşdırılmış və boyuna yarım bükülmüş vəziyyət verildikdən sonra tikişlə təsbit edilmişdir. Əməliyyatdan sonra dövr fəsadsız keçmişdir.

Makropreparat: traxeyanın daralmış hissəsi 2,5 sm uzunluğunda olub «qum saatna» bənzəyir. Qiğırdəq yarım-halqları deformasiya olunaraq hissəvi lizisə uğramış və burulmuşdur. Əməliyyatdan 9 gün sonra 27.03.2006-cı il tarixində xəstə yaxşı vəziyyətdə evə yazılmışdır.

Əməliyyatdan 3 il sonra xəstənin vəziyyəti çox yaxşıdır. Tənəffüs çatışmazlığı əlamətləri qeyd edilmir.

Təqdim olunan nümunə göstərir ki, traxeyanın boyun və yuxarı döş hissəsinin rezeksiyası üçün boylama sternotomiya kəsiyi daha yararlıdır. Bu kəsiklə formalasdırılmış traxeya anastomozunun ucları arasında gərginliyi azaltmaq üçün çənənin ön səthinin dərisini hər iki tərəfdən simmetrik olaraq müvəqqəti körpüküküstü nahiyyənin dərisinə tikmək lazımdır.

Traxeyanın rezeksiyası əməliyyatından sonrakı dövrдə xəstələrin sərbəst əngəlsiz tənəffüsü bərpa olunur və onların yaşayış keyfiyyəti yaxşılaşır.

Traxeyanın daralmış hissəsinin rezeksiyası və traxeyanın kifayət qədər mənfəzi olan sağlam uclarının bir-birinə tikil-məsi radikal əməliyyatdır. Xəstə sərbəst, kifayət qədər təminədici nəfəs ala bilir və tənəffüs çatışmazlığı ləğv edilir. Traxeyanın rezeksiyasının uğurlu olması əməliyyata düzgün göstərişlərin qoyulmasından, anestezioloqun, cərrahın texniki peşəkarlığının səviyyəsindən asılıdır. Bu əməliyyatların uğurlu olması üçün aşağıdakı tələblərə əməl olunmalıdır:

- traxeyanın divarındaki çaplıq dəyişikliklərinin dərəcəsindən və yetişkənlilikdən asılı olaraq əməliyyatın vaxtı düzgün seçilməlidir;
- əməliyyatöni hazırlıq (*konservativ və endoskopik müayinə və müalicə*) aparılmalıdır;
- təcrübəli anesteziya yardımı təmin olunmalıdır;
- düzgün cərrahi kəsik seçilməlidir;

- birincili traxeal anastomozun yüksək texniki səviyyədə icrası lazımdır;
- əməliyyatdan sonra müayinə və müşahidə davam etdirilməlidir;
- traxeal anastomoz sorulan tikiş sapları ilə formalaşdırılmalıdır.

Traxeyanın boyun və yuxarı döş hissəsinin rezeksiyası və birincili anastomoz bizim tərəfimizdən 47 xəstədə icra olunmuşdur.

Birincili bərpa əməliyyatı üçün traxestomiya borusu xaric edildikdən sonra traxeyanın daralması diaqnozu ilə 40 xəstə daxil olmuşdur. Digər 7 xəstədən 5-i traxeostomiya borusu, 2-si isə traxeostomiya və T-vari silikon borunun yeridilməsindən sonra daxil olmuşdur. 8 xəstədə traxeyanın aşağı döş hissəsi daralmışdır.

Traxeostomiya ilə daxil olmuş 2 xəstədə fibrobronxoskopiya zamanı səs tellərində və qırtlağın mənfəzində dəyişiklik aşkarlanmamışdır, ancaq bu xəstələrdə traxeostomiya borusunun uzun müddət qalması ilə əlaqədar onun ətrafında traxeyanın mənfəzi dənəvər toxuma ilə örtülüb tam daralmışdır. Bu xəstələr ya ömür boyu traxeostomiya ilə yaşamalı, yaxud mütləq cərrahi əməliyyata məruz qalmalı idilər.

Xəstələrdən birinin xəstəlik tarixində çıxarışı nümunə kimi təqdim edirik.

Xəstə Z. 25 yaşlı, 25/I-1992-ci il tarixində (xəstəlik tarixi № 367) klinikaya daxil olmuşdur. Daxil olarkən traxeostomiya borusu ilə nəfəs alır, fonasiya olmadığı üçün səsi batmışdır. Tənəffüs təminalididir.

Valideynlərinin verdiyi məlumatə görə xəstə 3 ay əvvəl yoldaşlığı hadisəsi zamanı müştərək kəllə-beyin, çanaq və aşağı ətrafların zədəsini alıb (çanaq və bud sümüklərinin siniği). İlk yardım rayon xəstəxanasında göstərilmişdir və tənəffüs çatışmazlığı ilə əlaqədar olaraq ona traxeostoma qoyulmuşdur. Xəstə Respublika Klinik Xəstəxanasına köçürüldü.

müşdür. Tədricən ağır vəziyyətdən çıxdıqdan sonra traxeostomiya borusunun çıxarılmasına cəhd göstərilmişdir. Traxeostomiya borusu xaric edildikdən dərhal sonra xəstədə boğulma və artan hipoksiya olduğu üçün boru yenidən yerinə salınmış və sonrakı müalicə üçün xəstə bizim klinikaya göndərilmişdir. Daxil olarkən xəstənin vəziyyəti ağrıdır, huşu aydın olmuşdur. Çanaq və ətraflarındakı siniqlarla əlaqədar məcburi yataq vəziyyətində, dəri örtükləri quru və avazılmış halda olmuşdur. Bədən çəkisini xeyli itirmişdir. Hər iki ağciyər üzərində sərt tənəffüs eşidilir. Ürək tonları aydın, nəbzi 90 vurğu, A/T-110/70 mm c.s. həddindədir. Dili nəm, qarnı yumşaqdır. Sidik ifrazı sərbəstdir.

EKK-miokardda müləyim dəyişiklik qeyd edilir.


Rentgenoskopiya – ağciyərlərdə və plevra boşluğununda patologiya yoxdur.

Traxeoskopiya – səs telləri aydın görünür, hərəkətlidir. Qırtlağın mənfəzi boşdur. Traxeyanın boyun hissəsində daralmış mənfəzi tam qapayan dənəvər toxuma kütləsi görünür. Traxeostomik boru görünmüür.

Kompüter tomoqrafiya – traxeostoma yerindən traxeyanın yuxarı boyun hissəsi daralmışdır. Traxeostoma borusu dənəvər toxuma ilə örtülmüşdür.

Xəstədə traxeostomiyadan sonra traxeyanın boyun hissəsinin daralması və onun mənfəzinin dənəvər toxuma ilə qapanması cərrahi əməliyyata göstəriş olmuşdur. (Şəkil 5.24, 5.25)

Cərrahi əməliyyat – 31/I-1992-ci il tarixində ümumi ağırsızlaşdırma altında traxeostomiya borusu xaric edilmiş və steril intubasiya borusu traxeostomiya dəliyindən traxeyaya yeridilərək süni tənəffüs aparatına qoşulmuşdur. Boynun ön səthində boylama istiqamətdə traxeostomiya dəliyi götürülməklə 8 sm uzunluğunda dəri kəsiyi aparılmışdır. Traxeyanın divarı ətraf toxumalardan ayrıldıqdan sonra tutqaca götürülmüşdür və mənfəzi açılmışdır. Daralma yerindən kaudala doğru



Şəkil 5.24. Kompüter tomoqrafiya. Traxeyanın boyun hissəsi tam daralmışdır. Traxeostomiya borusu daralmadan aşağı yeridilmişdir.




Şəkil 5.25 Kompüter tomoqrafiya. Traxeostomiya borusu xaric edildikdən sonra görünüş. Traxestomadan yuxarı traxeyanın mənfəzi daralmışdır.


traxeyanın mənfəzi sağlam qığırdaq yarımhəlqlərini səviyyəsində kəsilmiş və dənəvər toxumadan azad edilmişdir. İntubasiya borusu yara yerindən traxeyanın sağlam kaudal ucunun mənfəzinə yeridilmiş və ağıciyərlərin süni ventilyasiyası davam etdirilmişdir (şəkil 5.26). Traxeyanın kranial ucunun mənfəzi daralmış və dənəvər toxuma ilə qapanmışdır. Fibrobronxoskopun köməyi və diafonoskopiya ilə qırtlağın və traxeyanın sağlam mənfəzinin sərhədi dəqiqləşdirilmiş, daralmadan kraniala doğru sağlam qığırdaq yarımhəlqası səviyyəsində traxeyanın mənfəzi açılmışdır. Kranial ucun daralmış qığırdaq yarımhəlqləri, traxeostomiya dəliyi və dənəvər toxuma ətraf toxumalardan aralanmışdır. Dənəvər toxuma ilə birlikdə 6 qığırdaq yarımhəlqası kəsilib xaric edilmişdir.

Traxeyanın kranial və kaudal uclarının mənfəzinin ölçüsü 15 mm, uclar arasında diastaz 5 sm-ə qədərdir. Hər iki

uc bir qədər ətraf toxumalardan aralanıb xeyli uzadıldıqdan sonra uclar arasında traxeyanın zar divarı tikilmişdir (şəkil 5.27). Yaradan yeridilmiş intubasiya borusu xaric edilmiş və oral intubasiya borusu anastomoz xəttindən kaudala yeridilmiş və ağıciyərlərin ventilyasiyası davam etdirilmişdir. Traxeyanın yan və ön divarına tikişlər onun mənfəzində olan 10 ölçülü intubasiya borusu üzərində qoyulmuşdur. Boyun yarası tikilmiş və xəstə intubasiya borusu ilə reanimasiya şöbəsinə keçirilmişdir. Əməliyyatdan 8 saat sonra xəstə intubasiya borusunun traxeyada qalmasına güclü reaksiya verdiyi üçün boru xaric edilmişdir. Tənəffüs sərbəstdir, boğulma yoxdur. Xəstənin səsi bərpa olunmuşdur, aydın danışır. Əməliyyatdan sonra dövr fə-



Şəkil 5.26. Traxeyanın mənfəzi tamam qapanmışdır. İntubasiya borusu traxeyanın kaudal ucuna yeridilmişdir.



Şəkil 5.27 Traxeyanın uclarının arxa divarına tikişlər qoyulmuşdur.

sadsız keçmiş və xəstə sonrakı müalicə üçün travmatologiya şöbəsinə köçürülmüşdür.

Təqdim olunan nümunə göstərir ki, bu cərrahi əməliyyata əsas göstəriş iltihabi çaplıq nəticəsində traxeyanın divarının məhdud sahədə «qum saatı» şəklində daralması olmuşdur. Əməliyyat zamanı traxeyanın daralmış hissəsi traxeostoma dəliyi ilə birgə ön və yan ətraf toxumalardan, arxadan isə qida borusundan ehtiyatla aralanmışdır. Formalaşdırılmış birincili traveal anastomoz xəstəni traxeostomiya borusundan azad etmiş, fonasiya bərpa olunmuş və tənəffüs çatışmazlığının ləğvindən sonra sərbəst tənəffüsü təmin edilmişdir.

Bu fəsadların olmaması üçün traxeyanın rezeksiyasına göstəriş və əks göstərişlər dəqiq təyin edilməlidir.

Traxeyanın rezeksiyasına əks göstərişlər mütləq və nisbi olur. Bizim müşahidəmizdə olan xəstələrdə traxeyanın rezeksiyasına aşağıdakı mütləq əks göstərişlər olmuşdur:

- traxeyanın divarının çox geniş sahədə çaplıq deformasiyası və daralması;
- səs yarığının və səs tellərinin iltihaba qoşulması və çaplıq daralması;
- qırılağı innervasiya edən sinirlərin zədələnmələri və səs tellərinin hərəkətinin pozulması.

Nisbi əks göstərişlər:

- traxeya və bronxlarda, ağciyərlərdə irinli iltihab, plevrit, mediastinit və əməliyyat olunacaq sahədə irinli yara;
- fəaliyyət göstərən infeksiyalasmış traxeostoma;
- traxeyanın bifurkasiyasını əhatə edən çaplıq daralma;
- yanaşı gedən xəstəliklərin ağırlıq dərəcəsi.

Bu nisbi əks göstərişlər aradan götürüldükdən sonra müvafiq müalicə üsulu seçilə bilər.

Bu əks göstərişləri nəzərə alaraq biz digər 52 xəstədə traxeyanın rezeksiyاسından imtina edib mərhələli müalicə üsuluna üstünlük vermişik.

Uzunmüddətli intubasiyadan sonra traxeyanın daralması 6 xəstədə aşağı döş hissədə, 2 xəstədə isə bifurkasiya-

üstü nahiyyədə yerləşdiyi üçün boyun və sternotom kəsiklər-dən əməliyyatın icrasının çətinlik törədə biləcəyini nəzərə alaraq belə xəstələrdə arxa torakotomiya kəsiyindən istifadə olunmuşdur.


Müşahidəmizdə olan xəstələrdən birini nümunə kimi təqdim edirik.

Xəstə V. – 25 yaşlı qadın 08.02.2014-cü il tarixində tənəffüsün çətinləşməsi, təngnəfəslilik, boğulma şikayətləri ilə klinikaya daxil olmuşdur. Verilən məlumatə görə xəstə 2013-cü ilin may ayında yol-nəqliyat hadisəsi zamanı kəllə-beyin zədələnməsi, hər iki aşağı ətraf sümüklərinin çoxsaylı sınıqlarını almışdır. Ağır koma vəziyyətində olan xəstədə kəskin tənəffüs çatızmazlığı ilə əlaqədar olaraq intubasiya borusu traxeyaya yeridilmiş, ağciyərlərin havalanırmaması davam etdirilmişdir. 7 gün sonra intubasiya borusu xaric edilmiş, tracheostoma qoyulmuş və ağciyərlərin havalanırmaması davam etdirilmişdir.

Xəstə ağır vəziyyətdən çıxdıqdan sora sınıqlara görə müalicə almışdır. Son 2 ayda xəstədə boğulmalar, tənəffüsün çətinləşməsi başlamışdır. Zədələnmədən 10 ay sonra bəlgəm ifrazı çətinləşdiyi üçün kəskin tənəffüs çatızmazlığı ilə əlaqədar bizim klinikaya müraciət etmişdir.

Daxil olarkən vəziyyəti ağır olmuşdur. Tənəffüsü küylüdür. Dəri, görünən selikli qışalar, sklera solğundur. Boyunun ön hissəsində tracheostomiyadan sonra çapılıq görünürdü. Ətraf sümüklərində sınıqlarla əlaqədar müalicədən sonra hərəkət məhdudluğu mövcuddur. Ağciyərlər üzərində yaşı və quru xırıtlar eşidilir. Ürək tonları aydın, arterial qan təzyiqi 110/70 mm.c.s səviyyəsində, nəbzin dəqiqlik sayı 78 vurğu həddindədir. Dili nəm, qarnı yumşaqdır.

Traxeobronkoskopiya-traxeyanın aşağı döş hissəsinin mənfəzi dənəvər toxuma ilə daralmış və 3 mm-lik yarığı xatırladır. Endoskop daralma yerindən kaudala keçmir (şəkil 5.28).



Şəkil 5.28. Endofoto.
Traxeyanın mənfəzi dənəvər
toxuma ilə qapanmışdır.



Şəkil 5.29. Kompüter
tomoqrafiya. Traxeyanın
bifurkasiya üstü nahiyyəsində
daralma.

Döş qəfəsinin kompüter müayinəsində traxeyanın distal hissəsində qısa seqmentdə mənfəzi xeyli daralmışdır. Traxeyanın divarı həmin nahiyyədə mövcud strukturunu demək olar ki, itirmişdir (şəkil 5.29).

Xəstəyə traxeyanın aşağı döş hissəsində intubasiyadan və traxeostomiya qoyulduqdan sonra “tənəffüsü çətinləşdirən daralma” diaqnozu qoyulmuş və ona cərrahi əməliyyat təklif olunmuşdur.

Cərrahi əməliyyat – 10.02.2014-cü il tarixində ümumi ağrısızlaşdırma altında sağ V qabırğanın rezeksiyası ilə sağtərəfli arxa-yan torakotomiya icra edilmişdir (şəkil 5.30). Tək vena aralanaraq bağlanıb kəsildikdən sonra arxa orta divar plevrası açılmış və traxeyanın bifurkasiya üstü nahiyyəsində 20 mm uzunluğunda daralma aşkarlanmışdır.

Daralmadan yuxarıda və aşağıda traxeya aralanaraq tutqaca götürülmüşdür. Daralmadan kaudala sağlam qığırdaq yarımhəlqaları səviyyəsində traxeyanın mənfəzi açılmış, steril intubasuya


borusu yara nahiyyəsin-dən traxeyanın mənfəzinə yeridilərək tənəffüs aparatına birləşdirilmiş və ağciyarlərin havalandırılması davam etdirilmişdir. (Şəkil 5.31) Traxeyanın daralmış hissəsi

kraniala doğru sağlam qığırdaq yarımhəl-qaları arasında kəsilərək

xaric edilmişdir. Traxeyanın kəsilmiş uclarının mənfəzi 15-16 mm-ə, uclar arasındaki diastaz 4 sm-ə qədərdir. Traxe-




Şəkil 5.30. Arxa yan torakotomiya kəsiyinə hazırlıq.



Şəkil 5.31. Traxeya daralmadan aşağı kəsilmiş və intubasiya borusu traxeyaya yeridilmişdir.

yanın ucları ətraf toxumalardan aralanaraq yaxınlaşdırılmış və ön divara birləşdirici tikişlər qoyulduğandan sonra intubasiya borusu yara nahiyyəsindən çıxarılmışdır. Oral intubasiya borusu aşağı endirilərək anastomoz xəttindən kaudala yerləşdirilmişdir. Traxeyanın ucları intubasiya borusu üzərində tikilmişdir (Şəkil 5.32).



Şəkil 5.32. Traxeya anastomozunun yekun mərhələsi.

İntubasiya borusu anastomoz xəttindən yuxarı çəkilmiş və su sınağı mənfi olmuşdur. Arxa orta divar plevrasının tamlığı bərpa edilmiş, plevra boşluğu yuyulub, qurudularaq təmizlənmiş, drenajlanmış və döş yarası tikilmişdir. Əməliyyatdan sonra dövr fəsadsız keçmiş, xəstə sağalaraq evə yığılmışdır. Əməliyyatdan 5 il sonra da şikayət yoxdur. Ancaq aşağı ətraflarında hərəkət məhdudiyyəti davam edib.

Kompüter-tomoqrafiya müayinəsi zamanı traxeyanın tənəffüsü təminədici mənfiyi diqqəti cəlb edir. (Şəkil 5.33)

Təqdim olunmuş nümunə göstərir ki, bədənin müstərək zədələnmələri, ağır kəllə - beyin travması və ətrafların çoxsaylı siniqlarının müalicəsi çox çətindir. Ağciyərlərin intubasiya və traxestomiya boruları ilə uzun müddət havalandırılmasından 10 ay sonra xəstədə fəsad-traxeyanın iltihab mənşəli daralması yaranmış və bu da tənəffüs çatışmazlığının səbəb olmuşdur. Traxeyanın rezeksiyası aparılmış, xəstə tənəffüs çatışmazlığından, boğulmadan xilas edilmiş və onun sərbəst tənəffüsü təmin edilmişdir.

Uzunmüddətli intubasiyadan sonra traxeyanın bifurkasiya nahiyyesində daralma 2 xəstədə müşahidə olunmuşdur. Həmin xəstələrdən birinin xəstəlik tarixinin qısa çıxarışını nümunə kimi veririk.

Xəstə A. 25 yaşlı kişi 13.05. 2019-cu il tarixində bizim klinikaya ağır vəziyyətdə kəskin tənəffüs çatışmazlığı ilə daxil olmuşdur. O, 10.02. 2019-cu il tarixində Moskva şəhərində yol-nəqliyyat qəzası zamanı ağır zədə almış: ağır dərəcəli baş-beyin əzilməsi, beyinin sağ yarımkürəsinin mədəcikdaxili hematomasi, qarının qapalı küt zədəsi, dalağın cırılması, köndələn çənbər bağırsaq çözünün geniş hematomasi, qarındaxili qanaxma və aşağı ətraf sümüklərinin çoxsaylı sınıqları diaqnozu ilə Moskvadakı 67 sayılı xəstəxananın neyrocerrahiyə şöbəsinə yerləşdirilmişdir.

Diaqnostik laparoskopiya, splenektomiya, aşağı ətraf yaralarının birincili işlənməsi, sağ qamış sümüyünün İlizarov aparati ilə osteosintezi icra edilmişdir. Vəziyyətinin ağırlığı və kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar ağıciyərlərin oral intubasiyası sonra isə traxeostomiya borusundan hava landırılması aparılmışdır. Orada 64 gün ərzində aparılan intensiv müalicədən sonra xəstə ağır vəziyyətdən çıxmış və nevroloji əlamətlər tədricən sönmüşdür. O, 05.04.2019-cu il tarixində xəstəxananı tərk edərək Bakıya qayıtmışdır.

Son 15-20 gün ərzində xəstənin vəziyyəti ağırlaşmağa başlamış və onda boğulma başlayaraq tədricən güclənmişdir.

Bizim klinikaya daxil olarkən xəstənin vəziyyəti ağır olmuşdur. Ağır zədələr və kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar



Şəkil 5.33.
Kompüter
tomoqrafiya.

Əməliyyatdan 5 il
sonra traxeyanın
kompensə
vəziyyətində
daralması.


xəstə məcburi yarımoturaq vəziyyətindədir. Dəri örtükləri solğun, nəm, selikli qışalar sianozludur. Ağciyərlərin üzərində yaşı və quru xırıltılar eşidilir. Ürək tonları karlaşmış, nəbzin dəqiqlik sayı 75 vurğu həddindədir.

Arterial qan təzyiqi 120/80 mm civə sütunu səviyyəsin-dədir. Dili nəm, qarnı yumşaqdır.

EKQ-da sinus ritmi qeyd edilir. Xəstənin ağır vəziyyəti ilə əlaqədar traxeobronchoskopiya aparmaq mümkün olmadı.

Döş qəfəsinin kompüter tomoqrafiyasında və 3D görü-nüşlərdə traxeyanın boyun hissəsinin ön divarında traxeostomiya yeri görünür. Traxeyanın bifurkasiyası səviyyəsindən kraniala doğru 3 sm uzunluğunda daralma qeyd edilir (Şəkil 5.34). Sol baş bronxda zəif çaplı və ağciyərin 3-cü seq-mentində tubulyar bronxektazlar aşkarlanır.


Uzunmüddətli intubasiyadan sonra traxeyanın bifur-kasiyasının təsdiqlənmiş daralması, kəskin tənəffüs çatış-




Şəkil 5.34. Kompüter tomoqrafiya.
Traxeyanın bifurkasiyasını əhatə edən daralma.

mazlığı və xəstənin ağır vəziyyətinə baxmayaraq cərrahi əməliyyatın aparılması həyati göstəriş kimi dəyərləndirilmişdir. Xəstənin valideynlərinin əməliyyata razılığı alınmışdır.

Cərrahi əməliyyat – 14.05.2019-cu ildə ümumi ağrısızlaşdırma altında sağ 5-ci qabırğanın rezeksiyası ilə saqtərəfli arxa-yan torakotomiya icra edilmişdir. Tək vena aralanıb bağlanaraq, kəsildikdən sonra bifurkasiya nahiyasında arxa orta divar plevrası boylama açılmışdır. Traxeyanın aşağı döş hissəsi və bifurkasiya aralanıb tutqaca alınmışdır. Baş bronxlarüstü səviyyədə bifurkasiyanın mənfəzi açılıb tutqaca alındıqdan sonra steril intubasiya borusu sol baş bronxa yeridilmiş (şəkil 5.35) və yalnız sol ağıciyər havalandırılmışdır. Sağ ağıciyər kollaps vəziyyətində saxlanılmışdır. Traxeyanın aşağı hissəsi sağlam qığırdaq yarımhəlqlərini arasında kəsildikdən sonra 8 qığırdaq yarımhəlqası hüdudunda daralmış hissə kəsililib xaric edilmişdir. Uclar arasında diastaz 6 sm təşkil edirdi (şəkil 5.36). Baş bronxlar və traxeyanın aşağı hissəsi ətraf toxumalardan aralanmış və bu da onu xeyli hərəkətli etmişdir. Traxeyanın aşağı hissəsinin ön divarı ilə baş



Şəkil 5.35. Daralmadan aşağıda traxeyanın bifurkasiyasının mənfəzi açılmış və intubasiya borusu sol baş bronxa yeridilmişdir.




Şəkil 5.36. Daralmış hissənin rezeksiyasından sonra baş bronxların və traxeyanın mənfəzləri.

bronxlar səviyyəsində anastomozun ön divarı tikildikdən sonra intubasiya borusu sol baş bronxdan çıxarılmışdır. Oral intubasiya borusu aşağı endirilərək anastomoz xəttindən sol baş bronxa yeridilmişdir və sol ağciyərin havalanırmaması təmin edilmişdir. Əməliyyatın gedişində PO_2 daim 97-98 % olmuşdur. İntubasiya borusu üzərində gərginlik olmadan anastomozun tikişləri qoyulmuşdur (şəkil 5.37). İntubasiya borusu anastomozdan yuxarıya çəkilmiş və ağciyərlərin havalanırmaması davam etdirilmişdir. Su sınağı mənfidir. Sağ ağciyər tənəffüsə qoşulub havalanmağa başlamışdır. Plevra boşluğu yuyulub, qurudulub, təmizləndikdən sonra drenajlanmış və döş qəfəsinin yarası tikilmişdir.

Əməliyyatdan 6 saat sonra tam spontan təmindedici tənəffüs bərpa olunmuş və oral intubasiya borusu xaric edil-

mişdir. Əməliyyatdan 4 gün sonra xəstə yaxşı vəziyyətdə evə yazılmışdır. Xəstədə əməliyyatdan 3 il sonra aparılan müayinə zamanı xəstənin vəziyyətinin yaxşı olması müşahidə edilib, tənəffüs çatışmazlığı əlamətləri qeyd edilməyib.

Təqdim olılmış nümunə göstərir ki, zədələnmədən dərhal sonra oral intubasiya borusu çox aşağı traxeyanın bifurkasiyasına qədər yeridilmişdir. Sol baş bronxdakı zərif çaplıq çox güman ki, intubasiya borusunun ucunun sol baş bronxa keçməsiylə əlaqədar törənmişdir. Əməliyyatın gedisində yara nahiyyəsindən sol baş bronxa yeridilən intubasiya borusu ilə bronxda olan zərif çaplıq genəldilmişdir. Nümunə bir daha göstərir ki, kəskin tənəffüs çatışmazlığı ilə traxeyaya intubasiya borusu yeridildikdən sonra borunun hava qovuqcuğu az gənəldilməlidir. İntubasiya borusunun dayandığı səviyyəyə mütləq endoskopla nəzarət olunmalıdır. Belə nəzarət olsa idi,



Şəkil 5.37. Traxeya anastomozunun qoyulmasının son mərhələsi.

intubasiya borusu yuxarı çəkilərdi və çox güman ki bifurkasiya səviyyəsində daralma yaranmadı. Düzgün seçilmiş cərrahi kəsik, səlis cərrahi texnika intubasiyadan sonra törənmiş çox aşağı daralmaları ləğv etməyə və xəstəni kəskin tənəffüs çatışmazlığından azad etməyə imkan vermişdir.

Uzunmüddətli intubasiyaya məruz qalmamış bir xəstədə traxeyanın aşağı döş hissəsinin daralması spesifik il-tihab (*vərəm*) mənşəli olmuşdur. Həmin xəstədə də traxeyanın döş hissəsinin rezeksiyası icra edilmişdir.

Xəstə, 45 yaşlı qadın Q. 28.12.2016-cı il tarixində klinikaya boğulma, təngnəfəslilik, öskürəklə çətin bəlgəm ifrazı, ağızda quruluq, ümumi zəiflik, halsızlıq, bədən hərarətinin yüksəlməsi şikayətləri ilə daxil olmuşdur. 5 ilə yaxındır ki, Ağciyər Xəstəlikləri İnstytutunda ağciyərlərin vərəmi diaqnozu ilə konservativ müalicə alır. Son bir ayda boğulma və tənəffüs çatışmazlığı artdılmışdır. Müalicənin əhəmiyyətsizliyi ilə əlaqədar xəstə sonrakı müalicə üçün bizim klinikaya müraciət etmişdir.

Daxil olarkən onun vəziyyəti orta ağırılıqda olmuşdur. Hər iki ağciyər üzərində yaş xışlıtlar eşidilirdi. Ürək tonları aydın, nəbzin dəqiqlik sayı 80 vurğu, arterial qan təzyiqi 110/70 mm civā sütunu səviyyəsində olmuşdur. Dili quru və ərpli, qarnı yumşaq və ağrısızdır.

Traxeobronxoskopiya zamanı traxeyanın aşağı döş hissəsinin mənfəznin daralması aşkarlanmışdır. Endoskop daralmadan kaudala keçmir. Traxeyanın selikli qişasında infiltrativ dəyişikliklər qeyd edilir.


Döş qafəsinin kompüter müayinəsində hər iki ağciyərdə infiltrativ iltihabi vərəm ocaqları aşkarlanmışdır (*şəkil 5.38*). Traxeyanın aşağı döş hissəsinin mənfəzi daralmış, divarlarının normal quruluşu itmişdir (*şəkil 5.39*).

Anamnez məlumatına və müayinələrin nəticələrinə əsasən xəstədə traxeyanın vərəm infeksiyası ilə əlaqədar daralması diaqnozu qoyulmuş və cərrahi əməliyyat təklif olunmuşdur.

Cərrahi əməliyyat-
29.12.2016-ci il tarixin-
də ümumi ağrısızlaşdır-
ma altında sağ V
qabırğanın rezeksiyası
ilə sağtərəfli arxa-yan
torakotomiya icra edil-
mişdir. Sağ ağıciyərin
yuxarı və orta payların-
da infiltrativ, bərkimmiş
vərəm ocaqları təyin
edilmişdir. Arxa orta
divar plevrası açıldıqdan

sonra tək vena aralanıb bağlanaraq
kəsilmişdir. Traxeyanın aşağı döş
hissəində 20 mm uzunluğunda
daralmış, çapıqlaşmış divar nəzəri
cəlb etmişdir. Daralma yerindən yu-
xarıda və aşağıda traxeya ar-
alanaraq tutqaca alınmışdır. Daralma
yerindən kaudala, sağlam qığırdaq
yarımhəlqləri arasından traxe-
yanın mənfəzi açılmış və steril intu-
basiya borusu yaradan traxeyanın
bifurkasiyaüstü nahiyyəsinə yeridil-
miş və ağıciyərlərin havalandırılması
davam etdirilmişdir. Traxeyanın
daralmış hissəsi kranial hissədə sa-
glam qığırdaq yarımhəlqləri səviy-
yəsində kəsilmiş və çapıqlaşmış 6
qığırdaq yarımhəlqasından ibarət
traxeyanın divarı xaric edilmişdir.

Traxeyanın ucları arasında ön
divar tikildikdən sonra yara nahi-



Şəkil 5.38. Kompüter tomoqrafiya.
Hər iki ağıciyərdə vərəm ocaqları
qeyd edilir.



Şəkil 5.39. Kompüter
tomoqrafiya. Traxeyanın
bifurkasiyaüstü
nahiyəsində vərəm
mənşəli daralma.

yəsindən yeridilmiş intubasiya borusu traxeyadan xaric edilmiş, oral intubasiya borusu anastomoz xəttindən kaudala keçirilmiş və boru üzərində traxeyanın ucları tikilmişdir. Su sınağı mənfi olmuşdur. Plevra boşluğu yuyulub, təmizlənib drenajlandıqdan sonra döş qəfəsinin yarası tikilmişdir. Əməliyyatdan 4 saat sonra intubasiya borusu traxeyadan çıxarılmış, xəstənin spontan təminədici tənəffüs bərpa olunmuşdur. Əməliyyatdan sonra dövr fəsadsız keçmişdir. Xəstə ambulator nəzarətə yazılmış və spesifik preparatlarla müalicənin davam etdirilməsi tövsiyə olunmuşdur. Əməliyyatdan 5 il sonrakı müayinə göstərir ki, xəstənin vəziyyəti qənaətbəxş, tənəffüsü sərbəstdir. Spesifik müalicəni davam etdirir.

Təqdim olunmuş nümunə göstərir ki, vərəm iltihabı təkcə ağciyərlərin parenximasına deyil, eyni zamanda traxeya və baş bronxların divarına da yayılır. (Şəkil 5.40). Uzunmüddətli spesifik müalicə traxeyada prosesin sönməsinə, onun mənfəzinin daralmasına və tənəffüs çatışmazlığına səbəb olmuşdur. Ağciyərlərdə spesifik iltihabın davam etməsinə baxmayaraq həyat üçün təhlükə yaradan, tənəffüs pozuntusuna səbəb olan traxeyanın vərəm mənşəli daralmalarında radikal əməliyyat – traxeyanın rezeksiyası mümkünür və belə əməliyyatın aparılması xəstəni boğulmadan xilas edir.

Cərrahi müalicənin məsuliyyətli anlarından biri də traxeyanın divarının rezeksiyasının hansı uzunluqda aparılmasından ibarətdir. Daralmış seqmentin uzunluğundan asılı olaraq 55



Şəkil 5.40. Kompüter tomoqrafiya. Sol baş bronxun vərəm mənşəli daralması. Pay bronxlarının mənfiəzi açıqdır.

xəstədən traxeyanın 3-4 qıçırdaq yarımhəlqası – 30, 5-6 yarımhəlqa – 21, 7-8 yarımhəlqa – 4 xəstədə rezeksiya edilmişdir.

Daralma traxeyanın boyun hissəsində – 29 xəstədə, boyun və yuxarı döş hissəsində – 18 xəstədə, orta və aşağı döş hissəsində 8 xəstədə müşahidə edilmişdir. Endoskopla müayinədə traxeyanın daralmış seqmentinin mənfəzi 3-4 mm – 18, 5-6 mm-ə qədər – 29, 7-8 mm-ə qədər 28 xəstədə olduğu təsdiq edilmişdir.

Cərrahi əməliyyat zamanı traxeyanın müəyyən seqmentini götürdükdən sonra uclar arasında xeyli məsafədə diastaz yaranır. Diastazın ölçüsü 4 sm-ə qədər – 36, 5 sm – 7, 6 sm – 5, 7-8 sm – 7 xəstədə olmuşdur. Bu diastazı azaltmaq, traxeyanın uclarını bir-birinə yaxınlaşdırmaq və anastomoz xəttində gərginliyi azaltmaq üçün müxtəlif üsullar mövcuddur:

- traxeyanın ön və yan divarı kranial istiqamətdə qırtlağa doğru, kaudal istiqamətdə isə bifurkasiyaya doğru ətraf toxumalardan aralanır;
- ağıciyər venaları və arteriyaları hər iki tərəfdən kök-ətrafi toxumalardan və perikarddan azad edilir;
- sol baş bronx kəsilib aorta qövsü üzərində yenidən traxeya ilə anastomozlaşdırılır (*reimplantasiya edilə bilir*);
 - qırtlaq zarı (membranası) kəsilir;
 - sol baş bronxun bifurkasiyadan aralanması və sol ağıciyərin ateletkəz halında saxlanması imkan verir ki, traxeyanın bifurkasiyası və bifurkasiyaüstü hissəsi kranial istiqamətdə gərginlik olmadan yerləşdirilsin və rezeksiya olunsun, uclar bir-birinə yaxınlaşdırılıb anastomoz qoyulsun.

Ancaq bu üsullar icra texnikasına görə çox ağırdır və istənilən effekti almaq mümkün olmur. Bununla əlaqədar traxeyanın rezeksiyasına göstərişlər və əks göstərişlər nəzərə alınmalıdır və ağır tənəffüs çatışmazlığı olan xəstələrdə geniş rezeksiya əməliyyatlarına göstərişlər məhdudlaşdırılmalıdır.

Traxeyanın rezeksiyasına və birincili anastomoz yaradılmasına əsas göstəriş traxeyanın məhdud sahədə “qum saatı”na

bənzər daralmasıdır. Rezeksiyanın ölçüsünün böyük olması traxeyanın uclarının gərilməsinə, qan dövranının pozulmasına və daralmanın təkrarlanmasına səbəb olur. Bununla əlaqədar olaraq traxeyanın rezeksiyası, 5-6 qığırdaq yarımhəlqası səviyyəsində ehtiyatlanmadan aparıla bilər. Bu ölçüdə rezeksiyadan sonra uclar arasında diastaz 3-4 sm təşkil edir. Traxeyanın kranial və kaudal uclarının ətraf toxumalardan aralanması ilə qorxusuz birincili traveal anastomoz qoyula bilinər.

Traxeyanın iltihab mənşəli daralması ilə əlaqədar radikal əməliyyat keçirmiş 55 xəstədən 6-da əməliyyatdan sonrakı fəsadlar (*traxeyanın daralmasının təkrarlanması- 4, aroziv qanaxma -1, tikişlərin tutarsızlığı -1 xəstədə*) müşahidə olunmuşdur. Traxeyanın boyun hissəsində tikişlərin tutarsızlığı qorxulu deyil. Bu fəsad döş hissədə yarandıqda xəstənin vəziyyəti daha da ağırlaşır. İrinli infeksiyanın inkişafı ölümə səbəb olur.

Traxeyanın iltihab mənşəli daralmalarında icra olunan əməliyyatlardan sonra (*rezeksiya, T-varı borunun və stentin yerləşdirilməsi*) törənə biləcək aroziv qanaxma çox qorxulu fəsaddır. Arterial qanın traxeya və bronxun daxilinə axması əksər hallarda asfiksiyadan ölümə səbəb olur. Aroziv qanaxma xəstənin əminaman vəziyyətində qəfil törənir. Traxeyanın iltihab mənşəli daralmalarında aparılan əməliyyatlar zamanı onun mənfəzi geniş açılır, şərti olaraq ətraf toxumalar, o cümlədən damarətrafi sahələr də infeksiyalıdır, anastomoz tikişlərinin tutarsızlığı və aroziv qanaxma təhlükəsini artırır. Anastomoz xəttində traxeyaxarici bağlanmış düyünlərin üzəri ətraf toxumalardan arallanmış arterial damarın divarı ilə təmasda olması aroziv qanaxma törədə bilər. Bu fəsadların olmaması üçün traxeyanın çapıqlaşmış divarını aralayarkən damarları qorumaq lazımdır və onların üzəri ətraf toxumalarla örtülməlidir. Aroziv qanaxma tikişlərinin tutarsızlığı və mediastinit olmadan da törənə bilir.

Müşahidəmizdə olan xəstənin xəstəlik tarixindən qısa çıxarışı nümunə kimi veririk.

Xəstə V – 30 yaşılı kişi, 09.04.2013-cü il tarixində boğulma, küylü tənəffüs, tərləmə, bəlgəmi güclə xaric etmə, əsanın kö-

məyi ilə gəzmə, ümumi zəiflik kimi əlamətlər və şikayətlərlə klinikaya daxil olmuşdur. Xəstənin valideyinlərinin verdiyi məlumatə görə 29.01.2013-cü il tarixində yol-nəqliyyat qəzası zamanı müştərək qarın-çanaq zədəsi almışdır. Gəncə şəhərində qarındaxili qanaxma ilə əlaqədar ümumi ağrısızlaşdırma altında laparotomiya, splenektomiya əməliyyati aparılmışdır. Vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq xəstədə intubasiya borusu ilə ağciyərlərinin süni ventilyasiyası 10 günə qədər davam etdirilmişdir. Sonrakı rentgen müayinəsində xəstədə sol tərəfədən qabırğaların və çanaq sümüklərinin siniği aşkarlanmışdır. Xəstə Respublika Klinik Xəstəxanasına köçürülmüş və döş qəfəsinin rentgen müayinəsində sol tərəfli hemotoraks aşkarlanmışdır. Plevra boşluğununa drenaj yeridilmiş və 1,5 litr hemorrhagik maye xaric edilmişdir (prof. Ç.Cəfərov). Vəziyyəti yaxşılaşlığı üçün xəstə evə yazılmışdır. Aprel ayının əvvəllərində zədədən 2 ay sonra xəstədə boğulma, təngənəfəslilik yaranmış və o, yenidən RKK-na yerləşdirilmişdir. Boğulma gücləndiyi üçün bizim təklifimizlə döş qəfəsinin kompüter tomoqrafiyası icra edilmiş və traxeyanın boyun hissəsinin intubasiyadansonrakı daralması aşkarlanmış və xəstə bizim klinikaya köçürülmüşdür (Şəkil 5.41).

Daxil olarkən vəziyyəti orta ağırlıqda olmuşdur. Çanaq sümüklərinin siniği ilə əlaqədar olaraq xəstə axsayır və əsa ilə yeriyir. Dəri və selikli qışaları solğundur. Tənəffüsü



Şəkil 5.41. Kompüter tomoqrafiya. Traxeyanın boyun hissəsinin daralması.

küylüdür (*stridoroz tiplidir*). Ağciyərlər üzərində sərt tənəffüs eşidilir. Ürək tonları aydın, A/T-110/60 mm c.s, nəbzin dəqiqəlilik sayı 90 vurğudur. Dili nəm, qarını yumşaqdır. Orta laparotom kəsiyinin çapığı nəzəri cəlb edir.

Kəskin tənəffüs çatışmazlığına səbəb olan traxeyanın boyun hissəsinin intubasiyadan sonrakı daralması cərrahi əməliyyata göstəriş olmuşdur.

Cərrahi əməliyyat – 10.04.2013-cü il tarixində ümumi ağrısızlaşdırma altında boynunun ön səthində dəri, dərialtı toxumalar aralanmışdır. Hissəvi boylama sternotomiya icra edilmişdir. İntubasiya borusuna yeridilən fibrobronkoskopun işıqlandırması ilə (diafanoskopiya) daralmanın üzüybənzər qığırdaqdan aşağıda olması təsdiqlənmişdir. Traxeyanın ön divarı çapılı toxumalardan aralındıqdan sonra daralmış hissədən aşağıda sağlam qığırdaq yarımhəlqaları arasından traxeyanın mənfəzi açılmış, intubasiya borusu yara nahiyyəsindən traxeyaya yeridilmiş və tənəffüs aparatına qoşulmuşdur. Traxeyanın daralmış hissəsi 6 qığırdaq yarımhəlqası hüdudunda rezeksiya edilmiş və çıxarılmışdır. Traxeyanın ucları arasında diastaz 5 sm-ə qədərdir. Traxeyanın uclarının arxa divarı tikildikdən sonra intubasiya borusu traxeyadan çıxarılmışdır və ağızdan intubasiya borusu qırtlağa, sonra isə anastomoz xəttindən aşağı yeri-dilmiş və ağciyərlərin havalandırılması davam etdirilmişdir. Traxeyanın uclarının yan və ön divarı intubasiya borusu üzərində tikilmişdir. Sternotom yara və dəri yarası tikilmişdir. Əməliyyatdan sonra xəstə rahat nəfəs almış, boğulma təkrarlanmamışdır.

Əməliyyatdan 3 gün sonra 13.04.2013-cü il tarixində saat 15²⁰-də xəstənin vəziyyəti qəfil pisləşmiş, boyun yarasından güclü al qan axmağa başlamışdır. Palatada dərhal əməliyyat yarası genəldilmiş və toxumalar barmaqla sıxlaraq qanaxma müvəqqəti dayandırılmışdır. Xəstə əməliyyat otağına keçirilmiş, intubasiya olunmuş, döş sümüyü

arananmış və yara açıllaraq genəldilmişdir. Təftiş zamanı qanaxmanın bazu-baş arterial kötüyündən olduğu aşkarlanmış və arterial sıxıcı qoyularaq dayandırılmışdır. Xəstənin dəri örtükləri avazımış, qanitirmə 2-2,5 l-ə qədər olmuşdur. Bud venasına kateter yeridilmiş, sürətlə qan, qanəvəzədicilər köçürülmüş və xəstənin vəziyyəti bir qədər tənzimlənmişdir. Damar cərrahı dəvət olunmuş, boylama sternotomiya icra olunmuş, yara genəldildikdən sonra bazu-baş arterial kötük turniketə götürülmüşdür. Arterial sıxıcı boşaldıqdan sonra qanaxmanın arterial kötüyün arxa divarından olduğu aşkarlanmışdır. Sonrakı təftiş zamanı bazu-baş arteriyasının arxa divarında 3-4 mm ölçüsündə defekt aşkarlanmıştır. Turniketi və arterial sıxıcını boşaltdıqdan sonra defektdən qanaxma təkrarlanmışdır. Turniket bağlanmış, damar divarına prolen sapla tikiş qoyulduğdan sonra turniket və sıxıcı azad edilmişdir. Qanaxma təkrarlanmamışdır. Hemostaz aparıldıqdan sonra, timus vazisinin toxuması aranmış və traxeya ilə arterial kötük arasına təsbit edilmişdir (interpozisiya). Döş sümüyü və dəri tikilmişdir. Xəstəyə qan və qanəvəzədicilər köçürülrək hemodinamik göstəricilər bərpa olunmuş, sidik ifrazı başlamışdır. Əməliyyatdan sonra dövr fəsadsız keçmişdir, traxeyanın rezeksiyasından 10 gün sonra 20.04.2013-cü il tarixində anastomoz xəttində dənəvər toxumanın mülayim inkişafı ilə əlaqədar tənəffüsün çətinlaşması başlamışdır.

Xəstədə yenidən cərrahi əməliyyat aparılmış, traxeyanın ön divarında anastomoz xətti üzərində boylama kəsik icra edilmiş, traxeyanın kənarları dəriyə tikilmiş, dəvənər toxuma xaric edilmiş və T-varı silikon boru traxeyaya yeridilmişdir. Xəstənin tənəffüsü sərbəstləşmiş və o, evə yazılışmışdır. 2 ay sonra klinikaya yenidən gümrəh vəziyyətdə gəlmişdir. T-varı boru traxeyadan xaric edilmiş və traxeyanın ön divarında olan defekt öz-özünə bağlanmışdır.

Əməliyyatdan 7 il sonra xəstə klinikaya dəvət olunmuşdur. Vəziyyəti yaxşıdır, boğulma yoxdur, əmək fəaliyyətini davam etdirir.

Döş qəfəsinin kompüter müayinəsində traxeyanın boyun hissəsinin mənfəzi açıqdır, sərbəst tənəffüsü təmin edir (şəkil 5.42., 5.43.).

Təqdim olunmuş nümunə göstərir ki, aroziv qanaxmanın qorxusu qanitirmə təhlükəsi deyil, qanın traxeya və bronx daxilinə axıb, asfiksiya törətməsidir. Xəstədə anastomoz



Şəkil 5.42. Kompüter tomoqrafiya. Traxeyanın ön divarında traxoestomiya dəliyi.



Şəkil 5.43. Kompüter tomoqrafiya. Traxeyanın mənfəzi genişlənmişdir. Traxeostomiya dəliyi dəri ilə örtülmüşdür.

xəttinin tikişlərinin kipliyi kifayət qədər olduğu üçün qan traxeya daxilinə deyil, xaricə axmışdır. Klinika şəraitində aroziv qanaxma baş verdikdə kömək mümkün olur. Klinikadan kənardə isə belə xəstələr ölümə məhkumdur. Yaradan dəri səthinə qanaxma zamanı yara nahiyəsinin dərhal genişləndirilməsi və toxumaların barmaqla sıxılması mütləqdir. Vizual olaraq toxumala sıxıcı alətin qoyulması bəzən uğursuz olur. Belə ki, damarın divarındaki defekt böyüyür və qanaxma güclənir. Erkən kömək göstərilməsi, yəni xəstənin dərhal əməliyyat ota-

ğına köçürülməsi, traxeyanın intubasiyası, damar cərrahının əməliyyatxanaya dəvət olunması, qan axan yerin aşkarlanması və defektin tikilməsi qanaxmanım qəti dayandırılmasına və xəstənin həyatını xilas etməyə imkan vermişdir.


Traxeyanın rezeksiyاسından sonra törənmiş qorxulu fəsadlardan biri də tikişlərin tutarsızlığıdır. Bu orqanın boyun hissəsində tikişlərin tutarsızlığı həyat üçün təhlükəli olmur (47 xəstədən 3-də) və öz-özünə bağlanır.

Traxeyanın döş hissəsinin rezeksiyاسından sonra əməliyyat etdiyimiz 8 xəstədən 1-də tikişlərin tutarsızlığı olmuşdur. Həmin xəstənin xəstəlik tarixindən çıxarışı nümunə kimi təqdim edirik.

Xəstə – qadın, Ə.47 yaşlı, 12.09.2019-cu il tarixində boğulma, küylü nəfəsalma, bəlgəmin çətin ifraz olunması şikayətiləri ilə klinikaya daxil olmuşdur. Valideyinlərinin verdiyi məlumatə görə xəstə 19.06.2019-cu il tarixində yol-nəqliyyat qəzasından sonra müştərək baş-döş zədəsi: baş beyin yarımkürələrinin, hər iki ağciyərin azılması, döş sümüyünün, III-XI qabırğalarının siniği, 3-cü dərəcə koma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuşdur. Həmin gündən xəstəyə transnazal və sonra traxeostomiya borusundan ağciyərlərin süni havalandırılma tədbirləri həyata keçirilmişdir. Spontan tənəffüsü bərpa olduqdan sonra xəstədə tədricən nəfəsin çətinləşməsi və boğulma başlamışdır.

Döş qəfəsinin kompüter müayinəsi aparılmış və traxeyanın döş hissəsində 40 mm uzunluğunda daralma aşkarlanmışdır (şəkil 5.44). Xəstə cərrahi klinikaya gətirilmişdir. Daxil olarkən huşu aydın olsa da suallara dəqiq cavab verə bilmirdi. Dərisi nəm, selikli qişalara sianozludur. Ağciyərlərinin üzərində sərt tənəffüs eşidilir. Tənəffüsün dəqiqlik sayı 24-dür. Ürək tonları karlaşır. A/T 150/90 mm c.s. səviyyəsində, nəbzin dəqiqlik sayı 115 vurğu olmuş, dili nəm, qarnı yumşaq və ağrısızdır.

Cərrahi əməliyyat – 13.09.2019-cu il tarixində 4-cü qabırğanın rezeksiyası ilə sağtarəfli arxa-yan torakotomiya icra



Səkil 5.44. Kompüter tomoqrafiya. Traxeyaqnın orta döş hissəsinin daralması.

qoşulmuşdur. Traxeyanın daralmış hissəsi 8 qığırdaq yarımhəlqası hüdudunda rezeksiya edilib çıxarılmışdır. Uclar arasında diastaz 6 sm təşkil edirdi. Mediastinitlə əlaqədar texniki çətinliklə traxeya iltihablaşmış toxumalardan bir daha aralanıb, anastomozun ön divarı tikildikdən sonra intubasiya borusu traxeyadan xaric edilmiş və oral boru anastomozdan aşağı keçirilmişdir. Boru üzərində traxeal anastomoz formalasdırılmışdır. Traxeyanın arxa-zar divarına qoyulan tikişlər gərgin, su sınağı mənfi olmuşdur. Plevra boşluğu yuyulub, drenajlandıqdan sonra döş yarası tikilmişdir.

Əməliyyatdan 3 gün sonra plevral drenajdan hava xaric olmağa başlamışdır. İntubasiya borusu yenidən traxeyaya

edilmişdir. Tək vena aralanıb, bağlanıb, kəsildikdən sonra arxa orta divar plevrası boylama açılmışdır. Traxeyanın döş hissəsinin divarı iltihablaşış qalınlaşmışdır. Taftış zamanı bifurkasiyadan yuxarı traxeyanın divarı 35 mm uzunluğunda çapıqlaşışdır.

Orta divar toxumaları mediastinit nəticəsində xeyli sərtləşmişdir. Daralma yerdində aşağıda sağlam qığırdaq yarımhəlqaları arasından köndələn kəsiklə traxeyanın mənfəzi açılmış, tutqaca götürülmüş və intubasiya borusu yara nahiyyəsindən traxeyaya yerilərək süni tənəffüs aparatına

yeridilmiş və onun hava qovuqcuğu anastomoz nahiyyəsində köpürdülmüşdür. Hava axını kəsilmişdir. Xəstədə medias-tinit və plevrit başlamışdır. Əməliyyatdan 11 gün sonra xəs-tə irinli intoksikasiya fonunda kəskin tənəffüs çatışmazlığın-dan ölmüşdür.

Təqdim olunmuş nüümumə göstərir ki, traxeyanın uzun-müddətli intubasiyaları zamanı hava qovuqcuğunun müx-təlif səviyyələrdə köpürdülməsi traxeyanın divarında böyük məsafədə və arxa orta divarda iltihabi proses yaradır, nəti-cədə əməliyyat zamanı traxeyanın divarını geniş sahədə ar-alamaq çətinlik törədir. Bu şəraitdə traxeyanın ucları ara-sında anastomoz yaradılarkən onun zar divarında yaranan gərginlik tikişlərin arasından hava sızmasına səbəb olur. Təkrari intubasiya ilə anastomoz xəttindən hava axınının dayandırılmasına baxmayaraq əməliyyata qədər arxa orta divarda olan iltihabi proses mediastinitin dərinləşməsinə və ölümə səbəb olmuşdur.

Beləliklə, traxeyanın iltihab mənşəli çaplıq daralmaları əksər hallarda yatrogen səbəbdən yaranır. Traxeyanın qısa – 30-40 mm uzunluğunda daralmalarının əsas radikal müalicəsi traxeyanın daralmış hissəsinin sağlam qığırdaq yarımhəlqlərini səviyyəsində kəsilib xaric edilməsi və birincili traxeya anastomozunun yaradılmasıdır. Xəstə qısa müd-dətdə sağalır, yaşayış keyfiyyəti yaxşılaşır və əmək fəaliyyəti bərpa olunur. Düzgün və səlis cərrahi texnika uğuru təmin edir. Əməliyyatdansonrakı dövrdə: daralmanın təkrarlanması, aroziv qanaxma, tikişlərin hissəvi tutarsızlığı gözləni-lən fəsadlardır. Onlar erkən aşkarlanmalı və müvafiq müa-licə tədbirləri həyata keçirilməlidir.

5.3. Traxeyanın daralmalarında mərhələli bərpa əməliyyatları

Traxeyanın iltihab mənşəli daralmaları olan xəstələr, bir qayda olaraq, kəskin tənəffüs çatışmazlığı vəziyyətində klini-kaya daxil olurlar. Mövcud vəziyyətdə traxeyanın daralmasının uzunluğunu, dərəcəsini, yerləşdiyi nahiyyəni müayinələrlə dəqiqləşdirməyə bəzən imkan olmur. Belə xəstələrdə ilk yardım kimi traxeyanın daralmış hissəsi mexaniki genəldilməli, tənəffüs asanlaşdırılmalı və boğulma təhlükəsi ləğv edilməlidir.

Traxeyanın mənfəzinin genəldilməsi ümumi ağrısızlaşdırma altında təxirəsalınmaz və planlı qaydada icra edilməlidir.

Traxeyanın daralmış hissəsinin mexaniki genəldilməsi sərt tubuslu *Fridel* bronxoskopu ilə aparılır. Dənəvər və sərt toxumani kəsmək üçün ucu itilənmiş 10 ölçülü tubus qırtlağa və daralmadan yuxarıda traxeyanın mənfəzinə yeridildikdən sonra onun dəstəyi tənəffüs aparatına birləşdirilir və ağıciyərlərin havalandırılması davam etdirilir. Tubusun iti ucu ehtiyatla burma yolu ilə tədricən daralma yerindən keçirilir və kəsilmiş dənəvər toxuma bronxoskopun tutqacı ilə xaric edilir. Tubusla sıxmaqla hemostaz aparıldıqdan sonra onun ucu daralmadan aşağı yeridilib, traxeyadan, baş-bronxdan, pay və seqment bronxlardan durğun selik, bəlgəm bronskopun sorucusu ilə xaric edilir, bronxların drenaj fəaliyyəti və ağıciyərlərin tam havalandırılması təmin edilir.

Planlı qaydada traxeyanın mənfəzinin genəldilməsi tənəffüs çatışmazlığı olmayan xəstələrdə də eyni yolla icra edilir.

Hər iki halda traxeyanın mənfəzinin mexaniki genəldilməsi daralmanı tam ortadan götürmür və ondan yalnız mənfəzi genəldilərək əməliyyatönü hazırlıq, yaxud stent (*dayaq*) yerləşdirmək üçün istifadə olunur.

Kəskin tənəffüs çatışmazlığı olmayan və traxeyanın daralmış hissəsinin sərt toxumasını dağıtmak, mənfəzi genəltmək üçün bronxoskopun tubusundan yeridilmiş lazer ötü-

rüçüsündən verilən şüalardan istifadə olunur. Çapıq toxumalar, zar divar istisna olunmaqla 2 mm dərinliyə qədər dağıdıla bilinir.

Lazerlə çapıq toxumalar kəsildikdən sonra tənəffüsü təminədici mənfəz yaranana qədər daha iri mənfəzli tubuslarla mexaniki genləndirmə davam etdirilir.

Bu yolla traxeyanın və baş bronxların daralmış mənfəzləri kifayət qədər genəldildikdən sonra daralmanın yenidən tezləşməsinin qarşısını almaq üçün traxeyanın mənfəzinə müxtəlif quruluşlu: xətvari, T-vari və baş bronxlara yeritmək üçün ucu haçalanmış endoprotezlərdən (*dayaqlardan*) istifadə olunur. Traxeyanın daralmış mənfəzinə müəyyən müddətə yeridilən süni dayaqlar aşağıdakı tələbləri təmin etməlidir:

- ağıciyərlərin kifayət qədər havalandırılmasını, bronx ağacının drenaj fəaliyyətinin bərpasını təmin etməlidir və daralmanın qısa müddətdə təkrarlanması qarşısını almalıdır;
- süni dayaqlar(*endoprotezlər*) inert materialdan olub, asan yerləşdirilən və xaric edilən olmalıdır.

Dayaq məqsədi ilə müxtəlif quruluşlu endoprotezlərdən:

- traxeyanın divarına özü təsbit olunan Dyumon protezi (Dumon G.F. 1989);
- hamar səthli boyunun yumşaq toxumalarına sapla təsbit olunan protez;
- silikon örtüklü, tor quruluşlu “Polyflex stent” tipli protezlərdən istifadə olunur.

Endoprotezlər tibbi silikon rezindən, poliamid birləşmələrindən, metaldan (*qızıl, gümüş*) və silikon örtüklü torlardan hazırlanır.

Endoskopun köməyi ilə traxeyanın daralmış mənfəzinin tubusla, lazer şüaları ilə genəldilməsi ixtisaslaşdırılmış yüksək anesteziologiya xidməti, mükəmməl hazırlıqlı mütəxəssisi – endoskopisti, lazımı tibbi avadanlığı olan mərkəzlərdə icra edilməlidir.

Endoprotezlərin yerləşdirilməsinə göstərişlər:

- xəstənin vəziyyətinin ağırlığı ilə əlaqədar – radikal əməliyyat- traxeyanın rezeksiyası və birincili anastomozun yaradılmasının qeyri-mümkünlüyü;

- daralmanın yerinin xeyli uzun olması və rezeksiyadan sonra uclar arasında böyük diastaz yaranması ehtimalının yüksəkliliyi;

- daralmış nahiyyədə ətraf toxumalarda olan irinli iltihab;

- bronxoskopun tubusu, yaxud lazer təsiri ilə çapıq toxumaların mexaniki genəldilməsinin əhəmiyyətsizliyi;

Endoskopun köməyi ilə traxeyadaxili müdaxilələr zamanı müxtəlif fəsadlar: traxeyanın divarının cirilması, orta divarın emfizeması, pnevmotoraks, qanaxma müşahidə oluna bilər.

Endoskopla traxeyanın daralmış hissəsinə endoprotezlərin yerləşdirilməsindən sonra da fəsadlar yarana bilər:

- endoprotezin sürüşüb yerini dəyişməsi;

- endoprotezin ucları nahiyyəsində dənəvər toxumanın inkişafı;

- endoprotezin divarına qatı bəlgəm yapışaraq onun mənfəzini hissəvi daraltması və tənəffüsü çətinləşdirməsi;

- çapıq toxuması hesabına endoprotezin çəp vəziyyətdə əyilməsi;

- traxeyanın divarında yataq yarasının törənməsi, aroziv qanaxma, qida borusu süzgəcinin formalaşması.

Elezov A.A. və b. (2004) 159 xəstədən 49-da (30.8 %) xətvari endoprotezlərin sürüşüb yerdəyişməsini müşahidə etmiş və 2-ci hətta 3-cü dəfə endoprotezi yenidən yerləşdirməyə cəhdlər göstərmişlər.

Endoprotezlərin traxeyanın daralmış mənfəzində uzunmüddətli (8-24 ay) saxlanılması tənəffüsü təminədici mənfəz yaratmağa imkan verir. Lakin endoprotezlər yad cisim kimi traxeyanın quruluşu dəyişmiş divarında xroniki iltihabın davam etməsinə yardımçı olur və endoprotez xaric edildikdən sonra daralmanın təkrarlanması qəçilmez olur.

Traxeyanın daralmasının daha uzun olması və onun birincili rezeksiyasından sonra yenidən törənmiş daralma-


lарının müalicəsi çətin məsələ olaraq qalır. Belə hallarda traxeyanın mənfəzinin genəldilməsi üçün mərhələli bərpa əməliyyatlarına üstünlük verilməlidir.

Traxeyanın intubasiyasından və traxeostomiyadan sonra daralmasının digər əhəmiyyətli müalicə üsulu mərhələlərlə aparılan bərpa əməliyyatlarıdır. Bu əməliyyatlar 52 xəstədə 3-63 yaşda (qadın-15, kişi-37) icra edilmişdir. Xəstələrin böyük əksəriyyətini (31) gənclər və əmək qabiliyyəti olan insanlar təşkil etmişdir.

Müşahidəmizdə olan xəstələrdən birinin xəstəlik tarixinin qısa çıxarışı nümunə kimi veririk.

Xəstə – qadın, 25 yaşlı B. 7.12.2000-ci il tarixində yol naqliyat hadisəsindən 20 dəqiqə sonra huşsuz halda ağır dərəcəli kəllə-beyin zədələnməsi, baş beyinin və beyin kötüyünün əzilməsi, subaraxnoidal qansızmalar, çənə və sağ körpükük sümüklərinin, eləcə də VI qabırğanın qapalı siniği diaqnozu ilə komatoz vəziyyətdə neyrocərrahi klinikkaya gətirilmişdir. Ağır dərəcəli koma vəziyyətində tənəffüs çatışmazlığının güclənməsi ilə əlaqədar olaraq xəstəyə dərhal oral intubasiya edilmiş və o, süni tənəffüs aparatına qoşulmuşdur. Xəstə 3 gündən sonra 10.12.2000-ci il tarixində transnazal intubasiya olunmuşdur. Ondan 4 gün sonra – 14.12.2000 tarixində traxeostomiya əməliyyatı aparılırlaraq, ağciyərlərin havalandırılması davam etdirilmişdir. 22.12.2000-ci il tarixində – fibrotraxeoskopiya zamanı traxeyanın yuxarı döş hissəsinin mənfəzinin dənəvər toxuma ilə 5-6 mm daralması aşkarlanmışdır. Nəfəsalmanın çətinləşməsi ilə əlaqədar 25.12.2000-ci il tarixində təkrari transnazal intubasiya aparılmış və xəstə süni tənəffüs aparatına qoşulmuşdur. 19.01.2001-ci il tarixində təkrari traxeostoma qoyulmuş və xəstə spontan tənəffüsə keçirilmişdir.

Xəstənin vəziyyətinin ağırlaşması, tənəffüs çatışmazlığının davam etməsi ilə əlaqədar olaraq 23.01. 2001-ci il tarixində fibrotraxeoskopiya zamanı və döş qəfəsinin kompüter tomoqrafiya müayinəsində traxeyanın boyun və yuxarı döş his-



Şəkil 5.45. Kompüter tomoqrafiya.
Traxeyanın boyun hissəsinin xeyli uzun daralması.



Şəkil 5.46. Kompüter tomoqrafiya. T-vari silikon boru traxeyanın boyun hissəsinə dayanmışdır.

ilə 3.03.2001-ci il tarixində evə yazılmışdır. Vaxtaşırı xəstə bizim klinikaya müraciət etmiş, T-vari silikon borunun vəziyyətinə və traxeyanın divarının formallaşmasına nəzarət olunmuşdur.

Təqdim olunmuş nümunə xəstənin zədə aldığı müdətdən sonra 48 gün ərzində traxeyanın intubasiyadan və

səsinin 48 gün ərzində təkrarı intubasiyalardan və traxeo-stomiyalardan sonrakı stenozu (şəkil 4.45) təsdiqlənmiş və neyrocərrahi klinikada cərrahi əməliyyat icra edilmişdir (Ç.M.Cəfərov).

Xəstənin vəziyyətinin ağırlığı, daralmanın uzunluğu ilə əlaqədar marhələlərlə bərpa əməliyyati aparılması məqsədə uyğun sayılmışdır.

Cərrahi əməliyyat 22.01. 2001-ci il tarixində ümumi ağırsızlaşdırma altında boyunun ön səthində 5 sm uzunluğunda boylama kəsik aparılmışdır. Traxeyanın daralmış hissəsinin mənfəzi sağlam qığırdaq yarımhəlqalarına qədər kranial və kaudala doğru açılıb və dəriyə tikilmişdir. T-vari silikon boru traxeyaya yeridilmişdir (şəkil 4.46).

Xəstə tədricən ağır vəziyyətdən çıxıb sağalmış və 3 aydan sonra yuxarı ətraflarında qalıq parez əlamətləri


traxeostomiyadan sonrakı daralmasının inkişafını əyani göstərir. Ağızdan, burundan, traxeostomiya dəliyindən təkrarı intubasiyalar, qırtlağın, traxeyanın təkrarı qıcıqlandırılması iltihabi prosesin davam etməsinə, güclənməsinə, dənəvər toxumanın inkişafına və traxeyanın mənfəzinin geniş sahədə daralmasına gətirib çıxarmışdır.

Traxeostomiya və T-varı silikon borunun traxeyaya yeridilməsi xəstənin ağır vəziyyətdən çıxarılmasına və tənəffüs çatışmazlığından azad olmasına yardım etmişdir. Xəstədə 4 il sonra traxeyanın ön divarında dəri ilə birləşən defekt yaranmışdır (şəkil 4.47). Təkari cərrahi əməliyyat zamanı pəncərəvari defektdən 3 sağlam qıçırdaq yarımhalaqası aşağı 2 qıçırdaq yarımhalaqasını əhatə edən qısa daralma aşkar edilmişdir. Traxeyanın daralmış hissəsi rezeksiya edilmiş və birincili traxeal anastomoz formalaşdırılmışdır. Traxeyanın ön divarında olan pəncərəvari defekt dəri ilə örtülmüşdür (şəkil 4.48).

Traxeyanın böyük sahədə daralması və iltihabi prosesin davam etməsi 52 xəstədən 50-də qeyd edilmişdir. Digər 2 xəstədə tənəffüsün çətinləşməsinin səbəbi strumektomiya əməliyyatı zamanı qayidan qırtlaq sinirinin zədələnməsi və səs tellərinin iflici ilə əlaqədar olmuşdur.



Şəkil 5.47. T-varı silikon boru xaric edildikdən sonra traxeyanın ön divarında formalaşmış pəncərə.



Şəkil 5.48. Xəstənin əməliyyatdan sonra traxeyanın ön divarında formalaşmış pəncərə.

Mərhələli əməliyyatlar traxeyanın rezeksiyasından və birincili traxeal anastomozun yaradılmasından fərqli, məhiyyətçə palliativ olsa da traxeyanın daralmış hissəsində mərhələlərlə iltihabi çapıq toxuma üzərində, sərbəst tənəffüs təminədici 8-10 mm ölçüdə bütün çapıq boyu yeni mənfəz yaratmağa imkan verir və xəstələr tənəffüs çatışmazlığından və boğulmadan xilas olurlar. Nəzarətimiz altında olan 52 xəstədə mərhələli bərpa əməliyyatlarına aşağıdakı göstərişlər olmuşdur:

- traxeyanın 5-6 sm uzunlığında daralmaları və traxeyanın rezeksiyası – birincili anastomozun qoyulmasının qeyri-mümkünlüyü – 35;
- traxeyanın rezeksiyasından sonra daralmanın təkrarlanması (*restenoz*) -4;
- kəllə-beyin zədələnmələrindən sonra səs tellərinin iflici – 3;
- səs tellərinin hərəkətinin məhdudluğu – 2;
- strumektomiya əməliyyatı zamanı qayidan qırtaq sinirinin zədələnməsi və səs tellərinin iflici – 2;
- qırtağın stenozu – 2;
- bronxların drenaj funksiyasının pozulması və xəstənin ağır vəziyyəti – 2
- mediastinit – 1;
- daralma nahiyyəsində irinli iltihab – 1;

Mərhələli bərpa əməliyyatına əks göstərişlər daralmanın bifurkasiyaüstü və aşağı döş hissədə yerləşməsi olmuşdur.

Mərhələli bərpa əməliyyatları da ümumi ağrısızlaşdırma altında aparılır.


Əməliyyat zamanı boyunun ön səthində orta xətlə 4-6 sm uzunlığunda dəri kəsiyi aparılır. Traxeyanın divarı daralma yerində ətraf toxumalardan aralandıqdan sonra onun daralmış ön divarı üzərində, sağlam qığırdaq yarımhəqalarına qədər kranial və kaudal istiqamətdə boylama kəsik icra edilir. Deformasiyaya uğramış qığırdaq yarımhəqaları orta xətt boyunca kəsilih. Traxeyanın və qırtağın mənfəzini

qapayan çapıq və dənəvər toxuma kəsilib xaric edilir. Xüsusən arxa-zar divar üzərində formalaşmış dənəvər toxumadan ibarət yastıq, qalınlaşmalar və çapıqlar boylama istiqamətdə kəsilir. Mümkün qədər geniş mənfəz yaradılır və müvəqqəti traxeostoma, yaxud traxeofarinqostoma yaradılır. Traxeyanın divarı hər iki tərəfdən fibrozlaşmış qığırdaq yarımhəlqalarının kənarı boyunca dəriyə tikilir və ön divarı olmayan geniş mənfəzli yarıq formalaşdırılır. Həmin yarıqdan qırtlağa və kaudal istiqamətdə traxeyanın sağlam mənfəzinə T-vari silikon boru yeridilir.

T-vari borular tibbi silikon rezindən 9, 11, 13, 15 mm diametrində hazırlanır və əməliyyat zamanı traxeyanın daranan hissəsinə müvafiq seçilir(Şəkil 5.49).

Bir neçə ay, yaxud il ərzində T-vari silikon boru üzərində traxeyanın yeni elastik arxa divarı və sərt yan divarları formalaşır, traxeyanın mənfəzində epitel örtüyü inkişaf edib dəri səthinə qədər yayılır və dənəvər toxumanın inkişafının və mənfəzin yenidən çapıqlaşmasının qarşısını alır.

Tənəffüsü təmindedici mənfəz yaradıldıqdan sonra traxeyanın ön divarında formalaşmış pəncərə dəri örtüyü ilə qapanır və T-vari silikon boruya ehtiyac olmur.



Şəkil 5.49. T-vari silikon boru.

Müşahidəmizdə olan xəstələrdən birinin xəstəlik tarixin-dən cixarışı nümunə kimi təqdim edirik.

Xəstə A. – 25 yaşlı qadın, (xəstəlik tarixi N 680) 13.02.1999 il tarixində M.Nağıyev adına KTTY xəstəxanasına boğulma, tənəffüsün çətinləşməsi, zəiflik şikayətləri ilə daxil olmuşdur. Son 5 gündə tənəffüs xeyli çətinləşmişdir. 11.01.1999-cu il tarixində ağır forma botulizm, 35 haftalık hamiləlik diaqnozu ilə 1 sayılı şəhər klinik xəstəxanasına daxil olmuşdur. Ölü döllə doğuş baş vermişdir. Daxil olduğu gündən tənəffüs çatışmazlığı ilə əlaqədar intubasiya edilmiş və süni tənəffüs aparatına qosulmuşdur. Sonra xəstəyə traxeostomiya qoyulmuş və 22.01.1999-cu il tarixində ağıciyərlərin süni havalandırılması traxeostoma borusundan davam etdirilmişdir. Bu müddət ərzində botulizm əleyhinə zərdab, antibiotiklər və intoksifikasiya əleyhinə müalicələr almışdır.

30.01.1999-cu il tarixində spontan tənəffüsə keçirilmiş, 05.02.1999-cu il tarixindən traxeostomiya borusu xaric edilmişdir. Bir neçə gün sonra xəstədə tənəffüsün çətinləşməsi müşahidə edilmişdir.

Fibrobronkoskopiya zamanı traxeyanın boyun hissəsinin daralması aşkarlanmış və 13.02.1999-cu il tarixində xəstə bizim klinikaya göndərilmişdir.

Xəstə klinikaya çox ağır vəziyyətdə daxil olmuşdur. Ağıciyərlərinin üzərində tənəffüs sərt, küylü, stridoroz tiplidir. A/T 110/70, mm.c.s. səviyyəsində, nəbzi 100 vurğu həddindədir.

Döş qəfəsinin kompüter tomoqrafiya müayinəsində 3D görünüşündə traxeyanın boyun hissəsinin daralması təsdiq-lənmişdir.

Xəstədə traxeyanın boyun hissəsinin intubasiya və traxeostomiya qoyulmasından 26 gün sonra iltihab mənşəli daralması və kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulmuş və vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq həyatı göstərişlə ona cərrahi əməliyyat təklif olunmuş və razılıq alınmışdır.

13.02.1999-cu il tarixində xəstə klinikaya daxil olduqdan 2 saat sonra ümumi ağrısızlaşdırma altında 6 sayılı intubasiya borusu traxeyaya yeridilmiş və süni tənəffüs aparatına qoşulmuşdur. Boyunun ön səthində, orta xətlə traxeostomiyadan sonrakı çaplıq götürülməklə 6 sm uzunluğunda kəsik aparıldı. Traxeyanın ön və yan divarları iltihablaşmış ətraf toxumalardan ayrıldı. Traxeyanın boyun hissəsi qalxanabənzər qığırdaqdan aşağıda 3 sm məsafədə iltihablaşmış və deformasiya olunmuşdur. Traxeyanın ön divarı 3 sm boylama açılmış, mənfəzindən dənəvər toxuma xaric edilmişdir. Traxeyanın zar divarında olan çaplıqlar kəsilmişdir. Traxeya və bronxlardan xeyli irinli selik sorulub xaric edilmişdir. İltihabi prosesin geniş sahəni əhatə etməsini, bronxların drenaj funksiyasının pozulmasını, kəskin tənəffüs çatışmazlığını və traxeobronxit əlamətlərini nəzərə alaraq traxeyanın birincili rezeksiyası və anastomozlaşdırılması məqsədə uyğun sayılmamışdır.

Traxeyanın divarı hər iki tərəfindən bütün kəsik boyunca dəriyə tikilmiş və T-vari silikon boru traxeyaya yeridilmişdir.

Əməliyyatın sonunda xəstənin spontan, təmənedici tənəffüsü bərpa olunmuş, tənəffüs çatışmazlığı ləğv edilmişdir. Xəstə reanimasiya şöbəsinə köçürülmüşdür.

Əməliyyatdan 10 gün sonra xəstə kəfi vəziyyətdə T-vari silikon boru ilə evə buraxılmış və vaxtaşırı yoxlamaya gəlməsi tövsiyə olunmuşdur.

5-6 ay ərzində xəstə fasilələrlə klinikaya məsləhət üçün müraciət etmiş, 28.02.2001-ci il tarixində klinkaya qəbul edilmişdir. Daxil olarkən vəziyyəti kafidir, ağıciyərləri üzərində sərt tənəffüs eşidilir.

Bronxoskopiya – səs yarığı adı quruluşdadır, səs telləri az hərəkətlidir. Qırtlağın mənfəzi sərbəstdir. Səs tellərindən 3-4 mm aşağıda T-vari silikon borunun kranial ucu aydın görünür. T-vari borudan kaudal istiqamətdə traxeya və baş bronxların mənfəzi dəyişiksizdir.

16.03.2001-ci il tarixində ümumi ağrısızlaşdırma altında T-vari silikon boru xaric edilmiş, onun yerindən intubasiya borusu traxeyaya yeridilərək, təftiş aparılmışdır. Məlum olmuşdur ki, traxeyanın divarında baş verən fibroz dəyişikliklər dəri plastikası üçün yararlı deyil. T-vari boru yenidən traxeyaya yeridilmiş və əməliyyat bununla tamamlanmışdır.

24.03.2001-ci il tarixində xəstə kafı vəziyyətdə ambulator müalicəyə və müşahidəyə göndərilmişdir.

09.07.2003-cü il tarixində xəstə 3-cü dəfə klinikaya qəbul edilmişdir. Daxil olarkən vəziyyəti kafidir. Tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. T-vari silikon boru xaric edildikdən sonra məlum olmuşdur ki, traxeyanın ön divarında T-vari silikon borunun ətrafında çapılı toxuma hesabına kifayət qədər mənfəz yaranan yan və arxa divarlar formalaşmışdır. Traxeyanın selikli qişası pəncərə boyu dəriyə birləşmişdir. Traxeyanın mənfəzində daralma və dənəvər toxuma qeyd olunmur. Traxeyanın ön divarında olan pəncərəni ləğv etməzdən əvvəl yeni formalaşmış divarın yararlılığını yoxlamaq üçün boyunun üzərinə sarğı qoyulmuş və xəstə evə buraxılmışdır. 2 aydan sonra plastik əməliyyat üçün klinikaya gəlməsi tövsiyə olunmuşdur.

01.11.2004-cü il tarixində xəstə 4-cü dəfə klinikaya qəbul olunmuşdur. Daxil olarkən vəziyyəti kafı olmuşdur. T-vari silikon borunun xaric edilməsindən 17 ay ötmüşdür. Bu müddət ərzində xəstə traxeyanın ön divarında, daxildən se likli qişa, xaricdən isə zərif yeni dəri təbaqəsi ilə örtülmüş traxeostomiya dəliyindən rahat nəfəs almışdır. Ancaq fonasiya olmamışdır. Danışmaq üçün barmağı ilə traxeyanın ön divarındaki dəliyi qapayırmış. Traxeyanın mənfəzini daraldan dənəvər toxuma və bununla əlaqədar tənəffüs çatışmazlığı olmamışdır. Traxeyanın arxa və yan divarları kifayət qədər formalaşmış və 10-12 mm diametrində mənfəz yaranmışdır. (şəkil 5.50) Xəstə uzunmüddətli mərhələli bərpa əməliyyatının sonuncusuna hazır sayılmışdır.

Cərrahi əməliyyat-04.11.2004-cü il tarixində ümumi ağrısızlaşdırma altında ağızdan intubasiya ilə 9 ölçülü intubasiya borusu traxeostomiya dəliyindən kaudala keçirilmiş və süni tənəffüs aparatına qoşulmuşdur (şəkil 5.51). İntubasiya borusu üzərində boyunun ön səthində 30 mm uzunluğunda və 12 mm enində pəncərənin kənarı boyunca boyunun dərisi traxeyanın selikli qışasından arallanmış və tam həmostaz aparılmışdır.



Şəkil 5.50. T-varı boru çıxarıldıqdan sonra traxeyanın ön divarındakı pəncərə.



Şəkil 5.51. İntubasiya borusu ağızdan traxeyaya yeridilmişdir.

Pəncərə üzərində dəri kənarları tikilmiş və pəncərə qapanmışdır (şəkil 5.52).

Bununla uzunmüddətli bərpa əməliyyatı tamamlanmışdır. Əməliyatdan sonra dövr fəsadsız keçmiş, yara birincili sağalmışdır. Fonasiya tam bərpa olunmuşdur. Xəstə əməliyyatdan 12 gün sonra, yəni 18.11.2004-cü il tarixində yaxşı vəziyyətdə evə yazılmışdır (şəkil 5.53).

Müayinələr göstərir ki, 15 ildən sonra da xəstənin vəziyyəti yaxşıdır, şikayəti yoxdur.

Təqdim olunmuş nümunə göstərir ki, 5 ilə qədər davam edən mərhələli bərpa əməliyyatı zamanı traxeyanın divarının tam formalaşması, daralmanın ləğv edilməsi, tənəffüsü



Şəkil 5.52. T-varı boru xaric edildikdən sonra dəri plastikası.




Şəkil 5.53. Traxeyanın ön divarındaki pəncərə dəri ilə örtülmüşdür.

təminədici geniş mənfəzin yaradılması, divarda olan pəncərənin dəri örtüyü ilə qapanması başa catmış, xəstənin fonasiyası bərpa olunmuş və yaşayış keyfiyyəti yaxşılaşmışdır.

Beləliklə, traxeyanın iltihab mənşəli, geniş sahəni əhatə edən 50-60 mm uzunluğunda olan daralmalarında mərhələli cərrahi müalicə yeganə çıxış yoludur. İllərlə davam etməsinə baxmayaraq bu taktika traxeyanın divarının tamlığını, sərbəst tənəffüsü, ən əsası fonasiyanı bərpa etməyə, xəstənin yaşayış keyfiyyətini yaxşılaşdırmağa imkan verir.

T-varı boru ilə mərhələli genəlmələr endoskopla endoprotezlərin yerləşdirilməsindən fərqli olaraq açıq üsulla icra edilir. Traxeyanın uzun ölçülü daralmalarında traxeyaya yeridilmiş T-varı boru 1-2 gündən bir çıxarılıb, yuyulur, anti-septiklərlə işlənib yenidən yerinə salınır. Traxeyanın divarında iltihabi proses söñür, selikli qişa dəri ilə birləşir, geniş, tənəffüsü təminədici mənfəz yaranır, dənəvər toxumanın inkişafının və daralmanın yenidən təkrarlanmasıın qarşısı alınır (Şəkil 5.54, 5.55, 5.56). Traxeyanın mənfəzi genişlənir, ön divarında formaləşən pəncərə asanlıqla dəri ilə qapanır. (Şəkil 5.57, 5.58).



Şəkil 5.54. Termiki yanıqdan sonra daralmış traxeyaya yeridilmiş T-vari silikon boru.




Şəkil 5.55. İltihab mənşəli uzun daralma ilə əlaqədar traxeyaya T-vari silikon boru yeridilmişdir.



Şəkil 5.56. Kompüter tomoqrafiya. Traxeyanın boyun və yuxarı döş hissəsinin dekompen-sasiya vəziyyətində olan draralması.



Şəkil 5.57. T-vari boru traxeyaya yeridildikdən 2 il sonra.



Şəkil 5.58. (a,b). Kompyuter tomoqrafiya. Həmin xəstədə 5 il sonra T-vari silikon boru ətrafında genişlənmiş və tənəffüsü təmindedici mənfəz yaranmışdır. a) öndən, b) yandan görünüşü.

Uzun müddət – 3-4 il ərzində T-vari boru ilə yaşamış 3 xəstədə daralma yerində traxeyanın tənəffüsü təmindedici mənfəzi formalaşmışdır. Lakin T-vari boru xaric edildikdən sonra bu xəstələrdə tənəffüsün çətinləşməsi yarandığı üçün traxeyanın daralmış hissəsi rezeksiya olunmuş və uclar arasında anastomoz qoyulmuşdur.

Xəstə Q – 10 yaşı oğlan 2004-cü ilin yayında yol-nəqliyyat hadisəsi zamanı zədə almış, cərrahi əməliyyata məruz qalmışdır (splenektomiya). Əməliyyatdan sonra dövrə tənəffüs çatışmazlığı ilə əlaqədar olaraq oral intubasiyadan ağciyarlərin havalanırmaması aparılmış, sonra isə traxeostoma qoyulmuşdur. 10 ay ərzində dəfələrlə traxeostomiya borusunun ucu səviyyəsində törenmiş dənəvər toxuma təmizlənmiş və tənəffüs təmindedici olmuşdur. Son 2 gündə tənəffüsün çətinləşməsi ilə əlaqədar 21.04.2005-ci il tarixində xəstə orta ağır vəziyyətdə bizim klinikaya daxil olmuşdur.

Dəri örtükləri avazılmışdır, huşu aydınlaşdır, tənəffüsü traxeostomiya borusundan çətinləşmişdir, küylüdür, səsi batmışdır, dərisi nəmdir. Ağciyarlərinin üzərində yaş xırıltıları eşidilir. Ürək tonları karlaşır, nəbzi ritmik, dəqiqəlik sayı 100 vurğudur.

A/T-100/70 mm c. s. səviyyəsindədir, dili nəm, qarını yumşaqdır. Traxeostomiya olmasına baxmayaraq kəskin tənəffüs çatışmazlığı təxirəsalınmaz cərrahi əməliyyata göstəriş olmuşdur.

Cərrahi əməliyyat 21.04.2005-ci il tarixində xəstədə ümumi ağrısızlaşdırılma altında boyunun ön səthində traxeostomiya dəliyi götürülməklə 6 sm uzunluqda kəsik aparılmışdır. Traxeyanın ön divarı ətraf toxumalardan aralanmışdır və mənfəzi açılmışdır. Sonra kəsik qırtlağa və traxeyanın döş hissəsinə tərəf genişləndirilmişdir. Traxeyanın mənfəzi dənəvər toxumadan təmizlənmiş və traxeyanın divarı kəsik boyunca dəriyə tikilmişdir. T-vari silikon boru traxeyaya yeridilmiş, tənəffüs çatışmazlığı ləğv edilmiş, xəstənin səsi bərpa olunmuşdur (Şəkil. 5.59).




Şəkil 5.59. T-vari silikon boru ilə sərbəst tənəffüs təmin olunmuşdur.

Xəstə 8 il ərzində bizim nəzarətimiz altında qalmışdır. T-vari boru ətrafında traxeyanın divarı formalasmışdır. 2013-cü ilin may ayında T-vari boru xaric edilmişdir. Xəstə T-vari borunun yerində formalasan dəlikdən rahat nəfəs almışdır, ancaq afoniya olmuşdur. 7 ay sonra 07.12.2013-cü il tarixində ümumi ağrısızlaşdırma altında T-vari borunun ətrafında traxeyanın ön divarında formalasan dəlik dəri ilə örtülmüşdür. 2 gündən sonra xəstədə tənəffüs çətinləşmiş və boğulma başlamışdır.

Cərrahi əməliyyat 10.12.2013-cü il tarixində ümumi ağrısızlaşdırma altında onun boynunun ön səthində olan dəri çapığı götürülməklə traxeyanın çapıqlaşmış və daralmış

divarı aralanıb tutqaca alınmışdır. Daralmadan kraniala və kaudala doğru traxeyanın yuxarı döş hissəsinin mənfəzi sağlam qığırdaq yarımhəlqləri səviyyəsində köndələn açılıb, daralmış hissə 6 qığırdaq yarımhəlqası hüdudunda rezeksiya edilib götürülmüşdür. Traxeyanın ucları arasında diastaz 5 sm təşkil edirdi. Qırtlaq əzələləri, eləcə də, traxeyanın aşağı döş hissəsi ətraf toxumalardan aralanaraq, hərəkətləndirilib və uc-ucə birincili traxeya anastomozu qoyulmuşdur. Əməliyyatdan sonra dövr fəsadsız keçmiş, tənəffüs çatışmazlığı olmamış və xəstə sağalaraq evə yazılmışdır.

Təqdim olunmuş nümunə göstərir ki, xəstə 8 il T-vari boru ilə yaşımiş və T-vari boru çıxarıldıqdan sonra 7 ay ərzində tənəffüsün çətinləşməsi olmamışdır. Ancaq traxeyanın önündə olan defekt dəri ilə örtüldükdən sonra tənəffüs çətinləşmişdir. Çox güman ki, uzunmüddətli intubasiyadan sonra traxeyanın divarında törənmış köhnə çapıq toxuma dəri ilə örtüldükdən sonra sərbəst tənəffüs üçün yararsız olmuş və bu da traxeyanın rezeksiyasına göstəriş kimi dəyərləndirilmişdir.



Şəkil 5.60. Traxeyanın xeyli uzun daralması ilə xəstəyə qoyulmuş traxeostoma.

Traxeyanın uzun daralması ilə əlaqədar (şəkil 5.60) traxeostoma borusu ilə 1 il yaşayan və daha ağır vəziyyətdə olan digər 2 xəstə də tənəffüs çatışmazlığı ilə əlaqədar T-vari silikon boru traxeyanın boyun hissəsinə yeridilmiş və xəstələr ağır vəziyyətdən çıxdıqdan 2-3 il sonra T-vari boru xaric edilmiş (şəkil 5.61. a, b), traxeyanın daralmış hissəsi rezeksiya olunaraq, xəstəyə birincili traxeal anatomoq qoyulmuşdur.


Ağır dərəcəli kəllə-beyin zədə-lənmələrindən sonra uzun müddət intubasiya borusu, sonra isə tra-

xeostomiya borusundan ağciyərlərin havalandırılması davam etdirilmiş və traxeyanın stenozu yaranmış 3 xəstədən birində qırtlağın, səs tellərinin parezi olduğu üçün traxeyaya T-vari boru yeridilmiş və xəstə tənəffüs çatışmazlığından azad edilmişdir.

IV-V bel fəqərələlərinin sıxıcısı, aşağı parapleqiya və yuxarı parezlərlə olan digər bir xəstədə yaranmış daralma yerində traxeya açılmış, onun mənfəzinə T-vari boru yeridilmiş və tənəffüs çatışlığı ləğv olunmuşdur.

Üçüncü xəstədə səs tellərinin parezi ilə əlaqədar olaraq traxeostoma yerində yaranmış daralma ləğv edilmiş və T-vari boru traxeyaya yeridilmişdir. Xəstənin vəziyyəti xeyli ağır olmuşdur, büzdüm nahiyyəsində böyük yataq yarası və budun hər iki tərəfində amputasiyası əməliyyati keçirmişdir. Bu xəstəyə ömürlük T-vari boru ilə yaşaması tövsiyə olunmuşdur.

İntubasiya və traxeostoma borularından ağciyərlərin uzunmüddətli havalandırılması aparılan 2 xəstədə səs telləri altından başlayan və qırtlağın mənfəzinin bütövlükdə, traxeyanın isə boyun nahiyyəsinin hissəvi daralması aşkarlanmışdır. Xəstələrdən birində ağciyərlərin uzun müddətli havalandırılmasına göstəriş ağır dərəcəli kəllə-beyin zədələnməsi və çanaq sümüklərinin sınıqları olmuşdur. T-vari borunun yuxarı




Şəkil 5.61. T-vari silikon boru ilə sərbəst tənəffüs təmin olunmuşdur; a) ön-arxa
b) yan görünüşü.

ucunu qırtlağa yerləşdirmək qeyri-mümkün olduğu üçün yalnız onun distal ucu daralma yerindən aşağıda traxeyanın mənfəzinə yeridilib tənəffüs çatışmazlığı ləğv edilmişdir.

Ağciyərlərin ikitərəfli vərəm mənşəli iltihabı ilə əlaqədar qırtlağın stenozu yaranmış, digər xəstəyə traxestomiya əməliyyatı həyata keçirilmişdir. Traxestoma borusunun ucunda daralma yaranmış və tənəffüs çatışmazlığına səbəb olmuşdur.


Həmin xəstənin xəstəlik tarixindən qısa çıxarışı nümunə kimi veririk.

Xəstə S. – 20 yaşlı qadın, ailə qurub, Şamaxıdan Rusiyaya köçmüştür. 27.02.2016-cı il tarixində ağır vəziyyətdə boğulma, yüksək hərarət şikayətləri ilə 4 N-li Nijni Tagil şəhər xəstəxanasına daxil olmuş, müalicə almış və 15.03.2016-cı il tarixində sepsis, ikitərəfli ağciyər vərəmi, (şəkil 5.62) qırtlağın



Şəkil 5.62. Hər iki ağciyərin spesifik iltihabi prosesi (vərəm).

vərəm mənşəli stenozu, sol böyrəyin iltihab mənşəli hidronefrozu ilə əlaqədar olaraq, traxeostoma qoyulmuş, sağtərəfli nefrektomiya edilmiş və sol tərəfli nefrostoma qoyularaq evə yazılımışdır. O, Şamaxıya qayılmış, müxtəlif klinikalarda müalicə almışdır. Nefrostoma ləğv edilmiş, sol sidik axarına stent yeridilmişdir (şəkil 5.63). Traxeostoma olmasına bax-




Şəkil 5.63. Soltərəfli nefrostoma, sidik axarına yeridilmiş stent.

mayaraq nəfəs almanın çətinlaşması, boğulma, afoniya şikayətləri ilə bizim klinikaya müraciət etmişdir. Daxil olarkən vəziyyəti ağır olmuş, dəri örtükləri avazımızdır və traxeostomiya borusundan çətinliklə nəfəs alır. Ağciyərlər üzərində yaş xırıltıları eşidilir, ürkək tonları karlaşır, A/T-100/70 mm c. s. səviyyəsində, nəbzin dəqiqlidə sayı 90 vurğudur. Dili nəm, qarını yumşaqdır.

Döş qəfəsinin kompüter tomografiya müayinəsində hər iki ağciyərin yuxarı payında 5 mm ölçüdə çoxsaylı infiltrasiya ocaqları təyin edilmişdir. Traxeostomiya borusu xaric edildikdən sonra traxeyanın 3D görüntüsündə qırtlağın daralması, traxeostoma pəncərəsi və ondan aşağıda traxeyanın yuxarı döş hissəsində boğulmaya səbəb olan 20 mm uzunluğunda daralması və həmin yerdə traxeyanın mənfiyinin diametri 4 mm təşkil etdiyi aşkarlanmışdır (şəkil 5.64 a, b).

Traxestoma borusunun aşağı ucu səviyyədə qısa daralma traxeyanın rezeksiyasına göstəriş olmuşdur.

Cərrahi əməliyyat 28.02.2016-ci il tarixində – traxestoma dəliyində nazik intubasiya borusu traxeyaya yeridilib süni tənffüs apparatına qoşuldu. Boyunda boylama kəsiklə trax-



Şəkil 5.64. Kompüter tomoqrafiya. Qırtlağın vərəm mənşəli stenozu, traxeostoma yeri, ondan aşağı traxeyanın daralması: a) ön-arxa, b) yandan görünüşü.

yanın üzere açılmış, traxeyanın daralmış seqmenti rezeksiya olunub birincili traxeya anastomozu qoyulub.

Qırtlağın stenozu ilə əlaqədar anastomozdan 3 qığırdaq yarımhəlqası yuxarıda, yəni qırtlağa doğru traxeyanın boyun hissəsi və üzüyəbənzər qığırdaq kəsilmişdir. Qırtlağın mənəfəzi xeyli daralmışdır. Traxeyanın divarı dəriyə tikilmişdir. 9 mm-lik diametrində T-vari silikon borunun aşağı ucu anastomozdan kaudala doğru asanlıqla traxeyanın mənəfəzinə yeridilmişdir. Daralma ilə əlaqədar T-vari borunun qırtlağa güclə yeridilmiş yuxarı ucu qırtlaqda dayanmayıb geriyə, dəri səthinə çıxmışdır. Məcburi vəziyyətdə T-vari boru sarğı ilə təsbit edilmişdir. Xəstə T-vari borudan nəfəs alaraq ağır tənəffüs çatışmazlığından azad olunmuşdur. Səsi küylü olsa da azca eşidilir. Vərəm əleyhinə müalicə təyin olunmuşdur.

3 il sonra vəziyyəti yaxşılaşmışdır, vərəm intoksikasiyası sönmüşdür, bədən çəkisi artmışdır. T-vari borudan rahat nəfəs alır, boğulması yoxdur. (səkil 5.65. a,b)



a



b

Şəkil 5.65. Əməliyyatdan 3 il sonra: a)traxeotomiya, traxeyanın divarı dəriyə tikilmişdir; b)T-varı silikon borunun aşağı ucu traxeyaya yeridilmişdir.

Təqdim olunmuş nümunədən məlum olur ki, xəstədə ağciyərin vərəmi olmuşdur. Spesifik infeksiya böyrəklərdə və qırtlaqda üzvü dəyişikliklər törətmişdir. Sağ böyrək fəaliyyətini itirdiyi üçün xaric edilmiş, sol tərəfli nefrostoma formalasdırılmışdır. Qırtlağın vərəm mənşəli daralması ilə əlaqədar traxeostoma qoyulmuşdur. Bakıya qayıtdıqdan sonra nefrostoma ləğv edilmiş, sol sidik axarına stent yeridilmişdir. 3 il ərzində traxeostoma borusunun ucu səviyyəsində daimi qıcıqlanma hesabına daralmış traxeyanın yuxarı döş hissəsi rezeksiya edilmişdir. Qırtlağın spesifik mənşəli iltihabi ilə əlaqədar traxeolarinqostoma formalasdırılmış, T-varı silikon boru traxeyaya yeridilmiş və xəstə boğulmadan xilas edilmişdir. Qırtlağın daralması hələlik davam edir.

Traxeyanın iltihab mənşəli çaplıq daralması ilə cərrahi müalicəyə məruz qalmış:rezeksiya və birincili traxeya anastomozunun qoyulması (55) və mərhələlərlə bərpa əməliyyatları (52) aparılmış 107 xəstədən 91-də yaxın və uzaq nəticələr öylənilmişdir.

Traxeyanın boyun, boyun-yuxarı döş və bifurkasiyaüstü nahiyyələrinin rezeksiyasından və birincili anastomoz qoyulmasından sonra 55 xəstədən 39-nun vəziyyəti yaxşı, 11-ninki qənaətbəxş, 5-nin vəziyyəti isə qeyri-qənaətbəxş olmuşdur.

Yaxşı nəticə alınmış 39 (67.3%) xəstənin hər hansı bir şikayəti və tənəffüs çatışmazlığı əlamətləri olmamışdır.

Endoskopla və kompüter tomoqrafiya müayinələrin-də traxeyanın mənfəzinin diametrinin 10-12 mm həddində olduğu aşkarlanmışdır. Anastomoz xəttində dənə-vər toxuma olmamış, selikli qışa çəhrayı rəngdə nəzərə çarpmış, qıçıraq yarımhəlqaları aydın seçilmiştir. Traxeyanın formalaşmış mənfəzi təminədici tənəffüs üçün kifayət olmuşdur. Traxeya və bronx ağacının tənəffüs və drenaj fəaliyyətləri bərpa olunmuş, xəstələrin yaşayış keyfiyyəti yaxşılaşmışdır.

Qənaətbəxş nəticə – 11 (22.4%) xəstədə qeyd edilmişdir. Bu xəstələr fiziki gərginlik zamanı təngənəfəslilik yaranlığını qeyd etmişlər. Endoskopla müayinələrdə traxeyanın mənfəzinin diametri 8-9 mm həddində və tənəffüsü təminədici olmuşdur.

Qeyri-qənaətbəxş nəticə – 5 (10.3%) xəstədə müşahidə edilmişdir. 4 xəstədə təkrarı daralma (*restenoz*) törəndiyi üçün onlarda mərhələlərlə bərpa əməliyyatlarına ehtiyac yaranmışdır. Anastomoz tikişlərin tutarsızlığından və mediastinidən 1 xəstə ölmüşdür. Ölüm 1,8% təşkil etmişdir.

Traxeyanın iltihab mənşəli böyük ölçülü daralmaları ilə əlaqədar olaraq mərhələli bərpa əməliyyatlarına məruz qalmış 52 xəstədən 34-də nəticələr yaxşı, 12-də qənaətbəxş, 6-da isə qeyri-qənaətbəxş, olmuşdur.

Yaxşı nəticə 34 xəstədə qeyd edilmişdir. Onlarda T-varisi silikon boru xaric olunmuş, traxeyanın ön divarındakı pəncərə yerli dəri örtüyü ilə qapandıqdan sonra endoskopla müayinə zamanı traxeyanın mənfəzinin diametrinin 10-11 mm həddində olduğu müəyyənləşdirilmişdir. Pəncərəni örtən dəri toxumasının üzərinin daxildən traxeyanın selikli qışası ilə örtülməsi, pəncərə kənarında qıçıraq yarımhəlqalarının azca deformasiyası qeyd edilmişdir. Bu xəstələrin yaşayış keyfiyyəti qısa müddətdə yaxşılaşmış, yüngül əmək fəaliyyəti bərpa olmuşdur.

Qənaətbəxş nəticəyə – malik olan 12 xəstədə tənəffüs çatışmazlığı olmasa da endoskopla müayinədə traxeyanın mənfəzinin 7-8 mm həddində olduğu aşkarlanmış və öskü-rək zamanı seliyin xaric edilməsində çətinlik qeyd olunmuşdur. Bu xəstələrdən 3-də 3-4 ildən sonra traxeyanın rezeksiyası aparılmış və traveal anastomoz qoyulmuşdur.

Qeyri-qənaətbəxş nəticəyə malik olan 6 xəstədə isə səs tellərinin iflici (2) və qırtlağın daralması ilə əlaqədar olaraq onlarda (4) T-vari silikon boru ömürlük saxlanılmışdır. Xəstələrə vəziyyətləri izah edilmişdir. Belə xəstələrdə T-vari silikon boru vaxtaşırı çıxarılır, təmizlənir və yenidən yerinə salınır. Xəstələr vəziyyətləri ilə barışmış, borudan rahat nəfəs alaraq, yüngül ev işləri ilə məşgül ola bilirlər.

Tibbi silikon rezinindən hazırlanan T-vari boruların toxumani qıcıqlandırma xüsusiyyəti olmasa da, onlar uzun müddət tənəffüs yolunda qaldıqda borunun ucunda dənəvər toxumanyının inkişafı mümkündür (səkil 5.66).



Beləliklə, şərh olunanlardan bu qənaətə gəlmək olar ki, traxeyanın iltihab mənşəli çapıq daralmaları onun ağızdan, burundan və traxeostoma dəliyindən yeridilən boru ilə aparılan ağıcyərlərin qısa və uzunmüddətli havalandırılmasından sonra yaranır.

Müalicə ərəfəsində buraxılan texniki səhv-lər, aseptika qaydaları-



Şəkil 5.66. Kompüter-tomoqrafiya. T-vari silikon boru qoyulduğdan 19 il sonra borunun aşağı ucunda yaranmış və endoskopla xaric edilmiş dənəvər toxuma.

nın pozulması traxeyanın divarında iltihab prosesinin dərinləşməsinə, selikli qışanın işemiyasına, nekrozlaşış çapıq toxumaya çevrilməsinə, qığırdaq yarımhəlqalarının anatomiq quruluşunun və fizioloji dayaq fəaliyyətinin pozulmasına və nəticədə traxeyanın daralmasına səbəb olur.

İltihab mənşəli daralmaların müalicəsinin uzaq nəticələri 91 xəstədə öyrənilmişdir.

Traxeyanın daralmasının kompleks konservativ, endoskopla və cərrahi müalicəsinin yaxşı nəticəsi - 58 xəstədə (63%), qənaətbəxş - 23-də (25%), qeyri-qənaətbəxş isə 11 xəstədə (12%) müəyyən edilmişdir.

Müalicə olunan xəstələrdə alınmış 88% (81 xəstədə) yaxşı və qənaətbəxş nəticələr bir daha göstərir ki, traxeyanın iltihab mənşəli daralmasının radikal müalicəsi məhz daralmış nahiyyənin sağlam toxuma hüdudunda rezeksiyasından və uclar arasında anastomozun etibarlı şəkildə qoyulmasından ibarətdir.

Traxeyanın rezeksiyasına əks göstəriş olan xəstələrdə açıq mərhələli bərpa əməliyyatları uzun müddət davam etməsinə baxmayaraq sadə, asan icra olunan, xəstənin həyatını təhlükəyə salmayan, traxeyanın mənfəzini tənəffüsü təminədici dərəcəyə qədər genəltməyə imkan verən, az fəsada səbəb olan etibarlı müalicə üsuludur. Səs tellərinin müxtəlif səbəbli iflici, qırtlada və traxeyada törənmiş böyük ölçülü daralmalarda T-vari borunun traxeyanın mənfəzində uzun müddət məcburi şəkildə saxlanılması xəstələri boğulmadan xilas edir.

FƏSİL VI

TRAXEYA VƏ BAŞ BRONXLARIN ŞİŞLƏRİ

6.1. Traxeyanın şışləri

Traxeyanın və bronxların şışləri kliniki təzahürünə və müalicə xüsusiyyətlərinə görə bir-birindən fərqləndikləri üçün onların ayrı-ayrılıqlıda şərh olunmaları daha məqsədə uyğun hesab olunur.

Traxeyanın şışləri *birincili*, *ikincili*, eləcə də *bəd* və *xoşxassəli* olur.

Birincili şışlər daha çox traxeyanın öz divarından, xüsusiən də selikli qişa vəzilər ilə zəngin olan zar divarından, yaxud yan divarlarından inkişaf edir.

Traxeyanın ikincili şışləri onunla qonşu olan orqanlardan (qida borusu, qalxanabənzər və timus vəzlərindən, orta divar toxumasından) inkişaf edib traxeyanın divarına sirayət etməsi nəticəsində yaranır.

Traxeyanın *xoşxassəli törəmələri* – papilloma, fibroma, hemangioma daha çox uşaq yaşlarda müşahidə olunur.

Traxeyanın *birincili bədxassəli şışlərinə* xərçəng, sarkoma aiddir. Sarkoma daha çox onun bifurkasiyası nahiyyəsində yerləşir. Bunlardan əlavə çox nadir histoloji quruluşa malik *bədxassəli şışlər* (*retikulosarkoma*, *retikuloendotelioma* və s.) də müşahidə olunur. Traxeyanın *xoşxassəli şışləri* də bədləşə bilirlər.

Histoloji görünüşdə bu şışlər daha çox adenokistoz xərçəng – silindroma şəklində təsadüf edilir.

Traxeyanın şışlərinin kliniki təzahürü şisin inkişaf istiqamətindən, hərəkətliliyindən, ölçüsündən, traxeyanın daralma dərəcəsindən asılıdır.

Traxeyanın şışlərinin ilk əlaməti təngnəfəslilik və mənfəzin daralma dərəcəsindən asılı olaraq küylü – *stridoroz* tənəffüsün yaranmasıdır. Traxeyanın şışlərinin ləng inkişafi, xəstənin tədricən tənəffüs çatışmazlığına uyğunlaşması, stridoroz tənəffüsün gec başlaması erkən diaqnostikanı çətinləşdirir. Yalnız fiziki gərginlik zamanı tənəffüsün çətinləş-

məsi isə nəzərə alınmır. Xəstələrə çox vaxt əsassız olaraq bronxial astma, bronxit, pnevmoniya diaqnozları qoyulur və belə hallarda aparılan müalicənin əhəmiyyəti olmur.

Traxeyanın şışləri üçün səciyyəvi əlamətlər: öskürək, se likli bəlgəm ifrazı, bəlgəmdə qan izləri, iştahsızlıq, bədən hərarətinin yüksəlməsi, arıqlama sayılır. Bu şikayətlərlə klinikaya müraciət edən bütün xəstələrdə traxeya və bronx-ların xəstəliklərini aşkarlamaq üçün mütləq rentgen-şüa müayinə üsulları (*rentgenoqrafiya, kompüter tomoqrafiya*) və endoskopla müayinələr aparılmalıdır.

Traxeyanın birincili şışı ilə bizim müşahidəmizdə 12 xəstə (16-67 yaşda 7 kişi, 5 qadın) olmuşdur. Onlardan 4-də şış traxeyanın boyun və yuxarı döş hissələrində olduğu üçün traxeya rezeksiya edilmiş və birincili traxeya anastomozu qoyulmuşdur.

Qalxanabənzər vəzin xərçənginin traxeyaya sirayət etməsi və qanaxma törətməsi ilə əlaqədər 4 xəstədən 2-də eyni vaxtda strumektomiya və traxeyanın boyun hissələrinin rezeksiyası və birincili traxeya anastomozu icra edilmişdir.

Xəstələrdən birinin xəstəlik tarixindən qısa çıxarışı nümunə kimi veririk.

Xəstə X. – 62 yaşlı, qdın 1/III-1992-ci il tarixində *Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq İnstitutunun endokrin cərrahlığı* şöbəsinə qalxanabənzər vəzin şışı, qanhay-xırma, tənəffüsün stridoroz tipli pozulması şikayətləri ilə daxil olmuşdur. Son 6 ayda boynun sol yarısında şişin yaranması və böyüməsini hiss etmişdir. ETKECİ-nin Endokrin cərrahlığı şöbəsində aparılan müayinədən sonra qalxanabənzər vəzin şisinin traxeyaya sirayət etməsi ilə əlaqədar olaraq xəstə cərrahi müalicə üçün döş cərrahlığı şöbəsinə keçirilmişdir.

Cərrahi əməliyyat 4/III-1992-ci il tarixində – ümumi ağrısızlaşdırma altında traxeya intubasiya edildikdən sonra boyunun ön səthində köndələn kasıklə toxumalar aralanmışdır. Qalxanabənzər vəzin boynu və sol payı böyümüş,

bərkimiş, ətraf toxumalara və traxeyaya sırayət etmişdir. Sağ pay hiperplaziya vəziyyətindədir. Qalxanabənzər vəzi aralandıqdan sonra boyun nahiyyəsində onun 15x15 mm sahədə traxeyaya invaziya etdiyi aşkarlanmışdır. Vəzin payları götürüldükdən sonra 6 qığırdaq yarımhəlqəsi səviyyəsində traxeya rezeksiya olmuşdur. İntubasiya borusu yaradan traxeyanın kaudal ucunun mənfəzинə yeridilmiş və havalandırma davam etdirilmişdir. Uclar arasında diastaz 4 sm olduğu üçün traxeyanın kranial və kaudal ucları ətraf toxumalardan aralanmış, traxeal anastomozun arxa divarı qoyulduğdan sonra yaradan yeridilmiş intubasiya borusu xaric edilmişdir. Ağızdan intubasiya borusu anastomoz xəttindən aşağıya yeridilmiş və anastomozun ön divarı formalaşdırılmışdır.

Makropreparatda qalxanabənzər vəzi 10x15 sm ölçüdə olub, onun sol payı bərkdir. Traxeya seqmenti 6 qığırdaq yarımhəlqəsi təşkil edir. Mənfəz açıldıqda şisin 3 qığırdaq yarımhəlqəsi boyunca mənfəzə doğru inkişafı aşkarlanmışdır. Histoloji diaqnoz: qalxanabənzər vəzin xərçəngi. Əməliyyat-dansonrakı dövr fəsadsız keçmişdir. Xəstəyə radioterapiya məsləhət görülmüşdür.

Qalxanabənzər vəzin böyük ölçülu şisinin mövcudluğu və qayidan qırılaq sinirinin prosesə cəlb olunması, səs tellərinin iflici ilə əlaqədar olaraq digər 2 xəstədə şiş götürüldükdən sonra traxeyanın ön divarı açılıb dəriyə tikilmiş, T-vari silikon boru traxeyaya yeridilmişdir.

Traxeoskopiya ilə traxeyanın mənfəzində yerləşən şisin quruluşu, ölçüsü, traxeyanın daralma dərəcəsi aydın təyin edilir. Ən əsası biopsianın götürülməsi və toxumanın morfoloji tədqiqi şiş hüceyrələrinin quruluşunu dəqiqləşdirməyə və lazımı müalicə üsulu seçməyə imkan verir.

Fridel bronkoskopunun ucu yonulub itiləndirilmiş sərt tubusu ilə 1 xəstədə 16 yaşlı qız uşağında traxeyanın orta döş hissəsində nazik əsaslı adenoma kəsilib götürülmüş və tənəffüs çatışmazlığı ləğv edilmişdir. Xəstə nəzarət altında saxlanılmışdır.

Diaqnostika əhəmiyyəti ilə yanaşı traxeoskopiya tənəffüs çatışmazlığı olan xəstələrdə eyni zamanda həm də müalicəvi əhəmiyyət kəsb edir.

Traxeyanın ayaqcıq üzərində olan hərəkətli şisləri bəzən intubasiyanı, narkozun aparılmasını çətinləşdirir, kəskin tənəffüs çatışmazlığına, hipoksiyaya səbəb olur. Belə hallarda endoskopla şişin hərəkətli hissəsinin, zirvəsinin kəsilib xaric edilməsi traxeyanın mənfəzini genəltməyə (*rekanalizasiya*), tənəffüs çatışmazlığının qarşısını almağa və xəstəni cərrahi əməliyyata hazırlamağa imkan verir.

Traxeyanın sağlam divarı hüdudunda şişin kəsilib xaric edilməsi geniş rezeksiya tələb edir və fəsadlara səbəb ola bilir.

Qısa ölçülü şislərdə traxeyanın rezeksiyası və birincili anastomozun formalaşdırılması radikal müalicə üsuludur.

Cərrahi yolla çıxarılması mümkün olmayan şislərdə, ya-xud radikal əməliyyata əks-göstərişlər olan hallarda tənəffüs çatışmazlığından və boğulmadan xəstəni xilas etmək üçün endoskopla şişin zirvəsi xaric edilməlidir və traxeyanın mənfəzi genəldilməlidir. Bundan sonra traxeyanın mənfəzinə endoprotez yeridilməlidir.

Bizim nəzarətimiz altında olan 22 yaşlı gənc oğlunda traxeyanın papillomatozu aşkar edilmişdir. O, uşaqlıqdan xəstədir. Kimyəvi preparatlarla müalicə almışdır. Papillomatozun bütün traxeya boyu yayılması ilə əlaqədar olaraq son 5 ildə daim bizim nəzarətimiz altında olmuşdur. Traxeyanın boyun hissəsi açılmış və ona T-vari silikon boru yeridilmişdir. Sonralar papillomatozun bütün traxeya boyunca yayılması ilə əlaqədar olaraq T-vari boru yararsız olduğu üçün xaric edilmiş və daha uzun intubasiya borusu ilə əvəz edilmişdir. Hər 2-3 aydan bir endoskopun köməyi ilə şişin mənfəzdaxili hissəsi götürülmüş tənəffüs çatışmazlığı ləğv edilmiş və xəstənin yaşayış keyfiyyəti xeyli yaxşılaşdırılmışdır. Sonda ağıciyerdə, orta divarda metastazlar törəmiş, papillomotoz böyüyüb boyunun dərisinə qədər yayılmışdır.

Papillomanın tez inkişaf edib traxeyanın mənfəzini daraltmasının qarşısını almaq üçün traxeostoma dəliyindən uzun intubasiya borusu şiş toxumasının üstündən distala doğru traxeyanın sərbəst mənfəzinə qədər yeridilmişdir (şəkil 6.1). Xəstəliyin yayılması ölümə səbəb olmuşdur.



Şəkil 6.1. a) Boyun dərisinə qalxmış traxeyanın papillomatozu; b) intubasiya borusu traxeyaya yeridilmişdir.

Traxeyanın divarını zədələyib digər fəsadlar törətmək üçün endoskopla müdaxilə ehtiyatla və bacarıqlı mütəxəssislər tərəfindən aparılmalıdır.

Traxeyanın nazik ayaqcıq üzərində olan xoşxassəli törmələri endoskopla xaric edilə bilər, ancaq bu yolla şisin xaric edilməsindən sonra onun təkrarlana biləcəyi mümkündür. Bununla əlaqədar olaraq xəstələr nəzarətdə saxlanılmalıdır.

Traxeyanın xoş və kiçikölçülü bədxassəlli şislərinin müalicəsi cərrahi yolla aparılmalıdır. Traxeyanın şislə birgə mümkün ola biləcək ölçüdə rezeksiyası və birincili tracheal anastomozun yaradılması radikal əməliyyatdır.

Müşahidəmizdə olan xəstələrdən birinin xəstəlik tarixini nümunə kimi təqdim edirik.


Xəstə i. – 37 yaşlı, kişi 05.12.2003-cü il tarixində M.Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasına təngnəfəslilik, tərləmə şikayətləri ilə daxil olmuşdur. Anamnezində son 6

ayda xəstə olduğunu bildirir. Təngnəfəslilik, eləcə də arabir başgicəllənmə əlamətləri davam etdiyi üçün klinikaya daxil olmuşdur. Ümumi vəziyyəti kafidir, dəri örtükləri adı rəngdə, ancaq nəmdir. Tənəffüsü çətinləşib, küylüdür, "stridoroz" tiplidir. Ağciyərlərin üzərində sərt tənəffüs eşidilir.

Arterial təzyiqi 120/80 mm.c.s. səviyyəsində, nəbzin dəqiqlik sayı 80 vurğudur. Dili nəm, qarnı yumşaqdır. Döş qəfəsinin rentgen müayinəsində sol ağciyərin yuxarı payında kiçik ocaqlar görünür. Ürək-damar sisteminin kölgəliyi normaldır. Diafragma sərbəst hərəkətlidir.

Traxeoskopiya müayinəsində traxeyanın boyun hissəsində səs yarığından 3-4 sm kaudala doğru yan divarda 2 sm ölçüdə, qeyri-hamar formada, ərplə örtülmüş polipəbənzər kütlə qeyd olunur. Endoskop daralmadan keçmir. Müayinə kəskin tənəffüs çatışmazlığının əlamətləri ilə müşayiət olunur.

Ezofaqoqastroduodenoskopiyada 12-barmaq bağırsağın soğanağının ön divarda, kiçik ayrılılıyə yaxın yerdə çapılıq deformasiya və infiltrasiya qeyd olunur.



Şəkil 6.2 Kompüter tomoqrafiya.

Taxeyamin boyun yuxarı döş hissəsini daraldan törəmə - adenoma.

Döş qəfəsinin kompüter müayinəsində traxeyanın boyun yuxarı döş hissəsində mənfəzi daraldan toxuma – şiş aşkarlanmışdır (Şəkil 6.2).

Traxeyanın mənfəzinə daraldan və tənəffüs çatışmazlığına səbab olan törəmə cərrahi əməliyyata göstəriş olmuşdur.

Cərrahi əməliyyat: 10.12.2003-cü il tarixində ümumi endotraxeal ağrısızlaşdırma

altındaköndələn boyun kəsiyi ilə traxeyanın divarının üstü açıldı. Qalxanabənzər vəzin boyunu aralındı.


Traxeyaya daha geniş yanaşma məqsədilə hissəvi boylama sternotomiya icra edildi. Təftiş zamanı 2-3 sm uzunluğunda şiş toxumasının traxeyanın arxa yan divarından sağa tərəf inkişaf etdiyi təsdiqləndi.

Şişdən aşağıda sağlam divar hüdudunda traxeyanın mənfəzi köndələn açıldı, tutqaclara götürüldükdən sonra intubasiya borusu yara nahiyəsindən traxeyaya yeridildi. Traxeyanın boyun hissəsi şiş ilə birlikdə 4 qığırdaq yarımhəlqası hüdudunda rezeksiya edilərək, qida borusundan aralanıb götürüldü. Uclar arasında diastaz 4-5 sm təşkil edir. Traxeyanın ucları ətraf toxumalardan aralanıb, birincili traxeal anastomoz qoyuldu (Şəkil 6.3). Əməliyyat yarası ti-kilmiş əməliyyatdansonrakı dövr fəsadsız keçmiş, tənəffüs çatışmazlığı ləğv edilmişdir. 23.12.03-cü il tarixində xəstə yaxşı vəziyyətdə evə yazılmışdır.

Histoloji müayinə – törəmənin mikrostrukturası fibroz kapsula və yasti epitel qatının altında kiçik və böyük adaciqlar şəklində vəzi epitelindən, damar toxumalarından, qığırdaq adaciqlarından ibarətdir ki, bu da pleomorf adenoma adlanır.

Əməliyyatdan 10 il sonra aparılan müayinə göstərir ki, xəstənin şikayəti yoxdur.

Traxeyanın rezeksiyası çox mürəkkəb, məsuliyyətli əməliyyat olub, şisin morfoloji quruluşundan,



Şəkil 6.3 Traxeyanın rezeksiyasından sonra qoyulmuş traxeya anastomozu.

differensiasiya dərəcəsindən, yayılmasından, cərrahi kəsiyin düzgün seçilməsindən, kifayət qədər ağrısızlaşdırmadan və ağrıyərlərin ventilyasiyasının təminindən asılıdır. Traxeyanın bədxassəli şislərinin şüa və kimyəvi preparatlarla müalicəsinin nəticələri isə qənaətbəxş deyil.

Şişin ölçüsündən asılı olaraq, imkan daxilində, traxeyanın geniş rezeksiyası radikal müalicə üsulu sayılmalıdır.

Nəzarətimiz altında olan xəstələrdən birinin xəstəlik tarixini nümunə kimi veririk.


Xəstə R. – 58 yaşlı (qadın) 10.01.2017-ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına tənəffüsün çətinlaşması, küylü olması, boğulma, öskürək, qanhayxırma, hava çatışmazlığı, təngnafəslik şikayətləri ilə daxil olmuşdur. Xəstənin dediyinə görə, 5 ildir ki, xəstədir. Müxtəlif klinikalarda bronxial astma diaqnozu ilə müalicə almışdır, ancaq effekti olmamışdır. Vəziyyəti ağırlaşlığı üçün klinikaya qəbul edilmişdir. Daxil olarkən vəziyyəti orta ağırlıqda olmuşdur. Tənəffüsü çətinlaşmış və stridoroz tiplidir. Dərisi və selikli qışaları solğundur. Ağciyərlərinin üzərində sərt tənəffüs eşidilir. A/T-140/90 mm c.s. səviyyəsində olub, nəbzin dəqiqlik sayı 78 vurğudur, qarnı yumşaq və ağrısızdır.

Traxeoskopiya müayinəsində səs yarığı adı formada, səs telləri şişkin və tam hərəkətlidir. Səs yarığından 6-7 mm distala traxeyanın mənfazinin 90 %-i çəhrayı rəngdə ekzofit, səthi qeyri-hamar olan toxuma kütləsi ilə tutulmuşdur (Şəkil 6.4 a, b). Biopsiya alındı.


Histoloji müayinə zamanı adenokistoz karsinoma (silindroma) aşkarlanmışdır.

Kompüter tomoqrafiya müayinəsi zamanı döş sümüyüünün dəstəsi səviyyəsində traxeyanın sağ divarından başlayaraq mənfazı ciddi şəkildə daraldan və traxeya divarından kənara doğru halqavarı şəkildə uzanma göstərən 2,7x2,9x2,4 sm ölçüdə törəmə aşkarlanıb. (Şəkil 6.5. a, b)

Təsdiq olunmuş diaqnoz cərrahi əməliyyata göstəriş kimi dəyərləndirilmişdir.




Şəkil 6.4. Endofoto. a) səs yarığı; b) şişin traxeyadaxili görünüşü.



Şəkil 6.5. Kompüter tomoqrafiya: a) traxeyanın şisinin mənfiəzzarıcı görünüşü; b) şişin traxeyadaxili görünüşü.

Cərrahi əməliyyat – 12.01.2017-ci il tarxında ümumi ağrısız-laşdırma altında yuxarı hissəvi sternotomiya icra edilmişdir. Qalxanabənzər vəzin boynu kəsildikdən sonra traxeyanın üstü geniş açılmışdır. Traxeyanın aşağı boyun və yuxarı döş hissəsi səviyyəsində bərk konsistensiyalı şiş əllənir. Şişdən distala doğru sağlam qıçırdaq yarımhəlqaları arasından traxeyanın mənfəzi açıldı və intubasiya borusu traxeyaya yeridilərək tənəffüs aparatına qoşuldu. Şişin traxeya boyu uzunluğu 35 mm təşkil edir. Şişdən yuxarıda sağlam qıçırdaq yarımhəlqaları səviyyəsində 6 yarımhəlqa götürülməklə traxeya rezeksiya edilib çıxarıldı (şəkil 6.6). Traxeyanın ucları arasındaki diastaz 50-60 mm təşkil edir. Traxeya boyuna və bifurkasiyaya doğru ətraf toxumalardan aralandı və xeyli hərəkətli edildi. Traxeyanın ucları arasında onun arxa divarı tikildikdən sonra yara nahiyyəsindən yeridilən intubasiya borusu xaric edildi. Oral intubasiya borusu anastomoz xəttindən distala doğru yeridildi və traxeyanın ön divarına tikişlər qoyuldu. Əməliyyatdan sonra dövr fəsadsız keçmiş, xəstə sağalıb evə yazılmışdır. Xəstəyə kimyəvi preparatlarla müalicə tövsiyə olunmuşdur. 5 ilə yaxındır xəstə nəzarətimiz altındadır, şikayətləri yoxdur.

164



Şəkil 6.6. Rezeksiya olunmuş traxeyanın daxili görünüşü.

Döş qəfəsinin əməliyyatdan 5 il sonrakı kompüter müayinəsində residiv yoxdur. Traxeyanın mənfəzi açıqdır (şəkil 6.7).

Ancaq son 2 ay ərzində xəstə arabir müvazinətini itirmə şikayəti ilə bizə müraciət edmişdir. Bununla əlaqədar olaraq baş və döş qəfəsinin kompüter tomoqrafiya müayinəsi aparılmış və beynində, hər iki ağciyerdə və sağ süd vəzisində metastaz aşkarlanmışdır.

Traxeyanın və onun bifurkasiyasının şişlərinin proqnozu çox ciddidir. Aparılan müalicə tədbirlərinə baxma-yaraq, təkrarlanan, böyüyen şisin toxuması əksər hallarda traxeyanın mənfəzinin qapanmasına, tənəffüs çatışmazlığına və ölümə səbəb olur.


Müşahidəmizdə olan digər xəstənin xəstəlik tarixindən çıxarışı nümunə kimi veririk.

Xəstə Z. – 57 yaşlı kişi, 28.02.1979-cu il tarixində ETKET İnstitutuna təngnəfəslilik, qanhayxırma, boğulma şikayətləri ilə daxil olmuşdur.


Xəstənin dediyinə görə, 3 aydır xəstədir. Son günlər tənəffüsü çatınlashdıyi üçün klinikaya müraciət etmişdir.

Daxil olarkən xəstənin vəziyyəti ağır olmuşdur. Sağ ağıciyər üzərində tənəffüs keçirilmir. Sol ağıciyər üzərində sərt tənəffüs eşidilirdi. Nəbz 110 vurğu, arterial təzyiq 100/70 mm.c.s. səviyyəsində olmuşdur.

Traxeoskopiyada sağ baş bronxun mənfəzi şisin toxuması ilə qapanmışdır. Şisin zirvəsi karinadan sol baş bronxu daraldır (şəkil 6.8).



Şəkil 6.7. Kompüter tomoqrafiya. Əməliyyatdan 5 il sonra traxeyanın mənfəzi açıqdır, şisin yerli residivi yoxdur.



Şəkil 6.8. Endofoto. Sağ baş bronxun mənfəzi şiş toxuması ilə qapanmışdır, sol baş bronxun mənfəzi daralmışdır.

Döş qəfəsinin rentgen şəklində sağ ağciyərin kökündə böyük infiltrat təyin edilir.

Xəstənin vəziyyətinin ağırlığı, tənəffüs çatışmazlığının artması, şişin zirvəsinin sol baş bronxa keçməsi cərrahi əməliyyata göstəriş olmuşdur.


Cərrahi əməliyyat – 1/III-1979-

cu il tarixində ümumi ağırsızlaşdırma altında sağ V qabırğanın rezeksiyası ilə sağ arxa yan torakotomiya icra edilmişdir. Sağ ağciyərin kökündə 5×5 sm ölçüdə bərk konsistensiyalı şiş əllənir. Sağ ağciyər havalıdır (obstruktiv emfizema) lakin ventilasiya olunmur.

Bifurkasiya üzərində mediastinal plevra boylama açılmışdır. Şiş toxumasına yapışmış tək vena aralanıb bağlanıb kəsilmişdir. Qida borusu traxeyadan və bifurkasiyadan aralanıb tutqaca götürülmüşdür. Traxeobronzial və bifurkasiya limfa düyünləri böyümüşdür və baş bronxa yapışmışdır.

Traxeyanın bifurkasiyası tam aralanıb tutqaca götürülmüşdür. Karinaya yaxın sol baş bronxun zar divarı köndələnən açılmış, tikişlərlə tutqaca götürülmüş, intubasiya borusu yara nahiyəsindən sol baş bronxa yeridilmiş və tənəffüs aparatına qoşulmuşdur. Xəstənin dəri örtükləri və selikli qışası dərhal normal rəng almışdır. Bifurkasiyadan 1,5 sm yuxarıda traxeya köndələn kəsilmiş və tikişlə tutqaca götürülmüşdür. Sol baş bronxun divarı sağlam qığırdaq halqları boyunca köndələn istiqamətdə tam kəsilmişdir. Tra-

xeyanının ucu ilə sol baş bronxun ucu arasında diastaz 3 sm təşkil edir (şəkil 6.9 a, b).




Şəkil 6.9. a) Şişin traxeyanın bifurkasiyasından inkişafı;
b) bifurkasiyanın rezeksiyası və sağ tərəfli pnevmonektomiya;
c) traxeya ilə sol baş bronx arasında anastomoz.

Uclar arasında diametr fərqi vardır. Bu fərqi azaltmaq üçün traxeyanın zar divarına kəsiyin kənarından kraniala doğru 2 Π-varı və bir düyünlü tikiş qoyub bağlanmaqla uclar arasındaki fərqlər ləğv edilmişdir.

Əvvəlcə anastomoz xəttinin ön divarı tikişlərlə formalaşdırıqdan sonra sol baş bronxdan intubasiya borusu xaric edilmiş və oral intubasiya borusu sol baş bronxa yeridilmiş və onun üzərində gərginlik olmadan tracheobronzial anastomoz tamamlanmışdır. (Şəkil 6.9. c) Su sınağı mənfidir. Anastomozdan hava xaric olmur.

Rezeksiya olunmuş bifurkasiya sağ baş bronxla birlikdə yana tərəf çəkilmiş, sağ ağciyər arteriyası, yuxarı və aşağı ağciyər venaları ardıcılıqla bağlanıb, kəsilmişdir. Sağ ağciyər bifurkasiya ilə birgə xaric edilmişdir (Şəkil 6.10). Mediastinal plevranın tamlığı bərpa edilmiş, plevra boşluğu drenejlanmış və döş yarası tikilmişdir. Əməliyyatdan sonra rəki dövrda tənəffüs və ürək çatışmazlığı artmış və 7 sutkadan sonra xəstə ölmüşdür.

İcra olunan əməliyyat çox ağırdır və texniki cəhətdən icrası çətindir. Uzun müddət davam edən xəstəlik, xəstənin ağır



Şəkil 6.10. Xaric edilmiş sağ ağciyər bifurkasiya ilə birlikdə.

vəziyyəti tənəffüs və ürək çatışmazlığı onun ölümünə səbəb olmuşdur.

Traxeyanın böyük ölçülü bədxassəli şişlərinin cərrahi müalicəsi hələlik çətin bir problem olaraq qalmaqdadır.


Traxeyanın geniş rezeksiyası məqsədilə çox sayıda eksperimental tədqiqatlar aparılmışdır. Müxtəlif alloplastik materiallardan traxeya protezləri təklif olunaraq eksperimentdə yoxlanılmışdır. Ancaq bu protezlər kliniki təcrübəyə tətbiq edilməmişdir.

Kitabın müəəlliflərindən biri olan professor Ç.M.Cəfərov XX əsrin 80-ci illərində doktorluq dissertasiyası üzərində işləmək məqsədilə SSRİ Elmlər Akademiyasının Elmi Cərrahiyyə Mərkəzinə ezam olunmuşdu.

Onun qarşısında traxeyanın böyük defektlərini əvəz etmək üçün tibbi silikon rezindən protəz hazırlayıb eksperimental tədqiqata başlamaq məsələsi qoyulmuşdu.

Keçmiş Sovetlər İttifaqında ilk dəfə olaraq traxeyanı və onun bifurkasiyasını əvəz etmək üçün kabel sənayesinin bir müəssisəsi ilə əlaqə yaradıb protəzlərin eksperimental və

kliniki nümunələri hazırladı (şəkil 6.11). Müəlliflik şəhadət-naməsi (№ 1355278); (№ 1732964) alınmışdır.



Şəkil. 6.11. Traxeyanın və bifurkasiyanın silikon protezləri.

4 il ərzində gərgin eksperimental tədqiqat aparılmışdır. SSRİ səhiyyə nazirliyinin icazəsi ilə protex klinikaya tətbiq olunmuşdur.

Traxeyanın, eləcə də onun bifurkasiyasının silikondan hazırlanmış və eksperimental tədqiqatlarda öyrənilmiş protexləri klinikada 31-60 yaşda, 5 xəstədə onlardan 3 kişi, 2 qadın istifadə olunmuşdur. Bu xəstələrdə traxeyanın və onun bifurkasiyasının böyük ölçülü bədxassəli şişləri təsdiq lənmişdir.

Cərrahi əməliyyata – traxeyanın geniş rezeksiyasına və protexlə əvəzlənməsinə göstərişlər: traxeyanın boyun və yuxarı döş hissələrinin adenokistoz xərçəngi (*silindroma*) – 3, traxeyanın boyun və döş hissələrinin xərçəngə çevrilmiş papillomatozu – 1, traxeyanın və onun bifurkasiyasının dənəvər hüceyrəli (*Abrikosov*) şishi – 1 olmuşdur.

Traxeyanın boyun və döş hissələrinin protexlənməsi – 3, onun bifurkasiyasının protexlə əvəz olunması – 2 xəstədə icra olunmuşdur.

İlk kliniki müşahidələrimizi təqdim edirik.

Xəstə – qadın M. 31 yaşılı, 28.VIII-1986-ci ildə SSRİ Elmlər Akademiyasının Ümumiitifaq Elmi Cərrahlıq Mərkəzinin Ağciyər və orta divar cərrahlığı şöbəsinə güclü təngnəfəslik, tənəffüsün çətinlaşması, səsin kallaşması şikayətləri ilə daxil olmuşdur. Anamnezə görə xəstə 6 yaşında olanda tənəffüsün çətinlaşması ilə əlaqədar olaraq endoskopla onun traxe-yasından şis toxumaları (papillomatoz) xaric edilmiş və ona tracheostoma qoyulmuşdur. Xəstə 14 yaşında olanda tracheostoma bağlanmışdır. Son 15 ildə özünü yaxşı hiss etmişdir. Ailə qurmuş, sağlam uşaq dünyaya gətirmiştir. 1986-ci ilin fevralından vəziyyəti yenidən pisləşməyə başlamışdır, nəfəsalma çətinlaşmış və tədricən güclənmişdir.

Xəstə klinikaya daxil olarkən ümumi vəziyyəti kafi olmuşdur. Onun boynunun ön səthində tracheostoma çapığı olan yerdə $1,5 \times 1\text{sm}$ ölçüdə şis toxuması görünür (Şəkil 6.12). Döş qəfəsinin rentgen müayinəsində ağciyərin səthləri təmizdir.



Şəkil 6.12 Traxeyanın boyun hissəsinin papillomatozunun dəriyə sirayəti.

Traxeoqramda – traxe-yanın yuxarı döş hissəsində 5,5 sm ölçüdə qeyri-hamar konturu şiş törəməsi – dolma defekti görünür (şəkil 6.13).

Traxeoskopiyada – səs tel-lərindən 2,5sm aşağıda traxe-yanın mənfəzinin 2/3 kiçik bu-yuzlu, qanayan, geniş əsaslı şiş toxuması ilə tutulmuşdur.


Tənəffüsün çətinlaşması və boğulma təhlükəsi ilə əlaqədar 3 dəfə endoskopun köməyilə şiş toxumasının zirvəsi götürülmüş və traxeyanın mənfəzi tənəffüs üçün bir qədər genəldilmişdir.

Biopsiya materialının tədqiqi nəticəsində traxeyanın papillo-matozunun epidermoid xərçəngə çevrilməsi təsdiqlənmişdir.


Tənəffüs çatışmazlığı və boğulmaya səbəb olan böyük ölüyü şiş, traxeyanın rezeksiyası və birincili anastomozun yaradılmasının qeyri-mümkünlüyü – traxeyanın şişə tutulmuş hissəsinin rezeksiyasına və silikon protezlə əvəzlənməsinə göstəriş olmuşdur.

Cərrahi əməliyyat – 22.X. 1986-ci il tarixində (Y.V.Biryukov, Ç.M.Cəfərov). Dəridə traxeostoma yerində olan şiş toxumasını götürülməklə boyunda orta xətlə boylama kəsik və IV qabırğışa arasına qədər hissəvi sternotomiya aparıldı. Ağciyərlərin yüksəktezlikli havalandırılması şəraitində şiş ətraf toxumalarlardan aralanaraq 7 qığırdaq yarımhəlqəsi səviyyəsində 2 sağ-lam qığırdaq yarımhəlqəsi qırtlağa yaxın, 5 qığırdaq yarımhəlqəsi isə bifurkasiya üstü nahiyyədə saxlanmaqla traxeya rezeksiya edilib çıxarıldı (şəkil 6.14).

Traxeyanın kranial və kaudal ucları arasında böyük dias-taz yarandığı üçün xəstəyə birincili traxeal anastomozun qoyulması qeyri-mümkün idi.




Şəkil.6.13 Traxeoqrama.
Traxeyanın boyun və yuxarı
döş hissəsində böyük dolma
defekti.



Şəkil. 6.14. Şişlə birgə rezeksiya edilmiş traxeya. protez təsbitləndi.

Xəstənin tənəffüsü sərbəstləşdi və boğulma lağv olundu. Əməliyyatdan sonra dövr fəsadsız keçdi.

Əməliyyatdan sonra döş qəfəsinin yan rentgen şəklində silikon protез görünür (Şəkil 6.16) və onun mənfəzi traxeyanın uclarının mənfəzinə uyğundur, dənəvər toxumanın inkişafı və daralma görünmür.



Şəkil. 6.15 Traxeyanın defekti silikon protezlə əvəz olunmuşdur.

Bununla əlaqədar olaraq traxeyanın defekti 64 mm uzunluğunda, 18 mm diametrində olan və uclarında lavsan manjetə malik silikon protezlə əvəzləndi (Şəkil 6.15). Protezin ucu lavsan manjetə qədər 0,5 sm traxeyanın hər iki ucunun məhfəzinə yeridildi. Sorulmayan fasılalı tikiş sapları lavsan toxumadan və traxeyanın divarından keçirilərək mənfəzdən xaric bağlanmaqla

Traxeoskopiyaya göstərdi ki, protезin yuxarı ucu səs tellərindən 15 mm aşağıda yerləşir və mənfəzi tam açıqdır. Xəstə yaxşı vəziyyətdə evə yazılımışdır. 6 ay sonrakı müraciətində şikayətləri olmamışdır.

Əməliyyatdan 15 ay sonra xəstə şisin orta divarda residivi ilə əlaqədar olaraq

Rentgen-Radiologiya İnstitutunda şüa müalicəsini qəbul etmişdir. Şüa müalicəsi fonunda törənən aroziv qanaxma ölümə səbəb olmuşdur.


Digər bir xəstədə isə traxeya daha geniş sahədə rezeksiya edilmiş və defekt protezlə əvəz olunmuşdur. Həmin xəstənin xəstəlik tarixindən nümunə kimi veririk.

Xəstə ş., 60 yaşlı kişi, 29/X-1986-ci il tarixində SSRİ Elmlər Akademiyasının Ümumittifaq Elmi Cərrahlıq Mərkəzinə boğulma, fiziki gərginlik zamanı təngnəfəslik və quru öskürək şikayətləri ilə daxil olmuşdur.


O, 1986-ci ilin yayından özünü xəstə hiss edib. Daxil olarkən xəstənin vəziyyəti nisbi kafi olmuşdur. Tənəffüsü küylü, stridor tiplidir. Eritrositlərin çökəmə sürəti 31 mm/saatdır. Rentgen müayinəsində orta divarın yuxarı hissəsinin kölgəliyi 10 sm məsafədə genişlənərək traxeyaya yapışması görünür.

Döş qəfəsinin tomoqrafiyasında və traxeoqramda traxeyanın orta 1/3-də 7 mm ölçüdə daralma qeyd olunur (şəkil 6.17). Traxeyanın konturları qeyri-hamardır.

Traxeoskopiya – traxeyanın selikli qışasında qızartı müşahidə olunur, onun orta 1/3-də mənfəzi daraldan və demək olar ki, tam qapayan böyük ölçüdə şiş toxuması təyin edilir.



Şəkil. 6.16 Rentgenoqrama. Silikon protez arxa orta divarda.



Şəkil. 6.17. Traxeoqrama. Traxeyanın döş hissəsinin mənəfəzini şiş toxuması xeyli daraltmışdır.

boğulma təhlükəsi əməliyyata göstəriş kimi dəyərləndirilmişdir.

Cərrahi əməliyyat – 19.XI.1986-ci il tarixində (Y.V.Biryukov və Ç.M.Cəfərov) ümumi ağrısızlaşdırma altında hissəvi boylama və IV qabırğıaası səviyyədə köndələn sternotomiya əməliyyati icra edildi. Təftiş zamanı traxeyadan çıxan boyunda 4-cü qığırdaq yarımhəlqası səviyyəsindən başlayaraq bifurkasiyaüstü qığırdaq yarımhəlqlarına qədər uzanan böyük şiş toxuması aşkarlandı.

Şiş qida borusuna, iri arteriya və vena damarlarına, hər iki azan və qayıdan qırtlaq sinirlərinə yapışmışdır.

Ağciyərlərin traxeyadaxili yüksəktezlikli havalandırılması ilə şiş toxuması ətraf toxumalardan ayrıldıqdan sonra 11 qığırdaq yarımhəlqası götürülməklə traxeyanın yuxarı 3 sağlam qığırdaq yarımhəlqası üzüyəbənzər qığırdağa

Stridoroz tənəffüsün güclənməsi və boğulma təhlükəsi ilə əlaqədar olaraq əməliyyatdan əvvəl 3 dəfə traxeoskopiya aparılmış və şisin zirvəsi dağıdıllaraq xaric edilmiş və traxeyanın mənəfəzi 1,5 sm-ə qədər genəldilmişdir.

Histoloji müayinədə – adenokistoz xərçəng (silindroma) diqqətən təsdiqlənib. Şisin sürətli inkişafı, 3 dəfə endoskopla rekanalizasiyanın yararsızlığı, tənəffüs çatışmazlığının güclənməsi,

və aşağı 2 qıçırdaq yarımhəlqası bifurkasiyaya yaxın saxlanılmaqla, boyun və döş hissələri rezeksiya edilərək çıxarıldı.

Hər iki azan siniri şiş toxumasından aralamaq mümkün olmadığı üçün onlar da rezeksiya edilərək şışlə birlikdə xaric edildilər.

Traxeyanın ucları arasındaki defekt 6,5 sm təşkil edirdi və birincili traxeal anastomoz qoyulması qeyri-mümkin olduğu üçün traxeyanın defekti 74 mm uzunluğunda və 22 mm diametrində silikon-lavsan protezlə əvəzləndi (şəkil 6.18).

Traxeyanın ucları sorulmayan fasılılı tikişlə lavsan halqasına tikilməklə protez fiksə edildi. Əməliyyatdan-

sonrakı dövr ağır keçmişdir. Azan və qaydan qırtlaq sinirlərinin kəsilməsi ilə əlaqədar olaraq qırtlağın parezi yaranmışdır. Parenteral və zondla enteral qidalandırılma davam etdirilmişdir. Bəlgəm ifrazı xeyli çətinləşdiyi üçün gündə 3-4 dəfə müalicəvi bronkoskopiya aparılırdı.

Intensiv müalicə fonunda 6-ci sutkada xəstənin vəziyyətində yaxşılaşma müşahidə olundu. Ancaq 8-ci sutkadan başlayaraq xəstədə mediastinit əlamətləri başlandı. Əməliyyatdan 19 gün sonra irinli mediastinit xəstənin ölümüne səbəb oldu.

Şişin traxeyanın bifurkasiyası nahiyyəsində yerləşməsi ilə əlaqədar 2 xəstədə traxeyanın bifurkasiyası rezeksiya edilmiş və defekt bifurkasiya quruluşlu silikon protezlə əvəz edilmişdir.



Şəkil 6.18. Silikon prosthesis on the trachea bifurcation site is shown to be firmly implanted.


Xəstələrdən birinin xəstəlik tarixində çıxarışı nümunə kimi veririk.

Xəstə M. 26/IX-1986-ci il tarixində SSRİ Səhiyyə Nazirliyinin Moskva Elmi-Tədqiqat Rentgen-Radiologiya İnstitutuna döşündə ağrı, qanlışırma, təngnəfəslik, kəskin stridoroz tənəffüs, öskürəklə bəlgəmin çətin ifraz olunması şikayətləri ilə daxil olmuşdur. Özünü 1986-ci ilin mayından xəstə hesab edir. Döş qəfəsinin rentgen şəklində 5-6-ci döş fəqərələri səviyyəsində oval formalı, kələ-kötür səthli, aydın konturlu törəmə hesabına orta divar hər iki tərəfə doğru genişlənmişdir. Tomoqramlarda törəmənin paratraxeal komponentinin böyük hissəsinin traxeya daxilində yerləşdiyi qeyd olunur.

Törəmə traxeyanın mənfəzini 6 sm uzunluğunda daraldaraq qapamışdır. Yerləşmə daha çox sola meyillidir və onun aşağı qütbü bifurkasiyadan 1,6 sm yuxarıda yerləşir. Törəmə önə meyillənərək, traxeyanın ön divarı boyunca onun mənfəzini 0,2-0,5 mm ölçüdə yarıq şəklində boş saxlayır (şəkil 6.19).

Qida borusunun kontrast maddə ilə müayinəsi zamanı onun şişin peri-traxeal hissəsi hesabına yerdəyişməsi və selikli qışasının büküşlərinin dəyişiksiz olduğunu göstərir.

Traxeofibrobronkoskopiyada – traxeyanın aşağı 1/3 hissəsinin mənfəzində arxa divardan çıxan qırımı-zı-sarı rəngli kələ-kötür quruluşlu, qanaxmaya meyilli şiş toxuması yerləşir. Traxeyanın ön divarı ilə şiş toxuması arasında 3



Şəkil.6.19. Traxeoqram.

Traxeyanın mənfəzi bifurkasiyaya qədər daralmışdır.

mm-ə qədər dar bir mənfəz görünür. Şişin ön hissəsi bronxoskopla kəsilərək xaric edilib və mənfəz 6-10mm genəldilib. Sonrakı görüşündə aydınlaşdı ki, xəstədə şişin aşağı qütbü ilə traxeyanın bifurkasiyası arasında 10 mm sərbəst mənfəz qalır.

Sitoloji müayinə zamanı xəstədə silindrəbənzər epitelin metaplaziyası, dağınıq iri polimorf hüceyrə qrupları aşkarlanıb.

Histoloji müayinədə Abrikosov şisi – kəskin infiltrativ böyümə ilə müşayiət olunur.

Təsdiq olunmuş diaqnoz – traxeyanı və onun bifurkasiyasını əhatə edən dənəvər hüceyrəli (Abrikosov şisi) törəmə, artan tənəffüs çatışmazlığı ilə əlaqədar olaraq 4 dəfə traxeofibrobronxoskopla şişin rekanalizasiyasına baxmayaraq, xəstənin vəziyyətinin ağırlaşması cərrahi əməliyyata göstəriş olmuşdur.

Cərrahi əməliyyat – 2/XII-1986-ci il tarixində (V.P.Xarçenko tərəfindən) ümumi ağrısızlaşdırma altında 6-ci qabırğanın rezeksiyası ilə arxa yan torakotomiya icra edilmişdir.

Təftiş zamanı traxeyanın arxa zar divarından peritraxeal, dairəvi inkişaf edən və hər iki tərəfdən traxeyaatrafi toxumaları özünə birləşdirən böyük şış toxuması aşkarlandı.


Şış 5-ci qığırdaq yarımhəlqası səviyyəsindən başlayaraq bifurkasiyaya qədər traxeyanın bütün hissəsini əhatə edir.

Traxeyanın döş hissəsi bifurkasiya qarşıq rezeksiya edildi və şışlə birlikdə götürüldü.

Steril intubasiya borusu yara nahiyyəsindən sol baş bronxa yeridilib və tək ağıciyər ventilyasiyası başlayıb. Traxeyanın boyun hissəsi və hər iki baş bronxun ətraf toxumalardan aralanıb hərəkətləndirilməsinə baxmayaraq onların ucları arasında yaranan böyük diastaz birincili anastomoz qoymağa imkan vermədi. Traxeya ilə baş bronxlar arasında diastaz 7,7 sm təşkil edirdi. Bununla əlaqədar olaraq defektin

94 mm uzunluğunda və 22 mm diametrində bifurkasiya silikon protezi ilə əvəz edilməsi qərara alındı.

Protez traxeyaya, sol və sağ baş bronxlara sorulmayan fasıləli sintetik saplarla fiksə edildi (Şəkil 6.20). Anastomoz yaradılarkən ağciyərlərdə qaz mübadiləsi baş bronxa yeridilmiş kateterlə yüksək tezlikli ventilyasiya hesabına təmin edilmişdir.



Şəkil. 7.20. Yaranmış defekt bifurkasiya quruluşlu silikon protezla əvəz olunmuşdur.

Anastomozlar qoyulub qurtardıqdan sonra ağciyərlərin ventilyasiyası oral intubasiya borusu vasitəsilə davam etdirildi. Anastomozlardan hava xaric olmur. Protez mediastinal plevra ilə örtüldü. Plevra boşluğu drenajlanıb və döş qəfəsi yarası tikilib.

Makropreparat – şışlə birgə rezeksiya olunmuş 6,5 sm uzunluğunda traxeya 9 qıçırdaq yarımhəlqasını əhatə edir. Şiş toxuması traxeya öünüə və daxilinə inkişaf edərək, mənfəzin 5-6 mm daraldır. (Şəkil 7.21)

*Əməliyyatdansonrakı
dövr fəsadsız keçmişdir.*

*Bəlgəmin bir qədər
çətin ifrazı müşahidə olunurdu. Bununla əlaqədar
olaraq əməliyyatdanson-
rakı ilk günlərdə gündə 2
dəfə fibrotraxeoskopiya
aparılıb bronxlardan
selik-balğam sorulub xaric
edilirdi. 6-ci sutkadan
başlayaraq fibrobronxo-
skopiya gündə 1 dəfə,
sonrakı günlərdə isə 3-4
gündən bir icra edilirdi.*

20-ci sutkadan başlayaraq xəstə selikli bəlgəmi aktiv ifraz
eləməyə başladı və fibrobronxoskopiyaya ehtiyac yaranmadı.


Döş qəfəsinin rentgen şəklində və tomoqrafiya kəsiklərində
bifurkasiya nahiyyəsində protezin düzgün vəziyyəti təyin edilir.

Traxeoskopiya zamanı traxeyanın və protezin mənfəzi
sərbəstdir, selik durğunluğu görünmür, selikli qişa bir qədər
hiperemikdir (Şəkil 6.22. a, b, c, d).


Xəstə klinikadan kafi vəziyyətdə evə yazılmışdır. 6 ay
ərzində sağlamlığı haqqında məlumat vermişdi.

Qeyd etmək lazımdır ki, traxeyanın və onun bifurkasiya-
sının böyük şisləri ilə xəstələr çox ağır, demək olar ki, müa-
licəsi qeyri-mümkün olan qrupa aiddirlər.

Şişin sürətlə inkişafı traxeyanın mənfəzini qapayıb tənəffüs
çatışmazlığına, bronx ağacının drenaj funksiyasının pozulma-
sına və xroniki traxeobronxitə səbəb olur. Endoskopla əməliy-
yatönü təkrarı müalicə tədbirləri yalnız şişin zirvəsini qoparıb,
rekanalizasiya etməyə, xəstənin həyatını boğulma təhlükə-
sindən xilas eləməyə, şişin traxeya boyunca yerləşməsini və
aparılaçaq əməliyyatın həcmini təyin etməyə imkan verir.



Şəkil. 6.21. Makropreparat. Şiş traxeyanın döş hissəsini və bifurkasiyanı əhatə edir.



Şəkil 6.22. Endofoto a) protezin traxeyaya tikilmiş ucu; b) protezin bifurkasiyadaxılı görünüşü; c) protezin sağ baş bronxa tikilmiş ucu; d) protezin sol baş bronxa tikilmiş ucu.

Təqdim olunan kliniki nümunələr göstərir ki, traxeyanı geniş sahədə rezeksiya edib (7-11 qığırdaq yarımhəlqası götürüldükdən sonra sağlam toxumalar hüdudunda birincili tracheal anastomoz qoymaq mümkün olmadıqda istifadə olunan silikon protezlər tənəffüs yolunun tamlığını gərginliksiz bərpa etməyə imkan verir.

Şişə qoşulmuş azan və qayidan qırtlaq sinirlərinin məcburi kəsilməsi səs tellərinin iflicinə, qırtlağın fəaliyyətinin pozulmasına səbəb olur.

Əməliyyatdansonrakı erkən dövrdə müşahidə olunan bronxların drenaj funksiyasının pozulmasını ləğv etmək məqsədilə təkrarlı müalicəvi bronkoskopiyalara ehtiyac yaranır.

Xəstələr tədricən protezə uyğunlaşırlar, yüngül öskürək təkanları ilə bronxlara toplanan seliyi asanlıqla ifraz edə bilirlər.

Əməliyyatdansonrakı erkən dövrdə ilkin kliniki nümunələrin yaxşı və kafi nəticələri göstərir ki, tənəffüs yollarının böyük şışlərində xəstələrə cərrahi yardım göstərmək və müa-

licə oluna bilməyəcək xəstələrin sayını azaltmaq üçün yeni imkan yaranmışdır.

Şişlə əlaqədar olaraq traxeyanın geniş rezeksiyası və böyük defektlərin protezlə əvəzləndirilməsindən sonra əməliyyatdansonrakı erkən və yaxın dövrlərin nisbətən rahat keçməsi, xəstələrin kafi vəziyyəti diqqətəlayiqdir. Belə əməliyyatlar ixtisaslaşdırılmış klinikalarda yerinə yetirilməlidir. Xəstələr daim nəzarət altında olmalıdır və təcrübə toplanmalıdır.

Qeyd etmək lazımdır ki, əməliyyatdansonrakı uzaq dövrlərdə törənən fəsadlar (*irinli mediastinit, aroziv qanaxma, silikon protezin traxeyanın divarından aralanması*) protezlərin geniş tətbiqini məhdudlaşdırır. Ancaq traxeyanın geniş sahədə rezeksiya edilməsi, onun ucları arasında anastomoz qoyulması qeyri-mümkün olduqda, çıxılmaz vəziyyətdə qalan cərrah bu protezlərdən istifadə etməklə əməliyyatı tamamlaya bilər.

6.2. Baş bronxların şışləri

Baş bronxların şışları xoş və bədxassəli olur. Xoşxassəli şışlər isə öz növbəsində epitel və qeyri-epitel toxumadan inkişaf edir. Bronxun epitelindən inkişaf edən bədxassəli şışlərə bronx-ağciyər xərçəngi aiddir.

Bronxların xoşxassəli epitel şışlərindən daha çox rast gəlinəni adenomadır. Nadir təsadüflərdə papilloma və poliplər müşahidə olunur.

Bronxlardan inkişaf edən epitel şışlərə cavan yaşlarda və qadılarda nisbətən daha çox rast gəlinir. Adenoma baş bronxların, ağciyərlərin pay və seqment bronxlarının epitel örtüyündən və selik ifraz edən kiçik ekzokrin vəzlərdən inkişaf edir. Adenomalar daha çox sağ ağciyərin bronxlarında müşahidə olunur. Adenomalar *bronxdaxili, intramural və bronx-*

xarici inkişaf xüsusiyyətlərinə malikdir. Adenomalar çox ləng, illər ərzində özünü bürüzə vermədən inkişaf edir. İnkişaf edən adenoma bronxun mənfəzini qapayır, hipoventilyasiya, atelektaz, pnevmoniya, bronxektaziya və ağciyərin qeyri-spesifik irinli xəstəliklərinə səbəb olur.

Histoloji quruluşlarına görə adenomalar: karsinoid, mukoepidermoid, silindroid və qarışiq tipli olurlar.

Adenomanın kliniki gedisi onun yerləşməsindən, inkişaf xüsusiyyətindən, bronxun drenaj funksiyasının pozulmasından asılı olaraq 3 dövrə bölünür.

Birinci dövrdə – xəstələrdə əvvəlcə quru öskürək, sonra selikli bəlgəm ifrazı başlayır və bəlgəmdə bəzən qan izləri görünür.


İkinci dövrdə – böyüyən törəmə bronxun mənfəzini qis-mən, yaxud tam bağlayır, bronxun drenaj funksiyası pozulur, bədən hərarəti yüksəlir, irinli bəlgəm ifrazı və qanhayxırma müşahidə olunur. Bu dövrdə təsadüfi rentgen müayinəsi, ob-struktiv emfizema, hipoventilyasiya, pnevmoniya, adenomadan distala doğru bronxların mənfəzinin genəlməsi – bron-xektazlar aşkarlanır (Şəkil 6.23).

Üçüncü dövr – xeyli böyüyən, konsistensiyası bərkiyən adenoma bronxun mənfəzini tam qapayır, atelektaz və ağciyərin qeyri-spesifik irinli iltihabının əlamətləri başlayır: öskürək, irinli, selikli – irinli bəlgəm ifrazı davam edir, bə-dənin hərarəti xeyli yüksəlir. Döş qəfasında ağrı, təngnəfəsilik, zəiflik, iştahsızlıq yaranır.

Rentgen müayinəsində ağciyərlərdə pnevmoniya, ate-lektaz, bronxoektaqlar və abseslər aşkarlanır.

Bəzi karsinoid tipli bədləşmiş adenomalar qana bioloji aktiv maddə - serotonin buraxır və xəstələrdə vaxtaşırı bronxospazm, hipoksiya, ishal, ürək çatışmazlığı, psixi poz-ğunluqla davam edən karsinoid sindromu inkişaf edir. Qan-da serotonin və sidikdə onun metaboliti xeyli artır.

Kliniki təcrübədə daha çox müşahidə olunan karsinoid və mukoepidermoid tipli adenomalar bir qayda olaraq xöşxassəli



Şəkil. 6.23. Kompüter tomoqrafiya. Aralıq bronxun mənfəzini qapayan adenoma.

şiş kimi qəbul olunurlar. Adenomaların 10%-ə qədəri bədləşirlər. Adenomanın diaqnozu kliniki əlamətlərlə, kompleks rentgen, endoskopiya və histoloji müayinələrlə qoyulur.

Endoskopla müayinə zamanı bronxun mənfəzində səthi qırmızı, hamar, elastiki, toxunduqda qanayan törəmə görünür. Adenomanın zirvəsinin hərəkətliliyi onun uzunluğundan, ayaqcığının enindən və əsasının genişliyindən asılıdır.

Geniş əsaslı adenomalar hərəkətsiz olur. Bronxun selikli qişası adenomanın yaxınlığında qızarmış və ödemli görünür.

Endoskopla müayinənin digər üstünlüyü – histoloji nümunə üçün toxuma götürülməsindən ibarətdir.

Adenomanın diaqnozunun qoyulmasında müasir rentgen müayinəsinin, kompüter tomoqrafiyasının böyük rolunun olması inkaredilməzdır.

Adenomanın müalicəsi yalnız cərrahi yolladır. Tarix boyu adenomanın müalicəsi 3 dövrə bölünür.

Birinci dövr – adenomanın endoskopla çıxarılmasına cəhdlər edilmişdir. Ancaq xaric edilən adenomanın qalan geniş əsası böyüməyə meyilli olduğu üçün adenomalar cərrahi müalicəyə göstəriş kimi sayılmışdır.

İkinci dövr – ağciyərlərdə radikal əməliyyatların texnikasının öyrənilməsindən sonrakı dövrdür. Bu dövrdə adenomaya görə bütöv ağciyərin - (*pnevmonektomiya*), iki payın - (*bilobektomiya*), yaxud bir payın - (*lobektomiya*) xaric edilməsi əməliyyatları icra olunurdu.

Üçüncü dövr – digərlərindən adenomanın inkişaf etdiyi bronxla birləşmiş rezeksiyası, bronxial anastomozun formalasdırılması və sağlam ağciyər parenximasının qorunub saxlanması ilə fərqlənir.

Müasir dövrdə nazik ayaqcıq üzərində olan adenomaların endoskopla xaric edilməsinə üstünlük verilir.

Endoskopla adenomaların tam, yaxud qismən xaric edilməsi aşağıdakı hallarda mümkün olur:

- nazik ayaqcıq üzərində və əsası endoskopla aydın görünən kiçik adenomalar tam xaric edilir;


- adenomanın geniş əsasından kaudala doğru bronxların drenaj funksiyasının bərpası, ağciyər parenximasında iltihabın söndürülməsi məqsədi ilə adenomanın zirvəsi xaric edilir, xəstənin vəziyyəti yaxşılaşır və radikal əməliyyata hazırlanır:

- yaşlı və çox zəif xəstələrdə, radikal əməliyyatın təhlükəliliyi yüksək olan hallarda adenomaların zirvəsinin endoskopla vaxtaşırı götürülməsi xəstələri tənəffüs çatışmazlığından qoruyur.

Adenomanın endoskopla xaric edilməsi yüksək anestezioloji xidmətin, ağciyərlərin ventilyasiyasının təminini ilə aparılmalıdır, əks təqdirdə yaranan hipoksiya, tənəffüs çatışmazlığı əlamətləri müalicə üsulunun keyfiyyətini aşağı salır, fəsadlar (*qanaxma, aspirasiya*) yaranaraq xəstənin həyatını təhlükə qarşısında qoyur.

Adenomanın, xüsusən də onun geniş əsasının endoskopla xaric edilməsi məqsədə uyğun deyil, çünki şişin mənfəzdaxili hissəsinin zirvəsi qismən götürülür, intramural toxuması bronxun divarında qalır, adenomanın yenidən inkişafına və digər ağrılaşmaların törənməsinə səbəb olur. Adenomanın endoskopla xaric edilməsi radikal əməliyyat sayılır.


Müşahidəmizdə olan yaşlı xəstələrdən birində onun sağ baş bronxunda ayaqcıq üzərində olan adenomanın cərrahi əməliyyatla xaric edilməsinə üstünlük verdik (şəkil 7.24).



Şəkil.6.24 a) dar ayaqcıq üzərində yuxarı pay bronxundan başlayan və baş bronxa uzanan adenoma; b) membranoz divarda adenoma üzərində köndələn kəsik (bronxotomiya); c) adenoma xaric edildikdən sonra bronxotom yaranın tikilməsi.

Bronxun adenomasına görə cərrahi əməliyyat, radikal və eyni zamanda üzvqoruyucu olmalıdır. Bu tələblərə bronxun rezeksiyası, geridönməz dəyişikliklər yaranmış ağciyər parenximasının xaric edilməsi, birincili bronxial anastomozun yaradılması və sağlam ağciyər toxumasının qorunub saxlanması əməliyyatı uyğun gəlir. Ağciyər toxumasının xaric edilməsi ilə bronxun rezeksiyası 3 növ: pəncərəvari, pazvari və halqavarı olur.

Bir xəstədə sağ yuxarı pay bronxunun epidermoid xərçəngində daha geniş əməliyyat sağ baş bronxun pazvari rezeksiyası və yuxarı lobektomiya icra edilmişdir(şəkil 6.25). Bronxun pəncərəvari rezeksiyası əsası 0,5-2 sm-ə qədər olan adenomalarda aparılır. Bu ölçüdən böyük, intramural



Şəkil 6.25. a) sağ baş bronxun divarının pazvari rezeksiyası, yuxarı payın xaric edilməsi ilə; b) bronxun divarının pazvari defekti tikilmişdir.

və bronx boyu inkişafa malik adenomalarда isə bronxun həlqəvi rezeksiyası və fibroatelektaz vəziyyətində olan ağciyər payının xaric edilməsi daha radikal əməliyyatdır.

Bronxların rezeksiyası xoşxassəli törəmələrlə (adenoma)

posttravmatik və spesifik iltihabi daralmalarla əlaqədar aparılır. Bu əməliyyat zamanı fəaliyyətini itirmiş payla birgə baş bronxun bir hissəsi götürülür və parenximası sağlam pay qorunub saxlanılır, bronxial anastomozdan sonra öz funksiyasını yerinə yetirir. Bronxların rezeksiyası daha ağır əməliyyat – pnevmonektomiyaya göstərişi xeyli azaldır.

Nəzarətimizdə olan xəstələrdən birinin xəstəlik tarixini təqdim edirik.

Xəstə K. – 42 yaşlı qadın, 5/III-1979-cu il tarixində ETKET institutunun Döş qəfəsi cərrahlığı şöbəsinə təngnəfəslik, qan-haykırmá, döş qəfəsinin sol yarısında ağrı şikayətləri ilə daxil olmuşdur.

Daxil olarkən xəstənin vəziyyəti orta-ağır kimi qiymətləndirilmişdir. Dəri örtükləri bir qədər avazımışdır. 3 aydır özünü pis hiss edir. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Nəbzin sayı dəqiqədə 100 vurğu, arterial təzyiq 90/60 mm.c.s. səviyyəsində olmuşdur.

Bronkoskopiya zamanı məlum oldu ki, sol aşağı pay bronxunun mənfəzi qırmızı iri üzüm giləsini xatırladan şiş toxuması ilə tutulmuşdur.

Biopsiya – aşağı pay bronxunun adenomasının olduğunu göstərir.


Cərrahi əməliyyat - 20/III-1979-cu il tarixində ümumi ağrısızlaşdırma altında sol V qabırğanın rezeksiyası və sol arxa

yan torakotomiya icra edilmişdir. Sol ağıciyərin yuxarı payı yumşaqdır və tam havalanır. Onun aşağı payının kökündə 4×5 sm ölçüdə bərk törəmə təyin edilir. Aşağı pay atelektaz vəziyyətindədir, büzüşmüsdür, döş qəfəsi divarı və diafragma ilə sıx bitişmişdir. Payarası yarıqla havalanan yuxarı pay aşağı paydan aralanmışdır. Sol baş bronx da aralanıb tutqaca götürülmüşdür. Sol baş bronxun arxa divarı haçalanın yerdən köndələn açılmışdır. Təftiş zamanı məlum olmuşdur ki, adenoma sol baş bronxun medial divarından çıxır, aşağı pay bronxunun mənfəzini tam qapayaraq, parenximada geridönməz fibroatelektaz törətmışdır. Şişin zirvəsi qalxaraq yuxarı pay bronxunun mənfəzinə qədər uzanır.

İntubasiya borusu sağ baş bronxa keçirilmiş və ventilyasiya davam etdirilmişdir.

Sol baş bronx şisdən 10 mm yuxarıda traxeyanın bifurkasiyasına yaxın yerdə köndələn kəsilmişdir. Yuxarı pay bronxu kəsilib baş bronxun divarından aralanmışdır, aşağı payın arteriyası və aşağı ağıciyər venası aralanıb, bağlanıb kəsildikdən sonra aşağı pay baş bronxun kəsilmiş hissəsi ilə birgə xaric edilmişdir (şəkil 6.26 a, b).


Sol baş bronxla sol yuxarı pay bronxu arasında uc-uc anastomoz qoyulmuşdur (şəkil 6.26 c). İntubasiya borusu sağ



Şəkil 6.26. a) sol aşağı pay bronxunun mənfəzini qapayan adenoma; b) sol baş bronxun rezeksiyası aşağı payın xaric edilməsi ilə; c) sol baş bronxla yuxarı pay bronxun arasında anastomoz qoyulmuşdur.

baş bronxdan geriyə traxeyaya qaytarılmışdır. Sol ağıciyərin yuxarı payı ventilyasiyaya qoşulub tam açılıb plevra boşluğunu doldurmuşdur. Plevra boşluğu drenajlanıb, döş yarası tikilmişdir.

Makropreparat – adenoma ilə birgə xaric edilmiş və atelektaz vəziyyətində olan sol ağıciyərin aşağı payı (Şəkil 6.27). Histoloji müayinədə aşağı pay bronxunun adenoması diaqnozu təsdiqlənmişdir.




Şəkil 6.27. Sol aşağı pay rezeksiya olunmuş baş bronxla birlikdə.

Əməliyyatdan sonra dövr fəsadsız keçmiş və xəstə yaxşı vəziyyətdə evə yazılmışdır. Əməliyyatdan 15 il sonrakı müayinədə şikayəti olmamışdır.

Digər bir xəstədə isə pay bronxlarının aralığı yerdə yerləşən karsinoid ilə əlaqədar daha mürəkkəb və parenximə-qoruyucu əməliyyat icra edilmişdir.

Xəstə Q. – 38 yaşlı (qadın), 09.07.2014-cü il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına qanlıhxırma, quru öskürək, istilik hissinin yaranması şikayətləri ilə daxil olub. 1 ilə yaxındır ki, özünü pis hiss edir. Huşu aydın, dəri örtükleri normal rəngdədir. Ağıciyərlərinin üzərində vezikulyar tənəffüs eşidilir. A/T-110/70 mm c. s. səviyyəsində,



Şəkil 6.28. Kompüter tomoqrafiya. Sol baş bronxun haçalandığı yerdə törəmə-karsinoid.

nəbzin dəqiqlik sayı 82 vurğu həddində olub, dili nəm, qarnı yumşaqdır. EKQ normaldır.

Döş qafəsinin rentgen müayinəsində ağciyərlərdə patologiya aşkarlanmamışdır.


Kompüter tomoqrafiya müayinəsində sol pay bronxlarının aralığındığı yerdə mənfəzə doğru inkişaf edən törəmə – karsinoid qeyd edilir (şəkil 6.28).

Traxeobronkoskopiya zamanı sol baş bronxun pay bronxlarına bölünən yerdə sarı-qırmızı rəngdə geniş əsasda 7x5 mm ölçüdə törəmə aşkarlanmışdır. Törəmə xaric edilmiş və histoloji müayinədə karsinoid aşkarlanmışdır.

Törəmənin əsasının bronxun divarında qalmasını nəzərə alaraq, gələcəkdə baş verə biləcək residivin qarşısını almaq üçün xəstəyə cərrahi əməliyyat təklif olunmuş və razılığı alınmışdır.

Cərrahi əməliyyat zamanı – 10.07.2014-cü il tarixində ümumi ağrısızlaşdırma altında sol 5-ci qabırğanın rezeksiyası ilə soltərəfli arxa-yan torakotomiya aparılmışdır. Ağciyərin kökü üzərində arxa orta divar plevrası açılmış, sol baş bronx, yuxarı və aşağı pay bronxları ayrı-ayrılıqla aralanıb tutqaca götürülmüşdür. Sol baş bronxun arxa divarı açılmış və pay bronxlarının aralandığı yerdə karsinoidin əsası aşkarlanmışdır (Şəkil 7.29 a,b,c). Sol baş bronx, aşağı və yuxarı pay bronxları sağlam qıçıraq halqları səviyyəsində rezeksiya edilmiş və sol baş bronxun haçalandığı hissə xaric edilmişdir. Aralanmış pay bronxlarının uclarının arasında birləşdirici tikişlər qoyulduğdan sonra formalaşmış ümumi mənfazlə baş bronx arasında anastomoz qoyulmuşdur. Su sınağı mənfidir, yəni anastomozdan hava axını yoxdur. Plevra boşluğu drenajlandı, döş yarası tikildi. Əməliyyatdan sonra dövr fəsadsız keçib. Xəstə sağalaraq evə yazılmışdır. 7 il nəzarətimiz altında olub, şikayətləri olmayıb.

Sol baş bronxun vərəm mənşəli daralması və yuxarı payın fibroatelektazı ilə əlaqədar digər bir xəstədə sol baş



190

Şəkil 6.29. a) sol baş bronxun pay bronxlarla bölündüyü yerdə törəmə-karsinoid; b) yuxarı və aşağı pay bronxların səviyyəsində baş bronxun rezeksiyası; c) baş bronxla pay bronxlar arasında anastomoz.

bronxun rezeksiyası və yuxarı payın xaric edilməsi əməliyəti icra edilmişdir. Həmin xəstənin xəstəlik tarixini nümunə kimi təqdim edirik.

Xəstə P. – 31 yaşında 2/IV-1980-ci il tarixində Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun döş qəfəsi cərrahlığı şöbəsinə quru öskürək, döş qəfəsinin sol yarısında ağrılarının olması, subfebril hərəkat, ümumi zəiflik şikayətləri ilə daxil olmuşdur.

O, 1974-cü ildən özünü pis hiss edir. Uzun müddət xəstəxana şəraitində xroniki bronxit diaqnozu ilə müalicə olunmuşdur. 1975-ci ildə xəstədə sol ağciyərin yuxarı payının vərəmi diaqnozu təsdiqlənmiş və antibakterial müalicə aparılmışdır.

Xəstə 1980-ci il tarixində yanvar ayında Azərbaycan Respublikası Elmi Tədqiqat Vərəm İnstitutunda təkrari yoxlanmış və sol yuxarı pay bronxunun adenomasi diaqnozu ilə Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun döş qəfəsi cərrahlığı şöbəsinə cərrahi müalicəyə göndərilmişdir.

Daxil olarkən xəstənin vəziyyəti kafi olmuşdur. Perkusiya zamanı sol körpücüksümüyüaltı nahiyyədə kütlük, auskultasiya zamanı dərələmə küyü – stridoroz və xırda yaş xırılıtları eşidilirdi.

Döş qəfəsinin rentgen şəklində sol ağciyərin ümumi səthinin sahəsinin azalması və yuxarı payda qeyri-intensiv və qeyri-homogen kölgəlik aşkarlanmışdır (şəkil 6.30).



Şəkil 6.30. Rentgenogram. Sol yuxarı pay fibroatelektaz vəziyyətindədir.

Bronxoskopiyə zamanı sol baş bronxun konus şəklində daralması, sol ağıciyərin yuxarı pay bronxunun mənəfəzinin görünüməməsi aşkarlanmışdır.

Bronxoqramda sol baş bronxun mənəfəzinin konus-şəklində daralması və sol ağıciyərin aşağı payının və onun seqmentar bronxlarının normal quruluşu qeyd olunmuşdur. Yuxarı payın seqmentar bronxları bir-birinə yaxınlaşmış, bir qədər arxaya sıxlılmış və sona qədər kontrastla dolmayışdır.

Radioizotop müayinədə sol ağıciyərdə kapillyar qan dövranının xeyli zəifləməsi təsdiqlənmişdir.

EKQ dəyişiksizdir. Spiroqrafiya ilə ağıciyərlərin ventilyasiyasının obstruktiv tipli pozulması təyin edilmişdir.

Xəstədə həm kliniki, həm də rentgenoloji olaraq "sol baş bronxun vərəm mənşəli daralması və sol ağıciyərin yuxarı payının fibroz çapıqlaşması" diaqnozu qoyulmuş və cərrahi əməliyyatın vacibliyi təklif olunmuşdur.

Cərrahi əməliyyat – 21/V-1980-ci il tarixində ümumi agrısızlaşdırma altında sol V qabırğanın rezeksiyası ilə sol arxa-yan torakotomiya icra edilmişdir.

Sol V qabırğanın rezeksiyası sol IV və VI qabırğaların boyunun kəsilməsi ilə dar yara genişləndirilmiş, təftiş zamanı ağıciyərin yuxarı payının parenximasının bərkiməsi, fibroatelektaz vəziyyətində olub ventilyasiya olunmaması aşkarlanmışdır.

Sol baş bronx yuxarı pay bronxu ilə birlikdə xeyli daralmışdır. Aşağı pay bronxu dəyişiksizdir.

Mediastinal plevra boylama istiqamətdə açılmış, sol baş bronx və sol ağıciyərin aşağı pay bronxu aralanıb tutqaca götürülmüşdür.

Sol baş bronx və aşağı pay bronxu köndələn istiqamətdə kəsilmişdir. Yuxarı payın seqmentar arteriyaları və sol yuxarı ağıciyər venası bağlanıb kəsildikdən sonra yuxarı pay daralmış və rezeksiya olunmuş, sol baş bronx seqmenti ilə birlilikdə xaric edilmişdir (şəkil 6.31). Sol baş bronxla aşağı pay

bronxu arasında anastomoz qoyulmuşdur. Tikiş xətti plevrizasiya olunmuşdur. Plevra boşluğu yuyulub, qurudulmuş, drenajlanmış və döş qəfəsinin yarası tikilmişdir.


Histoloji müayinə zamanı baş və pay bronxunun qıçıraq halqlarının fibrozu deformasiyası, yuxarı payın parenximasında çoxnüvəli giqant Pirogov- Lanqhans hüceyrə quruluşlu vərəm təpəcikləri aşkarlanmışdır.

Döş qəfəsinin rentgen müayinəsində sol ağciyərin aşağı payı tam açılmış və plevra boşluğu doldurulmuşdur (Şəkil 7.32). Bronxoskopiya zamanı bronx anastomozunun mənfəzi genişdir. Anastomoz xətti boyunca selikli qışada zəif çaplıq izləri görünür.

Bronxoqramda sol baş bronxun keçiriciliyi və mənfəzi normaldır, aşağı payın bütün seqment bronxları kontrastlaşmışdır. Əməliyyatdan sonra dövr fəsadsız keçmişdir. Əməliyyatdan 30 gün sonra xəstə kafı vəziyyətdə evə yazılmışdır.




Şəkil 6.31. Rezeksiya edilmiş baş bronx yuxarı payla birlikdə.



Şəkil 6.32. Rentgenoqram. Saxlanılmış sol ağciyərin aşağı payı tam havalanmışdır.

Traxeya və bronxların rezeksiyası zamanı kəsilmiş kranial və kaudal ucların mənfəzləri arasında fərq yaranır və anastomozun qoyulması, ucların bir-birinə tam uyğunlaşdırılmasında bəzən çətinliklər olur. Bu fərqi aradan götürmək və ucların mənfəzin eyniləşdirmək məqsədilə bir neçə üsul təklif edilmişdir (şəkil 6.33):



Şəkil 6.33. Kranial mənfəzin ölçüsünü kiçitmək üçün təklif olunmuş üsullar.

- anastomoz qoyulan bronxun kranial ucunda tikişlər-arası məsafənin kaudal uca nisbətən geniş götürülməsi – diametrlər arasında fərq az olduqda bu üsul məqbuldur, böyük fərqdə qeyri-mümkündür;

- bronxun kaudal mənfəzinin çap kəsilməsi – bronx anastomozu qoyulması zamanı kəsilmiş qığırdaq yarımhəlqlarının uclarının müvafiqliyinin çətin olması üsulun tətbiqini məhdudlaşdırır;

- bronxun arxa divarı boylama kəsib, üst-üstə keçirib duplikatura yaratmaqla (şəkil 6.33. a) (V.S.Severov, 1963) - baş bronxun kranial ucu qısa olduqda üsulun tətbiqi qeyri-mümkündür;

- baş bronxun ön divarın qığırdaq yarımhəlqlarının pazvari kəsilib tikilməsi ilə (Vanpererstraeten 1957, şəkil 5.33 b) bronxun divarının pazvari defektinin uyğunlaşdırıl-

ması çətin olur. Qiğırdaq halqalarının uclarının selikli qişa ilə tam örtülməməsi üsulun çatışmayan cəhətidir və tətbiqini məhdudlaşdırır;

- baş bronxun kranial ucunun zar divarının pazvari rezeksiyası və tikilməsi (B.V.Petrovski həmmüəllif. 1966 c); (şəkil 6.33, c)

- baş bronxun kranial ucunun qiğırdaq yarımhəlqalarının və zar divarı hüdudunda pazvari rezeksiyası və tikilməsi (Q.P.Eteriya 1974). Kəsilmiş qiğırdaq yarımhəlqalarının ucu bronxun mənfəzinə çıxb selikli qişa ilə tam uyğunlaşdırır (şəkil 6.33. d);

Kranial və kaudal uclar arasında mənfəz fərqini azaltmaq və uyğun mənfəzlər arasında anastomoz qoymaq üçün biz mövcud üsullardan fərqli yeni bir üsul təklif etmişik. Bu üsul 10 eksperimental heyvan (itlər) üzərində öyrənilmiş və sonra klinikada tətbiqə tövsiyə olunmuşdur.

Üsul aşağıdakı qaydada icra edilir – baş bronxun geniş mənfəzli ucunun arxa divarına kəsiyin kənarından kraniala doğru 2-Π-vari, sonra isə bir düyünlü tikiş qoyulur (şəkil 6.34, a). Sapları bağladıqda kranial ucun mənfəzi daralıb kaudal ucun mənfəzinə uyğun olur və uclar arasında asanlıqla anastomoz qoyulur.



*a) əməliyyatın sxemi;
b) eksperimentdə texniki icrası*

Bu üsul 10 eksperiment heyvanı üzərində aşağıdakı ardıcılıqla icra edilmişdir: dərialtı promedol (1%-5ml) və venadaxili tiopental (1%-li 10 ml) məhlulu ilə umumi ağrısızlaşdırma aparılmış və traxeyaya intubasiya borusu yeridilib tənəffüs aparatına qoşulmuşdur. Sağtərəfli yan torakotomiya icra olunmuşdur. Sağ ağciyərə gələn arteriyalar və çıxan vənalar bağlanıb kəsildikdən sonra traxeyanın bifurkasiyası rezeksiya edilib sağ ağciyərlə birlikdə xaric edilmişdir. Traxeya və sol baş bronx aralanıb tutqaca götürülmüşdür. Traxeya ilə sol baş bronxun uclarının mənfəzləri xeyli fərqlidir. Steril intubasiya borusu yaradan sol baş bronxun mənfəzinə yeridilmiş və sol ağciyərin havalandırılması davam etdirilmişdir. Traxeyanın arxa-zar divarına iki Π-vari və bir düyünlü tikiş qoyub (şəkil 6.34, b) bağlılıqdan sonra mənfəzlər arasındaki fərq ləğv edilmiş və uclar arasında anastomozun arxa divarı formalasdıqdan sonra yaradan yeridilən intubasiya borusu sol baş bronxdan xaric edilmiş və oral intubasiya borusu anastomozdan aşağıda sol baş bronxa yeridilərək ağciyərin ventilasiyası davam etdirilmişdir. Boru üzərində anastomoz xəttinin arxa divarına tikişlər qoyulmuş və bağlanmışdır. Oral intubasiya borusu traxeyaya çəkilmiş və ventilyasiya davam etdirilmişdir. Su sınağı mənidir, anastomoz tikişləri kipdir. Eksperiment heyvanları ayıldıqdan sonra saxlanma yerinə keçirilmiş və 3 ay nəzarətdə saxlanılmışdır. Eksperimental heyvanlarda heç bir fəsad olmamışdır.

Eksperiment heyvanları təcrübədən çıxarılmazdan əvvəl ümumi ağrısızlaşdırma altında intubasiya borusu traxeyaya yeridilmiş, apnoe-fonunda kontrast maddə traxeyaya axıdılmış və döş qəfəsinin rentgen şəkli çəkilmişdir.


Traxeyabronxoqramda anastomoz xəttində traxeyanın mənfəzinin sol baş bronxa tam uyğunlaşlığı görünür (şəkil 6.35). Təcrübədən çıxarılmış heyvanlar təşrih edilmişdir. Xaric edilmiş traxeya-sol ağciyər preparatının daxili quruluşunun tam uyğunluğu görünür (şəkil 6.36). Üsula müəlliflik səhadətnaməsi alınmışdır. (№ 1114401)

Üsul ilk dəfə klinikada bir xəstədə ağciyərin sağ baş bronxa və traxeyanın bifurkasiyasına yayılmış xərçəng şisi ilə əlaqədar icra olunan əməliyyat zamanı tətbiq edilmişdir. Mənfəzləri uyğun olmayan bronxlar arasında anastomoz qoyularkən bu üsuldan daha 2 xəstədə istifadə olunmuşdur.

Baş bronxun kranial ucu ilə seqment bronxları səviyyəsində anastomoz qoyulması da mümkündür. Əvvəlcə seqment bronxları öz aralarında bir-biri ilə tikilir və yaranmış ümumi mənfəz baş bronxun ucu ilə anastomozlaşdırılır.

Beləliklə traxeya və baş bronxlarının xoş və bədxassəli şışlərinin radikal müalicəsi prosesə tutulmuş nahiyyənin sağlam toxuma hüdudunda rezeksiyası və uclar arasında anastomozun qoyulmasından ibrətdir.

Şəkil 6.36. Təcrübədən çıxarılmış heyvanın sol ağ ciyəri. Anastomoz xəttindən yuxarı traxeyanın qığırdaq yarımhəlqalarının pazvari yaxınlaşması.



Şəkil 6.35. Təcrüba heyvanının tracheobronchoqramı. Traxeya ilə sol baş bronxun mənfəzləri arasında fərq götürüldükdən sonra qoyulmuş anastomoz xətti oxla işarələnib.



Çox təəssüf ki, bu xəstəliyin erkən aşkarlanması son dərəcə çətinlik törədir.

Tənəffüs yollarının şiş xəstəliklərinin aşkarlanması kompleks kliniki, rentgen, kompüter tomoqrafiya, endoskopiya müayinələri ilə mümkündür.

Traxeyanın rezeksiyası və birincili anastomozun qoyulması onun divarının zədələnməsinin 30-40 mm-dən böyük olmadığıda mümkün olur. Büyük ölçülü şişlərin rezeksiyasından sonra yaranmış defektin protezlə, allogen transplantlarla əvəzlənməsinin nəticəsi qənaətbəxş deyil.

Baş bronxun xoşxassəli törəmələrində bronxun rezeksiyası və ağciyər payının xaric edilməsi və sağlam pay bronxu ilə baş bronx arasında anastomozun yaradılması fizioloji baxımdan daha məqsədəuyğun əməliyyatdır.

Traxeya ilə baş bronx arasında mənfəz fərqisi tərəfimizdən təklif edilmiş üsul ilə asanlıqla aradan qaldırılır.

FƏSİL VII

PNEVMONEKTOMİYADAN SONRA YARANMIŞ BAŞ BRONX GÜDÜLÜ SÜZGƏCLƏRİ

Ağciyərin xərçəng şisi, vərəmi, qeyri-spesifik irinli iltihabi xəstəlikləri (*abses, qanqrena, irinləmiş sistlər, bronx-ektaziya*) ilə əlaqədar icra olunan pnevmonektomiya əməliyyatından sonra xəstələrin 6-9%-də baş bronx güdülünün tikişlərinin yetərsizliyi, bronx-plevra süzgəci, irinli plevrit yaranır və bunlar da xəstələrin yarıdan çoxunda ölümə səbəb olur. Bronxdan axan selik plevra boşluğunun infeksiyalasmasına və irinli plevritin törənməsinə şərait yaradır. Baş bronx güdülünün tikişlərinin yetərsizliyi xəstənin vəziyyətinin ağırlığından, ağciyərdə iltihabi prosesin kəskinliyindən, kəsilən səviyyədə bronx divarının iltihaba qoşulmasından və bronxun tikilməsi üsullarından asılıdır. Süzgəclər daha çox ağciyərin və bronxun spesifik (*vərəm*) iltihabı olan xəstələrdə törənir.

Baş bronx güdülünün süzgəcləri ilə klinikaya daxil olan xəstələr zəiflikdən, təngnəfəslikdən, döş qəfəsində ağrılarından və öskürəklə bəlgəm ifrazından şikayətlənləridir. Bütün xəstələrdə xroniki irinli intoksikasiya əlamətləri qeyd edildi.

Baş bronx güdülünün çatışmazlığı və plevranın empiemasının diaqnozu anamnestik, rentgen kontrast, bronxoplev-roqrafiya, kompüter tomoqrafiya və traxeobronxoskopiya müayinələrinə əsasən qoyulur.

Pnevmonektomiya əməliyyatından sonra törənmiş baş bronxun güdülünün yetərsizliyi və plevranın xroniki empiemasının radikal müalicəsi cərrahi yolla aparılır.

Bu məqsədlə iki əsas əməliyyat növü təklif edilmişdir:

- infeksiyalasmış plevra boşluğu;
- infeksiyalasmamış sağlam toxumalar tərəfindən baş bronxun güdülünə yanaşma.

İnfeksiyalışmış plevra boşluğu tərəfdən iki əməliyyat növü icra edilir:

- baş bronxun güdülü ətraf toxumalardan aralanıb tikilir, çoxsaylı qabırğaların rezeksiyası ilə torakoplastika və əzələ plastikası aparılır (Boquş.L.K. və b., 1963; Repin Y.M. 1964).

- baş bronxun güdülü bağlandıqdan sonra empiema kisəsi tam, yaxud qismən xaric edilir (Kolesnikov İ.S.Qorelov F.İ;1969; Monodo O., et.al.1960; Rzepecki W. 1965).

İnfeksiyalışmış plevra boşluğu tərəfindən icra olunan bu əməliyyatlar çox çətin, mürəkkəb və travmatikdir, arzu-olunmayan ağır fəsadlara, süzgəcin təkrarlanması, döş qəfəsinin xeyli deformasiyasına, ağciyərin kökündə damar-ların zədələnməsinə və kəskin qanitirmədən ölümə səbəb ola bilir. Qeyd olunanlara görə bu əməliyyatlardan imtina olunmuş və onlar hazırda yalnız tarixi əhəmiyyət kəsb edir.

Göstərilənləri nəzərə alaraq, bu əməliyyatlara alternativ müalicə üsulu – infeksiyalışmamış toxumalardan baş bronx güdülüünün bağlanması əməliyyatları təklif olunmuşdur Marçenko L.Ş. (1964) Perelman M.İ. (1972) Boquş L.K və b., (1972); Abruzzini P. (1963)).

İnfeksiyalışmamış toxumalardan baş bronx güdülüünün bağlanması iki yolla aparılır:

- boylama sternotomiya, perikarditomiya, ağciyər arte-riyasının güdülüünün yenidən bağlanıb kəsilməsi, perikardın arxa divarının açılması, baş bronxun bifurkasiyaya yaxın aralanıb tikilməsi; (Boquş L.K. və b., 1972).

- əks plevra boşluğu tərəfindən arxa yan torakotomiya kəsiyi ilə traxeyanın bifurkasiyasına yanaşılır, perikardın üstündə baş bronx aralanıb bağlanır (Perelman M.İ. və b., 1967).


Təklif olunan əməliyyatların mürəkkəbliyi və texniki cəhətdən çətin icra olunmasına baxmayaraq son illərdə boylama sternotomiya kəsiyilə perikardın daxilindən baş bronx güdülüünün ləğv edilməsinə üstünlük verilir.

Pnevmonektomiya əməliyyatından sonra baş bronx güdü-lünün yetərsizliyi və plevranın xroniki empieması ilə nəza-rətimiz altında 16-63 yaşda 10 xəstə olmuşdur.

Bu xəstələrdən 6-sı bizim klinikada, 4-ü isə digər klinikalarda pnevmonektomiya əməliyyatından sonra yaranmış baş bronx güdülünün süzgəci və plevranın xroniki irinli iltihabı ilə klinikaya daxil olmuşdular.


Pnevmonektomiyaya göstəriş – ağciyərin vərəmi – 6, absesi – 3, xərçəng şisi – 1 xəstədə olmuşdur.

Baş bronx güdülünün yetərsizliyi və xroniki empieması 7 xəstədə sağ, 3 xəstədə isə soltərəfli olmuşdur. Diaqnoz rentgen-plevroqrafiya müayinə üsulları ilə qoyulur (şəkil 7.1).




Şəkil 7.1. Rentgenoqram. Sağ tərəfləi pnevmonektomiya əməliyyatından sonra kontrast yeridilmiş qalıq plevra boşluğu.


Son illərdə müasir kompüter tomoqrafiya müayinəsi ilə baş bronxun güdülünün süzgəcinin və qalıq plevra boşluğunun hüdudları asanlıqla aşkarlanır (şəkil 7.2, 7.3, 7.4).



Şəkil 7.2. Kompüter tomoqrafiya. Sağ ağıciyər havalıdır. Sol tərəfləi pnevmonektomiyadan sonra hava ilə dolmuş qalıq plevra boşluğu.



Şəkil 7.3. Kompüter tomoqrafiya. Həmin xəstədə sol baş bronx güdülü plevra boşluğuna açılır.



*Şəkil 7.4. Kompüter tomoqrafiya. Cox qısa sağ baş bronx
gündülü plevra boşluğununa açılır.*

Vəziyyətlərinin ağırlığı ilə əlaqədar olaraq 3 xəstədə cərrahi əməliyyat aparılmamışdır. Onlarda baş bronxla yanaşı plevra-dəri süzgəci də formalaşmışdır. Bu xəstələr 1, 8, 13 ilə qədər müddətdə süzgəclə, plevranın empieması ilə yaşamış və xroniki irinli intoksikasiya fonunda tənəffüs və ürək çatışmazlığından ölmüşlər.

Cərrahi əməliyyat 6 xəstədə: sağ baş bronxun süzgəci ilə - 4, sol baş bronxun süzgəci ilə 2 xəstədə aparılmışdır. Sol baş bronx gündülünün süzgəci və plevra boşluğunun irinleməsi ilə 1 xəstə təklif olunmuş əməliyyatdan imtina etmişdir.

Sol baş bronxun süzgəcinin sternal kəsiklə bağlanması əməliyyatı klinikamızda ilk dəfə 1978-ci ildə icra edilmişdir. Həmin xəstənin xəstəlik tarixini nümunə kimi təqdim edirik.


Xəstə qadın H. – 29 yaşı, 26/VII-1978-ci il tarixində ETKT institutunun döş qəfəsi cərrahlığı şöbəsinə öskürəklə bəlgəm ifrazı şikayəti ilə daxil olmuşdur. 4 ay əvvəl həmin klinikada ağciyərin irinli prosesinə görə soltərafli pnevmonektomiya əməliyyatı keçirmişdir. Əməliyyatdan sonra dövr sol baş bronx güdüluğunün tikişlərinin tutarsızlığı, bronx-plevra süzgəci ilə fəsadlaşmışdır.

Xəstə şöbəyə daxil olarkən vəziyyəti kafi olmuşdur. Dəri örtükləri avazımış və onda xeyli arıqlama müşahidə edilmişdir.

Döş qəfəsi deformasiyaya uğrayıb və onun sol yarısının ölçüləri azalmışdır. Sağ ağciyər üzərində vezikulyar tənəffüs eşidilir. Ürək tonları aydın olmaqla nəbzi dəqiqədə 80 vurğu həddində olmuşdur.

Döş qəfəsinin rentgen müayinəsində soltərafli pnevmonektomiyanın qalıq boşluq və maye səviyyəsi qeyd edilir.

Traxeyadan axıdılmış kontrast maddə sol baş bronxdan keçib plevra boşluğununa toplanır (şəkil 7.5. a, b).



204

Şəkil 7.5 Rentgenoqram. Bronkoskopun tubusundan axıdılan kontrast sol plevra boşluğununa toplanmışdır. a) ön arxa, b) yandan görünüşü.

Bir neçə ay ərzində aparılmış müalicə əhəmiyyətsiz olduğu üçün xəstəyə cərrahi əməliyyat təklif olunmuşdur.

Cərrahi əməliyyat – 18/XI-1978-ci il tarixində ümumi ağrısızlaşdırma altında boylama sternotomiya aparılmışdır. Orta divarın sol tərəfə yerdəyişməsi ilə əlaqədar olaraq sağ mediastinal plevra açılmışdır. Plevranın defekti tikilmişdir. Perikard boylama açılmışdır. Sol ağciyər arteriyası üzərində epikard açılmış, arteriya ətraf toxumalardan aralanıb, bağlanmış və əlavə tikilib kəsilmişdir.

Perikardin arxa divarı sol baş bronx üzərində boylama istiqamətdə açılmış, sol baş bronx ətraf çapıq toxumalardan aralanaraq, UO-40 aparati ilə tikilib kəsilmişdir. Bronxun kranial və kaudal ucları yodla silinmiş və əlavə fasıləli tikişlər qoyulmuşdur. Perikardin defektinə seyrək tikişlər qoyulmuş, ön orta divar drenajlanmış, sternotom yara tikilmişdir.

Əməliyyatdansonrakı dövr fəsadsız keçmişdir. Qalıq plevra boşluğunda saxlanılan drenajdan 2 ay ərzində anti-septiklərlə yuyulma davam etdirilmiş, daimi mənfi təzyiq yaradılmış və boşluq tam bağlanmışdır. Xəstə yaxşı vəziyyətdə evə yazılmışdır.

5 il sonra həmin xəstə kəskin bağırsaq keçməzliyi ilə çox ağır vəziyyətdə klinikaya daxil olmuş və aparılmış əməliyyat uğursuz nəticələnmişdir.

Digər bir xəstədə sol baş bronxun süzgəcinin sternotom kəsiklə perikard daxilində bağlanması daha uğurlu olmuşdur.

Xəstə Ə. – 20 yaşı 15/XI-2012-ci il tarixində klinikaya pnevmonektomiyadan sonra sol baş bronxun güdülünün süzgəci, xroniki empiema diaqnozu ilə daxil olmuşdur.

Daxil olarkən təngnəfəslilik, öskürəklə irinli bəlgəm ifrazı, bədən hərarətinin yüksəlməsindən şikayətlənmişdir.

Xəstənin və anasının sözlərinə görə 28/II-2011-ci il tarixinə Kliniki Tibbi Mərkəzdə plevradaxili qanaxmaya görə təcili soltərafli pnevmonektomiya əməliyyatı icra olunmuşdur. Bir


gün sonra retorakotomiya aparılmışdır. Əməliyyatdan 3 gün sonra plevra boşluğununa qoyulmuş drenajdan bulanıq maye xaric olmağa başlamışdır. Sonraki müayinələrdə sol plevra boşluğunun empieması diaqnozu qoyulmuşdur. Xəstə müalicə üçün özəl klinikaya müraciət etmiş və 4/III-2012-ci il tarixində sol plevra boşluğu drenajlanmış və plevra boşluğunun yuyulması başlanılmışdır. Plevra boşluğunundan fasıləsiz hava və bulanıq maye axmaqdə davam etmişdir.

Xəstəxanaya daxil olarkən vəziyyəti orta ağırlıqda olmuşdur.

Xəstənin sağ ağciyərinin üzərində sərt tənəffüs eşidilir. Arterial qan təzyiqi 90/60 mm.c.s. səviyyəsində, nəbzi 90 vurğu həddində olub.

Təkrarı rentgen müayinələrində səltərəfli xroniki empiemanın səbabının baş bronx güdülüünün tutarsızlığının olduğu təsdiqlənmişdir.


Döş qəfəsinin kompüter müayinəsində sol baş bronx güdülü empiema boşluğu ilə əlaqəsi aşkarlanmışdır. (şəkil 7.6).



Şəkil 7.6. Kompüter tomoqrafiya. Sol baş bronxun süzgəci qalıq plevra boşluğu ilə.

Konservativ müalicənin əhəmiyyətsizliyi və baş bronx güdülün süzgəci cərrahi əməliyyata göstəriş olmuşdur.

Cərrahi əməliyyat – 16.XI.2012-ci il tarixində ümumi ağırısızlaşdırma altında boylama sternotomiya aparılmış, perikard kisəsi açılmışdır. Sol ağciyər arteriyası perikard daxilində aralanaraq bağlanıb kəsilmişdir. Perikardın arxa divarı geniş açılmış və sol baş bronx aralanıb, UO-40 aparatı ilə tikilib kəsilmişdir (şəkil 7.7).




Şəkil 7.7. Sol ağciyər arteriyası və baş bronxun perikard daxili bağlanması.

Bronxun güdülünə əlavə fasıləli tikişlər qoyulmuşdur.

Bronx güdülün sol plevra boşluğunə gedən ucu aralanıb tikilib və bağlanmışdır.

Perikarda seyrək tikişlər qoyulmuş, sternotom və döş yarası tikilmişdir. Əməliyyatdan sonra dövr fəsadsız keçmişdir.

Qalıq plevra boşluğu 1 ay ərzində drenajla yuyulmuş (Şəkil 7.8) və boşluğun tam bağlanması nail olunmuşdur (Şəkil 7.9).



Şəkil 7.8. Rentgenoqram.
Əməliyyatdan sonra qalıq
plevra boşluğu
drenajlanmışdır.



Şəkil 7.9. Rentgenoqram.
Əməliyyatdan sonra sol plevra
boşluğu tam qapanmışdır.

Əməliyyatdan 3 il sonra şikayəti olmayıb.

Sternotom kəsiklə sağ baş bronxun güdülü 3 xəstədə bağlanmışdır. Xəstələrdən birinin xəstəlik tarixini nümunə kimi təqdim edirik.


Xəstə Y. 26 yaş, 1/IX-1980-ci il tarixində ETKET İnstitutunun döş cərrahlığı şöbəsinə sağ baş bronx güdülüünən süzgəci, sağ plevranın empieması diaqnozu ilə daxil olmuşdur. Bir il əvvəl ETKET-i-də ağciyərin vərəminə görə pnevmonektomiya əməliyyatı keçirmişdir. Əməliyyatdan sonra dövr sağ baş bronx güdülüünən tikişlərinin yetərsizliyi və irinli plevritin inkişafı ilə nəticələnmişdir.

Əməliyyatdan əvvəl 6 ay müddətində spesifik iltihab əleyhinə güclü müalicə almışdır. İntoksikasiya əlamətləri xeyli azalmışdır.

Klinikaya daxil olarkən xəstənin vəziyyəti orta ağırlıqlıda olmuşdur. Döş qəfəsi deformasiya olunub. Sol ağciyər üzərində vezikulyar tənəffüs eşidilir. Ürəyin hüdudları sağa yerini dəyişmişdir. Arterial təzyiqi 100/70 mm.c.s. səviyyəsində, nəbz 80 vurğu həddində olub.

Döş qəfəsinin rentgen müayinəsində sağ tərəfli böyük ölçülü hava tutumu olan qalıq boşluq təyin edilmişdir.

Bronkoskopun tubusundan axıdılan kontrast maddənin sağ plevra boşluğununa toplandığı və plevral drenajdan xaricə axdığı aşkarlanmışdır. (şəkil 7.10)



Şəkil 7.10. Rentgenoqram. Traxeoskopiya zamanı yeridilən kontrast maddə sağ plevra boşluğununa toplanmışdır. Sol ağciyər havalıdır.

Təsdiqlənmiş sağ tərəfli pnevmonektomiya əməliyyatından sonra baş bronx-plevra süzgəci, konservativ müalicənin əhəmiyyətsizliyi cərrahi əməliyyata göstəriş olmuşdur.

13/X-1980-ci il tarixində ümumi ağrısızlaşdırma altında boylama sternotomiya əməliyyatı icra olunmuşdur.

Perikard kisəsi boylama açılmışdır. Qalxan aorta sola meyilləndirilmiş, perikard daxilində sağ ağciyər arteriyasının güdülü aralanaraq, iki sap arasında bağlanıb kəsilmişdir. Perikardın arxa divarı açılmış, sağ baş bronxun gödək güdülü bitişmələrdən aralanıb, UO-40 aparati ilə tikilib, kəsilmişdir. Bronx güdülünlə əlavə fasiləli tikiş qoyulmuşdur. Baş bronxun plevra boşluğununa açılan kaudal ucuna fasiləli tikişlər qoyub bağlanmışdır. Su sınağı mənfi olmuşdur.

Perikarda seyrək tikişlər qoyulmuş, ön orta divarı drenajlanmış, döş sümüyü və yara tikilmişdir.

Əməliyyatdansonrakı dövr fəsadsız keçmişdir. Döş boşluğu divarından sağ qalıq plevra boşluğununa, yeridilən drenajla plevra boşluğu sanasiya edilmiş və 2 ay ərzində qalıq plevra boşluğu sağalmışdır. Xəstə kafı vəziyyətdə evə yazılmışdır. 10 il sonrakı müayinə zamanı şikayətləri olmamışdır.

Boylama sternotomiya və ürək kisəsi daxilindən baş bronxların güdülünlən bağlanması çox ağır və məsuliyyətli əməliyyatlardır.

Bu əməliyyatlar zamanı qorxulu fəsad qanaxmanın baş verməsidir. Cərrah bu qanaxmani saxlamağa qadir olmalıdır, əks təqdirdə əməliyyat uğursuz ola bilər.

Əməliyyatdaxili qanaxma bir xəstədə müşahidə olunmuşdur.


Xəstə Ə. – 16 yaşlı (qız), 27.02.1979-cu il tarixində ETKET institutuna ağır vəziyyətdə ağciyər qanaxması diaqnozu ilə daxil olmuşdur.

Daxil olarkən təngnəfəslikdən, boğulmadan, qanla bəlğəm ifrazından şikayətlənmişdir. Rentgen müayinəsində sağ ağciyərin yuxarı payında içərisində maye səviyyəsi olan böyük boşluq və parenximanın infiltratı təyin edilmişdir.

27/II.1979-cu il tarixində xəstəyə qanaxma ilə fəsad-laşmış sağ ağciyərin spesifik iltihabına görə həyati göstərişlə tacili sağtərəfli pnevmonektomiya əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra dövrədə sağ baş bronx güdüluğunun tikişlərinin çatışmazlığı, bronx-plevra süzgəcinin və irinli plevritin inkişafına səbəb olmuşdur.

Endoskopla müayinə ilə baş bronxun güdüluğunun tikişlərinin cirilması və bronx plevra süzgəci aşkarlanmışdır.

Traxeoskopiya zamanı sağ baş bronxa axıdılan kontrast maddənin bütövlükdə plevra boşluğununa keçməsi təsdiqlənmişdir (şəkil 7.11).



211

Şəkil 7.11. Rentgenoqram.
Sağ baş bronx güdülü qalıq plevra boşluğu ilə.

Spesifik müalicə aparılmış, xəstənin vəziyyəti yüngülləşdikdən sonra valideynlərinin razılığı ilə sağ baş bronx güdü-lünün süzgəcinin bağlanması əməliyyatı icra olunmuşdur.

Cərrahi əməliyyat – 10/IV-79-cu ildə ümumi ağırsızlaşdırma altında boylama sternotomiya aparılmışdır. Perikard boylama açılmışdır. Sağ ağciyər arteriyası perikard daxilində aralanıb bağlanıb, tikildikdən sonra kəsilmişdir. Sağ baş bronx ətraf toxumalardan aralanıb UO-40 aparatı ilə iki sıra tikilib kəsilmişdir. Bronx güdülünə əlavə tikiş qoyulmuşdur.

Perikarda seyrək tikişlər qoyulub, ön orta divar drenajlandıqdan sonra döş sümüyü tikilmişdir. Yumşaq toxumalar tikilərkən ön orta divarda qoyulmuş drenajdan güclü qanaxma müşahidə olunmuşdur.

Tikişlər dərhal açılmış, döş sümüyü genişləndirilmiş və qanaxmanın perikard daxildən olduğu müəyyən edilmişdir. Perikarda qoyulmuş tikişlər açılmış və barmaqla qan axan damar fəqərə cisminə sıxılmışdır. Perikard boşluğu tam qandan və laxtalardan təmizləndikdən sonra təftiş zəmanı məlum olmuşdur ki, bağlanmış sapların sürüşməsi hesabına ağciyər arteriyasının mənfəzi açılmış və güclü qanaxmaya səbəb olmuşdur. Ağciyər arteriyasının güdülü sıxıcıya götürülmüş və təzədən bağlanmışdır. Qanaxma dayandırılmışdır. Döşün yarası qat-qat tikilmişdir. Xəstə sağalmış və kafı vəziyyətdə klinikadan yazılmışdır.

Əməliyyatdansondurkı erkən dövrdə müşahidə olunan ağır fəsadlardan biri də baş bronx güdülün tikişlərin tutarsızlığı və süzgəcin rekanalizasiyası – yenidən yaranmasıdır. Bu fəsad baş bronxun qısalığı, genişliyi, iltihabi prosesə qoşulması ilə əlaqədardır.

Xəstə B. – 52 yaşlı, 24/IV-1978-ci il tarixində ETKET İnsitutuna daxil olmuş və sağ ağciyərin spesifik iltihabı prosesinə görə pnevmonektomiya əməliyyatı keçirmişdir. Əməliyyatdansondurkı dövr sağ baş bronx güdülü tikişlərinin tutarsızlığı, bronx-plevra süzgəci və irinli plevritin yaranması ilə fəsad-

laşmışdır. 5 ay ərzində aparılmış konservativ müalicə effektsiz olduğu üçün cərrahi əməliyyat aparılmışdır.

Cərrahi əməliyyat 21/IX-1978-ci il tarixində ümumi ağrı-sizləşdirma altında boylama sternotomiya icra edilmişdir. Perikard kisəsi boylama istiqamətdə açılmışdır. Qalxan aorta sola çəkilmiş və sağ ağciyər arteriyası üzərində epikard boylama açılmışdır. Sağ ağciyər arteriyası disseksiya ilə ətraf toxumalardan aralanıb bağlanmış, tikilmiş və kəsilmişdir. Perikardın arxa divarı sağ baş bronxun üzərində boylama açılmışdır.

Traxeyanın və sağ baş bronxun ön divarı ətraf toxumalardan aralanmışdır. Sağ baş bronx disseksiya ilə ətraf toxumalardan aralanmış və traxeyanın bifurkasiyasına yaxın UO-40 aparatı ilə tikilmiş və kəsilmişdir. Baş bronxun kranial və kaudal uclarına əlavə fasıləli tikişlər qoyulmuşdur. Perikardın arxa divarı tikilmişdir. Perikardın ön divarına seyrək tikişlər qoyulmuş, divararalığı drenajlanmış və sternotom yara qat-qat tikilmişdir.

Əməliyyatdan 10 gün sonra baş bronx güdülüünün süzgəcinin təkrarlanması (rekanalizasiya) baş vermişdir. Xəstənin vəziyyəti xeyli ağırlaşmış, davam edən irinli intoksikasiya fonunda inkişaf edən ürək-tənəffüs çatışmazlığı ölümə səbəb olmuşdur.

Digər bir xəstədə sağ baş bronx güdülüünün süzgəcinin bağlanmasına əks plevra boşluğu tərəfindən cəhd göstərilmişdir.

Həmin xəstənin xəstəlik tarixindən çıxarışı nümunə veririk.

Xəstə B. – 28 yaşlı, 5/X-1981-ci il tarixində Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun Döş qəfəsi cərrahlığı şöbəsinə pnevmonektomiyadan sonra sağ baş bronx güdülüünün süzgəci diaqnozu ilə daxil olmuşdur. 5 il əvvəl ağciyər absesinə görə digər bir klinikada pnevmonektomiya əməliyyatı keçirmiş və əməliyyatdan sonra dövr bronx güdülüünün tikişlərinin tutarsızlığı və plevra boşluğunun irinləməsi ilə fəsadlaşmışdır. Öskürəklə bəlgəm ifrazı


yaranmışdır. Müxtəlif klinikalarda müalicə almış, ancaq yaxşılaşma qeydə alınmamışdır. Bizim klinikaya döş qəfəsinin deformasiyası ilə kafi vəziyyətdə daxil olmuşdur. Onun sol ağciyərinin üzərində sərt tənəffüs eşidilir.

Ürəyinin hüdudları sağ plevra boşluğununa təraf yer dəyişmişdir.

Ürək tonları aydın, arterial təzyiq 120/80, nəbz dəqiqlidə 100 vurğu olmuşdur.

Rentgen müayinəsi zamanı sağ plevra boşluğunda hava və maye səviyyəsi aşkarlanmışdır. Traxeyadan axıdılan kontrast plevra boşluğununa daxil olur. (Şəkil 7.12).

Sağ plevra boşluğunda irinli prosesin səbəbi baş bronx güdülünün süzgəci, aparılan müalicə tədbirlərin əhəmiyyətsizliyi cərrahi əməliyyata göstəriş olmuşdur.



Şəkil 7.12. Rentgenoqram.
Traxeyaya yeridilmiş kateterdən axıdılan kontrast sol baş bronxa və sağ qalıq plevra boşluğununa axmışdır.

Cərrahi əməliyyat – 13.10.1981 tarixində ümumi ağrısızlaşdırma altında sol V qabırğanın rezeksiyası ilə arxayan torakotomiya icra edilmişdir. Aortal pəncərə üzərində mediastinal plevra boylama açılmışdır. Aorta qövsü və enən aorta aralanmış və aortadan çıxan qabırğaaarası arteriyalar bağlanmışdır.

Böyük texniki çətinliklərlə sol baş bronx aralanmış və tutqaca götürülmüşdür.

Traxeyanın bifurkasiyası, sağ traxeya-bronx bucağı və sağ baş bronx möhkəm bitişmələrlə çapıqlaşmışdır. Bifurkasiyaatrafi limfa düyünüleri iltihablaşmışdır. Sağ baş bronxun güdülünün çox qısa olması nəzərə çarpır.

Traxeyanın bifurkasiyası çapiq toxumalardan azad edilmiş, sağ baş bronx bifurkasiyaya yaxın kəsilmiş və intubasiya borusu sol baş bronxa istiqamətləndirilmişdir. Sağ baş bronxun güdülü traxeya-bronx bucağından başlayaraq fasiləli tikişlərlə qapanmışdır. İntubasiya borusu sol baş bronxdan traxeyaya çəkilmiş və ventilyasiya davam etdirilmişdir. Tikişlərin kipliyi su sınağı ilə təsdiqlənmişdir.

Baş bronxun sağ plevra ilə əlaqəli olan güdülü də fasiləli tikişlərlə qapanmışdır.

Hemostaz aparılmış, plevra boşluğu drenajlanmış və döş qəfəsi yarası tikilmişdir.

Əməliyyatdan 4 gün sonra gecə vaxtı çox gümanki rekanalizasiya yaranmış və əməliyyat sahəsindən iltihabı proseslə əlaqədar arroziv qanaxma başlamışdır. Xəstə öskürəklə ağız dolusu al qan ifraz etmişdir. Axan qan sol bronx ağacına keçib hipoksiyaya və ürək fəaliyyətinin dayanmasına – ölümə səbəb olmuşdur.

Təqdim olunan nümunələr göstərir ki, perikard daxilində sağ baş bronxun güdülünün bağlanması texniki çətindir, çünkü sağ baş bronx geniş və qıсадır.

Əməliyyat zamanı və sonrakı dövrdə fəsadlar daha çox sağ baş bronx süzgəci qapandıqdan sonra yaranır.

Sol baş bronxun güdülüünün perikard daxilində 2 xəstədə bağlanmasından sonra heç bir ciddi fəsad müşahidə olunmamışdır.

Pnevmonektomiyadan sonra baş bronx güdülüünün tikişlərinin tutarsızlığı, süzgəcin formalaması və plevra boşluğunun irinləməsi çox ağır sayılan fəsadlardandır. Diaqnostikası elə bir çətinlik törətmir, ancaq müalicə üsulunun seçilməsi, gözlənə biləcək fəsadların qarşısının alınması cərrahdan böyük səy tələb edir.

Pnevmonektomiyadan sonra yaranan baş bronx güdülünün süzgəci ilə müşahidəmizdə olan 10 xəstədən 3-də illərlə davam edən irinli intoksikasiya, plevra-dəri süzgəci ölümə səbəb olmuşdur. Plevra-dəri süzgəci olan 1 xəstə 3 ildir ki, bizim nəzarətimiz altındadır. Əməliyyat keçirmiş 6 xəstədən 4-ü sağalıb evə yazılmışdır. 1 xəstə əməliyyat-dansonrakı dövrdə 4-cü sutkada arroziv qanaxmadan ölmüşdür. Digər bir xəstə isə əməliyyatdan 2 ay sonra bronx süzgəcinin yenidən yaranması (*rekanalizasiya*) səbəbindən və davam edən xroniki intoksikasiyadan ölmüşdür.

Bu əməliyyatların infeksiyalaslaşmamış toxumalarda aparılması vacib şərtlərdəndir. Baş bronxun süzgəci cərrahi yolla bağlandıqdan sonra irinli boşluğun drenajlanması, hər gün antiseptik məhlullarla yuyulub, fəal drenajla plevra boşluğununda mənfi təzyiqin yaradılması qalıq plevra boşluğunun 2-3 ay ərzində bağlanmasına, irinli intoksikasiyanın ləğv edilməsinə və xəstənin yaşayış keyfiyyətinin yaxşılaşmasına etibarlı zəmin yaradır.


FƏSİL VIII

TRAXEYA VƏ BAŞ BRONXLARIN YAD CISİMLƏRİ

Qırtlaqdan və səs yarığından tənəffüs yoluna təsadüfən axan maye və keçən bərk yad cisimlər güclü öskürək refleksi törədir. Təkrari öskürək refleksi ilə xəstə yad cisimi mənfəzdən geriyə qaytarmaga çalışır. Bəzən mayelər qırtlağa qayıda bilir. Ancaq bərk yad cisimlər əksər hallarda aşağıya baş bronxlara və pay bronxlarına istiqamətlənirlər.

Yad cisimlərin tənəffüs yollarına düşməsi hər yaşda, xüsusən də daha çox uşaqlarda müşahidə olunur (*metal pul, düymə, plastik qapaq, iynə, mismar və s.*).

Yad cisimlər tənəffüs yollarına qida qəbulu zamanı da nişiq, gülmə anında və başqa vəziyyətlərdə keçə bilir. Yad cisimi ağızında oynadan uşaqlar danışiq, nəfəsalma vaxtı hiss etmədən onu səs yarığından aşağı ötürürlər. Sənəti vərdislərlə əlaqədar dərzilər (*iynə*), (Şəkil 8.1.), dülgərlər (*mis-*




217

*Şəkil 8.1. Rentgenoqram.
Sol yuxarı pay seqmentinə keçmiş yad cisim – iynə.*

mar) (şəkil 8.2.) müxtəlif yad cisimləri dodaqları və dişləri arasında saxladıqda danişan zaman həmin yad cisimlər səs yarığından tənəffüs yollarına keçə bilər. Yaşlı insanlarda ağızda kifayət qədər təsbit olunmamış diş tacı qapaqları, hissəvi protezləri də səs yarığından qırtlağa, traxeyaya və bronxlara düşə bilər.


Uzmanın pozulması ilə müşahidə olunan nevroloji xəstələrdə, spirtli içkiyə meyilli olanlarda, diş həkimlərinin müalicə işi zamanı da yad cisimlərin tənəffüs yoluna keçməsi mümkündür.




Şəkil 8.2. Rentgenoqram .
Sağ aşağı pay bronxunda yad cisim – metal mismar.

Tənəffüs yoluna düşmüş yad cisimlərin bədəndə törətdiyi pozuntular yad cisimin ölçüsündən, quruluşundan, onun dayandığı yerdən, törətdiyi tənəffüs çatışmazlığının dərəcəsindən asılıdır. Bu pozuntular içərisində yad cisimin ölçüsünün böyük-lüy həlledici rola malikdir. Xeyli böyük yad cisimlər tənəffüs yolunu qapayıb ağır tənəffüs çatışmazlığı törədə bilər. Yumşaq tərkibli yad cisimlər də səs yarığını qapayıb kəskun tənəffüs çatışmazlığına səbəb ola bilər. Hamar səthli yad cisimlərdən (*dəmir pul*) fərqli, qeyri-hamar quru-luşlu yad cisimlər (*dış protezi*) daha çox iltihabi proses törətməyə meyllidirlər. Iti uclu yad cisimlər (*iynə, mismar, sümük*) se likli qışaya sancılıb (şəkil 8.3) iltihab prosesə səbəb olurlar. Kiçik ölçülü yad cisimlər pay və seqmentar bronxlara qədər enib, orada uzun müddət qala bilirlər. Yad cisimlər daha çox sağ baş, pay və seqmentar bronxlara keçə bilirlər (şəkil 8.4.).

Tənəffüs yoluna keşmiş hər bir yad cisimin dayandığı yerdə iltihab prosesi başlayır. Yad cisimin ətrafında törənən dənəvər toxuma onun



*Şəkil 8.3. Rentgenoqram.
Sol aşağı pay bronxunda yad
cisim - iynə.*



*Şəkil 8.4. Rentgenoqram.
Sağ aşağı pay bronxunda yad
cisim - iynə.*

üzərini örtür, bronxun mənfəzini qapayır və ağıciyərin atelektazına səbəb olur.


Tənəffüs yollarına düşmüş yad cisimlər öskürək, bəlgəm ifrazi, təngnəfəslilik və döş qəfəsində baş verən ağrılarla özunu bürüzə verir. Yad cisim tənəffüs yollarına düşdükdən sonra vaxt ötdükcə xəstələrdə öskürək davamlı olur. Tənəffüs yoluna keçmiş və yerləşmə vəziyyətindən asılı olaraq yad cisimlər 3 quruluşda dayanırlar:

- mənfəzi qapamayan – yad cismin yanından nəfəsalma və nəfəsvermə zamanı hava axını sərbəst olur;
- yad cisim bronxun mənfəzini tam qapayaraq hava axını dayandırır (Şəkil 8.5);
- mənfəzi qapaq şəkilli bağlayır, nəfəsalma zamanı hava yad cismin yanından aşağı keçir, nəfəsvermə zamanı isə geri qayıtmır.



Şəkil 8.5. Rentgenoqram.
Sağ aşağı payın seqmentar bronxunda metal yad cisim.


Tənəffüs yoluna keçmiş yad cisimlər ya tam təsbit olunub hərəkət etmir, ya da nəfəsalma və nəfəsverməyə müvafiq olaraq yad cisim yerini və vəziyyətini dəyişə bilir. (şəkil 8.6) Kiçik mənfəzli bronxlara keçib orada yerinin möhkəmlətmış



Şəkil 8.6. Kompüter tomoqrafiya. Aşağı pay bronxunda olan yad cisimin ətrfində parenximanın atelektazi.

yad cisimlərdən aşağıda selik durğunluğu ilə əlaqədar olaraq bronxlar genəlir, ikincili bronxektazlar törənir, ağciyər parenximasının irinləməsi ilə əlaqədar olaraq abseslər yarana bilir. (şəkil 8.7)

Traxeyanın mənfəzin-də hərəkətsiz dayanmış yad cisimlər olan xəstələrin vəziyyəti ağır olur, tənəffüsü çətinləşir və tezləşir. Traxeyada olan hərəkətli yad cisimlər da-



Şəkil 8.7. Kompüter tomoqrafiya. Sağ aşağı pay bronxunda plastik qələm qapağı. Orta və aşağı payların havalanması pozulmuşdur.

ha qorxuludur. Öskürək zamanı hərəkətli yad cisimlər asanlıqla yerlərini dəyişir və tənəffüs yolunu qısa müddətə bağlaşdırıqda boğulma təhlükəsi yaradırlar, sonradan yerlərinə qayıtdıqda isə nəfəsalma asanlaşır. Traxeyada olan hərəkətli yad cisimlər sağ və sol bronxlara yerlərini dəyişə bilirlər. Bu da kiçik bronxların reflektoru büzülməsinə, xəstənin vəziyyətinin xeyli ağrılaşmasına və tənəffüs çatışmazlığının güclənməsinə səbəb olur.

Traxeyanın bifurkasiyası nahiyyəsində təsbit olunmuş yad cisimlər daha qorxuludur. Nəfəs alıb-vermə zamanı onlar baş bronxlardan birinə keçərək onun mənfəzini qapaya və ağciyərin atelektazına səbəb ola bilir.

Bələ xəstələrin vəziyyəti daha ağır olur, tənəffüs çatışmazlığı güclənir. Baş bronxlardan birinə, xüsusən də, sol baş bronxa və pay bronxlarına keçmiş yad cisimlər ağciyərlərin havalanmasını pozur və parenximanın atelektazına səbəb olur.

Baş bronxa və pay bronxlarına keçmiş yad cisimlərin kliniki mənzərəsi yad cisimin xüsusiyətindən, yerləşməsindən, böyüklüyündən, quruluşundan, bronxda dayanma müddətindən asılı olaraq müxtəlif olur.

Səs yarığından keçmiş və pay bronxlarından birində dayanmış yad cisimlərlə xəstələrdə tənəffüs çətin olmur, ancaq səciyyəvi, davamlı quru öskürək müşahidə olunur.


Baş bronxlardan birində dayanmış iri ölçülü yad cisimlərlə xəstələrin vəziyyəti xeyli ağır olur. Yad cisimin ətrafında inkişaf edən dənəvər toxuma onu əhatə edib bronxun mənfəzini qapayır və bütövlükdə ağciyərin atelektazı yaranır.

Tənəffüs yollarına keçmiş yad cisimlər erkən aşkarlanıb xaric edilmədikdə ilk dövrdə öskürəklə, bəlgəm ifrazı və təngənəfəsliklə müşayiət olunan kəskin traxeobronxit əlamətləri olur. Vaxt ötdükcə atelektaz, pnevmoniya, ikincili bronxektazlar və ağciyər absesi inkişaf edir.

Tənəffüs yollarına yad cismin keçməsinin diaqnozu yaşılı insanlarda çətinlik törətmir. Onlar yad cismin tənəffüs yolu-

na keçməsini hiss edirlər və müraciət zamanı bunu həkimə bildirirlər. Uşaqlar və onların valideyinləri isə bəzən bu məlumatları verə bilmirlər.

Tənəffüs yoluna keçmiş yad cisimlər endoskopiya, rentgen və kompüter tomoqrafiya müayinələri ilə aşkarlanır. (Şəkil 8.8)



Şəkil 8.8. Kompüter tomoqrafiya. Aşağı pay bronxun mənfazında plastik qələm qapağı.

Bu illər ərzində tənəffüs yollarına yad cisim düşmüş (5-50 yaşda olan kişi-9, qadın-6) 15 xəstə bizim klinikaya müraciət etmişdir. Tənəffüs yollarında aşağıdakı yad cisimlər aşkarlanmışdır: metal mismar-3, plastik qapaq-3, iynə-3, fındıq qabığı-2, diş protezi-1, qızıl diş qapağı-1, toyuğun bel fəqərəsi-1, balıq sümüyü-1 nəfərdə rast gəlinib.

Tənəffüs yollarına düşmüş yad cisimlər 8 xəstədə bronxoskopla xaric edilmişdir. Torakotomiya və bronxotomiya ilə yad cisim 3 xəstədə xaric edilmişdir. Bronxun mənfəzində uzun müddət qalan və xəstədə ağciyər parenximasında xroniki iltihab, atelektaz törənmiş 4 xəstədə daha böyük əməliyyatlar: lobektomiya – 3, pnevmonektomiya – 1 icra edilmişdir.

Müşahidəmizdə olan xəstələrdən birinin xəstəlik tarixini nümunə kimi veririk.


Xəstə M. – 10 yaşlı (oğlan) 03.04.2005-ci il tarixində M.Nağıyev adına Bakı şəhər Tacili Tibbi Yardım Xəstəxanasına qanlıq, təngnəfəslilik, döş qəfəsinin sol yarısında ağrılar, bədən çəkisinin azalması, hərərətin 38° - 39° C qədər yüksəlməsi şikayətləri ilə daxil olmuşdur.

Anamneza görə o, son 3 ildir ki, xəstədir. Əvvəllər bizim klinikaya müraciət edib. Anamnezində təsadüfən plastik qələm qapağının tənəffüs yoluna keçib güclü öskürək törətdiyini qeyd edib. Uşağa bronxoskopiya müayinəsi təklif olunub. Ancaq valideynləri bundan imtina ediblər. Digər klinikada bronxoskopiya aparılıb və tənəffüs yolunda yad cisim aşkarlanmayıb. Çox güman ki, uzun müddət tənəffüs yolunda olan yad cisimin ətrafında yaranan dənəvər toxuma onu əhatə edib və yad cismi görmək mümkün olmayıb.

Öskürəklə bəlgəm ifrazı davam edib. Valideynlər müxtəlif klinikalara müraciət ediblər. Göstərilən köməyin əhəmiyyəti olmayıb. Uşağa səhvən ağciyərin şisi diaqnozu qoyulub. Güclü ağciyər qanaxması başlığı üçün uşağın valideynləri yenidən bizim klinikaya müraciət ediblər.

Daxil olarkən uşağın vəziyyəti xeyli ağır olub. Dəri örtükləri avazılıb, bədən çəkisi xeyli azalıb. Sağ ağciyərin üzərində sərt tənəffüs eşidilir. Sol ağciyərin üzərində tənəffüs eşidilmir. Perkussiya zamanı döş qəfəsinin sol yarısında kütlük təyin edilir.

Döş qəfəsinin kompüter tomoqrafiya müayinəsi zamanı sol ağciyərin atrlektazı fonunda sol baş bronxun mənfəzində dənəvər toxuma içərisində plastik yad cisim (qələm qapağı) aşkar edilib (şəkil 8.9., a,b.).



Şəkil 8.9. Kompüter tomoqrafiya. a) Sol baş bronxda yad cisim plastik kütlə. Sol ağciyərin atelektazi: b) sol baş bronxun aşağı pay bronxuna keçən yerdə yad cisim, aşağı payın atelektazi. Sağ ağciyərin basal seqmentyində iltihab əlamatları.

Uşaqda sol ağciyərin atelektazi ilə fəsadlaşmış baş bronxun yad cismi, ağciyər qanaxması diaqnozu təsdiq-lənmiş və cərrahi əməliyyata göstəriş kimi dəyənləndirilmişdir.

Cərrahi əməliyyat 05.04.2015-ci il tarixində aparıldı. Belə ki, davam edən ağciyər qanaxması ilə əlaqədar ilk növbədə sol baş bronxu bağlamaq məqsədi ilə ümumi ağrısızlaşdırma altında V qabırğanın rezeksiyası ilə arxa-yan torakotamiya icra edildi. Mediastinal plevra boylama istiqamətdə açılıb, xeyli iltihablaşmış sol baş bronx aralanıb, tutqaca alınıb və traxeyanın bifurkasiyasına yaxın yerdə, yad cisimdən kraniala doğru sağlam divar səviyyəsində UKL-60 aparatı ilə tikilib və kəsililib. Sol ağciyər arteriyası, yuxarı və aşağı ağciyər venaları bağlanıb kasildikdən sonra atelektaz vəziyyətində olan sol ağciyər xaric edilib. Baş bronxun güdülünə 3/0 vikril sapı ilə əlavə tikişlər qoyulub. Su sınağı mənfidir. Plevra boşluğu qurudulub və döş qəfəsinin yarası tikilib.

Əməliyyatdan sonra dövr fəsadsız keçib, uşaq sağalıb evə yazılıb. 10 il sonra aparılan müayinə zamanı şikayəti olmayıb. Döş qəfəsinin rentgen müayinəsində sağ ağciyərin havalanması təbiidir, sol tərəfli hemofibrotoraks təyin edilib (şəkil 8.10.).



Təqdim olunmuş nümunə göstərir ki, tənəffüs yollarına düşmüş yad cisimlər erkən aşkarlanıb xaric edilməlidir. Bronx mənfəzində uzun müddət ərzində dayanan yad cismi ətrafında dənəvər toxuma inkişaf edib, onu endoskopla görünməz hala salıb. Bronxun mənfəzində uzun müddət dayanmış yad cisim kompüter tomoqrafiya müayinəsi ilə aşkarlanıb. Sol baş bronxun mənfəzi tam qapanaraq ağciyərin atelektazına səbəb olub. Baş bronxda və ağciyər parenximasında törənmiş atelektaz soltərəfli pnevmonektomiya əməliyyatına göstəriş olmuşdur.

Kompüter tomoqrafiya müayinəsi ilə 3 xəstədə pay bronxunda aşkarlanan və endoskopla xaric edilməsi mümkün olmayan yad cisimlə əlaqədar aşağı lobektomiya icra edilmişdir.

Xəstələrdən birinin xəsətlik tarixini nümunə veriririk.


Xəstə X. 59 yaşılı (qadın) 23.02.2002-ci il tarixində klinika öskürəklə bəlgəm ifrazı, təngnəfəslik, zəiflik şikayətləri ilə müraciət etmişdir.

Xəstanın dediyinə görə 6 aydır ki, xəstədir. O, xörək yeyərkən çəçəmiş və balıq sümüyü tənəffüs yoluna keçmişdir. Güclü öskürək tutmaları davam etmişdir. Antibiotiklərlə müalicə almışdır. Xəstə Rusiyada yaşayır (Kislovodsk). Bronxoskopla sümük çıxarılmasına uğursuz cəhdər edilmişdir. Xəstə Bakıya qayıtmışdır.

Xəstəxanaya daxil olarkən vəziyyəti orta ağır olmuşdur. Ağciyərləin üzərində vezikulyator tənəffüs eşidilir. Ürək tonları aydın, arterial qan təzqi 120/70 mm.c.s. səviyyəsində, nəbzi ritmik və 78 vurğu həddində olub. Dili nəm, qarnı yumşaq, ağırsızdır.

Bronxoskopiyada – sol ağciyərin aşağı pay bronxunun divarında, infiltrativ iltihab əlamətləri qeyd olunur. Yad cisimi görmək və xaric etmək qeyri-mümkündür (şəkil 8.11).

Kompüter tomoqrafiyada – sol ağciyərin ön bazal seqmentində xəttvari atelektaz izlənilir. Aşağı pay bronxunun



Şəkil 8.11. Endofoto. Sol aşağı pay bronxunun mənfəzində yad cisim – sümük ətrafında toxumalar ödümləşib və dənəvər toxuma ilə sümüyün üzəri örtülmüşdür.

mənfəzində hiperdens quruluşlu yaq cisim qeyd edilir (şəkil 8.12).

228

Müayinələrlə aşkarlanmış yad cismin ətrafında aşağı pay bronxunun divarında törəmiş iltihablı proses və yad cismin endoskopla çıxarılmasının mümkünzsizlüyü cərrahi əməliyyata göstəriiş olmuşdur.




Şəkil 8.12. Kompüter tomoqrafiya. Sol aşağı pay bronxunun mənfovində yad cisim – sümük.

Cərrahi əməliyyat – 25.02.2022 ci il tarixində ümumi ağırsızlaşdırma altında sol tərəfli arxa-yan torakotomiya icra edilmişdir. Sol ağciyərin kökündə mediastinal plevra qalınlaşmış, ətraf limfa düyünləri böyümüşdür. Aşağı pay bronxu iltihablaşmış və qalınlaşmış, ağciyər parenximasında atelektaz qeyd olunur. Aşağı pay bronxu aralanıb, kəsilib tikildikdən sonra pay arteriyası və aşağı ağciyər venası aralanıb bağlanaraq kəsilmişdir. Aşağı pay yad cisimlə birgə xaric edilmişdir

(şəkil 8.13). Əməliyyatdan sonrağı dövr fəsadsız keçmiş, xəstə saqlarlaq evə yazılmışdır.

Təqdim olunan nümunə göstərir ki, uzun müddət sol aşağı pay bronxunda qalan yad cisim ətraf toxumalarda iltihab törətmüş, inkişaf edən dənəvər toxuma ilə üzəri örtülmüş və bronkoskopla müayinədə aşkarlanmamışdır. Bronxun divarında və ərtəf toxumalarda törənən iltihabi dəyişikliklərlə əlaqədar olaraq aşağı lobektomiya icra edilmişdir.



Şəkil 8.13. Çıxarılmış aşağı pay bronxunun mənfəzində sümük.

Beləliklə, yad cisimlərin tənəffüs yollarına keçməsi mümkünündür. Xəstələrdə öskürək, tənəffüsün çətinləşməsi başlayır. Kompleks anamnez, rentgen, kompüter tomoqrafiya və endoskopla müayinərlə diaqnoz təsdiqlənir.

Tənəffüs yollarına keçmiş yad cisimlər erkən aşkarlanmalıdır və endoskopla xaric edilməlidir. Traxeya və baş bronxlarda uzun müddət qalan yad cisimlər bütövlükdə ağciyərin, yaxud bir payın pareximasının iltihabına, havalanmasının pozulmasına və ağciyərin atelektażına səbəb olur. Fizioloji cəhətdən fəaliyyətini itirən ağciyər parenximası yad cisimlə birgə xaric edilməlidir.

ƏDƏBİYYAT GÖSTƏRİCİSİ

1. Şadlinski V.B., Qasimov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası (dərslik)/ Bakı: "Müəllim nəşriyyatı", – 2011. II cild – 282 s.
2. Авилова О.М. Резекция и пластика бронхов и медиастинальной трахеи. Автореф.дист.док., Киев, - 1972г. -с.35
3. Авзалетдинов А.М., Плечев В.В., Фатихов Р.Г., Булгаков Я.И., Даутов Р.К. Профилактика осложнений в хирургии интубационных и посттрахеостомических стентов трахеи. Хирургия, 2008, 3, -с.34-36
4. Амиров Ф.Ф. Пластические операции на трахее и бронхах. 1962, Ташкент. Медицина, -с.147
5. Богданов А.Б. Корячкин В.А. Интубация трахеи – Санкт-Петербург: Изд.-во СПБГМУ, -2004, -с.48.
6. Богуш Л.К., Северов В.С., Диценко В.Ф. Повторное ушивание культи главного бронха с иссечением свища после пульмонэктомии. Грудная хир., 1963, 5: - с.54-59.
7. Богуш Л.К., Травин А.А., Семененков Ю.Л. Операции на главных бронхах через полость перикарда. М., Медицина -1972, -с.229.
8. Бирюков Ю.В. Бронхолегочные карциноиды (клиника, диагностика, хирургия) М., 2000 -с.208.
9. Григорьев Е.Г., Махутов В.Н., Ильичева Е.А. Успешное лечение отрыва правого главного бронха при сочетанной травме. Грудная хир., -2013, 2, -с.37-39.
10. Гуманенко Е.К., Бояринцев В.В., Супрун Т.Ю., Ляшедью П.П. Объективная оценка тяжести травм. Санкт-Петербург, 1999.
11. Давыдов М.И. Два случая аллотрансплантации трахеи. М., Вестник Московского онкологического общества. 2002. -с.3.

12. Джагаров Ч.М. Резекция и протезирование трахеи и ее бифуркации. Авторефер. дисс. док. М., 1987, - с.35.
13. Джагаров Ч.М., Мамедов Р.А., Исрафилова С.Б., Гасымов Э.М., Показатели иммунитета у больных с приобретенным рубцовым стенозом трахеи. Экспериментальная и клиническая медицина. 2009, 4/2 -с.49.
14. Елезов А.А., Русаков М.А., Паршин В.Д. Эндоскопическое эндопротезирование в лечении рубцовых стенозов трахеи. Грудная хир., -2004. 3, -с.59-62.
15. Колесников И.С., Горелов Ф.И. Лечение хронических эмпием плевры и бронхиальных свищей после пульмонэктомии. В кн. Руководство по легочной хирургии. Л., -1969, -с.630.
16. Козлов К.К., Коржук М.С., Косенок В.К. Лечение больных со стенозом трахеи. Грудная сердечно.-сосуд. хир., М., -2002, 5: -с.52.
17. Королева Н.С. Пластические операции на трахее. Автореф. дисс. конт. М., -1966. -с.23.
18. Королева Н.С. Применение аллопластических материалов при восстановительных операциях на трахее в эксперименте. Вестн. хир. -1967, -8: -с.50.
19. Котив Б.Н., Попов И.Б. Возможности хирургического лечения рубцовых стенозов трахеи. Вестн. хир., - 2013, Т.172, -3: -с.24-31.
20. Левашов Ю.Н., Яблонский П.К., Черный С.М., Орлов С.В., Шафировский Б.Б., Кузнецов И.М. Успешная одномоментная аллотрасплантация грудного отдела трахеи у больной с идиопатическим фиброзирующим межстилиститом и резким стенозом трахеи. Пульмонология, -1991; -2: -с.14-20.

21. Марченко Л.Г. К методике повторного шва культи главного бронха после пневмонэктомии. В кн.: Материалы выездной сессии Научно-исследовательского института клинической экспериментальной хирургии МЗ РСФСР совместно со Ставропольским мед. институтом (24-27 июня 1964г.). Ставрополь, -1964. -с.101-102.
22. Мосин И.В., Сангинов А.Б., Бажанов А.Н. Комплексное лечение протяженных рубцовых стенозов верхней трети трахеи. Хирургия, -2011. -2: -с.37-39.
23. Нечаев Е.Б., Травников А.И., Карасев В.П., Бахир С.С., Серебренникова Т.Ю. Этапное лечение протяженного рецидивирующего стеноза трахеи. Грудная сердечно. сосуд. хир. -2012. -2: -с.33-35.
24. Паршин В.Д., Гудовский Л.М., Русаков М.А. Лечение рубцовых стенозов трахеи. Хирургия . -2002; -3, -с.25-32.
25. Паршин В.Д. Хирургические лечение стеноз трахеи. - Москва, -2003. -с.152.
26. Паршин В.Д., Русаков М.А., Мирзоян О.С., Паршин В.В., Горшков К.М., Хорушенко А.И. Повторная резекция трахеи при рестенозе неопухолевого генеза (с комментарием). Хирургия, -2015 -2: -с.4-12.
27. Паршин В.Д., Миланов Н.Д., Гудовский Л.М., Трофимов Е.И., Зелянин А.С., Русаков М.А., Вишневская Г.А., Волков А.А. Десять лет применения микрохирургических технологий в реконструктивной хирургии трахеи. Грудная. хир. -2008. -2: -с.36-42.
28. Паршин В.Д., Русаков М.А., Абдумурадов К.А., Титов В.А., Шереметьева Г.Ф., Левицкая Н.Н., Гудовский Л.М. Комбинированное лечение протяженного рубцового стеноза трахеи и подскладочного отдела гортани. Грудная хир. -2005. -4: -с.70-72.

29. Перельман М.И., Королева Н.С., Брюнов Ю.В., Гудовский Л.М., Русаков М.А. Первичные опухоли трахеи: динамика и хирургическое лечение. Хирургия, -1998. - 6: -с.56-63.
30. Перельман М.И., Кошкина Н.П., Бирюков Ю.В. Правосторонняя трансплевральная операция для закрытия сочетанных свищей пищевода и культи бронха после левосторонней пульмонэктомии. В кн. Вопросы пульмонологии. М., -1967. -с.123-124.
31. Перельман М.И. Хирургия трахеи. М. Медицина -1972. -с.208.
32. Петровский Б.В., Перельман М.И., Королева Н.В. Трахео- бронхиальная хирургия. М., Медицина. 1978; - с. 294.
33. Петухов В.И. Травматический разрыв главного бронха. Новости хирургии. -2008; -1: -с.122-125.
34. Порханов В.А., Поляков И.С., Сельващук А.П., Кононенко В.Б., Коваленко А.Л., Бодня В.Н. и др. Циркулярная резекция бифуркации трахеи при различной легочной патологии. Грудная сердечно. сосуд. хир. -2007; -3; -с.58-66.
35. Пятаха Н.А., Сукоруков В.П., Ваганов А.В., Кондратьев В.О. Случай успешного лечения в районной больнице полного травматического разрыва правого главного бронха и 30 последующих лет жизни больного. Вятский медицинский вестник. -2006 2: -с.149-150.
36. Репин Ю.М. Резекция культи бронха при свищах после удаления легкого у больных туберкулезом. В кн: Вопросы хирургии туберкулеза легких. Л. -1964; с.227-237.
37. Самохин А.Я. Хирургическое лечение рубцовых стенозов трахеи. Автореф. дисс. док. мед. -М. -1992. -с.32.

38. Соколович А.Г., Дерниг Е.В., Хорошилов И.А. Профилактика несостоятельности анастомоза после циркулярной резекции трахеи. Грудная сердечно. сосуд. хир. -2006; -1; -с.53-55.
39. Старков Ю.Г., Соловина Е.Н., Слепенкова К.В., Есаков Ю.С. Эндоскопическое стентирование трахеи при рубцовых стенозах с целью подготовки к хирургическому лечению. Хирургия, -2013; -8: -с.15-17.
40. Харченко В.П., Котляров П.М., Винниковецкая А.В. Травматический отрыв правого главного бронха (клиническое наблюдение). //Медицинская визуализация. -2011; -4: -с.76.
41. Харченко В.П., Волохов Б.Э. Резекция и пластика бифуркации трахеи при бронхо-легочном раке. Хирургия, -1970; -5; -с.26-30.
42. Хитров Ф.М. Дефекты и рубцовые замещения глотки, шейного отдела пищевода, гортани, трахеи и методика их устранения. М., Медицина, -1963; -с.216.
43. Юнина А.И. Устранение дефектов и деформации передней и боковых стенок гортани и трахеи. Вестник Оториноларингологии, -1963; -6; -с.50-56.
44. Яблонский П.К., Шафировский Б.Б., Козак А.Р., Васильев И.В., Мишеряков С.А., Анискова П.В., Нефедов А.В. Особенности лечебной тактики у больных с декомпенсированным стенозом трахеи злокачественного генеза. Вестн.хир. -2008; Т.167, -5: -с. 11-16.
45. Яицкий Н.А., Герасин В.А., Герасин А.В., Руслов А.А. Роль эндоскопических методов в лечении рубцовых стенозов трахеи. Вестн.хир. -2012; Т.171, -3, с.11-14.
46. Ясногородский О.О., Овчинников А.А., Середин Р.В. Хирургическая коррекция рубцовых стенозов трахеи. Грудная хир. -2004; -2, -с.44-47.

47. Abruzzini P. Chirurgische Behandlung der Fisteln des Hauptbronchus. – Thorax chir. vask chir. -1963 B.10. S.259-264.
48. Belsey R. Resection and reconstruction of the intrathoracic trachea. - Brit. J. Surg. -1950 v. 38, -p.200-205.
49. Bonnette P., Colchen A. Leroy M. Bisson A. Tracheal resection-anastomosis for iatrogenic stenosis. Experience in 340 cases. Rev. Mai Respir, 1998, 15: 5: -p.627-632.
50. Biork V. Rodriguez L. Reconstruction of the trachea and its bifurcation. J. torac. Surg, 1958, v.35, -p.596-603.
51. Eschapasse H. Les tumerus tracheales primitives, traitement chirurgical. Rev.franc.Mal Resp -1974, v 2. - p.425-446.
52. Dumon J.F. A specific tracheobronchial endoprosthesis. Press med. -1989; 90: 4: -p.631-632.
53. Clagget O. Resection of the trachea for carcinoma. J.thorac. Surg. -1952. v24, -p.242-243.
54. Couraud L. Bruneteau A., Durandeau A. Les ruptures traumatisques de la trachea et des bronches. Bordeaux med, -1973, v.6, -p.2859-2866.
55. Crillo H. The management of tracheal stenosis following assisted respiration. J.thora. cardiovacc. Surg. -1969, v.57, -p.52-68.
56. Crillo H. Surgery of the trachea and bronchi – L- 2004. p.693.
57. Huppargi S.H. Traumatic bronchial rupture: an unusual cause of tension pneumothorax. Int. J. Emerg. Med. - 2010, v: 3: 3: -p.193-195.
58. Kuster E. Über narbige Stenosen der Trachea. Zentralbechi.188, 13, -p.759-760
59. Keller C.A., Hinerman R., Singh A. et. al. The use of endoscopic argon plasma coagulation in airway complication after solid organ transplantation. Chest. -2001, -p.119, 6, -1968-1975.

60. Mathey J. Les resections pulmonaires chez l` enfant. Sem. Hopl. Paris. -1951, v.27, -p.1359-1365.
61. Macchiarini P., Chapeller A., Lenot B., Cerria Y., Drat-evelle P. Laryngotracheal resection and reconstruction for postintubation subglottic stenosis. Lesson learned. Eur Y. Cardiothorac. Surg. -1993, 7, -p.300-305.
62. Maeda M., Grillo H.C. Effect of tension on tracheal growth after resection and anastomosis in puppies. – J.tho-rac.cardiovasc. Surg. -1973, v.65, -p.658-668.
63. Mihos PT., Potaris K., Gakidis T., Myriantheis P.M., Baltopoulos. Asian cardiovasc. – Thorac Ann. -2008. V.16.1, -p.65-67.
64. Monod O., Baudonin R., Granados. Traitement chirurgical des fistules de la bronche souche après pneumonefanie pour tuberculose. – rev. Tuberc (Paris) 1960, v.24, p.767-796.
65. Neville V.E.. Bolanowski Y.P., Kotia G.G. Clinical experience with the silicone tracheal prosthesis. J.Toroc Cardiovasc. Surg. -1990, 99.4. -p.604-613.
66. Pearson F.G. Andrews M.J. Detection and management of tracheal stenosis following cuffed tube tracheostomy. Ann.Thorac. Surg. -1971, 12, -p.359-374.
67. Rzepecki V. Reamputation of the main and lobar bronchial stumps with fistulae following resection of the lung tissue. Polish med.T. -1965. v 4. -p.1411-1425.
68. Rose K.G. Sesterhenn K, Wustrjv F. Tracheal allograft transplantation in man || Lancet. -1979; - Vol.1.- p.433.
69. Scannel J. Rupture of bronchus following closed injury to the chest: report of a case treated by immediate toracotomy and repair. - "Ann Surg." -1951. -v.133, -p.127-130.

Çərkəz Cəfərov, Ülkər Rüstəmzadə,
Elşad Cəfərov

**Traxeya
və baş bronxların
cərrahlığı**

Bakı. "Aspoliqraf LTD" MMC. 2022

Dizayner
Zahid Məmmədov

Korrektor
Günel Məmmədova

Çapa imzalanmışdır 15.11.2022. Kağız formatı 60x90^{1/16}.
Fiziki çap vərəqi 15. Sifariş 31. Tiraj 100.

“Aspoliqraf LTD” MMC müəssisəsinin
mətbəəsində çap olunmuşdur.
Bakı, AZ 1052, F.Xoyski küç., 151
Tel.: (+994 12) 567-81-28/29
e-mail: aspoligraf.ltd@gmail.com